


KLASSİK AZƏRBAYCAN ƏDƏBİYYATI

MƏHƏMMƏD  
FÜZULİ



*Dəarləri*

**MƏHƏMMƏD FÜZULİ**

**ƏSƏRLƏRİ**

ALTI CİLDDƏ

I CİLD

“ŞƏRQ-QƏRB”  
BAKİ-2005

*Bu kitab “Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild” (Bakı, “Azərbaycan” nəşriyyatı, 1996) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edəni:

**Həmid Arası**

Redaktoru:

**Teymur Kərimli**

**894.3611 - dc 21**

**AZE**

**Məhəmməd Füzuli. Əsərləri.** Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 400 səh.

Azərbaycan-türk şerinin tacidarı Məhəmməd Füzuli Şərq xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərən dahi bir sənətkardır. Xaqani, Nizami, Rumi, Nəsimi, Yunus Əmrə, Nəvai kimi ölməz şairlər sırasında əzəmətlə dayanan Füzulinin şerimizdə yeri ucalardan ucadır. Yaxın və Orta Şərq ölkələrinin heç birində ondan sonra onun səviyyəsində şair yetişməmişdir.

Bu gün də şerin dan yerində Füzuli ahindan əbədi şam yanır!.. Əsil şairlər hələ də ilham çırığını bu ahın, bu şamın odundan yandırırlar.

Füzulinin adı da ilahi haləyə bürünən və İslamda müqəddəs sayılan imzadan götürüldür – Məhəmməd; hətta doğulduğu yer dünyada ən böyük ziyarət ünvanlarından biridir – Kərbəla. Qəbri də Imam Hüseyn türbəsindədi...

Eşq beiyində paklıqla tərbiyələnən, sözün fəlsəfi mənasında məhəbbət və dinin, dünya miqyasında bənzərsiz bir eşq təliminin banisi – filosofu və şairi olan Füzuli bütün dövrlərin ən böyük “aşıq”idir...

“Əsərləri”nin təqdim olunan birinci cildi XVI əsrin bütün Yaxın və Orta Şərqində bədii ənənədə təşəkkül tapan ümumi, vahid türk dili məkanının bu böyük müəllifinin azərbaycanca olan lirik ırsını əhatə edir. Füzuli ana dilində yaratmış olduğu bu “Divan” boyu şairliyindən yox, aşiqliyindən bəhs açır, böyük sələflərini şairlərin deyil, aşiqlərin arasında tapır...

**ISBN 9952-418-50-4**

© “ŞƏRQ-QƏRB”, 2005

Azərbaycan Respublikasının Prezidenti  
**İLHAM ƏLİYEVİN**  
**“Azərbaycan dilində latin qrafikası**  
**ilə kütləvi nəşrlərin həyata**  
**keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı  
ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir

## FÜZULİ “DİVAN”ININ ƏLYAZMALARI VƏ NƏŞRİ HAQQINDA

Füzuli “Əsərləri”nin oxuculara təqdim olunan birinci cildi şairin Azərbaycan dilində olan lirik ırsını şəhər edir.

Dahi şairin çoxcəhətli zəngin yaradıcılığında lirika mühüm yer tutur. Füzuli klassik şerin, demək olar ki, bütün növlərində əsərlər yazmış, fəlsəfi-ictimai tutumuyla yanaşı poetik dəyəri ilə də ölməz sənət nümunələrinin müəllifi kimi tanınmışdır. Şairin xüsusən ana dilində yaratmış olduğu “Divan” türk dili anlaşılan ölkələrdə yayılmış, məhəbbətlə oxunaraq türk xalqlarının ədəbiyyatlarına qüvvətli təsir göstərmişdir.

Füzuli özünün qəlb aləmindən xəbər verən lirik şeirləri, xüsusilə qəzəllərində saf, təmiz bir qəlbin ince, kövrək duyguları, ülvı bir məhəbbətin həyacanlarını ifadə edir, oxucusunu bədii sözün qüdrətilə sehirləyib düşünməyə, öz mənliyini, kainatı, hayat gözəlliklərini dərk etməyə çağırır, dostluğa, məhəbbətə səsləyir. Füzuli bütün dünyaya aşiq nəzəri ilə baxır, məhəbbəti kainatın yaranmasının əsası sanır. Səhərin açılmasında, günəşin doğmasında, baharın gəlisişində, bülbü'lün naləsində bir məhəbbət duyur, bütün bunları məhəbbət dili ilə izah edir.

Füzuli qəzəlləri həm də fəlsəfi-irfanı səciyyə daşıyır. İlahi bir ənginlik duyulan bu qəzəllərdə əhli-həqqin Tanrıya məhəbbəti də zaman-zaman öz əksini tapır. Bütövlükdə isə ümumi ruhu ilə Füzuli şerində məhəbbət insanları bir-birinə yaxınlaşdırır, dostluq, məhrəibanlıq, fədakarlıq, səmimiyyət yaradan müqəddəs bir qüvvədir. O, insana gözəlliyi duymağ, dərk etməyi öyrədir, daxilən təmizliyə, şəxsi varlığından belə keçməyə, qorxmazlığa sövq edir. Bu cəhət Füzuli qəzəllərində o qədər bədii, səmimi və aydın ifadə olunmuşdur ki, xalq hikməti və xalq zəkasının qüdrəti ilə aşılanmış bu könül nəğmələrini oxuyan və ya dinləyən hər kəs qolbində bir saflıq, xeyirxahlıq, həyata məhəbbət, insana və onun maddi və mənəvi gözəlliyinə hörmət duygularının qüvvətləndiyini hiss edir...

Təqdim olunan cild şairin elm aləminə məlum olan türkəcə “Divan”ının ən qədim nüsxəsi əsasında hazırlanıb, sonrakı “Divan”lar və nəşrlərlə müqayisə edilmişdir.

Məlumdur ki, Füzulinin öz əlyazmaları biza gəlib çatmayışdır. Hətta şair tərtibçisi olduğu “Divan”da belə bütün qəzəllərini toplaya bilməmişdir. Bunu şairin öz “Divan”ına yaxşıdır dibaçədən aydın görmək mümkündür.

Füzuli əsərinin dibaçasında yazdığı qəzəlləri bir “Divan” şəklində salmaq istədiyini qeyd etdikdən sonra, müxtəsər “Divan” tərtib etdiyini göstərir: “Naçar məhmili-e’ribarimdə bu ibarə lazımdır deyü, zəmanı-tüfüliyyətimdə sadir olub, mütəfərriq olan qəzəllərdən bir müxtəsər “Divan” cəm’ etmək səlahin gördüm. Və ol vəqtən məndən iiltimasla alanlardan iiltimasla alıb surəti- cəm’i ixtisar üzrə itmamə yetirdim”.

Şairin şöhrəti, əsərlərinin əsrlər boyu sevilə-sevilə oxunması xüsusiylə, qəzəllər məcmuəsi olan “Divan”ının saysız-hesabsız adamlar tərəfindən köçürülmüş nüsxələrlə yayılmasına səbəb olmuşdur. Odur ki, Şərq əlyazmalarının saxlandığı dünya muzey və kitabxanalarının hamısında Füzuli əsərlərinin müxtəlif əlyazmaları vardır. Lakin Füzulinin öz xətti ilə yazılmış əsərinə hələlik təsadüf edilməmişdir.

Füzulinin öz xətti ilə yazılmış külliyyəti XVII əsrin əvvəllərində Səfəvilərin saray kitabxanasında varmış. Bunu Şah Abbasın (1587-1629) kitabdarı Sadiq bəy Əfşarin (Sadiqinin) “Məcmə’ül-xəvas” əsərində verdiyi məlumatə əsasən təxmin etmək olur.

Sadiqi Füzulidən bəhs edərkən: “Təxminən otuz bin beyt əş’arı bar kim, bu həqir öz xətti bilə mütləq qıldım”<sup>1</sup> deyir ki, bu da Füzuli əsərlərinin saray kitabxanasında olduğunu təxmin etməyə imkan verir.

Dünya muzeylərində olan Füzuli “Divan”ları içərisində qədim tarixi olan bitkin nüsxələr çox azdır. Füzuli əlyazmaları haqqında məlumat verən prof. Y.E.Bertels məşhur muzeylərdə olan əlyazmalarını belə təsvir edir:

“Füzuli əsərlərinin əlyazmaları olduqca çoxdur. Demək olar hər bir böyük kitabxanada onun əsərlərindən bir neçə nüsxə vardır. Məsələ yalnız bu əlyazmaların keyfiyyətindədir. Mən, demək olar ki, bütün Avropa kitabxanalarının kataloqlarını gözdən keçirmiş və aşağıdakiləri müşahidə etmişəm. Avropada şairimizin yeddi əsərinin 41 əlyazması vardır: zahirən bu say çoxdur, lakin bunlardan 13-ü nöqsanlı və yalnız 9-u tarixlidir; belə ki, həmin əlyazmalarından üçü XVII əsrə, biri XVIII əsrə və ikisi XIX əsrə aiddir”.

Sonra Bertels Sankt-Peterburq Şərqşünaslıq Institutunda olan yeni Füzuli külliyyatının təsvirini verir və hicri 997-ci (miladi 1589-90) ildə yazıldığı təsdiq olunan bu külliyyatın dünya muzeylərində olan Füzuli əlyazmalarının ən qədimi və ən mükəmməli olduğunu söyləyir.

Bu məlumatdan aydın olur ki, məşhur muzeylərdə saxlanılan Füzuli əlyazmaları içərisində ən qədimi Sankt-Peterburq nüsxəsidir. Bu nüsxəni təsvir edən Bertels eyni zamanda katibin ərəb və Azərbaycan mətnlərini farscaya nisbətən yanlış köçürüyüň də qeyd edir. Buna görə də elm aləminə məlum olan Füzuli “Divan”larının ən etibarlısı hesab ediləcək bu nüsxəni də tənqid etmən hazırlamaq üçün əsas götürmək mümkün deyildir.

Lakin Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları İnstitutunda saxlanılan bir Füzuli “Divan”ı elm aləminə məlum Füzuli əlyazmaları içərisində ən qədim nüsxədir. Həmin nüsxə fonda mərhum Salman Mümtaz tərəfindən bağlanmışdır.

2062 №-li bu əlyazması 65 vəraqdən ibarətdir; həcmi 26,2 x 15, 2 sm-dir. Hər səhifədə 20 misra vardır. Qalın, sarımtıl kağızda yazılmışdır. Mətn zər haşıyə içərisinə alınmışdır. Nastoliq xəttlidir. Dibaça və qəzəllər birbirində ayrıılır. Hər ikisi kiçik, zərif naxışlı bəzəklə başlanır.

Cox mükemmel olan bu nüsxə yaxşı saxlanılmışdır. Lakin bir sıra sahifələrdə bəzi yerlər çətin oxunur. İki yerdə tarix vardır. Birinci tarix dibaçənin, ikinci tarix isə “Divan”ın sonundadır. Dibaçənin sonundakı tarix belədir:

“Təmam şod dibaçeyi-divani-Füzuli fi yovmis-salisi şəhri məhərrəmülhəram min şəhuri sənəyi səb'i tisini tis'əməi (tərcüməsi: Füzuli “Divan”ının dibaçəsi doqquz yüz yetmiş yeddinci ilin məhərrəmül-həram ayının üçüncü günü tamam oldu).

Bu, katibin “Divan”ı 1569-cu il iyun ayında başladığını aydınlaşdırır. Son tarixdə katibin adı da məlum olur: “Təmmət həzəl-kitab biövmi inayəti məlikil vəhhab əla yədi Məhmud ibni Davud-əl-Uluyəvi, əşşəhir bis-Səidi qəfərə-l-lahü və li-valideynili və shəsənə ileyhima və alihli fi əvaxiri rəcəbilmürəccəb, sənəti səmanına və tis'i miə-980” (tərcüməsi: Bu kitab Allahın mərhəmətdən rəcəbəl-mürəccəb ayının axırında, doqquz yüz səkkizinci idə Səidi ləqəbilə məşhur Mahmud ibn-Davud Ülunyəvi əli ilə qurtardı).

Allah onu və onun valideynini bağlaşın və onlara acr versin). Bu sətirlər həm də əlyazmasının 1572-ci ilin noyabrında bitdiyini göstərir.

---

<sup>1</sup> Sadiqi. “Məcməül-xəvas”, səh.21. Sankt-Peterburq Şərqşünaslıq Institutunda olan əlyazmasının fotosurəti.

Deməli, həmin nüsxə elm aləminə məlum olan Füzuli “Divan”larının ən qədimi olub, şairin vəfatından 16 il sonra yazılmışdır. Lakin bu nüsxə təkcə qədimliy ilə deyil, öz mükəmməlliyi və düzgünlüyü ilə də dünyada ən nadir nüsxədir. Bu nüsxənin əhəmiyyətini daha aydın təsəvvür etmək üçün onu Füzulinin çap olunmuş “Divan”ları və foto surəti əlimizdə olan Sankt-Peterburq nüsxəsi ilə müqayisə edək.

Füzuli əsərləri İstanbul, Təbriz, Daşkənd və Misirdə dəfələrlə çap olunmuşdur. Bu kitabların çoxu “Külliyyati-divani-Füzuli”, bəziləri “Divani-Füzuli”, “Divani-Füzuli mə’sə Leyli və Məcnun” adları, bəzən də təkcə “Leyli və Məcnun” adı ilə nəşr edilmişdir. Lakin biz bunların hamisini deyil, ən son və tanınmış bir nüsxəni nəzərdən keçirəcəyik.

Bu nüsxə 1924-cü ildə M.F.Köprülüzadənin müqəddiməsi ilə çap olunmuş “Müsəhhihi-külliyyati-divani-Füzuli”dır. Müqayisədən əvvəl belə bir cəhəti də qeyd etmək lazımdır ki, 1328-ci (1910-cu) ildə Çələbizada Məhəmməd Müñir Dağıstanının naşr etdiyi külliyyatın matni əslə dəyişdirilmədən bu çapda təkrar olunmuşdur. Ona görə də çap üçün göstəracəyimiz nöqsanlar eynilə Çələbizada nəşrinə də aiddir. Başqa nüsxələri isə yeri göldikcə xatırlatmaq lazımlı gələcəkdir. Bizim nüsxədə olan qəzəllərdən 30-s Sankt-Peterburq nüsxəsində, 11-I İstanbul çapında, 5-i Təbriz və 32-si Daşkənd çapında yoxdur.

Göstərdiyimiz təkcə bu xüsusiyyətlər əlimizdəki nüsxənin elm aləminə məlum Füzuli “Divan”ları içərisində mükəmməl nüsxə olduğunu təsdiq edir.

Biz müqayisədə çap və əlyazma nüsxələrindəki təhriflərin hamisini nəzərdən keçirə bilmərik. Bu halda Füzuli “Divan”ı boyda başqa bir əsər yarana bilerdi. Odur ki, yalnız bir neçə əsas təhrif göstərməklə, geniş yayılmış çap nüsxələrinin dəyərini müəyyənləşdirib, onlar haqqında yürütdiyümüz fikri əsaslandırmaga çalışacaqı.

İstanbul nəşrindəki təhriflərin müəyyən hissəsi şairin işlətdiyi qədim Azərbaycan sözlərinə yeni sözlərlə əvəz etmək meylindən irəli gəlmişdir. Belə təhriflər bəzən mənaya tasır etməsə də, şairin həqiqi dil ehtiyatını müəyyənləşdirməyə imkan vermir; tarixi gerəkliyi pozur, dil tariximiz üçün əhəmiyyətli olan xüsusiyyətlərin itirilməsinə gətirib çıxarırlar. Məsələn, 140-cı səhifənin 14-cü sətrində oxuyuruq:

*Dil çəksə nola canü təni xaki-kuyina,  
Xarıü xəs artar onda ki, quş aşıyan tutar.*

Bu beytin ikinci misrasındaki “artar” kəlməsi bizim nüsxədə “iltər”dir. “İltər” aparar deməkdir. Bu halda beytin mənası aydın olur: ürək can və bədəni sənin kuyinə çəkir, necə ki quş yuvasına çör-cöp aparır. Demək, qədim Azərbaycan sözü “iltər”in “artar”la əvəz olunması beytin mənasını itirir.

Yaxud 151-ci səhifənin 11-ci sətrində oxuyuruq:

*Müqimi-kuyi-dərd eylər məni ahi-cigərsuzim,  
Bu ahəngi-məlaləfzayə bundan xoş məqam olmaz.*

İkinci misrada işlənən “xoş” kəlməsi bizim nüsxədə “yey”dir. “Yaxşı” mənasında olan “yey” burada daha münasibdir. Yenə İstanbul nüsxəsində oxuyuruq:

*Məgər qan içmək adət eyləmişdir nərgisi-məstin,  
Bəsi mey nuş edənlər gördüm, olmaz böylə qan sərəxoş.*

Beytdə misralar arasında məntiqi münasibət yoxdur. Bizim nüsxədə isə ilk misra belədir:

*Məgər qan içmək ilə əsrümtüş nərgislərin, vər nə,*

Burada mənə ayındır. İstanbul nüsxəsində qadım Azərbaycan sözü olan “əsrük” kəlməsi “məst” ilə əvəz olunduğu üçün beyt əsl mənasını itirmişdir.

İstanbul nüsxəsindəki təhriflərin müəyyən hissəsi mətnə şairin dilinə yabançı olan bəzi kəlmələrin artırılmasından ibarətdir. Bu təhriflər mənaya təsir etdiyi kimi, şairin dil xüsusiyyətlərini də pozmuşdur. Məsələn, İstanbul nüsxəsində oxuyuruq:

*Rəhm et iştə dili-dərvış çəkən ahlərə  
Ki, gədə ahi əsər eylər olur şahlərə.*

Bizim nüsxədə belədir:

*Rəhm et, ey şəh, məni-dərvış çəkən ahlərə  
Ki, gədə ahi əsər eylər olur şahlərə.*

Yenə də Füzulinin İstanbul əçəpində belə bir beyt vardır:

*Demə Fərhad qanın tökmüş ancaq eşq şəmşiri,  
Bənim gör qanlı yaşam həm ki, həp ol macəradəndir.*

Burada “həp” kəlməsi nəzəri cəlb edir. Füzuli, “iştə” kimi, bu kəlmənidə heç bir yerdə işlatmamışdır. Həm də bu söz fikri yaxşı ifadə etmir. “Həm ki, həp” ifadəsi qulağa yaxşı gəlmədiyi kimi, tarixi həqiqəti də pozmuş olur. Bizim nüsxədə isə beyt belədir:

*Demə Fərhad qanın tökmüş ancaq eşq şəmşiri,  
Mənim gör qanlı yaşam kim, bu həm ol macəradəndir.*

Yaxud İstanbul nüsxəsində çox yerdə şairin “bilmən”, “gəlmən”, “görmən”, “alman”, “demən” və s. ifadələri “bilməm”, “gəlməm”, “görməm”, “almam”, “deməm” və s. şəklində yazılmışdır (məs.: 142-6; 145-13; 151-10; 154-13 və s.)

Çap nüsxələrindəki təhriflərin çoxu Füzuli şerinin bədii məntiqinin mənasını pozur, onu anlaşılmaz bir şəklə salır.

Məsələn, İstanbul nüsxəsində oxuyuruq:

*Dili-zarimdə dərdi-eşq gün-gündən füzün olmaq  
Yetən bidərdə tədbir ilə dərman etdigidimdəndir.*

Deməli, şairin ürəyində eşq dərdi onun üçün gün-gündən artır ki, o hər yetən dərdsizə dərman edir. Aydınlı ki, burada məntiqi əlaqə pozulmuşdur. Əvvəla, dərdsizin dərmana ehtiyacı olmaz, həm də özgəsinə dərman etmək adamin öz dərdini arturmaz.

Bizim nüsxədə isə beyt belədir:

*Təni-zarimda dərdi-eşq gün-gündən füzün olmaq  
Yetən bidərd tədbirilə dərman etdiğimdəndir.*

Burada mənə aydınlaşdır. Dərdsiz adamların tədbirilə dərman etdiyindən şairin dərdi daha da artır.

Yenə də İstanbul nüsxəsində oxuyuruq:

*Fəqih-i-mədrəsə mə'zur tut anınlə eşq etsə,  
Yox özgə elminə inkarımız, bu elmə cahildir.*

Aydındır ki, birinci misra məntiqsizdir, ikinci misra ilə də heç bir əlaqəsi yoxdur. Bizim nüsxədə beytin ilk misrası belədir:

*Fəqih-i-mədrəsə mə'zurdur inkari-eşq etsə...*

Bu zaman beytin mənası aydın olur. Fəqih eşqi inkar etsə üzürlüdür, çünkü o, eşqdə cahildir.

İstanbul nüsxəsində oxuyuruq:

*Hər tərəf əşklərimdir görünən, ya yiğilib  
Gəldi su xəlqi sırişkim suyu nəzzarəsinə.*

Burada göz yaşları ilə "su xəlqi" arasında münasibətin nədən irəli gəldiyi aydın deyildir. Lakin Füzuli belə yazmamışdır.

Bizim nüsxədə beyt belədir:

*Hər tərəf əkslərimdir görünən, ya yiğilib  
Gəldi su xəlqi sırişkim suyu nəzzarəsinə.*

Indi mənə aydınlaşdır. Şair burada bədii bir lövhə yaradır; o, o qədər göz yaşı tökmüşdür ki, ətrafinı su almışdır, odur ki, hər yana baxanda öz əksini görür, onun şəkli suya düşür. O soruşur: ətrafında görünən mənim əkslərimdir, ya göz yaşımın tamaşaşına yiğilmiş su adamlarıdır?

İstanbul nüsxələrində yazılır:

*Zahida, gör sinə çəkin şö'ləsin, bizdən saqın,  
Bir ocağız biz ki, sudandır dərəli divarımız.*

Burada sinə çəkinin şöləsilə dərəli divarın su olması arasında heç bir münasibət yoxdur, çünkü beyt təhrif olunmuşdur. Bizim nüsxədə isə belədir:

*Bir ocağız biz ki, suzandır dərəli divarımız...*

İstanbul nüsxəsində yazılır:

*Saxlamazdım navəkin gözdən, bəlasın çəkmişəm,  
Bəsləməzdim su verib ol nəxli-kamı barsız.*

Beytdə məna yoxdur. Bizim nüsxədə isə belədir:

*Saxlamazdım navəkin gözdə, bəlasın çəkməsəm,  
Su verib ol nəxli bəslərdimmi olsa barsız?*

Beytin əsl poetik mənası da budur.

İstanbul nüsxəsində oxuyuruq:

*Bilirmi dövləti-vəslin bulan məğrur olan aşiq,  
Vəfa rəşmin sanır düşvar, asan olduğun bilməz.*

Beytdən məna çıxmır, çünki ilk misra bundan sonra gələn beytin ilk misrası ilə qarışmışdır. Bizim nüsxədə isə belədir:

*Qılır təqsir, edüb bir lütf hər dəm könlüm almaqdan,  
Vəfa rəşmin sanır düşvar, asan olduğun bilməz.*

Burada hər şey aydınlaşdır.

Biz belə misraların sayını xeyli artırı bilərdik. Lakin göstərdiklərimiz də kifayətdir.

Beləliklə, Füzuli “Divan”ının 1924-cü il nəşrinin nə qədər nöqsanlı olduğu aydınlaşdır. Bu nöqsanlar Daşkənd çapında da vardır. Daşkənd naşirləri Füzulinin əsərlərini dəyişib Nəvai dilinə yaxın bir şəkildə çap etmişlər. Təbriz çaplarında isə qələt daha çoxdur. Azərbaycan sözləri düz olsa da, son əsrin dil xüsusiyyətlərinə uyğunlaşdırıldılarından, ifadələrin bir çoxu dəyişdirilmişdir.

Sankt-Peterburq nüsxəsində də səhv çoxdur. Burada ən adı ifadələr belə təhrif edilmişdir ki, bu da katibin Azərbaycan dilini bilməməsindən irəli gəlir.

Bütün bunlar Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar Institutundakı Füzuli “Divan”ının elmi əhəmiyyətini aydınlaşdırır. Odur ki, Füzuli əsərlərinin elmi nəşrində və birinci cildin tərtibində, əsas nüsxə olaraq, həmin əlyazmasından istifadə edilmişdir.

**Həmid Arası**

## FÜZULİ SÖZÜNÜN SEHİRİ

Ədəbiyyat və mədəniyyət tariximizin iftixarı olan Füzuli dünya ədəbiyyatı tarixində da böyük hadisədir. Hökm kimi səslənən bu fikri aşağıdakı danılmaz faktlar doğruldur: hələ heç kim Şərqi üç möhtəşəm dilində (Türk, fars və ərəb) divanlar bağışlayaraq Füzuli kimi mükemmel əsərlər yarada bilməmişdir; heç kimin qələmi mənsub olduğu dövrün ədəbi aləmindəki bütün əlvən forma və janların sınağına məruz qalarkən Füzuli qələmi kimi gözəl və cılalı nümunələr yaratmamışdır; “qəlb şairi” kimi tanınan şairimiz qədər heç kim oxucu ürəyinə hakim kəsilməmişdir; ikinci elə bir şair tapmaq çətindir ki, onun yaratdığı ədəbi məktəb qədər sirayətedici olsun və öz davamçılarını çıxılmaz təsir dairəsində saxlamaq iqtidarında olsun; orijinal və təkrarsız üslub sahibi olan Füzuli kimi heç kəs ədəbi yaradıcılıq qarşısında müxtəlif dövrlərin (ictimai quruluşların) və zamanların sınağından uğurla çıxa bilmək keyfiyyətini elmi-tarixi və mənəvi dəyər şərti kimi irəli sürməmiş və öz yaratdığı əsərlərlə bu şərti dolğun şəkildə doğrultmaq mümkün olduğunu sübuta yetirməmişdir; fars və ərəb dillərində də yazmaqla və bu dillərdən bəhrələnməklə yanaşı, ədəbi dilimizi tarixən heç kəs Füzuli kimi həmin dillərin hegemonluğundan xilas edə bilməmişdir; nəhayət, çox az şairə müyəssər olar ki, mənəviyyatı, qəlibi və ruhu hər misrasından görünsün və əzəli məhəbbətdən, səmimilikdən yoğrulmuş ədəbi şəxsiyyəti yaradıcılığında və üslubunda Füzulidəki qədər bütün əzəməti və aydınlığını ilə həkk olunsun!..

\*\*\*

Füzuli təkcə Azərbaycan ədəbiyyatında deyil, bütün Şərq ədəbiyyatında əsərləri döñə-döñə köçürülnən, yaxud nəşr olunan, çox sevilən və çox oxunan ən tanmış sənətkarlardandır. XX yüzillikdə Türkiyədə, Azərbaycanda, eləcə də başqa ölkələrdə Füzulinin həyat və yaradıcılığ, dili və üslubu haqqında onlarda tədqiqat əsəri yazılmışdır. M.F.Köprülü, Ə.Qaraxan, Ə.Tərlan, H.Arası, Y.Bertels, Ə.Gölpınarlı, Mir Cəlal, M.Quluzadə, M.C.Cəfərov, Ə.Cəfər, V.M.Qocatürk, H.Mazioğlu, Ə.Dəmirçizadə, H.Mirzəzadə, Ə.Mirəhmədov, F.Qasimzadə, M.Adilov, T.Hacıyev, A.Vəfəli, Ə.Səfərli, S.Əliyev, A.Rüstəmova, V.Feyzullayeva və başqalarının kitabları, məqalələri bu gün də elmi dəyərini saxlamadadır.

Azərbaycan ədəbi dilinin tarixindən məlumdur ki, Füzuli klassik şeir dilində fikir ardıcılığını qüvvətli prinsipə çevirən, onlarda qəzəl, qasida, qita və rübaşində müxtəlif motivlərin bağılanmasına inçə tərzdə diqqət yetirən böyük səkətkardır. Bununla belə, o özündən əvvəlki ədəbi irsə, Şərq poetikasının zəngin və mürəkkəb qayda-qanunlarına sadıq qalmağı farsca divanı-

nın müqəddiməsində özünün dediyi kimi, “əslinin səliqəsinə (yəni türk şerini ənənələrinə) uyğun” yazmağ bacaran, sənətdə sələflərinin keçmədiyi, xələflərinin keçə bilmədiyi aşırımlardan addayan bir üstaddır. Onun zərif üslubu təkrarolunmazdır. Poeziyasındaki xariqülədə qüdrət və əzəməti bədii söz qarşısında qoyduğu misilsiz tələbkarlıq doğurmuşdur.

*Şe'r zövqündən olmayan agah,  
Əhli-nəzmi məzəmmət eyləməsin  
Kəndi cəhlinə e'tiraf etsin,  
Hər kəramətə sehr söyləməsin.*

(Yəni: şeir zövqündən agah olmayan adam şairləri məzəmmət eyləməsin; hər kəramətə – yeni sözə (bədii ixtiraya) sehr söyləməkdənsə, öz cahilliyyini etiraf etsin). Belə bir izahatdan sonra sanki bu kiçik qıtənin məzmunu bütünlükə aydınlaşdır. Lakin bu dörd misradakı “cəhl”, “kəramət” və “sehr” sözlerinin əlavə ekspressiv mənə çaları oxucuya çatır mı? Yəqin ki, yox. Çünkü şair həmin misraları oxucusunun müsəlman zehniyyətlə olduğuna arxayıñ olub söyləmişdir; yəni düşünmüsəldür ki, oxucu Quranın “Qəmər” surəsindən 1-ci və 2-ci ayəni, həmcinin Məhəmməd peyğəmbərin həyatından belə bir epizodu bilməmiş deyildir: “Əbu Cəhl Məkkə əhalisindən bir neçə nəfəri başına yiğib, həzrət peyğəmbərdən möcüzə göstərməyi tələb edir. Peyğəmbər adamlara ani nəzər salıb, şəhadət barmağını bədrlənmiş aya doğru uzadır və bir an sonra ay iki yerə bölündüb, hissələri müxtalif mövqelərdə görünür. Peyğəmbər ətrafindakılara üç dəfə: “Şahid olun!” deyir.

Şaşqın vəziyyətdə qalan Əbu Cəhl bu “kəramət”i qəbul etmək istəmir. “Bu, sehrdir, şeytan əməlidir!” – deyir. Beləliklə, tarixi rəmzləri, dini-fəlsəfi anlayışları bilməyən, beytde bu və ya digər sözün “tövriyyəli” (mənəvi cinası, ikibaşı) olduğunu duymayan oxucuya Füzulinin əsərləri bədii məzmun sarıdan yaribayarı az çatır.

Füzuli sehrkar deyildi və öz ürəyinin qanı, dərin zəkası, nuru, fitri istedadı hesabına yaratdığı sənət incilərini layiqincə, ədalətlə qiymətləndirə bilməyən, çarəsizlikdən “sehr” adlandıran, onun özünü isə “əcaib üslublu” təbiri ilə səciyyələndirən müasirlərindən, – adı oxuculardan tutmuş təzkirəçilərə qədər bir çoxlarından narazı idi. Lakin qribədir, bu günün qədirbilən oxucuları da bəzən ona sehrkar kimi baxır, onun ucaltdığı möhtəşəm söz binasında hər bir daşın ülvi mükəmməlliliklə cilalandığını görüb heyran qalırlar.

Füzuli misra-misra, beyt-beyt böyükdür. Onun beytlərində qəfil bir şimşəyin parıltısı, əlcətməz zirvələrin qüdsiyyəti var. Onun beytleri xəyyamanə rübaılər kimi sonətdə həqiqi gözəlliyyin, mənə dolğunluğunun məhəki sayıla bilər: hər beytin öz musiqi dili, – həmcins səslərdən, gözlənilməz qafi-

yollarından bəstələnmiş melodiyası, özünəməxsus obrazları, aydın fikir istiqaməti və aforistik məzmunu varıdır! Bəzən hər şeir müstəqil və orijinal fikirlər söyləyən iki misralıq kiçik şeirlərin, rəngarəng çalarları olan obrazların hörgüsünə, çələnginə bənzəyir. Hər şerin zahiri və batını bir-birindən ötkün və gözəldir, – heyrətamız cəhət də budur!

Digər klassiklərdə olduğu kimi, Füzulidə də həm şerin əsas qayəsindən, ideya məzmunundan təcrid edilməyən beytlərə, həm də şeirdəki ümumi məzmunla bağlılanmayan sərbəst beytlərə təsadüf edilir. Bu, orta əsrlər poetikasının ədəbi şəkil olmaq etibarilə beytə verdiyi sərbəstlikdən, müstəqillikdən irəli galır. Müxtalif şeirlərdə şəkil və məzmunca bir-birinə oxşayan beytlərə rastlaşırıq. Amma onların özündə də fərqli poetik çalarlar yox deyil.

Bənzəyişi tövədən səbəblər isə çoxdur: mətbuatın olmadığı şəraitdə sonrakı dövrlərdə nüsxə fərqlərinin meydana çıxmazı; eyni beytin yanlış köçürülmə nəticəsində təhriflərə uğraması, yaxud səhvən, cüzi fərqlə başqa şerə salınması, müxtalif şairlərin əsərlərinin qarışdırılması, oxucu yaddaşının dirçəldilməsi, səfərbər edilməsi məqsədi ilə (poetik assosiasiya zəminində) söylənmiş fikirlərin, məlum obrazlı ifadələrin, tərkiblərin bəzən şairin özü tərəfindən qəsdən təkrar olunması və s.

Füzuli şerini şərhlərlə birlikdə qavramaq istərkən oxucu şairin məşhur kəlamını bir məram kimi yadda saxlamalıdır: “Elmsız şe’r əsası yox divar olur və əsəssiz divar gayətdə bie’tibar olur”. Beləliklə, elm şerin əsası, özülü kimi qiymətləndirilir. Lakin burada “elm” sözünü düzgün və geniş mənada anlamaq lazımdır. “Elmsız şeir” ifadəsi ilə daha çox qəzəl janrından olan şeri düşünən şair ən azı aşağıdakıları nəzərdə tutmuşdur: 1. Bədii fikir məntiqi mühakimə, tezis – antitezis üsulu ilə ifadə edilməli. 2. Həyat həqiqəti nə qədər obrazlı şəkildə olsada, inandırıcı, ağlabatan tərzdə əks olunmalı. 3. Elmi (dini və dünyəvi) biliklərə, təsbit olunmuş əqli nəticələrə istinad edilməli. 4. Xalq təfəkkürü və xəyalının inciləri olan müdrik ifadələrə, qanadlı sözlərə, atalar sözü və zərbi-məsəllərə əsaslanmalı. Bu şərtlərin heç olmazsa birini gözləməyən şeir “etibarsızdır”, başqa sözlə, zəriflik və kamillilikdən, imandan uzaqdır, – müxtalif zövqlərin və idrakı ölçülərin sınağına dözmək gücündə deyildir. Füzuli isə deyilənlərin nəinki birini, əksər hallarda hamısını qabarlıq şüşədə toplanan işq kimi öz şerində cəmləşdirə bilir.

Füzulinin bir çox beytləri Quran ayələri, peyğəmbərin hədisləri və klassik şeirdə geniş yayılmış suflilik anlayışlarının köməyi ilə izah edilə bilər. Lakin bu, şairin hər beytinə dini-mistik don geydirməyə, yaxud hər sözündə sufizm mətləbi axtarmağa əsas vermir. Əlbəttə, Füzulini müxtalif yoxumda dərk və izah etmək mümkündür; bu, təəccübüllü deyil, şairin özü demişkən: “hər kimin alomdə miqdarcıcadır tə’bində meyl...” Bununla belə, Füzuli sözündən doğan məntiqi, real həyat eşqini sağa-sola çəkməyə ehtiyac yoxdur. Füzulini köklü

şəkildə qavraya bilməməkdən naəlac qalıb, subyektiv və “məqsədə uyğun” yozmaq başqa, onun sözüñə-fikrinə sadıq qalıb, fərdi dil üslubunun və yaradılığının əsas meylləri və motivləri vasitəsilə elmi şərh etmək bambaşqadır!

Füzulinin din şairi saymaq, sənətindəki əzəməti, derin bədii təsiri ancaq “mübham” və “zərif” dini-mövhumi anlayışlarda görmək onu başa düşməməyə bərabardır.

“Füzulinin şərh etmək?!” Bu sözlər çox qəribə səslenir. Bu ona bənzəyir ki, kiməsə günəş bağışlamaq istəyirsən, ancaq əliboş gedirsən: hərarəti öz qəlbində qalır, nuru gözlərində...

Füzuli dəryadır!

\*\*\*

Füzulinin Azərbaycan klassik şerini yüksək zirvəyə qaldırması orta əsrlərdə təkcə bədii fikrimizin deyil, həm də ədəbi dilimizin böyük nailiyyəti sayılmalıdır. Bu, ədəbi-mədəni və ictimai-fəlsəfi aspektdə o mərhələnin başlangıcıdır ki, hazırda dilimiz çatmış və öz vəzifəsini yüksək səviyyədə yerinə yetirən üslublara şaxələnmişdir.

Füzulinin şeir dilini və yaradıcılıq üslubunu yaxşı mənimşəyen hər kəs onda fikrin və xəyalın əlaqəli dərinliyinə, geniş mənada, bədii məzmunun dolğunluğuna və estetik füsunkarlığına heyran olmaya bilməz.

Füzulinin fərdi üslubunun bünövrəsində metaforik təfəkkür durur. Məcəzi düşünəcə tərzi özlüyündə təzə hadisə deyildi. Bu cəhət Füzuli yə qədərki islam Şərqiñin üç dilli poeziyasının bütün ruhunu sarmışdı. Lakin onun kökü, rişələri canlı danışq dilində idi. Füzuli bu üsula ona görə sığınmışdı ki, onda bitibükənməyən işiq və enerji görürdü; yəni görürdü ki, məcazilik semantiküslübi bir proses olmaqla həqiqəti aşkar etmək, daha gözəl təsvir və tərənnüm etmək üçün necə geniş, görünməmiş imkanlar açır (dildəki bu xüsusiyyəti riyaziyyatda ədəd ardıcılığının həndəsi silsilə ilə sonsuzluğa doğru getməsi, yaxud astrofizikada günəşin parçalanma reaksiyaları ilə müqayisə etmək olar).

Qətiyyətlə demək olar ki, bədii dilin məcazilik məsələsində Füzuli ancaq ənənə arşınca getməmişdir. O düşünüb-aramış, nəhayət tapmışdır: yaşadığı dövrün, feodal-ruhani quruluşunun mahdud dünyagörüşündən, qeyzli-qərzli münasibətindən xilas olmaq üçün məcaziliyi özü üçün təzədən keşf etmişdir.

Füzuli “məcaz” sözüñə də məcazi yanaşmış, məcazi fikirləşmək, duymaq yolu ilə (buna hissi-intuitiv idrak yolu deyənlər də vardır) bir-birindən yeni, təravətli ifadələrlə maddi və mənəvi aləmin həyatı və parlaq obrazlarını yaratmışdır.

Əbəs deyil ki, şair məcazi “həqiqət günəşinin şöləsi, nuru” adlandırır (“Pərtövi-ənvari-xursidi-həqiqətdir məcaz”).

Həm bilir ki, Füzuli gözəl istiarələr yaratmaq ustasıdır. Bəs həmin istiarələrin təsir gücü nədədir? İstiarələr yaradıcısı kimi şair nə çün orijinal

və təkrarolunmaz görünür? Yəqin ki, suallara cavab verərkən formal mətiqin sillogizmlər sxemində uyğun olaraq bənzəyən və bənzədiləni müəyyən edib təşbeh ünsürünün ixtisar edildiyini söyləmək kifayət deyildir. Füzuli bənzətmələri, istiarələri ona görə mükəmməldir ki, sözün abstraktlaşdırma və ümumiləşdirmə xarakterini maksimum dərəcədə əks etdirir.

Yığcam və ümumiləşdirilmiş idrak fəaliyyətində bənzətmə mühüm rol oynayır. Bənzətmə müqayisə tələb edir. Müqayisə, qarşılaşdırılan tərəflərin (əşya, hadisə, proses) əlamət və xüsusiyyətlərinin ya qismən, ya da tamamilə birindən digəringi ötürülməsi, köçürülməsi deməkdir. Lakin bu “köçürülmə” öz-özüne baş vermir. Müqayisə olunub bənzədilən tərəflər arasında ilkin mərhələdə mütləq əlaqləndirici sözler iştirak edir, tədricən həmin sözlər ixtisara düşür. Deməli, bənzətmə əvvəlcə bütöv fikir kimi cümlə şəklində ifadə olunur, aha sonra isə ixtisarlara uğrayaraq obrazə çevrilir. Mütəssəl təşbehlərdən mükəmməl təşbehlərə doğru inkişafın mənzərəsi bunu aydın göstərir. Məsələn, aşiq şerindən “Gözlərin ceyrandı sənin...” misrası məlumdur. Burada “ceyran” obrazı, idrak baxımından uğursuz olsa da (ayrılıqda gözəl ceyran arasında bənzəyiş yoxdur), lügəvi-semantik və qrammatik cəhətdən eyni model, eyni quruluş zəminində meydana çıxmış, get-gedə bəzi sözlərin ixtisarı öz işini görmüşdür (“Sənin gözlərin ceyran gözü kimidir...”). Elə buradaca abstraksiya doğulur, – ixtisar olunan hər dil ünsürü konkretlikdən, müəyyənlikdən, “öz payını” aparır. Belə olmasayı, sözlərdən şəkilçilər yaranmadı, bir nitq hissəsi digərinə keçməzdi, bütövlüklə sabit qrammatik quruluş təşəkkül tapmazdı. Yaziçılar bir-birindən, hər şeydən əvvəl, məhz bu cəhətə – ayrı-ayrı söz-obrazların abstraksiya və ümumiləşdirmə dərəcəsinə, bədii təxəyyülün səviyyəsinə görə fərqlənirlər. Əbəs deyil ki, XX əsrin dahi fizika alimi A.Eynşteyn üçün sənətkarlarda və onların əsərlərində bədii təxəyyülün inkişaf səviyyəsi böyüklüyün yeganə meyari idi.

Füzuli dünyaya filosof-rəssam gözü ilə baxır. Dünyadaki şeylərin, hadisə, proses və münasibətlərin üzvi əlaqəsini də, onların oxşar əlamətlərini də görür. Amma “yüz ölç, bir biç” prinsipinə sadıq qalıb, böyük həssaslıq, dəqiqlik göstərir. Adətən, onun obrazları hər hansı əlamətə (xüsusiyyətə) yox, ən qabarlıq, ən spesifik və həllədici əlamətə, yaxud əlamətlər toplusuna istinad edir; həm də şair bu zaman xalqın yaddaş və təsəvvürünün təcrübəsini mütləq nəzərə alır. Hiss olunur ki, o hər hansı obrazın dildə necə iz buraxacağı, təfəkkürdə necə rezonans veracəyini ətraflı düşünür. Füzulinin orijinallığı da bundadır.

Füzuli obrazları əksər hallarda həyatın ictimai-fəlsəfi məna və məqsədinə, insanın mənəviyyatına yönəlmış olur. Ona görə də onları düzgün qavramaq hazırlıq tələb edir.

Məsələn, “oçaq” sözünü götürək. Bu söz-obraz altında şair düşünən, mübarizə edən, amma şirin arzularına yetməyib əzab-əziyyətə düşər olan

insanı nəzərdə tutarkən nə qədər düşünüb-dachsenmalı idi ki, oxucular onu (onun bədii qayəsini) düzgün anlaşınlar! Axi, “insan” və “ocaq” sözləri tamam ayrı-ayrı məfhumları eks etdirir. Demək, oxşar əlamətlər tapmaq vacibdir. Həmin məqsədlə şair obrazı ibarəli formaya salır; “insan – yanar olacaqdır” fikrini ifadə etmək üçün tabeli mürəkkəb cümlə qurub, “ocaq” sözünü baş cümlənin xəberi yerində işlədir və onu budaq cümləsindəki sözler vasitəsilə aydın şərh edir: “Bir ocağız biz ki, suzandır dərə dəvarımız”. Yəni, biz elə ocağıq ki, qapı və dəvarımız daim od içindədir (insan cismən ona görə bir ocağa bənzəyir ki, məsələn, döş qəfəsinin divarları iç üzdən qan və ya od kimi qırmızıdır; bədənin əsas qapısı ağızdırsa, dodaqlar da od rəngini andırıb).

Obraz yaradıcılığında ərəb və fars sözlərindən istifadə etmək zərurət olsa da, türk sözləri hesabına şairin yaratdığı obrazlar o dövrün ədəbi dilində yeniliyi, təravəti və dərinliyi ilə misilsizdir.

“Leyli və Məcnun” həzəcinin dar qəliblərinə geniş, siqlotlı fikirlər yerləşdirmək üçün sözü bədii mücərrədləşdirmə yolu ilə obrazə çevirmə istedədi Füzuliyyə çox kömək etmişdir. Məsələn, Leylinin özü haqqında dediyi sözlərə diqqət edək: “Mən bir quşam, uçdum aşiyandan...” yaxud: “Qönçə kimiyəm məni-pərişan, Ağızım dutulu, içim dolu qan”. Zahirən hər şeyi Leyli özü deyir: özünü quşa, qönçəyə bənzədir. Amma burada oxucunu öz bədii qüdrəti ilə sarsıdan inandırıcılıqdır, bədii həqiqətlə həyat həqiqətinin dəmir yolları kimi axıradək qoşa gəlməsidir.

Yeri gəlmışkən, obrazın obrazlarla (obrazlı sözlərlə, ifadələrlə) şərhi, yəni tamamlanması, daha da qüvvətləndirilməsi bədii dildə Füzulinin böyük nailiyyətidir, onun şeir dilinin “ali riyaziyyat”ıdır. Bu məsələdə Füzuli bir çox sələflərindən və xələflərindən üstündür.

Məcaziliklə əlaqədar olaraq, Füzuli dilində mücərrədləşdirmə və ümumiləşdirmə sistem halındadır. Həmin xüsusiyyətlər ayrı-ayrı sözlərdən başlayıb, söz birləşmələrinə və cümlələrə (misra və beytlərə) sırayət edir. Ona görə də bəzən ayrı-ayrı sözlərdən bəhs olunsa da, obrazın məzmununu, obrazlılığın təbiətini misra, yaxud beyti bütünlükə təhlil etmək nəticəsində açmaq mümkündür. Çünkü bədii təxəyyülün hərarəti bütün təsvir və ifadə vasitələrinə eyni dərəcədə hopmuşdur.

*Xaki-rahindən məni qaldıra bilməz sayə tək,  
Qılsı dərdun afitabin hər şüaiñ bir kəmənd.*

Beyt bütövlükdə “vəfa”, “sədaqət” anlayışlarını obrazlı şəkildə ifadə edir. Və ya:

*“Surətin əksin alıb, bağa girər hərdəm su,  
Rəşkdən qan içirir bərgi-gülü-rə'nayə”.*

Füzulinin fərdi üslubunda əşya və hadisələrə poetik mənə verilməsindəki özünəməxsusluğu axıradək mənimsəməyən oxucu həmin beytin şəkil və məzmun gözəlliyyini qiymətləndirə bilməz. Çünkü Füzuli, oxucudan zəngin müşahidə qabiliyyəti, ince xəyal tələb edir. Burada da belədir. Şairin bədii mətləbi, bir növ, “qapalı” ifadə olunmuş, onu layiqincə dark etmək oxucunun öz ixtiyarına buraxılmışdır. Halbuki qrammatik planda yanaşdıqda beytdə anomaliya yoxdur, – mürəkkəb bir fikir bitmiş şəkildə və “maddi” olaraq ifadə olunmuşdur: su hər an şənin surətinin əksini alıb bağa girir, qısqanlıqlıdan gözəl gül yarpağına qan içirir. Zahirən fikir aydınlaşdır, amma səbəbiyyət əlaqəsi ilə bağlı olaraq, məntiqi nəticə – oxucuya obrazlılıq yükünü daşıyan əsas ifadələr (“suratin əksin alıb...” və “rəşkdən qan içirir”) aydın olmalıdır: “al yanaqlı bir gözəl tez-tez gəlib, qızılğullər açılmış bağın kənarındaki axar suya baxır...” Məhz bu təsəvvürə əsasən beytdəki obrazları “doğrultmaq” olar. Belə ki, su gözəlin üzünün əksini doğrudan da “alıb” bağa aparır. Üzün rəngi bir anlığa suyu da allaşdırır. Bir azdan sonra güllər həmin suyu içir və guya onların ləçəkləri sudakı “allığ” özlərinə çəkib qırmızı rəngə boyanırlar.

Şair elə bu vəziyyətdə onların rənginə mənə verir: su sanki qısqanlıqlıdan gül yarpağına qan içirir. Nə üçün? Çünkü “alıb-apardıq əks”dən ayrılmamış istəmir. Beləliklə, ülvü hegemonluq gözəlin üzünün əksinə məxsus olaraq qalır (Füzulidə bu tipli obrazlara çox təsadüf edilir. Müqayisə edək:

*Ayinə sevər candan rüxsareyi-canani,  
Bir gəyətə yetmiş ki, ayrılsa, çıxar canı”*

Yəni: güzgü cananın üzünü ürəkdən sevir, nə qədər ki, onu əks etdirir, canlı kimi görünür; həmin gözəl kənarə çəkilən kimi güzgü də cansız bir əşya olur. Misal göstərdiyimiz beytlər, şübhəsiz, “obrazlı təfəkkür”ün qüdrəti ilə yaranmışdır. Lakin obrazlı təfəkkürün gücü özünü dildə sözün (mənaca), təfəkkürdə məfhumun (mahiyətə) mücərrədləşməsi prosesində göstərir. Yəni hər hansı söz bədii obraz pilləsinə o zaman yüksəlir ki, abstraktlaşdırma mərhələsindən müvəffəqiyyətlə keçir.

Aristotel yazır ki, “Yalani necə məharətlə işlətmək üsulunu başqa şairlərə ən çox öyrədən Homerdir”. “Aldanma ki, şair sözü əlbəttə yalandır” söyləyən Füzuli də Azərbaycan poeziyasında şairlərə bədii yalani ən çox öyrədən sənətkardır. İlk baxışda dil və üslubca yekrəng və yekcins təsir bağışlayan divan ədəbiyyatında Füzulini bütün əsrdaşlarından, sonradan onun məktəbinə daxil olan sənətkarlardan yüksəyə qaldıran əsas taqlidəilməz cəhətlərdən biri budur. Bu mənada, şairin yaradıcılığını layiqincə tədqiq etmiş H.Mazioğlunun: “Füzulinin şeirlərində xəyal cəbhəsinin zəif olduğunu görürük” fikri ilə razılaşmaq mümkün deyil.

Təzkirəçilər Füzulinə dil və üslubuna görə daha çox Ə.Nəvai ilə müqayisə etmişlər ki, onu Nəvaiyə yaxınlaşdırılsınlar. Bu səbəbdən iki böyük sənətkarın şeir dilindən bəzi paralel nümunələrə nəzər salmaq əhəmiyyətlidir.

Qətiyyən Füzulinin böyüklüyünü sübut etmək məqsədilə yox, hətta nəzirələrində da orijinal olduğunu bir daha göstərmək üçün. Çünkü dövrünün görkəmli icimai xadimi olan Nəvai haqqıqtən dahi şairdir, əsl elm və sənət cəngavəridir. Ona görə də Füzuli Nəvaini sevmışdır; onun dilində (üslubunda) Nəvaiyə bənzərlik də vardır. Amma bu sevgi və bənzəyiş Nəvainin Nəsimiyə sevgisindən, bənzəyişindən artıq deyildir.

Füzulinin bəzi lirik şeirləri forma etibarilə doğrudan da Nəvaini xatırlatmaqdadır.

Füzuli də qəzəllərini Nəvai kimi əsasən yeddi beytəd qurmağ xoşlamış, onun bir sıra rədiflərini bəyənib təkrar etmişdir: eylərəm, eyləmiş, eyləgəc, ayru, ara, ərz, bar (var), küstax, ya rəb, könlüm, ləfz söz, təmə, tut, fəda, iməs, hənuz, շərəz və s. Lakin çox maraqlıdır ki, əruz vəzninin növlərinə görə Füzuli Nəvaidən tamamilə fərqlənir. Nəvainin ən çox tətbiq etdiyi bəhr həzəc, Füzulininki isə rəməldir...

Hər iki şairin “Sübəh” rədifli qəzəlində günəş, ulduzlar və onların şüalarının mənalandırılması ilə əlaqədar olan obrazlara diqqət edək.

“Günəş” və “ulduz” anlaysılarının obrazlı ifadəsi Nəvaidə belədir: “Qam tündi oxım şororidin tutaştı kukka ut Kim aninq otin kuyubtur qunbazi davvor subx” (tərcüməsi: qəm gecəsində ahimin qığılçımından göydə od qalandı ki, onun adını dövr edən günbəz sübəh qoyubdur). Şairin dahiyənə təxəyyülü gözəl səmərəsini vermişdir: aşiqə elə gəlir ki, göydəki ulduzlar onun ahının qığılçımlarıdır, “dövr edən günbəz” (fələk) sübəhü həmin oddan yaratmışdır.

Əlbəttə, beytin bədii təsiri güclüdür. Amma, hər halda, obrazla həyat həqiqəti arasındaki əlaqəni elmin obyektiv gözü ilə yoxlaşıqda dil və məntiqə ikinci misradakı “adın qoyubdur günbəzi-dəvvar” ifadəsi qismən zəif və uyğunsuz görünür. Belə ki, “günbəzi-dəvvar” istiarə kimi nəzərdə tutulmuşsa, “adını qoyubdur... sübəh” ifadəsi o qədər də cilalı deyil, mükəmməl istiarə hüququnda bədii effekti qaldırırmır (başqa sözlə, “adın qoyubdur” ifadəsi “sübəh” sözünün poetik məzmununu nasiranə izah edir). Görünür, məhz bu cəhət Füzulinə təmin etməmişdir. Onun “Divan”ında oxuyuruq:

*Batdı əncüm, çıxdı gün, ya bir əsiri-eşqdir,  
Tökdi dırri-əşki, çəkdi ahi-atşbar sübəh?*

Bizcə, təxminən eyni fikir qrammatik və məntiqi baxımdan Füzulidə daha aydın ifadə olunmuşdur. Eyni predmeti mənalandırmaq, eyni formada yazmaq lazımlı gəldiyi halda, Nəvai təkrar olunmamışdır. Əksinə, Füzulinə dilinin obrazlılığı pillə-pillə, inandırıcı şəkildə yüksəlir; “ulduzlar batdı, gü-

nəş çıxdı” fikri onun üslubuna xas olan şərtlərdən biri kimi paralelizmə və gümanlı bədii sual tərzində ifadə edilir. Yəni ulduzların yoxa çıxması qəzəl boyunca “sadiq aşiq” kimi təsvir və tərənnüm edilən “sübh”ün yeni əlamətləri kimi verilir: 1. Batan ulduzlardır, yoxsa eşq əsiri olan sübhün tökdüyü inci göz yaşları?! 2. Çıxan güneşdir, yoxsa sübhün çəkdiyi ahdan toplanan atas?! “Günəş şüaları”nın obrazlı şəkildə mənalandırılması. Nəvaidə: “Kun şuoiy xatlari ermaksi tutmuş motamim, Yuzii anjum tirnoğı birla kılıb afqor subx” (Tərcüməsi: (görünən) günəş şüasının xətləri deyildir: sübh mənə matəm tutub, ulduzların dırnağ ilə üzünü cirmişdir). Gözəldir, obrazlar yüksək dərəcədə inkişaf etmiş poetik abstraksiyanın məhsuludur: ulduzların iti görünən ucluqları dırnaqlara, günəş şüaları isə (onlar sübh vaxtı qıpqırmızı olurlar!) sübhün üzündən axan qana bənzədir. Adama elə gəlir ki, “günəş şüaları”nı yenidən mənalandırıb orijinal obrazlar yaratmaq imkanı tükənmüşdür.

Füzulini oxuyanda isə bu qənaətdən əl çəkməli olursan; çünkü o tamamilə təzə, inandırıcı təsəvvür yaratmaq xüsusiyyətinə görə Nəvaininkindən geri qalmayan maraqlı bir obraz yaratmışdır:

*Bir müsəvvirdir ki, zərrin kilk ilə hər gün çəkar  
Səfheyi-gərdunə nəqş-i-arizi-dildar sübh.*

Yəni: Sübh elə bir rəssamdır ki, hər gün qızılı qələmlə sevgilinin üzünün şəklini fələyin səfhəsinə (səmaya) çəkir.

Göründüyü kimi, mərkəzi anlayışlar hər iki şair tərəfindən başqa-başqa obrazlarla ifadə edilmişdir. Nəvai beytində sübh aşiqin dərdinə şərik olan, ona matəm tutan şəxs, Füzulidə isə rəssam kimi təqdim olunur; “şüalar” Nəvaidə qana, Füzulidə qızılı rəngli qələmlərə bənzədir. Hər iki şairin obrazlarında predmetlərə böyük rəssam baxışı, rəssam zövqü, müşahidəsi ilə yanaşıldıq duyulmaqdadır.

Nəvai və Füzuli şeirlərində müqayisəyə gələn, müqayisəsi, haqqında danışığımız məsələ baxımından düşündürəcü nəticələr doğuran xarakterik nümunələr çoxdur. Burada dilin obrazlılıq səviyyəsini şərh etmək məqsədilə apardığımız kiçik müqayisələr bir daha belə bir fikri əsaslandırmağa xidmət edir ki, dil və üslubunun zənginliyi, sənətkarlığının mükəmməlliyi xüsusilə bədii abstraksiyanın inkişaf səviyyəsi cəhətdən Füzulini kiminsə məktəbinə aid etmək, kiminsə təsiri altına salmaq doğru deyildir.

\*\*\*

İctimai inkişafın yüksək pilləsində olan dillər mücərrəd məfhumları bildirən sözlərlə zəngin olur. Azərbaycan dili bu cəhətdən ərab və fars dillərindən geri qalmır. Amma XVI əsrə belə sözlərin əksəriyyəti hələ ədəbi

dilin malı olmamışdı. Əslində, Füzulinin demədiyi, lakin “türk ləfzilə ikən nəzminazik”i “düşvar” edən səbəblərdən biri bu idi. Deməli, ana dilində gözəl və mənali yazmaq istəyən şairin qarşısına obyektiv çətinliklər çıxmaya bilməzdi. Bu səbəbdən də, Füzuli, obraz yaradıcılığında üç dilin materialına əsnad etsə də, türk sözünü obraz saviyiyasına qaldırarken öz təxəyyütlünə xüsusi güc verməli olmuşdur.

Füzuli dilində obrazlılığın xüsusiyyətlərindən bəhs edərkən belə bir cəhət diqqəti cəlb etməlidir: konkret predmet (canlı və cansız) məfhumunu bildirən sözlərlə digər konkret əşyaların (xüsusən, insanın) obrazı yaradılır. Yəni ocaq, qöncə, quş, atəş, saya, sübh və s. sözlərlə “insan” anlayışı nəzərdə tutulur.

Həmin cəhəti geniş miqyasda izlədikdə məlum olur ki, Füzuli dili mücərrəd və konkret məfhum bildirən sözlərin obrazlılıq məqamında bir-birinə “çevrilməsi”, bir-birinin vəzifəsini daşıması baxımından məhdudiyyət bilmir, nəinki cansız predmetlər şəxsləndirilir, canlı əşya məfhumunu ifadə edir; hətta sərf mücərrəd olan məfhumlar da reallaşdırılub konkretləşdirilir, konkret əşya məfhumları ilə əlaqələndirilir. Füzuli dilində çıxış nöqtəsi buradan başlanan saysız-hesabsız söz birləşmələri vardır ki, onlar yuxarıdakı şərtlər zəminində meydana çıxmış və təkcə şairin bədii ifadə yaradıcılığında deyil, bütün əsrin ədəbi dilində ulduzlar kimi sayışmaqdadır.

Füzulinin fərdi dil üslubunu həmin ifadələrsiz təsəvvür etmək mümkün deyil. Çünkü onlar həm ədəbi, həm də bədii cəhətdən dilin cövhəridir, keyfiyyət nişanəsidir, dərin zəkanın, incə hissiyyatın məhsuludur; sisqa təfəkkürə epiqonçuluğa, istedadsızlığa qarşı real “əşyayı-dəlil”dir. Bəzi faktlara müraciət edək.

Şair “Mən səngi-məlamətəm, sən – atəş” misrasında Məcnunun atasını (həmin sözlər onun nitqindəndir) “bəla daşı”, Məcnunu isə “od” adlandırırsa<sup>1</sup>, biz heyran oluruq, amma təəccübəlməmirik. Ona görə ki, həmin obraz (“səngi-məlamət”) əvvəlki nümunələrdəkiləri xatrılaşdır; Bəlkə də xalq dilində “daş” sözünün iştirakı ilə formalılmış birləşmələr (elçi daşı, çaxmaqdası, çəki daşı və s.) beynimizdə müəyyən assosiasiya doğurur və obrazın qavranılmasına kömək edir. Halbuki bunu şairin işlətdiyi “rəxti-eyş” (hərfən: sevinc paltarı) tərkibi haqqında söyləmək olmaz. Çünkü bu tərkib klassik Şərq şəri fonunda o birisindən fərdi görünür, Füzulinin təxəyyülinin nəticəsidir.

Hərfi mənada tərkibin məzmununu qavramaq çətindir: “sevinc”in də “paltar”ı olarmı? Indi isə kontekstdə baxaq:

*Dağıdır hər ləhzə rəxti-eyşimi ahim yeli,  
Qanğ nahəq zülmdir kim, ruzgar etməz mana.*

---

<sup>1</sup> Lakonik obrazdır, məntiqi güclüdür. Müqayisə et: dərdli ata və bədbəxt oğul yaxud ümumiyyətlə, ata-övlad münasibəti və çaxmaq daşından törəyən od (qiğılçım).

Yüzlərcə Füzuli beysi kimi müstəqil və kamil bir şərə bərabər olan bu beystin təhlili göstərir ki, şairin məqsədi o təbii, adı faktı nəzərə çarpdırmaq deyil ki, yel əsəndə paltar “dağilar”, yaxud ah çəkəndə əmələ gələn külkədən, köksün genişlənməsindən paltarın yaxası açılar və s. Obrazın açarı ikinci misranın məzmununda, xüsusilə “ruzgar” sözündədir. Şair “ruzgar”ın (məcazi mənası “dövr”, müstəqim mənası “yel”dir) insan sevincini, şənlik əhvali-ruhiyyəsini hər anda yox etməsi ilə adı fakt arasında bənzəyiş, hətta eyniyət görür. Aydınlaşdır ki, kədərlənin ah çəkdikdə insanın üzünün görünüşü, şəkli tamamilə dəyişir, “sevinc paltarı” dağılır. Beləliklə, şairin əsl mətləbi aydınlaşır.

Izafət tərkibi, yaxud təyini söz birləşmələri şəklində təşkil olunan ifadələrdə mücərrəd isimlərin təyinlik mövqeyində çıxış etməsi az təsadüf olunan hallardandır. Füzuliya qədər bunun, demək olar ki, ancaq Nəsimi dilində ilk nümunələrinə (məs.: həsrət ipi, qəm matəbəxi) rast gəlirik. Füzuli isə belə ifadələr hesabına ədəbi dilin yaradıcılıq qüvvəsini artırdı, bədii dil üçün yeni üfüqlər açdı və nəticə etibarilə, leksik-semantik, semantik-üslubi imkanların gələcək inkişafı üçün tam şərait yaratdı.

Doğrudan da öz təxəyyülünə arxalanıb, konkret bir ismi mücərrəd ismin semantik tabeliyində saxlayan şair bir-birindən təravəti ifadələr qurursa, nəinki şeir dilinin bədii təsirini qat-qat yüksəldir, həm də praktik olaraq, sözün (məfhumun) məna sərhədini genişləndirir. Məsələn, “ümid” sözünü götürək. Şairin dilində (təklikdə də dənə-dənə işlənmiş) bu sözün fəallığ ilə yaranmış ifadələrlə qarşılaşıraq: ümidim nəxli, bağı-ümid, dəri-ümid, sübhüümid, ümid gözü, gülzari-ümid.

Həmin ifadələrin yerləşdiyi kontekstləri diqqətlə nəzərdən keçirdikdə aydın olur ki, şairin dilinin ümumi bədii-estetik səviyyəsi müqabilində “ümid” sözünü hər yerdə təklikdə və müstəqim mənasında işlətmək məfhumun özünü çılpalaşdırır, adı söz təkrarına səbəb oları.

Buna baxmayaraq, oxucu həmişə bədii təsirə qapılmaya da bilər və həmin birləşmələrdə sözün arxasındaki məfhumun mahiyyəti ilə də maraqlanıb soruşar: o nədir ki, həm zaman, həm də materiya xassəsinə malikdir: həm canlıdır, həm cansız; onun sübhü, gözü, qapısı, bağ, gülzarı vardır? Bəlkə bu, dilin və təfəkkürün qeyri-elmi, qeyri-həyatı mücərrədliyindən, mətiqszizliyindən başqa bir şey deyildir?! Yox. Bu həmin o “yalan”dır, haqqında Aristotelin danişdığ, bədii dildə çılpaq həqiqətdən güclü və faydalı olan rasional yalandır ki, heç də həmişə bütün şairlərdə çatır.

Əgər şair “ümid” sözünü hər dəfə bir obrazlı ifadə tərkibində təqdim etməsəydi, zengin abstraksiya əsasında onun semantik və emosional radiuslarını böyütməsəydi, həmin anlayış oxucunun sürurunda işıqlı fikirlərin, arzuların mütləq reallaşacağınnan canlı rəmzi kimi qalmazdı.

Füzuli dilində tərəfləri konkret və mücərrəd isimlərdən ibarət olan orijinal, əvan ifadələr çıxdır. Belə bir cəhəti qeyd etmək lazımdır ki, şair

məcazi obraz-ifadələr yaradıcılığında ərob, fars və türk lügət vahidlərinə eyni dərəcədə etibar edir. Məsələn, tərkib hissələri alınma söz olan ifadələrdən aşağıdakılari göstərmək olar: qəflət şərabı, lövhi-xatır, tişeyi-ah, fəzayi-eşq, rişteyi-can, dideyi-bəxt, kunci-möhənət, zülməti-heyrət, qonçeyi-bəxt, əcəl peyki, ayineyi-idrak, cam gülü, tügənyanı-ğəm, kitabı-ömr, gülimurad, naxli-əməl, bərgi-e'tibar, vadiyi-ğürbət, fəna niqabı, baharı-ömr, şəm'i-əməl, möhənət çəməni və s.

Bir, yaxud hər iki tərkib hissəsi türk mənşəli sözlərdən ibarət olanlar: tən oxu, dərd quşları, qəflət yuxusu, könül şəhri, dünya qapısı, ğeyrət odu, möhənət oxu, ğəm yayı, göz evi, zövq bağ, könül mülkü, könlük quşu, gözlər çəməni, ğeyrət qılıncı, gün güzgüsü, dərd dənizi, həsrət əli və s.

Bu misallar belə bir fikri əyanılaşdırır ki, müxtəlif anlayışları əks etdirən mücərrəd, yaxud konkret isimlər bir-birilə qrammatik əlaqəyə girib necə rəngarəng ifadələrə çevrilir; eyni zamanda o da düşündürücüdür ki, lügəviqrammatik rabitə məhz hansı sözlər (məfhuma münasibət baxımından) arasında əmələ gəlir: həmin mürəkkəb və incə prosesdə hər şeyi sənətkarın intuisiyasını həll edir, bu və ya digər uğurlu ifadənin təşəkkülü yaradıcılığın ilhamlı anları iləmi bağlıdır, yoxsa burada da müəyyən sistem, qanuna uyğunluq vardır? Yəqin ki, vardır. Burada da gözə görünməz söz seçimi baş verir.

Etiraf edilməlidir ki, bu tipli ifadələrin bədii dildə hər cəhətdən uğurlu çıxması özündən əvvəlki dövrlərin mənəvi mirasına sahib olmağı, ağıl ilə hissəyyatın, müşahidə ilə istedadının ahəngdar vəhdətini tələb edir. Füzuli bu keyfiyyətlərə malik idi.

XVI əsr ədəbi dilində belə ifadələrin intensiv surətdə meydana çıxmasının nəzəri və əməli əhəmiyyətini göstərən konkret miqyas tapmaq çətindir. Hər halda, həmin ifadələr lügət-məna sisteminin yetkinlik təzahürü idi və mahiyyətcə idrak prosesində abstraktlaşdırma və ümumiləşdirməni təmsil etdiyi üçün perspektivli idi: sənətdə ağıllın və zövqün itiləşməsinə, dildə obrazların cilalanmasına təkan verir, hətta elmi təfəkkürün inkişafına kömək edirdi.

Bütün bu deyilənlər göstərir ki, ədəbi dildə söz yaradıcılığına az qala biganə qalmağ üstün tutan Füzuli ifadə yaradıcılığ sahəsində ciddi fəaliyyət göstərmiş, Azərbaycan şeir dilinin müdrik, qanadlı və ibarəli poeziya dili pilləsinə yüksəlməsi üçün çox böyük tarixi iş görmüşdür. Füzulinin metaforik təfəkkürü söz ustalarının idrakına və təxəyyülünə işiq səli kimi axmış, qiymatlı bəhrələr vermişdir. Ona görə də çağında ədəbi dilimizdə C.Cabbarlı və S.Vurğun kimi nəhəng sənətkarların dilində romantik üslubla əlaqələndirilən onlarca gözəl obrazlı ifadənin mənşəyi tərixən Nəsimidən, möhkəm və mötəbər özülü isə Füzulinin şeir dilindən başlanır.

Bollidir ki, Füzulinin yaradıcılığ rəngarəng bədii təsvir və ifadə vasitələri ilə zöngindir. Şeirdə füsunkar ahəngdarlıq yaratmaq, şəkil və ya mənaca yaxın, həmçinin əksmənali sözlərdən məharətlə istifadə edə bilmək baxımından Füzuli tekrarsızdır.

Dilimizdə çoxmənali sözlər az deyil. Lakin şair həmin sözləri hazır şəkildə alıb illüstrativ material kimi xalqa qaytarmaqla kifayətlənmir. Söz onun dilində həqiqi və məcazi mənaları ilə qoşa qanad çalıb pərvazlanır, o qiymətli kristal daşın bənzəyir ki, zahirən bir rəngə çalır, ancaq görmə bucağını dəyişən kimi işiq spektrindəki yeddi rənglə alış-bayanır. Şairin ana dilində yazdıq əsərlərdə “yetmək” sözünün 20 mənası, “çəkmək” sözünün 40 və “tutmaq” sözünün 50-dən artıq mənası vardır. Füzulinin qələmi sözün məna nəbzini həssaslıqla tutur. Şair, sözün məna potensialına qızıl bir sütun kimi arxalanaraq, lügəvi və poetik-üsəlbi çalarları “benqal odu”nun qığılçımıları kimi hər tərəfə səpələyir.

Füzulinin “Divan”ında “yetər”, “yetməzmi?”, “çəkər” və “tutar” rədifi qəzəllər vardır. Həmin qəzəllərdə rədifi kimi seçilən sözlər böyük fəallıq göstərir, təkcə poetik ahəngi saxlayan “ölü qəlib” məcrasına siğşmayıb “geri qayıdır”, yeni kontekstlər yaradılmasına xidmət edir və beləliklə, ahənrüba kimi digər sözlərin, ifadələrin monolit birliyini yaradır. Məsələn, bir beytə nəzər salaq:

*Gün çəkər hər dəm göyə yerdən gübari-rahini,  
Tutiya üçün, bəli, yerdən-göyə minnət çəkər<sup>1</sup>.*

İlk baxışdan birinci misradakı “çəkər” sözü, eləcə də digər sözlər öz adı mənasındadır; lakin məhz bu sözün təzyiqi və təsirilə misra-cümələ obrazlı dərk edilir: “günsən ardıcıl axan işiq zərrələri gözəlin hər an göyə yerdən çəkilən ayaq tozu kimi təqdim olunur”. Ikinci misranın əvvəlindən obraz daha da “əsaslandırılır”: “tutiya üçün” ifadəsi “çəkər” sözünün ilk mənasını (“dartmaq”) arxa plana keçirir, “sürtmək” anlayışını yada salır (tutiya gözə sürtülən maddədir), oxucu bədii təfəkkürün zirvəsinə qaldırılır – “minnət çəkmək” ifadəsində sözün mənası gözlənilmədən, lakin ustalıqla psixoloji məzmuna yönəldilir: sən demə, günsən öz gözünə işiq vermək (gözüşiqli olmaq) üçün hər an gözəlin keçdiyi yolun tozunun tələbində, – hasratındədir və tutiya kimi göyə çəkdiyi həmin tozcuqlara görə yerdən göyə qədər minnət çəkməkdədir! İstedadlı qələm altında sözdəki mənanın qanad açıb uçması, yerdən göyə ucalması belə olur.

---

<sup>1</sup> Misal XVII əsr İstanbul əlyazma nüsxəsindən götürülmüşdür.

Diqqəti çəkən mühüm əlamətlərdən biri də Füzuli əsərlərində xalq ifadələrinin - sabit söz birləşmələrinin (frazemlərin) sixlığıdır. Qətiyyətlə demək olar ki, ədəbi dilimizə ilk dəfə ən çox sabit söz birləşməsi gətirən və bədii dildə xalq ifadələrindən ardıcıl, həm də yaradıcı istifadə edən, onların ekspressivlik imkanlarını genişliyi ilə açıb göstərən, onlara söz ustalarının inamını artırın və nəhayət, həmin kateqoriyanı öz fərdi dil üslubunun qüdrətli, çevik amilinə çevirən yaziçi Füzulidir. Şair sabit söz birləşmələri sisteminə ümumxalq dilinin lüğət tərkibi və qrammatik quruluşu məhvərində nitq və təfəkkür vərdişləri, sınaqları nticəsində formallaşan ən normal, nümunəvi təbəqə kimi baxır.

Füzuli frazeoloji vahidləri ümumxalq dilinin dərinliyindən, bünövrəsindən ədəbi dilin zirvesinə ucaldaraq, bu canlı təbəqənin bütün perspektivlərini açmış, onu bədii dildə obrazlar sisteminin örnəyinə çevirmişdir. Yeri gəlmışkən, şairin dilindəki bir çox metaforik ifadələr (ibarələr) də istəl lügəvisemanṭik, istərsə də bədii-estetik qidasını frazeologiyadan almışdır.

Hiss olunur ki, Füzuli bəzi frazemləri dil vahidlərinin donuq, çılpaq və cansız sxemi kimi almaqdan ehtiyat edir, onları statik vəziyyətdən çıxarmamaq yanlış hesab edir və bunu xalq dilinin enerjisindən sui-istifadə etmək kimi başa düşür.

Xalq ifadələri Füzuli üçün bədii dildə əvəzsiz emosionallıq və obrazlılıq mənbəyidir. Şair belə ifadələrin bətnində xalqın həssas müşahidəsini, səmimiyyətini və davranışını görür.

Dilin frazeoloji ehtiyatına isnadən fikri maddi şəkildə, – söz vasitəsilə deyil, ideal şəkildə, – dolayı olaraq (bədii məntiqlə) ifadə etmək böyük məharətdir və Füzuli bu cəhətdən də dünya ədəbiyyatının nadir şəxsiyyətlərindəndir.

Füzulinin Azərbaycan ədəbi dili tarixində klassik şeir üslubunda yazan yeganə şair hesab etmək olar ki, ana dilinin leksik-qrammatik və üslubi sistemindəki xəlqi istiqaməti, daxili qanunauyğunluqlarla sabitləşən cəhətləri əsas götürüb, yaradılığ boyu mühafizə və inkişaf etdirmiş, ədəbi-bədii dil sahəsindəki məramını axıradək əməli olaraq həyata keçirmişdir. Şairin belə bir yol seçməsi öz şeir dilini ən əsas profillərdə xalq dilinə yaxınlaşdırmaqdan irəli gəlmüşdür. Başqa cür ola da bilməzdi, çünki Füzuli üçün “dilin dühası... yazıçılarından daha ağıllıdır”.

\*\*\*

Yüz illər, min illər keçəcək, dünyaya golən yeni nəsillər Füzuli şeirlərini təkrar-təkrar oxuyub şərh edəcək, lakin şəhərlər bitib-tükənmək bilməyəcək.

Şairin qədim dünyaya və goləcəyə doğru gərilmış xəyal şəhpəri sənət göylərində inamlı süzəcək. Onun ölməz əsərləri əbədi olaraq insanlığın xidmətindədir.

Nə yaxşı ki, tarixlər yaşamış bu keşməkeşli dünyaya ara-sıra Füzuli kimi insanlar gəlir: müdrik və həssas, hər cür tamahdan, təkəbbürdən uzaq, məğrur olduğu qədər də sadə və təvazökar, ləyaqətsiz bir mühitdə ləyaqət və şərəfini qorumağ bacaran, tükü tükdən seçən, sözdən söz çəkən, yer üzündə ülvı sevgini, sadaqəti, gözəlliyi və gözəllik duyğusunu, haqqı, ədaləti, azadlıq və əməksevərliyi, səbir və təmkini, yaxşılığ, dostluq və mərdliyi, neçə-neçə bəşəri məziyyət və fəziləti təbliğ və təlqin edən zərif ruhlu şair-insanlar!

Tarixdə Füzuli kimi şəxsiyyətlər yaşamasayıdı, təbii ki, bəşəriyyət mənəvi iflasa uğrayar, qəbahətlər dolu həyat üçün ancaq xəcalət çəkərdi.

Füzuli paklıq mücəssəməsidir, – bu gün də öz bədii sözü ilə ürəklərə məhəbbət və xeyirxahlıq körpüsü salmaqdadır.

Füzuli sənəti xalqın dilindən və zəkasından od alıb şölə saçan, insan qəlbində min illər boy atan ali və müqəddəs duyğuların hərarəti ilə zamanzaman daha gur yananaq bir ocaqdır. Bu ocağın odunda yanmaq səadətdir...

Füzuli “Divan”ından, – bu dərin zəka və parlaq istedad mürçüsündən hələ oxucular çox şey öyrənəcək, çox qəlblər riqqətə və ehtizaza göləcəkdir.

Bu dirilik suyundan içən hər bir adam canlanacaq, həyatın mənası haqqında sonsuz düşüncələrə – xəyallara dalacaq, bu dünyaya gəldiyinə sevinəcək.

Nə qədər ki, dünya və məhəbbət var, Füzuli də olacaq. Bir millətin və dilin nəyə qadir olduğunu göstərmək üçün Füzuli kimi bir şairin varlığı kifayətdir... Türk xalqları və türk dili durduqca Füzuli yaşayacaq.

Füzuli tarixində mənəvi mənliyimizdir, – dilimizin, mənəviyyatımızın əbədi və canlı heykəlidir!

**Samət Əlizadə**  
1995

## FÜZULİ DİVANININ DİBAÇƏSİ

Həmd-i-bihədd, ol mütəkəllimi-nitqafırınə ki, səfineyi-ümmid sükkanibihari-bühuri-nəzmi təməvvüci-istiğrağı – “vəşşüəraü yəttəbiühümül-ğavun”<sup>1</sup> müstəğraqı-girdabi-hirman etmişkən, silsileyi-istisnai- “illəl-ləzinə amənu”<sup>2</sup>, buraqub, şüərayi-islami səhihü salim sahili-nəcətə çəkmiş və sipasi-biqiyas ol nazimi-asimanü zəminə ki, bismileyi-nəzmin əfsəri-fərq-i-fürqan edib, mərzəayı-qülubi-əhli-irfanə nihali-məvəddəti-kəlami-mövzun dikmiş.

### Q i t ’ ə

Zəhi sane’ ki, lövhi-canə gilgi-hüsni-tovfiqi,  
Əzəldən iqtizayi-nəzmi-canpərvər rəğəm qılmış.  
Kəmali-şə’ r kəsbü mümkün olmaz bimədəd ondan,  
Ona minnət ki, təb’ i-nəzm lütf etmiş, kərəm qılmış.

### F a r s i

Mobde’ i kəz xamaye-tovfiqe-u darəd rəqəm,  
Səfheyə-idraki-ərbabe-soxən nəqşə-xəyal.  
Təb’ e-movzun əz əlaməthaye-lotfe-xase-ust,  
Nist çun elme-digər məqdure-kəsbe-in kəmal<sup>3</sup>.

### Ərəbi

Nusəbbihu mən ehdiyən-nüfusə iləl-məna  
Və qəddərə əşkaləl-ümuri və həlluha.  
Nuqəddisu mən lovla i’ anətə fəzlihi,  
Lima əlləməl-əsmaə Adəmə külləha<sup>4</sup>.

Və dürudi-namə’ dud ol müxatəbi-kəlami-möciznizamə ki, fünni-şə’ ri məzmunı – “və ma əlləmnahuş-şə’ rə”<sup>5</sup> mərdudi-təbəye qılmış ikən lisani-

<sup>1</sup> Tərcüməsi: Şairlərin dalınca gedənlər yoldan azanlardır.

<sup>2</sup> Tərcüməsi: İman gətirənlərdən başqa.

<sup>3</sup> Tərcüməsi: Bir yaradıcı ki, söz sahiblərinin idrak sahəsində xəyal onun tovfiq qələmilsə nəqş edilir, mövzun təb onun xüsusi lütfünən əlamətlərindəndir. Bu kəmali başqa elmlər tək əldə etmək olmaz.

<sup>4</sup> Tərcüməsi: İnsanları arzusuna çatdırana, çətin işləri yaradana və onları həll edənə hörmət bəsləyirik. O kimsəni müqəddəs sayırıq ki, onun mərhəmətlə yardımçı olmasayı, Adəmə bütün adları (sözləri) öyrətməzdı.

<sup>5</sup> Tərcüməsi: Biz ona şairlik öyrətmədik. (Quran, surə 36, ayə 69)

hikmətboyani “innə minəş-şə” ri ləhikmətün”<sup>1</sup> təqriri-dilpəzirilə məqbuliqülubi-əhli-hal etmiş. Və sənayi-biriya ol qafiyeyi-nəzmi-ənbiyaya ki, ədəmi-iltifatlırla rütbəyi-şə’r payeyi-ihanətdə qalmışkən, silsileyi-səadətintisabi-şəriflərilə filcümlə dərəceyi-e’ tibarə yetmiş.

### Nəzm

Ol düri-dürçi-“ənə əfsəh” ki, hikmət dayəsi,  
Şe’ r şəhdilə ləbi-canpərvərin tər qilmamış.  
Şe’ r bir zirvədir, əmma biz kimi naqışlərə,  
Ol ki, kamildir, onu möhtaci-zivər qilmamış.

### F a r s i

Əhməde-mürsal, on ki, dər aləm  
Hərçə başəd tüfeyle-xilqətə-ust,  
Rütbəye-şə’ r həm əz ust bolənd,  
Məhəke-covhəre-nübüvvətə-ust<sup>2</sup>

### Ərəbi

Əsna əla xeyril-ənami Mühəmmədin,  
Kuşfəd-duca biziyai-bədri-cəmalıhi.  
Bisənaihi rufiət mədaricu qədrinə  
Xüssət təhiyyətuna əleyhi və alihι<sup>3</sup>

Əmma bə’ d raqimi-təsvidati-səhayifi-üsyan, Füzuliysi-natəvan bu tərz ilə bəyani-hal və bu nəhc ilə şərhi-mafilbal edər ki, çün zövrəqi-vücadım badbani-təbiət birlə dəryayı-qəfləti-tüfəliyyətdən sahili-idrakü ehsasə yetdi və təhriki-həvəvü həvəs birlə atəşi-səbavət işti’ al bulub, hərarəti canü cananə tə’ sir etdi və rayizi-iqtizayı-kəmali-mə’ nəvi inani-tövəni-iqbalimi canibi-iktisabi-adabə mün’ ətif qılıb və afitabi-hikmət cövhəri-təb’ imə əsəri-təhsili-mə’ arif salıb, rəğibəti-kəsbi-ədəb qıldıqda və güli-bəxtim kəsbi-hünər həvasılə açıldıqda, mə’ dəni-cəvahiri-iktisabi-kəmalim bir

<sup>1</sup> Tərcüməsi: Şeirdə əlbəttə hikmət vardır.

<sup>2</sup> Tərcüməsi: O gönderilmiş Əhməd ki, dünyada hər nə varsa onun yaranmasından töranmışdır, şerin dərəcəsi də ondan yüksəldi və onun peyğəmbərlik incisinin məhək daşı oldu.

<sup>3</sup> Tərcüməsi: İnsanların ən xeyirlisi olan Məhəmmədə dua edirəm. Onun gözəllik ayının işığı ilə gecənin qaranlıq pərdəsi açıldı. Onu tarifləməklə bizim hörmət və etibar dərəcəmiz artdı. Ona və onun övladına bizim salamımız olsun.

dəbistani-cənnətnişan idi ki, səhni-lətfi süfufi-gilman ilə xüldi-bərindən xəbor verirdi və mətale<sup>1</sup> i-əxtəri-hüsuli-iqbalim bir məktəbi-mühəzzəb idi ki, fəzayı-şərifi sərvqəd sənəmlər birlə canə cinan müjdəsi yetirirdi.

### Q it'ə

Səhne-lətfi dər vey xuban neşəste səf-səf,  
Didareşan mobarək həmçün süture-moshəf.  
Xorşidlovh çun məh hər yek nehadə dər piş,  
Bərge-ketab çun qol hər yek gerefte dər kəf.<sup>1</sup>

Əmma hənuz ol növrəslərə nəzakəti-təb'dən tabi-iktisabi-dəqayiqi-ülüm və taqqəti-məşəqqəti-təlimi-həqayiqi-hüdudü rüsum olmamağın məhfili-behiştasələrində həmişə əş'ari-aşıqanadən qeyri nəsnə oxunmazdı və mütali'ə etdükəri ovraqda cigərsuz qəzəllərdən qeyri bir xətt bulunmazdı.

### Beyt

Şe' r bir mə' şuqdur, hüsni-ibarət zivəri,  
Canü dildən nazənin məhbublər aşıqləri.

Ol taifeyi-girami müdaviməti-sənaye<sup>1</sup> i -əş' ar və müvəzibəti-lətaifigöftar ilə həm hüsn halatından vüquf bulmuşlardı və həm eşq kəmalatından xəbərdar olmuşlardı.

### Q it'ə

Ey xoş ol kim təb' i-mövzunilə bəhs-i-şə' r edib,  
Xubrulər vaqifi-məzmuni-əş' ar olalar.  
Demədən fəhm edələr keyfiyyəti-əsrəri-eşq,  
Aşıqi-biçarə halindən xəbərdar olalar.

Mənim ki, səhifeyi-cibillətimdə bidayəti-ruzi-əzəldən kilki-qəza hərfiməhəbbəti-nəzəm rəqəm qılmışdı və hadiqeyi-xilqətimdə bidayəti-fitrətdən tükmi-məvəddət və movzuniyyyət əkilmişdi, ol məcməin səhibi-imtizacından nihali-təb'iətim nəm çəkib, izhari-əzhəri-iste'dadi-nəzəm etdi. Və ol məhfülin həvəyi-ixtilatindən gülbüni-cibillətim sərsəbz olub, məzrəəyi-mizacında güli-məzaqı-şə'r bitdi.

---

<sup>1</sup> Tərcüməsi: Lətif bir səhn, orada gözəllər səf-səf oturmuşlar. Onların görünüşü Quran sətirləri kimi uğurludur. Hər birisi ay kimi günəş ləvhəsini qarşısına qoymuşdur, hər birisi kitab vərəqini gül kimi əlində tutmuşdur.

## Q i t ’ə

Şahidi-nəzm sərapərdeyi-qüvvətdə ikən,  
Qıldı ol bəzmi görüb, fe’ l fazasına xuram.  
Qönçələr könlünü açmağa lətayif birlə,  
Bülbülə verdi səba rüxsəti-təqriri-kəlam.

Lacərəm, əndəlibi-şeyda kimi sərməst oldum və ol güllərə qarşı tərənnüm etməyə iste’ dadi-fitrətdən rüxsət buldum. Üfüqi-təb’ imdə hilalimövzuniyyət tülü’ edib, ol xurşidvəşlərdən iqtibasi-nuri-şövq etməgim gündündən bir əyətdə mütəzaid oldu ki, az müddətdə əşι’ eyi-ənvəri-nəzmimlə çox şəhərlər və vilayətlər doldu.

## Q i t ’ə

Seyti-fəsahət ilə sözüm dutdu aləmi,  
Mən məhdi-etibardə tifli-zəbun hənuz,  
Buyi-xoşumla oldu müəttər dımağılər,  
Mən nafeyi-vücuddə bir qətrə xun hənuz.

Zaman-zaman sevdayi-şə’r sair əf’alimə qalib düşüb və gürüh-gürüh leylivəşlər Məcnun kimi istimai-şə’r üçün başıma üyüşüb, şairligim müqərrər oldu. Və avazeyi-nəzmim ilə aləmlər doldu və şöhrəti-tam buldu.

## Beyt

Təbiət şöhreyi-şəhr olmağa meyli-təmam etdi,  
Nə pünhan eyləyim, sevda məni rüsvayı-am etdi.

Bu hələ müqarın, məşşateyi-himmət rəva görmədi ki, müxəddəreyihüsninə nəzmim pirayeyi-məarifdən xali, minəssəyiyi-dəhrdə cilvə qila və sərraflı-iste’ dadi-ülüvvi-rif’ ət riza vermodi ki, rişteyi-silki-şə’rim cəvahiriemdən ari gərdənbəndi-aləm ola. Zira ki, elmsız şə’r əsası yox divar olur və əsassız divar qayətdə bie’ tibar olur. Payeyi-şə’rimi hilyeyi-elmdən müərra olmağ mucibi-ihanət bilib, elmsız şə’rdən qalibi-biruh kimi tənəffür qılıb, bir müddət nəqqdi-həyatım sərfi-iktisabi-fünuni-ülumi-əqli və nəqlı və hasili-ömrüm bəzli-iqtibasi-fəvaidi-hikəmi və həndəsi qılmağın<sup>1</sup> mürür ilə laaliyi-əsnafi-hünərdən şahidi-nəzmimə pirayelər mürəttəb qıldım və tədric ilə tətəbbü’ i-təfasir və əhadis edüb fəziləti-şə’rə məzəmmət isnadi-töhmət olduğunun həqiqətin bildim.

---

<sup>1</sup> Qılmaqla

## Q i t ’ə

Şeir zövqindən olmayan agah  
Əhl-i-nəzmi məzəmmət eyləməsin.  
Kəndi cəhlinə etiraf etsin,  
Hər kəramatə seh’r söyləməsin.

Əlqıssə, əsbabi-ixtirai-fünuni-nəzm cəm’ olub müqtəzayı-zühuri-asar olduğu zamanlarda ki, hər dəm dəsti-qüdrətim, müxtərəati-məsnəudən gərdəni-kainatə bir həmayil asardı və hər saat səyyahi-təbiətim hədaiqi-müəlləfati-bədiədən bir gülüstana qədəm basardı; bir gün bir nigari-mişkinxəttə ki, daneyi-xalınə mişki-Xütən demək xəta idi və zülfü rəsgindən nafeyitatarın ruzigarı qara idi, sərv-i-naz kimi xuraman-xuraman mən üftadəsinə sayeyi-mərhəmət saldı və şirin-şirin kalimat ilə xatirim sorub, könlüm aldı. Əsnayi-mühavirət və hiyni-müsahibətdə dedi ki:

– Ey şüküfeyi-bustani-fəsahət və ey səbzeyi-novbəhari-hüsni-ibarət, lillahil-həmd iradeyi-tovfiqi-sübhani və məşiyəti-tə'yidi-rəbbani məməlikifünuni-nəzmü nəsr təsxirin sənə müyəssər etmişdir və növbəti-riyasətiəqalimi-sükən tədriclə sənə yetmişdir. Əgərçi ərəbdə və əcəmdə və türkdə yeganə kamillər çoxdur, əmma sən kimi cəmii-lisanə qadir, came'i-fünuninəzmü nəsr yoxdur. Hala ki, miftahizəbanın ruyi-ruzigarə əvvabi-feyz açmaqdə və qəvvasi-təb'in xasü amə dəryayı-fəsahətdən cəvahiri-bəlağət çıxarıb saçmaqdadır. Əhaliyi-aləmdən bə'zi ləaliyi-münsəbat və müəmməyatindən bəhreyi-feyz almışlar və bə'zi məsnəvi və qəsaidindən təməttö bulmuşlar və bə'zi farsi qəzəllərin nəqş-i-zəmir etmişlər və bə'zi ərəbi rəcəzlərin zövqinə yetmişlər, haşa ki, türkzadə məhbublər feyzinəzmindən bəhrəmənd olmayalar və taifeyi-ətrak sahibməzaqları bustani-kəlamindən şüküfeyi-divani-qəzəlin bulmayalar. Bu səbəbdən tərhi-binayı-təbiətin qabili-qüsür ola və bu vəsitədən bünyeyi-isted'ayı-kəmalin rəxnə bula.

## Q i t ’ə

Qəzəldür səfabəxş-i-əhli-nəzər,  
Qəzəldür güli-bustani-hünər.  
Gəzali-qəzəl seydi asan degil,  
Qəzəl münkiri əhli-irfan degil.  
Qəzəl bildirir şairin qüdrətin,  
Qəzəl artırır nazimin şöhrətin.  
Könlü, garçı əş'arə çox rəsm var,  
Qəzəl rəsmin et cümlədən ixtiyar  
Ki, hər məhfilin zinətdir qəzəl,  
Xirədməndlər sən'ətidir qəzəl.  
Qəzəl de ki, məşhuri-dövran ola,  
Oxumaq da, yazmaq da asan ola.

Əlhəq bu kəlimati-dilpəziri ki, ol binəzirdən eşitdim, məzmuni-kələmin məhz nəsihət görüb, icabi-iltimasına iqdam etdim. Əmma iqtizayi-zəman kəmali-istiğinayə rüxsət vermədi ki, sərrafı-xırəd, nəqqdi-ovqatı sərfi-təsanifimő'təbərə etməkdə ikən, bu cüzviyyatə zaye' edə. Və şəhbəzi-təbiət müəzzəm seydlər gözdürkən, bir müxtəsər şikar ardınca gedə. Naçar mahmilie'tibarimdə bu ibarə lazımdır deyib, zəmani-tüfülüyyətimdə sadir olub, mütəfərriq olan qəzəllərdən bir müxtəsər divan cəm' etmək salahin gördüm. Və ol vəqtən məndən iltimasla alanlardan iltimasla alıb surəti-cəm'i ixtisar üzrə itmama yetirdim. Ümmiddir ki, ərbəbi-fəsahət və əshabi-bəlağət müşahidə və müitaliə qıldıqda, mənşə və mövlidim Iraqi-Ərəb olub, təmamıyi-ömrədə geyr məmləkətlərə səyahət qılmadığından vacif olduqda, bu illəti mucibisüquti-e'tibar bilməyələr. Və məhəlli məqamıma görə, rütbəyi-iste'dadımə həqarət ilə nəzər qılmayalar. Zira e'tibari-vətən iste'dadi-zatə tə'sir etməz və topraqda yatmaq ilə tiladən cila getməz. Nə əhli-bilad olmaqla nadan sahibi-qəbul olur və nə biyabanlarda durmaqla dana qəbuli-vəhşət qılır.

### Nəzm

Əger omrha mərdome-bədsirişt,  
Bovəd həmdəme-huriyane-behişt.  
Dər on məhfele-porsəfa ruzo şəb,  
Zi Cibril xanəd fünnəne-ədəb,  
Bər on e'tiqadəm ke, əncame-kar,  
Nəgərdəd əzu coz bədi aşkar.  
Vəgər salha govhəre-tabnak,  
Fitəd xaro biqədr bər ruyi-xak,  
Bər anəm ke, kəmtər neşinəd gübar,  
Ze xakəş bər ayineyi-e'tibar.  
Ço əz xak xizəd, həman govhərəst,  
Şəhanra bərazəndeye-əfsərəst<sup>1</sup>.

<sup>1</sup> Pis təbiətli adam bütün ömrünü.  
Behişt huri'lərlə həmdəm olsa,  
O səfali yerdə gece-gündüz  
Cəbraildən ədəb elmi öyrənərsə,  
Bu etiqaddayam ki, işin sonunda  
Ondan pislikdən başqa şey aşkar olmaz.  
Əgor parlaq gövhər illərcə  
Qiymətsiz olub torpaq üzərinə düşərsə,  
Inanıram ki, onun etibar ayınəsinə  
Torpaqdan toz qonar.  
Əgor torpaqdan götürülsə, yenə həmin gövhərdir  
Şahların tacının zinətinə layiqdir.

Təvəqqəqə' budur ümumən əhaliyi-i'zzü e'tibardən, xüsusən buləğayı-Rum və füsəhayı-tatardən ki, əgər şahidi-hüsni-ibarətimdə ol diyarın əlfazü ibarətlərindən zivər olmasa və müxəddəreyi-nəzmim ol mülklərin lətaifü zərbülməsəllərləndən zinət bulmasa, bu daini mə'zur buyurlalar. Zira hər mülkün əhlina ariyətdən ar gəlir və hər taifədən hər nə kim var isə tətəbbö'i-əğyari mucibi-geyrat bilüb bu diyarın istilahatı qeyrə məqdür olmamaq üzrxahimiz yetər. Bihudə təərrüzdən nə bitir. Lillahil-həmd vəl-minnə ki, xəkiKarbəla sair məmmalik cəvahirindən əşrəf olduğu mə'lumdur və rütbeyişərimi hər yerdə bülənd edən həqiqət də bu məfhundur.

İlahi! Bu məhbəbətnameyi-nami və bu fərzəndi-dilbəndi-girami ki, zadeyi-təb'i-füsünsəz və nəticəyi-idraki-sehrpərdəzəmdir, əmtiayı-əczü niyaz və bədriqeyi-suzū güdəz birlə əziməti-qürbət etdi. Və cəvahiri-mə'ni verib, əqmışeyi-təhsin almağa fəzayi-aləmə mahmili-ticarət yürütdi. Nətəkim, tovfiqi-inayət həmrəh edüb məziqi-ədəmdən nüzhətgahı-vücudə gətirdin və tə'yidi-mərhəmət müavinət edüb, vadiyi-qeybdən badiyeyi-şühudə yetirdin, nə diyara getsə və nə vilayətə yetsə, məqdəmi-şərifin mübarək və məymun və mətləi-lətinin xüçəstə və humayun edəsən. İlahi! Bu məhbubizibani və şahidi-rə'namı ki, məşşateyi-lütfun rüxsarınə zinət vermişdir və hilyeyi-tovfiqin pirayeyi-hüsünə rütbeyi-kəmalə yetirmişdir, ümumən cəm'iəhli-fəsaddən, xüsusən üç taifeyi-bədnihəddən hisni-himayətində məhrusü məsun edəsən. Biri ol katibi-naqabil və mümliyi-cahil ki, xameyimüxalitəhriri tişeyi-bünyani-məarifdir və kikli-küdürüttə'siri me'maribinayı-zəxarifdir. Gah bir nöqtə ilə məhbəbəti mehnət<sup>1</sup> göstərər və gah bir hərf ilə ne'məti niqmət<sup>2</sup> oxudar.

### Q i t 'ə

Təbbət yəda katibin lov lahü ma xəribət,  
Mə'murətün ussisət bil-qələmi vəl-ədəbi.  
Ərdət minəl-xəmri fil-ifsadi nüsxətuhu  
Təstəzəhrül-eybə təğyirən minəl-'inəbi<sup>3</sup>  
Qələm olsun əli ol katibi-bədtəhririn,  
Ki, fəsadi-rəqəmi suzumuzu şur eylər<sup>4</sup>

<sup>1</sup> Ərəb əlifbasında: məhbəbət – möhnət

<sup>2</sup> Ərəb əlifbasında: ne'mət – niqmət

<sup>3</sup> Tərcüməsi: Şil olsun o katibin əlləri ki, o olmasayı qələm və ədəbiyyat ilə qurulmuş olan abadanlıqlar dağılmazdı. Onun nüsxəsinin fəsad olması çaxırdan törendi; yəni yazan çaxır içib yazdığını görə nüsxəsi korlandı ("Inəb"i səhv yazmaqla "eyb" meydana çıxar".)

<sup>4</sup> Ərəb əlifbasında: suz şur .

Gah bir hərf süqutilə qılır nadırı nar.  
 Gah bir nüqtə qüsurlə gözü kur eylər<sup>1</sup>.  
 Bad sərgoşta besane-qələm on bisoro pa,  
 Ke bovəd tışeyi-bonyade-maarif qələməş.  
 Zinətə-suratə-ləfzəst xətəş, leyk çə sud,  
 Pərdəye-şahide-mə'nist səvade-rəqəməş<sup>2</sup>.

Biri ol naqisi-bisavad ki, təb'i-namövzunilə məcalisü mahafildə istid'ayıste'dad qılıb şe'r oxuduqca, nəzmdən nəsri seçilməyə və ədayisüstü ilə şahidi-mə'ni cəmalından niqab açılmaya.

Kəllət lisanən səqimən təsərrufuhu,  
 Sarət ləali-u'qudin-nəzmi mənsura.  
 Ə'rıl-qəzaya-ənil-əşbahı məntiquhu,  
 Təsərifuhu qəlləbel-məzmumə məksura.<sup>3</sup>  
 Boride bad zəbani ke, dər fəzaye-soxən,  
 Əzu məbaniye-əşkar monhədim gərdəd.  
 Zi enqelabə-təsarife-ləhcəye-bəde-u,  
 Vücude-hosne-ebarat mon'ədim gərdəd<sup>4</sup>.  
 Binəib olsun nə'imi-xüldən ol zişt kim,  
 Namülayim ləhcəsi mövzuni namövzun edər.  
 Tışeyi-ləfzi binayı-nəzmi viran eyləyib,  
 Süst göftarı fəsahət əhlini məğibun edər.

Biri ol hasidi-cəfəpişə və mü'anidi-xətaəndişə ki, təb'i-namövzunilə də'vayı-şə'r edə, əmma dəqaiqi-əş'arə sahibi-şüur olmaya və idraki-rəkiklə lafi-nəzm ura, əmma həqaiqi-göftərə rahi-təsərrüf bulmaya. Lacərəm, həsəd dideyi-insafın kor edib idrakinə e'timad edən cahillər hüzurində bihudəbihudə tə'ərrüzlər edə və hərzə-hərzə dəxllər eyləyə, ta ki, şe'rdən zövqisi təmaş etdi.

<sup>1</sup>Ərəb əlifbasında: nadir nar göz kor

<sup>2</sup> Tərcüməsi: O əlsiz-ayaqsız adəmin başı qələm kimi aşağı olsun (adəmin başı qələm kimi kəsilsin) ki, onun qələmi maarif binasını uçurmaq üçün külündür. Ləfzin suratında xətti bazəkdir. Lakin nə fayda, mənə gözəli üçün yazısının qarası pərdədir.

<sup>3</sup> Tərcüməsi: Necə pəltək dilin ucbatından nəzmin düzülmüş inciləri dağıldı. Onun məntiqi qəziyyələri suğrəni-kubradan ari etmiş, onun təsərif zəmməli sözləri kəsrəliyə çevirmişdir.

<sup>4</sup> Tərcüməsi: O dil kəsilsin ki, onun ucbatından söz fəzasında fikir sarayları uçulur. Onun pis ləhcəsinin dəyişik və çevrilmiş olduğundan ibarə gözəlliyyinin varlığı məhv olub gedir.

Məasimu hüssadil-kəlamı o'zimotun,  
Mə'sərətuhum mohzəz-zəlaləti fil-məla.  
Təzyi'u mura'atis-sənaye'i beynəhum,  
Təsəddudu minhacəl-vusili iləl-ula<sup>1</sup>

Ah əz on badiyepemaye-biyabane-həsəd,  
Ke, nədarad dele-zolmaniyəş əz irfan nur.  
Çun ənakib be do beyti ke, behəm mibafəd,  
Xişra dide beh əz baniye-beytül-mə'mur.  
Eyb başəd həme ca mətrahə-mədde-nəzərəş,  
Gərdəd əz gərde-həsəd dideyi-insafəş kur<sup>2</sup>.

Xəzandır gülşəni-irfanə hasid  
Ilahi, hasidi xar eylə daim.  
İşidir mə'rifət əhlinə azar,  
Ilahi, hasidi zar eylə daim.

Və rəhməti-eyzəd ol həlalzadeyi-pake'tiqədə kim, bu növrəs şahidlərə  
müşahidə qıldıqca ə'lasının hilyeyi-təhsinlə-cəmali-kəmalinə zinət yetirə və  
ədnasının şaneyi-mürüvvət birlə zülfə-xətasından iqdi-üyubin çıxarub, ayineyi-  
küdrətdən seyqəl ehsanılə nöqsan gübarın götürə.

---

<sup>1</sup> Tərcüməsi: Gözel kəlama həsəd edənlərin günahı böyükdür, onların çatınliyə uğramaları  
aydincasına azığlıqlarındandır. Onların arasında sənətkarlığa riayət etməyərək yüksəliş  
yolunu bağışlarlar.

<sup>2</sup> Tərcüməsi: Vay paxıllıq cölündə gəzən və qara könlü irfandan işıqlanmayanın əlindən. O,  
hörümçək tək iki beyti biri-birinə toxuduğda özünü Beytül-məmər binasını tikəndən  
üstünsənir. Onun nəzəri hər yerdə nöqsan axtarır. Paxıllıq tozu onun insaf gözünü kor  
etmişdir.





Qəd ənarəl-eşqə-lil-üşşaqı minhacəl hüda!<sup>1</sup>  
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.

Eşqdir ol nəş'eyi-kamil kim, ondandır müdam  
Meydə taşviri-hərarət, neydə tə'siri-səda.

Vadiyi-vəhdət, həqiqətdə, məqami-eşqdir  
Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.

Eyləməz xəlvətsərayı-sirri-vəhdət məhrəmi  
Aşıqi mə'suqdən, mə'suqi aşıqdən cüda.

Ey ki, əhli-eşqə söylərsən: məlamət tərkin et!  
Söylə kim, mümkünmüdür təğyiri-təqddiri-Xuda?

Eşq kilki çəkdi xət hərfi-vücudi-aşıqə  
Kim, ola sabit həq isbatında nəfyi-maəda.

Ey Füzuli, intihasız zövq buldun eşqdən,  
Böylədir hər iş ki, Həqq adilə qılsan ibtidə.

---

<sup>1</sup> Eşq aşıqlar üçün hidayət yolunu işıqlandırdı.

Ya mən əhatə elmükəl-əşya’ə külləha,  
<sup>1</sup>Nə ibtida sənə mütəsəvvir, nə intəha.

Kim versə can yolunda, bulur xaki-məqdəmin.  
Guya ki, xaki-rahinədir nəqdi-can bəha.

Sənsən qılan məzahiri-ümmidü bim, edib  
Musayı elm gənci, əsasını əjdəha.

Səndən bulubdur Əhmədi-mürsəl məqami-qürb,  
Təhsini-“Ya”vü “sin” ilə təşrifi-“Ta”vü “ha”.

Ya’qubdə nişaneyi-şövqin qəmü ələm,  
Yusifdə nəş’əyi-nəzərin bəhcətü bəha.

Bulmazdı, qəhrin açmasa xani-siyasətin,  
“Həl min məzid”<sup>2</sup> ləqməsinə duzəx iştəha.

Ya rəb, bəlayi-qeydə Füzuli əsirdir,  
Ol bidili bu dami-küdurətdən et rəha.

---

<sup>1</sup>Tərcüməsi: Ey elmi bütün şeyləri əhatə edən.

<sup>2</sup>Tərcüməsi: Yenə varmı?

Ya Rəb, həmişə lütfünü et rəhnüma mana,  
Göstərmə ol təriqi ki, getməz sana, mana.

Qət' eylə aşinalığın ondan ki, qeyridir,  
Ancaq öz aşinalərin et aşına mana.

Bir yolda sabit et qədəmi-e'tibarimi  
Kim, rəhbəri-şəriət ola müqtəda mana.

Yox məndə bir əməl sənə şayistə, ah əgər  
Ə'malimə görə verə ədlin cəza mana.

Xövfi-xətadə müztəribəm, var ümid kim,  
Lütfün verə bəşarəti-əfvü əta mana.

Mən bilməzəm mənə gərəgin, sən həkimsən,  
Mən' eylə, vermə, hər nə gərəkməz sana, mana.

Oldur mənə murad ki, oldur sənə murad,  
Haşa ki, səndən özgə ola müddəa mana.

Həbsi-həvadə qoyma Füzulisifət əsir,  
Ya Rəb, hidayət eylə təriqi-fəna mana!

Zəhi, zatin nihanü ol nihandan masiva peyda,  
Bihari-sün'ünə əmvac peyda, qə'r napeyda.

Büləndü pəsti-aləm şahidi-feyzi-vücudundur,  
Degil bihudə olmaq yox ikən ərzü səma peyda.

Kəmali-qüdrətin izhari-hikmət qılmağə etmiş  
Qübari-tırədən ayineyi-gitinüma peyda.

Dəmadəm əks alır mir'ati-aləm qəhrü lütfündən,  
Onunçün gəh kündürət zahir eylər, gəh səfa peyda.

Gəhi topraqə eylər hikmətin min məhliqa pünhan,  
Gəhi sün'ün qılır topraqdən min məhliqa peyda.

Cahan əhlinə ta əsrari-elmin qalmaya məxfi,  
Qılıbdır hikmətin küffar içində ənbiya peyda.

Nişani-şəfqətindir kim, olur izhari-həmdinçün,  
Füzuli tırə təb'indən kəlami-canfəza peyda!

Əşrəqət min fələkil-behcəti şəmsün və biha,  
Mələəl-aləmə nurən və sürurən və bəha<sup>1</sup>.

Çıxdı bir gün ki, ziyasında təmamiyyi-rüsul,  
Oldu məhv öylə ki, xurşid şüaində Süha.

Oldu bazari-cahan rövnəqi bir dürri-yetim  
Ki, degil iki cahan hasili ol dürrə bəha.

Rütbeyi-hikməti-me’raci-kəmalinə görə,  
Hükəmə firqeyi-dun, fəlsəfə cəm’i-süfəha.

Münhiyi-mə’rifəti hal dililə daim,  
Qılır əhli-həqə əsrarı-həqiqət inha.

Necə təqrir edəyin vəsfini bir şahin kim,  
Ona vəssaf ola “Yasin”u müərrif – “Taha”.

Ey Füzuli, rəhi-şər’ini tut ol rahbərin,  
Bu təriqilə zəlalətdən özün eylə rəha!

---

<sup>1</sup> Tərcüməsi: Gözəllik fələyindən günəş doğdu və onunla aləm gözəllik, şadlıq və işıqla doldu.

Ey olub me'rac bürhani-ülüvvi-şan sana!  
Yerə enmiş göydən istiqbal edib Fürqan sana.

Heyni-də'vayı-nübüvvət müddəi ilzaminə,  
Cahil ikən el, kəmali-elm bəs bürhan sana.

Kılık-hökmün çəkdi hərfi-sairi-ədyanə xət,  
Hökm isbat etdi nəfyi-sairi-ədyan sana.

Baqiyi mö'cüz nə hacət əmri-həq isbatınə,  
Aləm içrə mö'cüzi-baqı yetər qur'an sana.

Vəsf Cibrili-əmin etmiş qəbuli-xidmətin,  
Sirri-Həq kəşfinə ayətlə yetib fərman sana.

Sənsən ol xatəm ki, dəf' etmiş təmami-hakimi,  
Xatəmi-hökmi-risalət tapşırıb dövran sana.

Ol qədər zövqi-şəfa'ət cövhəri-zatındadır  
Kim, gəlir ərzi-xəta mə'nidə bir ehsan sana.

Mahi-növdür, yoxsa sən etdikdə seyri-asiman,  
Qaldırıb barmaq gətirmiş asiman iman sana.

Ya nəbi, lütfün Füzulidən kəm etmə ol zaman  
Kim, olur təslim miftahi-dəri-ğüfran sana.

Kargər düşməz xədəngi-tə'neyi-düşmən mana,  
Kəsrəti-peykanın etmişdir dəmirdən tən mana.

Eymənəm səngi-məlamətdən kim, alıb çevrəmi,  
Oldu zənciri-cünun bir qəl'əyi-ahən mana.

Ondanam rüsva ki, seylabi-sırışkim çak edər,  
Zəxmi-tığın qanı geydirdikcə pirahən mana.

Dəmbədəm şəm'i-cəmalından münəvvər olmasa,  
Ey gözüm nuri, gərəkməz dideyi-rövşən mana.

Hiç məskəndə qərarım yoxdurur ol zövqdən  
Kim, qaçan xaki-səri-kuyin ola məskən mana.

Başda bir sərvi-sənubər vəslinin sevdası var,  
Sud qılmaz bağlıban, nəzzareyi-gülşən mana.

Ey Füzuli: odlara yansın büsati-səltənət!  
Yeydir ondan, Həq bilir, bir guşeyi-gülxən mana.

Ey mələksimə ki, səndən özgə heyrandır sana,  
Həq bilir, insan deməz hər kim ki, insandır sana.

Verməyən canın sənə bulmaz həyati-cavidan,  
Zindeyi-cavid ona derlər ki, qurbandır sana.

Aləmi pərvaneyi-şəm'i-cəmalın qıldı eşq,  
Cani-aləmsən, fəda hər ləhzə min candır sana.

Aşıqə şövqünlə can vermək ikən müşkül degil,  
Çün Məsihi-vəqtsən, can vermək asandır sana.

Çıxma yarım gecələr, əgyar tə'nindən saqın,  
Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana.

Padşahim, zülm edib aşiq sana zalim demiş,  
Xubrulardan yaman gəlməz, bu böhtandır sana.

Ey Füzuli, xubrulardan təğafüldür yaman,  
Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana.

Cam içrə mey ki, dairə salmış hübab ona,  
Ayınədir ki, əks salır afitab ona.

Zahid sual edərsə ki, meydən nədir murad?  
Bizdə səfadır, onda küdurət, – cəvab ona.

Qan-yaş töküb yanında dönər atəşin kəbab,  
Mə'suqə bənzər atəşü aşiq kəbab ona.

Eylər könüldə əşk xətin şövqünü füzun,  
Oddan çıxar buxar, saçılıqca ab ona.

Çeşmin mərizi oldu könül, lə'ldən əm et,  
Rənci-xumarə düşdü, dəvadır şərab ona.

Təklifi-cənnət eyləmə kuyində könlümə,  
Cün cənnət əhlidir, nə verirsən əzab ona?

Məsduddur Füzuliyə meyxanələr yolu,  
Ya Rəb, hidayət eylə təriqi-səvab ona!

Dustum, aləm səninçin gər olur düşmən mana,  
Qəm degil, zira yetərsən dustancaq sən mana.

Eşqə saldım mən məni, pənd almayıb bir dustdən,  
Hiç düşmən eyləməz onu ki, etdim mən mana.

Canü tən olduqca, məndən dərdü dağ əksik degil,  
Çıxsa can, xak olsa tən, nə can gərək, nə tən mana.

Vəsl qədrin bilmədim hicran bəlasın çəkmədən,  
Zülməti-hicr etdi çox mübhəm işi rövşən mana.

Dudü əxgərdir mana sərv ilə gül, ey bağiban,  
Neylərəm mən gülşəni, gülşən sana, gülxən mana.

Qəmzə tiğin çəkdi ol məh, olma qafil, ey könül!  
Kim, müqərrərdir bu gün ölmək sana, şivən mana.

Ey Füzuli, çıxdı can, çıxman təriqi-eşqdən,  
Rəhgüzari-əhli-eşq üzrə qılın mədfən mana!

Kəmali-hüsн veribdir şərabi-nab sana,  
Sana həlaldır, ey müğibeçə, şərab sana.

Səni mələk görəli yazmaz oldu eşqi günah,  
Vəli yazılıdı bu üzdən bəsi səvab sana.

Ləbin sualına verməz cəvab üşşaqın,  
Sual olursa bu səndən, nədir cəvab sana?

Cəza günündə sorulmaz xətalər eylədigin,  
Yetər fəğan ilə mən verdigim əzab sana.

Məni qərarım ilə qoymaz oldun, ey gərdun,  
Yeridir ahim ilə versəm inqilab sana.

Şüayı-cövhəri-tığindən umma rəhm, ey dil,  
Saqınma su verə, ey təşnə, ol sərab sana.

Füzuli, başına ol sərv sayə saldı bu gün,  
Ülüvvi-rif'ət ilə yetməz afitab sana.

Rıştdır cismim ki, dövri-çərx vermiş tab ona,  
Mərdümi-çeşmim düzər hər dəm dürü-sirab ona.

Sayeyi-zülfün şəbistanındadır şəm'i-rüxün,  
Necə yetsin qədr ilə xurşidi-aləmtab ona?

Dürdi-mey tək ğərqeyi-xunaə gördüm könlümü,  
Gör nə gəldi başına, netdi şərabi-nab ona.

Qaməti-xəm birlə bir əhli-kəramətdir qaşın,  
Daş olur, əlbəttə, gər baş əgməsə mehrab ona.

Çeşmini əhli-nəzər qəsdinə tə'yin eyləyən,  
Nazü qəmzəndən mühəyyə eyləmiş əsbab ona.

Tərləmiş rüxsar ilə xublar açarlar könlümü,  
Gör nə gülşəndir ki, atəşdən verərlər ab ona.

Silki-əhli-halə çəkmış zahidi əşki-riya,  
Mis kimi kim, sim qədrin buldurur simab ona.

Ey Füzuli, qalmamış qovğayı-Məcnundan əsər,  
Qaliba, əfsaneyi-eşqin gətirmiş xab ona.

Eşq ətvarın müsəlləm eylədi gərdun mana,  
Bunca kim, yeldi-yügündü, yetmədi Məcnun mana.

Qıldı məndən rəf' təklifi-nəmazi məstlik,  
Qaldı bərhəq nəş'eyi-cami-meyi-gülgün mana.

Bağiban, gər meyl qılman sərvinə, mə'zur tut,  
Sərvdən yeyrək gəlir ol qaməti-mövzun mana.

Dustlar, qan-yaş töküb qıldı məni rüsvayi-xəlq,  
Vəh ki, düşmən çıxdı axır dideyi-pürxun mana.

Olmazam, hər qanda kim olsam, giriftar olmadan,  
Bir bəladır göz, bir afətdir dili-məhzun mana.

Ey Füzuli, navəki-ahimlə aldım intiqam,  
Dönə-dönə gərçi bidad etdi çərxi-dun mana.

Qəm diyarında əcəl peyki güzar etməz mana,  
Yox sanıb varım məgər kim, e'tibar etməz mana.

Yar cövr etməz mana, əğyar tə'lim etmədən,  
Billah, əğyar eyləyən ehsanı yar etməz mana.

Dağıdır hər ləhzə rəxti-eyşimi ahim yeli,  
Qansı nahəq zülmdür kim, ruzigar etməz mana.

Eşq zövqilə xoşam, tərki-nəsihət qıl, rəfiq,  
Mən ki, tiryakimizacəm, zəhr kar etməz mana.

Çərxdən aşurmadan yadinlə ahi-atəşin,  
Qədr edib gərdun şərərdən zər nisar etməz mana.

Nəqdi-can taracı-qəmdən saxlamaq düşvardır,  
Eşq ta səngi-məlamətdən həsar etməz mana.

Yadi-lə'lidlə Füzuli gözləyib rahi-ədəm,  
Var bir tədbiri, əmma aşikar etməz mana.

Canımın cövhəri ol lə'li-gühərbarə fəda,  
Ömrümün hasili ol şiveyi-rəftarə fəda.

Dərd çəkmiş başım ol xali-siyəh qurbanı,  
Tab görmüş tənim ol türreyi-tərrarə fəda.

Gözlərimdən saçılan qətreyi-əşkim gühəri  
Ləblərindən tökülen lö'löi-şəhvarə fəda.

Çak sinəmdə olan qanlı cigər parələri  
Məst çeşmində olan qəmzeyi-xunxarə fəda.

Parə-parə dili-məcruhi-pərişanimdən  
Səri-kuyində olan hər itə bir parə fəda.

Canü dil qeydini çəkməkdən özüm qurtardım,  
Canı cananəyə etdim, dili dildarə fəada.

Ey Füzuli, nola gər saxlar isəm canı əziz,  
Vəqt ola kim, ola ol şuxi-sitəmkarə fəda.

Qəmdən öldüm, demədim hali-dili-zar sana,  
Ey güli-tazə, rəva görmədim azar sana!

İç meyi-nab ki, bağından edər cümlə kəbab,  
Atəş-i-eşq ilə üşşaqi-cigərxar sana.

Meyi-gülgündə degil nərgisi-məstin əksi,  
Qədəh olmuş, göz açıb, aşiqi-didar sana.

Arizin gül-gül edibdir meyi-gülgün tabi,  
Vəh ki, bir güldən açılmış neçə gülzar sana.

Bağə seyr et bu rüxi-lə'l ilə kim, qönçəvü gül  
Göstərə xuni-dilü dideyi-xunbar sana.

Der idim qamətinə sərv, vəli özgə imiş  
Hərəkatü rəvişü şivəvü rəftar sana.

Əgilib tərfi-binagusinə, dərdi-dilimi  
Ya o tağın deyə, ya türreyi-dəstar sana.

Mən giriftarinəmü fitnədən olman azad,  
Hiç kim olmasın, ey şux, giriftar sana.

Lə'li-nabin həvəsi bağımı qan eylədigin,  
Ah kim, qanlı yaşam qılmadı izhar sana.

Ey Füzuli, fələkin var səninlə nəzəri  
Kim, qəmü möhnətini verdi nə kim var sana.

Qəmzəsin sevdin, könül, canın gərəkməzmi sana?  
Tiğə urduń, cismi-üryanın gərəkməzmi sana?

Atəşin ahımla eylərsən mənə təklifi-bağ,  
Bağıban, gülbərgi-xəndanın gərəkməzmi sana?

Yelə vermə dağıdır hər yan, ayaqlardan götür,  
Ey pəri, zülfə-pərişanın, gərəkməzmi sana?

Ey kəmanəbru, rəqibə vermə qəmzəndən nəsib,  
Ox atarsan daşə, peykanın gərəkməzmi sana?

Yandırıb canım, cahansuz etmə bərqi-ahimi,  
Asiman, xurşidi-rəxşanın gərəkməzmi sana?

Küfri-zülfündən məni mən' eyləmək layiqmidir,  
Sufi, insaf ilə imanın gərəkməzmi sana?

Tutalım kim, əşk seylabınə yoxdur e'tibar,  
Ey Füzuli, çəşmi-giryyanın gərəkməzmi sana?

Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana,  
Zərrəcə qət'i-məhəbbət etmədin, rəhmət sana!

Saxlama nəqdi-qəmi-esqini, ey can, zahir et  
Kim, verim həbsi-bədəndən çıxmağa rüxsət sana.

Çareyi-behbudimi sordum müalicədən, dedi:  
Dərd, dərdi-esqdir, mümkün degil sihhət sana.

Tutaram yarın qiyamətdə, həbibim, damənin,  
Məstsən qəflət şərabından, bu gün möhlət sana.

Eşq əhlin atəşi-hicranə eylərsən kəbab,  
Dönə-dönə imtəhan etdim, budur adət sana.

Incidir naləm səni, vəh nola gər bir tiğ ilə  
Çeşmi-cəlladin edə ehsan mənə, minnət sana.

Səndə dün gördüm, Füzuli, meyli-mehrabü nəmaz,  
Tərki-eşq etməkmi istərsən, nədir niyyət sana?

Ey bivəfa ki, adət olubdur cəfa sana,  
Billah, cəfadır, olma, demək bivəfa sana.

Gəh nazü gəh kirişməvü gəh işvədir işin,  
Canın sevənlər olmasa yey aşına sana.

Min can olaydı kaş məni-dilşikəstədə  
Ta hər birilə bir gəz olaydım fəda sana.

Eşqində mübtəlalığmı eyb edən sanır  
Kim, olmaq ixtiyar ilədir mübtəla sana.

Ey dil ki, hicrə doymayıb<sup>1</sup>, istərsən ol məhi,  
Şükr et bu halə, yoxsa gələr bir bəla sana.

Ey gül, qəmində əşk rüxi-zərdim etdi al,  
Bildirdi ola surəti-halim səba sana.

Düşməz çü şah qürbi, Füzuli, gədalərə,  
Ol şəhdən iltifat nə nisbət mana, sana.

---

<sup>1</sup> Dözməyib

Şəb ki, miftahi-məhi-növ ola gəncinəgüşə,  
Qıla peymaneyi-gərduni cəvahirpeyma.

Gizləyib çeşmeyi-xurşid suyun kuzeyi-çərx,  
Qətrə-qətrə qıla əncüm rəşəhatin peyda.

Lalərəng ola şəfəqdən fələki-minafam,  
Dişrə salmış kimi əksi-meyi-gülgün mina.

Məhi-növ camini dövrə götirə saqiyi-dəhr,  
Əncümi-çərxə sala nəş'eyi-tə'siri-həva.

Mən həm ol ruhfəza rahi<sup>1</sup> tökəm sağərə kim,  
Nəxli-himmət rəşəhatından ala nəşvü nüma.

Tutar olsam, nə əcəb, mey ətəgin dürd sifət,  
Eyləyibdir necə toprağ bu iksir tila.

Cam dövrində, Füzuli, oxudum mey vəsfin:  
Atəşi-xirməni-qəm, abi-həyati-hükəma.

---

<sup>1</sup> Şərabı

Fəqr mülki təxtü, aləm tərki əfsərdir mana,  
Şükr lillah, dövləti-baqı müyəssərdir mana.

Zülfü rüxsari xəyalılə nədir halın, demən<sup>1</sup>  
Öyləyəm kim, gecəvü gündüz bərabərdir mana.

Hürü Tuba vəsfin, ey vaiz, bu gün az eylə kim,  
Həmdəm ol tubaqiyamü hurpeykərdir mana.

Ardən, ey şəm', çıx bir guşə tut, kim, bu gecə  
Bəzm bir xurşidtəl'ətdən münəvvərdir mana.

Verdi badi-sübh bir xurşidtəl'ət müjdəsin,  
Şəmvəş vəh, kim, bu dəm ölmək müqərrərdir mana.

Zahida, sən qıl təvəccəh guşeyi-mehrabə kim,  
Qibleyi-taət xəmi-əbruyi-dilbərdir mana.

Ey Füzuli, cəm olur peyvəstə el nəzzarəmə,  
Ərseyi-dəştə-cünun səhrayi-məhşərdir mana.

---

<sup>1</sup> Deməyin

Şərbəti-lə'lin ki, derlər çeşmeyi-heyvan ona,  
Ol verir can dəmbədəm üşşaqəvü mən can ona.

Oxlarından kim, tikən tək sancılıbdır hər tərəf,  
Gülbünidir xəm qədim, hər qönçə bir peykan ona.

Xalü xətdir bilmən ol ayineyi-rüxsar üzə,  
Ya gözümden əks salmış mərdümü müjgan ona.

Tutma, ey qan, dəmbədəm tügyan edib tən çakini,  
Qoy bu mənzərdən dəmi nəzzarə qılsın can ona.

Bəhrə, lö'lö dişlərin vəsfin məgər, söyləy səba  
Kim, qulaq tutmuş sədəf içrə düri-qəltan ona.

Saldı xəttin zövqini dil canə, qanlar uddurub,  
Tifl tək kim, oxudarlar zəcr ilə Qur'an ona.

Ey Füzuli, ol sənəm əfəqanına rəhm eyləməz,  
Daşə bənzər bağırı, tə'sir eyləməz əfəqan ona.

Hər zaman mənzur bir şuxi-sitəmgərdir mana,  
Qanda olsam bir bəla həqdən müqəddərdir mana.

Ol xəmi-əbruyə qılsam səcdə hər saat, nola,  
Qiblə ilə ol xəmi-əbru bərabərdir mana.

Qəm degil, cismimdə gər səngi-məlamət zəxmi var,  
Şəhneyi-bazari-sevdayəm, bu zivərdir mana.

Gözdə xunaludə peykanın xəyalılış xoşam,  
Hər biri, guya ki, bir bərgi-güli-tərdir mana.

Zəxmlərdən min ağız açdı ədayı-şükrə kim,  
Hər oxun bir ne'məti-qeyri-mükərrərdir mana.

Əql irşadılə bulmaq kam mümkündür, vəli  
Dami-rah ola həlqeyi-zülfə-müənbərdir mana.

Əxtəri-bəxtim vəbalin gör ki, ol məhdən gələn  
Mehrlərdir özgəyə, cövrü cəfalərdir mana.

Ey Füzuli, mənzili-məqsudə yetsəm, nə əcəb,  
Xidməti-piri-müğan irşadı rəhbərdir mana.

Mənim tək hiç kim zarü pərişan olmasın, ya Rəb!  
Əsiri-dərdi-eşqü dağı-hicran olmasın, ya Rəb!

Dəmadəm cövrlərdir çəkdigim birəhm bütlərdən,  
Bu kafərlər əsiri bir müsəlman olmasın, ya Rəb!

Görüb əndişeyi-qətlimdə ol mahi, budur virdim  
Ki, bu əndişədən ol məh pəşiman olmasın, ya Rəb!

Çıxarmaq etsələr təndən, çəkib peykanın ol sərvin  
Çıxan olsun dili-məcruh, peykan olmasın, ya Rəb!

Cəfavü kövr ilə mö'tadəm, onlarsız nolur halım,  
Cəfasınə hədü kövrinə payan olmasın, ya Rəb!

Demən kim, ədli yox, ya zülmü çox, hər hal ilə olsa,  
Könül təxtinə ondan qeyri sultan olmasın, ya Rəb!

Füzuli buldu gənci-afiyət meyxanə küncündə,  
Mübarək mülkdür, ol mülk viran olmasın, ya Rəb!

Ey navəki-şövqin sıpəri-sineyi-əhbab,  
Zülfün xəmi ərbabi-vəfa seydinə qüllab!

Mehrabdə şəkli-xəmi-əbruyi-lətifin,  
Vacib bu cəhətdən qamuya səcdeyi-mehrab.

Suzim der idim şəm' sana eyləyə rövşən,  
Nəzzareyi-rüxsarına yox şəm'də həm tab.

Xurşid cəmalından ol ay saldı niqabın,  
Sübh oldu, dur ey bəxt, nədir munca şəkərxab?

Dün sübh yetirdim fələkə mövci-sırışkim,  
Qərq etdi fələk üzrə olan əncümü girdab.

Saqi məgər ol lə'l sözün der meyi-nabə  
Kim, düşdü əyağınə, əlin öpdü meyi-nab?!

Cəm'iyyəti-əsbabə könül vermə, Füzuli  
Kim, təfriqədir xatirə cəm'iyyəti-əsbab.

Sübħ çəkmış çərxə, calmış daşə tiğin afitab,  
Zahir etmiş ol məhi-dəllakə eyni-intisab.

Dəmbədəm təhriki-tiğindən bulur başlar səfa,  
Öylə kim, su mövc urub zahir qılır hər dəm hübab.

Hər səri-muyimdə bir baş olsa muyi-sər kimi,  
Kəssə varın, tiği-xunrizindən etmən ictinab.

Kəşfi-əsrari-məlamət cövhəri-tiğindədir  
Kim, alır başlardakı sevda cəmalından niqab.

Qüssəsindən başımın qıl kimi incəlmış tənim  
Kim, tənimlə tiği ortasında başımdır hicab.

Tiği-çapük seyrinə ahuyi-Çin dersəm nola,  
Seyr qıldıqca tökər səhrayı-Çinə mişki-nab.

Muyi-jülidəmlə tiğindən ümidim kəsməzəm,  
Ey Füzuli, xali olmaz bərqi-lame'dən səhab!

Sübh salıb mah rüxündən niqab,  
Çıx ki, təmaşayə çıxa afitab!

Rışteyi-canım yetər et bir gireh,  
Salma səri-zülfə-səmənsayə tab.

Məst çıxıb, salma nəzər hər yana,  
Görmə rəva kim, ola aləm xərab.

Kəsmə nəzər canibi-üşşaqdən,  
Naleyi-dilsuzdan et ictinab.

Şamlar əncüm sayıram sübhədək,  
Ey şəbi-hicrin mənə ruzi-hesab.

Duzəxə girməz sitəmindən yanan,  
Qabili-cənnət degil əhli-əzab.

Saldı ayaqdan qəmi-aləm məni,  
Ver mənə qəm dəf'inə, saqi, şərab!

Rəhm qıl üftadələrin halinə,  
Hiç gərəkməzmi sənə bir səvab?

Yar sual etsə ki, halın nədir,  
Xəstə Füzuli, nə verərsən cəvab?

Qaliba bir əqli-dil toprağıdır dürdi-şərab  
Kim, qılıb hörmət, binalər dutmuş üstündə hübab.

Bərqü baran sanma kim, gördükdə ahü əşkimi,  
Bilməzəm nəmdir mənim, ağılar mənə, yanar səhab.

Ey soran halım, bu istığına sualindən nə sud;  
Halım eylərsən sual, əmma eşitməzsən cəvab.

Dəştı-qəmdə xaki-qəbrim üzrə sərvi-girdbad  
Çəksə baş, ol sərvdən su kəsmə, ey seyli-sərab.

Yetməyib vəslinə sən Leylivəşin, bir ömrür  
Mən kimi Məcnun olub səhrayə düşmüş afitab.

Ol büt əbrusin qoyub mehrabə döndərmən üzüm,  
Qoy məni, zahid, mana çox vermə Tanrıçün əzab.

Nəqdi-ömrün bir sənəm eşqində sərf etdin təmam,  
Ey Füzuli, ah, əgər səndən sorulsa bu hesab!

Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəb;  
Rəsmidir fəsli-bəhar olmaq bərabər ruzü şəb.

Gün ki, sayən düşdüyü yerdən durar, bir vəchi var,  
Gəlsə aliqədrələr, fəqr əhli durmaqdır ədəb.

Olmadan meyxaneyi-eşqində məsti-cami-zövq,  
Düzmədi bəzmi-fələkdə Zöhrə qanuni-tərəb.

Cənnəti-vəslindir ol məqsəd ki, iman əhlinə  
Qılsa həq ruzi cəhənnəm atəşi, oldur səbəb.

Qaliba məqsəd vüsəlindir ki, dün gün durmayıb,  
Çərx sərgərdan gəzər, bilməz nədir rəncü tə'əb.

Bəsteyi-zənciri-zülfündür nəsimi-tərmizac,  
Təşneyi-cami-vüsəlindir mühiti-xüsklüb.

Qılma feyzi-ne'məti-vəslin Füzulidən diriğ,  
Yoxdur özgə məqsədi, səndən səni eylər tələb.

Sən üzündən aləmi rövşən qılıb saldın niqab,  
Yaziya<sup>1</sup> salsın bu gündən böylə nurin afitab.

Sən nə nuri-paksən, ey məzħəri-sün'i-ilah,  
Kim, alır şəm'i-rüxündən nur mehrü mahitab.

Əks ruyin suya salmış sayə, zülfün toprağıa,  
Ənbər etmiş toprağın adın, suyun ismin gülab.

Yeldə bulmuş buyi-zülfün, suda əksi-arizin  
Kim, yeli bağırına basıb, suya göz dikmiş hübab.

Lə'lgun meydir əlində sağəri-simin ilə,  
Ya nigini-lə'ldir, rəşki-ləbindən oldu ab?

Kilki-qüdrət lövhi-sinəmdə səni qılmış rəqəm,  
Eyləyib məhbublər məcmuəsindən intixab.

Ey Füzuli, hər əməl qılsan xətadır, qeyri-esq,  
Budurur mən bildigim, “vəllahü ə'ləm bis-səvab”<sup>2</sup>

---

<sup>1</sup> Səhraya

<sup>2</sup> Tərcüməsi: Doğrusunu Allah daha yaxşı bilər.

Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib,  
Gör nə cahildir, yonar daşdan öziçün bir rəqib.

Qaşların yayı bir ox lütf eyləmiş hər aşiqə,  
Mən həm ondan eylərəm bir ox təmənna, ya nəsib.

Tutiyayi-xaki-payin feyzinə yol bulmasam,  
Nuri-çeşmim, eyb qılma, kor olur derlər qərib.

Müztəribdir çareyi-dərdimdə, vəh kim, bilməyib,  
Bir dəvasız dərdə uğratmış özün miskin təbib.

Bərqi-ahimdən evim hər guşə bulmuş rəxnələr,  
Gəl gör, ey gül, kim, giriftarı-qəfəsdir əndəlib.

Ey mənə səbr et deyən, hali-dilimdən bixəbər,  
Eşq olan yerdə nədir aram, ya neylər şəkib?

Ey Füzuli, incimə səndən təğafül qılsa yar,  
Rəsmidir kim, göstərə əhbabə istığına həbib.

Ol ki, hər saat gülərdi çeşmi-giryanım görüb,  
Ağilar oldu halimə, birəhm cananım görüb.

Eyləyən tə'yini-əczayı-müdava dərdimə,  
Tərk edib, cəm etmədi, hali-pərişanım görüb.

Lalərűxlər göksümün çakinə qılmazlar nəzər,  
Hiç bir rəhm eyləməzlər dağı-pünhanım görüb.

Tut gözün, ey dudi-dil, çərxin ki, devrin tərk edib,  
Qalmasın heyrətdə, çeşmi-gövhərəfşanım görüb.

Pərtövi-xurşid sanmin yerdə kim, devri-fələk,  
Yerə urmuş afitabın, mahi-tabanım görüb.

Suda əksi-sərv sanmin, kim qoparıb bağiban  
Suyə salmış sərvini, sərvi-xuramanım görüb.

Ey Füzuli, bil ki, ol gül arizin görmüş degil,  
Kim ki, tə'n eylər mənim çaki-giribanım görüb.

Ruzigarım buldu dövrani-fələkdən inqilab,  
Qan içər oldum, əyağın çəkdi bəzmimdən şərab.

Şö'leyi-ah ilə yandırdım dili-sərgəştəyi,  
Bir od oldum, cizginən çevrəmdə olmazmı kəbab?

Lə'lin ilə badə bəhs etmiş, zəhi gümrahlıq,  
Oldu vacib eyləmək ol biədəbdən ictinab.

Verməz oldu yol vüsalə piçi-zülfün, ah, kim,  
Rışteyi-tədbirdən dövrani-kəcrov açdı tab.

Olmadı ol mahə rövşən yandığm hicran günü,  
Yandığın şəb ta səhər şəm'in nə bilsin afitab.

Göz ki, peykanın qapub, gögdən saçar hər yan sırişk,  
Bir sədəfdır, qətreyi-barani eylər dürri-nab.

Oldu əbri-dudi-ahim pərdeyi-rüxsari-mah,  
Ah kim, almaz cəmalindən hənuz ol məh niqab.

Kəsmədi məndən səri-kuyində azarın rəqib,  
Ey Füzuli, cənnət içrə nişə yox, derlər əzab?

Dərdi-eşqim dəfə inə zəhmət çəkər daim təbib,  
Şükr kim, olmuş ona zəhmət, mənə rahət nəsib.

Bir zəbandır şərhi-qəm təqririnə hər bərgi-gül,  
Eyləməz bihudə gül gördükdə əfəgan əndəlib.

Bilsə zövqüm vəsldən firqətdə əfzun olduğun,  
Vəsldən mən'ım rəva görməzdi rəşkindən rəqib.

Tə'ni-qəflətdir pəritəl'ətlərə izhari-hal,  
Sanma kim, əhbab halından olur qafil həbib.

Ah, bilmən neyləyim, qurtulmaq olmaz qeyddən,  
Mən hərifi-sadədil, xuban cəmali dılfirib.

Şəm' qürbilə təfaxür qılma, ey pərvanə, kim,  
Xirməni-ömrün göyər bərqi-fənadan ənqərib.

Nola ağılarsa Füzuli rövzeyi-kuyin anıb,  
Lacərəm giryan olur qılğac vətən yadin qərib.

Payibənd oldum səri-zülfə-pərişanın görüb,  
Nitqdən düşdüm ləbi-lə'li-dürəfşanın görüb.

Oda yaxdım şəm'vəş canım, baxıb rüxsarınə  
Çərxə çəkdim dudi-dil, sərvi-xuramanın görüb.

Gəzdirər hər yan gözüm əşk içrə bağrim parəsin,  
Xəl'əti-gülgün ilə rəxş üzrə cövlanın görüb.

Bir zaman keçməz ki, dil tiğindən olmaz çak-çak,  
Açıılır hər dəm tutulmuş könlüm ehsanın görüb.

Könlümü tənhalıq eylərdi pərişan sinədə,  
Olmasayıdı cəm, hər yanında peykanın görüb.

Bəndü zindani-qəmü möhnətdən olmuşdum xilas,  
Ah kim, düşdüm yenə, zülfü zənəxdanın görüb.

Ey Füzuli, bunca kim, tutdun nihan hali-dilin,  
Aqibət fəhm etdi el çəki-giribanın görüb.

Qeyrə eylər bisəbəb min iltifat ol nuşləb,  
İltifat etməz mənə mütləq, nədir bilmən səbəb?

Cövr olur adət qəzəb vəqtı, nə adətdir bu kim,  
Cövrün az eylər mənə ol tündxu qılğac qəzəb.

Nola qəmzən fikri düşdisə dili-suzanimə,  
Zalimin gər olsa atəş mənzili, olmaz əcəb.

Dəmbədəm gər düşsə gözdən dürri-əşkim, vəchi var.  
Yaş uşaqlardır yetim, onlarda yox rəsmi-ədəb.

Cövri könlümdür çəkən, gözdür görən rüxsarını,  
Allah, Allah, kam alan kimdir, çəkən kimdir təəb.

Yar bidad eyləməz üşşaq fəryad etmədən,  
Hər necə ruzi müqəddər olsa, vacibdir tələb.

Mütrib, ağılatma sürudinlə Füzuli xəstəni,  
Seyli-əşkindən saqın, qopmaya bünyadi-tərəb.

Vəslin mənə həyat verir, fırqətin məmat,  
Sübhanə xalıqı xələqəl mövtə vəl-həyat<sup>1</sup>.

Hicranına təhəmmül edən vəslini bulur,  
Tuba limən yusaidühüs-səbrü vəs-səbat<sup>2</sup>.

Mehrindir iqtinai-məqasid vəsiləsi,  
Ma şəə mən əradə, bihil-fovzu vən-nəcat<sup>3</sup>.

Tökmüş riyazi-təb'imə barani-şövqini,  
Mən ənzələl-miyahə və əhyabihin-nəbat<sup>4</sup>.

Həq afərinisə səbəb etdi vücudini,  
Əvcəbtə biz-zühuri zühurəl-mükəvvənat<sup>5</sup>.

İyzəd səriri-hüsənə səni qıldı padişah,  
Ə'la kəmalə zatikə fi əhsənis-sifat<sup>6</sup>.

Qıldın ədayi-nə't, Füzuli, təmam qıl,  
Kəmmilhu bis-səlami və təmmimhu bis-səlat<sup>7</sup>.

---

<sup>1</sup> Tərcüməsi: Pak və müqəddəsdir o yaradan ki, diriliyi və ölümü yaratmışdır.

<sup>2</sup> Tərcüməsi: O adam xoşbəxtdir ki, mətanət və səbr ona kömək edir.

<sup>3</sup> Tərcüməsi: Nə istərsə, kimi nəzərdə tutarsa, nəcət və müvəffəqiyət onun vasitəsilədir.

<sup>4</sup> Tərcüməsi: Yağrı yağdırıb, bitkiləri dirildən.

<sup>5</sup> Tərcüməsi: Zühirunla varlığın zühiruna səbəb oldun.

<sup>6</sup> Tərcüməsi: Zatinin kəmalını gözəl sıfətlərlə yüksəltdi.

<sup>7</sup> Tərcüməsi: Salam ilə onu tamamlı, dua ilə bitir.

Yürü, yetir mənə, ey simi-əşk, bidad et,  
Gər aqçan ilə alınmış qul isəm, azad et!

İtirmə itləri avazının, könül, zövqin,  
Yetər qara gecələr hərzə-hərzə fəryad et!

Xərab olan könül, ey büt, sənin məqamındır,  
Təğafüл eyləmə, bir qaç daş ilə abad et!

Eşitmədinmi, könül, eşq müşkil olduğunu,  
Sənə bu müşkil işi kim dedi ki, bünyad et?!

Xilafı-adətə çox olma, ey pəri, mail,  
Yetər füsün ilə təsxiri-adəmizad et!

Səba, əsirləri qəsdin eyləmiş ol gül,  
Bizi həm onda, əgər düşsə fürsətin, yad et!

Füzuli, istər isən izdiyadi-rütbeyi-fəzl,  
Diyari-Rum gözət, tərki-xaki-Bağdad et!

Əksı-rüxsarın ilə oldu müzəyyən mir'at,  
Bədəni-mürdəyə feyzi-nəzərin verdi həyat.

Bənzədərdim qədi-mövzuninə fil-cümlə əgər,  
Can içində əlif etsəydi qəbuli-hərəkat.

Xət bu məzmun ilədir tərfi-zənəxdanında  
Ki, bu zindanın əsirinə yox ümmidi-nəcat.

Kakilin qıldı müqərrər mənə sərgəştəliyi,  
Deməsin kimsə ki, var gərdişi-gərdunə səbat.

Qəmzə peykanın edər aşiqə çəşmin sədəqə,  
Öylə kim, mərdümi-mün'im verə möhtacə zəkat.

Afərin cövhəri-məqbulinə kim, aləmdə  
Mümkün olmaz bu sıfat ilə ki, sənsən bir zat.

Ey Füzuli, vərə'ü zöhd ilə mö'tad oldun,  
Bilmədin halını,bihudə keçirdin ovqat.

Ey əsiri-dami-qəm, bir guşeyi-meyxanə tut!  
Tutma zöhhadin müxalif pəndini, peymanə tut!

Dişlədimsə lə'lin, ey qanım tökən, qəhr eyləmə,  
Tut ki, qan etdim, ədalət eylə, qanı qanə tut!

Cizginirkən başına, şəm'i-rüxündən canımı,  
Mən' qılma, anı həm ol şəm'ə bir pərvanə tut!

Gər sənə əfğanimibihudə dersə müddəi,  
Ol sözə tutma qulaq, mən çəkdigim əfğanə tut!

Tutmazam zənciri-zülfü tərkin, ey naseh, məni  
Xah bir aqil xəyal et, xah bir divanə tut.

Ey olub sultan, deyən dünyadə məndən qeyri yox,  
Sən səni bir cügid bil, dünyani bir viranə tut.

Ey Füzuli, dəhr zalinin firibindən saqın,  
Olma qafıl, ər kimi təprən, işin mərdanə tut!

Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut!  
Baliğ oldun, gəl rəhimdən içdigin qani unut!

Verdi rehlətdən xəbər muyi-səfidü ruyi-zərd,  
Çöhreyi-gülgün ilə zülfə-pərişani unut!

Çək nədamətdən gögə dudi-dilin, tək qanlı yaş,  
Sərvi-nazin tərk tut gülbərgi-xəndani unut!

Gör qənimət fəqr mülkündə gədalıq şivəsin,  
E'tibari-mənsəbü dərgahi-sultani unut!

Çəkmə aləm qeydini, ey sərbüləndi-fəqr olan,  
Səltənət təxtinə irdin, bəndü zindani unut!

Lövhi-xatir surəti-canana qıl ayinədar,  
Onu yad et, hər nə kim yadındadır, ani unut!

Mə'siyət dərsin yetər təkrar qıl, döndər vərəq,  
Özgə hərfin məşqin et, ol dərs-ünvani unut.

Ey Füzuli, çək məlamət rəhgüzərindən qədəm  
Ləhzə-ləhzə çəkdigin bihudə əfəgani unut!

Mürdə cismim iltifatından bulur hər dəm həyat,  
Ölərəm, gər qılmasan hər dəm mənə bir iltifat.

Yazə bilməz ləblərin vəsfin təmami-ömrədə,  
Abi-heyvan versə Xızrə kilkü zülmətdən dəvat.

Mən fəqirəm, sən qəni, vergil zəkatı-hüsн kim,  
Şər' içində həm mənədir həm sənə vacib zəkat.

Görməyince hüsnünü imanə gəlməz aşiqin,  
Yüz peyəmbər cəm olub, göstərsələr min mö'cüzat.

Məzhəri-asarı-qüdrətdir vücudi-kamilin,  
Feyzi-fitrətdən qərəz sənsən, tüfeylin kainat.

Cövhəri-zatindədir məcmui-övsafi-kəmal,  
Bu sıfat ilə ki, sənsən, qandadır bir pak zat?

Eşqə ta düşdüm, Füzuli, çəkmədim dünya qəmin;  
Bil ki, qeydi-eşq imiş dami-təəllüqdən nəcat.

Səba, əgyardan pünhan, qəmim dildarə izhar et!  
Xəbərsiz yarımı hali-xərabimdən xəbərdar et!

Gətir yadım onun yanında, vər görsən ki, qəhr eylər,  
Xəmuş olma, yenə düşnam təqribilə təkrar et!

Könül, qəm günlərin tənha keçirmə, istə bir həmdəm,  
Əcəl xabından, əfqanlar çəkib, Məcnunu bidar et!

Çü yox, eşq atəsi bir şö'lə çəksə, taqotin, ey ney,  
Baş ağırtma, dəmi-eşq urma, ancaq naleyi-zar et!

Məni rəşk oduna pərvanə tək, ey şəm', yandırma,  
Yetər xurşidi-rüxsarın çıraqı-bəzmi-əgyar et!

Giriftari-qəmi-eşq olalı azadeyi-dəhrəm,  
Qəmi-eşqə məni bundan bətər, yarəb, giriftar et!

Füzuli, baxmaq olur ol günəş yadılə xurşidə,  
Nə vəch ilə kim, olsa gün keçər, fikri-şəbi-tar et.

Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs,  
Hüsni-surətdə cəmalın güli-xəndan ilə bəhs.

Cənnəti kuyinə zöhd əhli münasib desələr,  
Nə münasib ki, qılam bir neçə nadan ilə bəhs.

Yüzünə durmasın ayinə urub lafi-səfa,  
Nə rəva məh qıla xurşidi-dirəxşan ilə bəhs.

Gərçi şümşaddə çox lafi-lətafət vardır,  
Yorulur eyləsə ol sərvi-xuraman ilə bəhs.

Qılsa can lə'lin ilən feyz yetirmək bəhsin,  
Canibi-lə'lini tut, ey könül, et can ilə bəhs!

Düşər od şəm' dilinə bu səbəbdən ki, qılır  
Dil uzadıb gecələr ol məhi-taban ilə bəhs.

Sifəti-hüsünən edər xəstə Füzuli, nə əcəb,  
Hüsni-göftardə gər eyləsə Həssan ilə bəhs.

Cəhan içrə hər fitnə kim, olsa hadis,  
Ona sərvi-qəddindir, əlbəttə, bais.

Mədarisdə təhqiqi-muyi-miyanın,  
Dəqayıqdən ortayə salmış məbahis.

Müvəhhidlərə qılma inkar, zahid,  
Meyi-vəhdəti sanma ümmül-xəbaş<sup>1</sup>.

Iki didəsiz aləmə Yusifü sən,  
Sizə yox cəhan içrə imkani-salis.

Mənə cəm olur qanda kim, var bir qəm,  
Mənəm mülki-qəm içrə Məcnunə varis.

Töküb əşk kuyində, vəslin dilər dil,  
Saçar nəf<sup>2</sup> üçün danə toprağə haris<sup>2</sup>.

Üzarü ləbin vəsfin eylər Füzuli,  
Ona həm müfəssir derəm, həm mühəddis.

---

<sup>1</sup>Ümmül-xəbaş – pisliklər anası

<sup>2</sup> H a r i s – əkinçi

Ey qübari-qədəmin ərşि-börin başınə tac,  
Şərəfi-zatinə ədnayı-məratib me'rac.

Müntəha şər'inə ədyani-təmamiyyi-rüsul,  
Bəhrsən, sairi-ərbəbi-risalət əmvac.

Xazini-gənci-şəfaət səni qılmış iyəd,  
Hiç kim yox ki, sənə olmaya axır möhtac.

Sunnətin məğfirət əsbabınə minhaci-hüsul,  
Ta'ətin mə'siyət əmrəzənin tədbiri-ilac...

Xəlqə təqlidi-sülukin səbəbi-hüsni-məaş,  
Mülkə təğyiri-təriqin əsəri-sui-mizac.

Qaim olmazdı nizamü nəsəqi-əsli-vücud,  
Verməsəydiñ əsəri-ədl ilə dünyayə rəvac.

Şükr-lillah ki, Füzulini edib daxili-feyz,  
Rəğibətin daireyi-xovfdən etmiş ixrac.

Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc,  
Tən bulur can yenlədən ol ləfzi təkrar eyləgəc.  
Qılma, ey əfqan, gözün bidar, məsti-xab ikən,  
Olmaya bir fitnə peyda ola, bidar eyləgəc.  
Söhbətimdən ar edib, ey gül, məni tərk etmə kim,  
Gül olur əfsürdə tərki-söhbəti-xar eyləgəc.  
Varımı fikri-dəhanınlə yox etdim kim, qəza  
Böylə əmr etmiş mana, yoxdan məni var eyləgəc.  
Ərzi-rüxsar et bu gün, ey məh, güm olsun göydə gün,  
Öylə kim əncüm olur, gün ərzi-rüxsar eyləgəc.  
Hər zəban bir tiğidir guya Züleyxa qətlinə,  
Yusifi almaqda əhli-eşq bazar eyləgəc.  
Naleyi-zarım, Füzuli, xoş gəlir ol gülrüxə,  
Açıılır gül könlü bülbül naleyi-zar eyləgəc.

Könlüm açılır zülfî-pərişanını görgəc,  
Nitqim tutulur qönçeyi-xəndanını görgəc.

Baxdılqca sənə qan saçılır didələrimdən,  
Bağrım dəlinir navəki-müjganını görgəc.

Rə'nalıq ilə qaməti-şümşadı qılan yad,  
Olmazmı xəcil sərvi-xuramanını görgəc?

Çox eşqə həvəs edəni gördüm ki, həvasın  
Tərk etdi, sənin aşiqi-nalanını görgəc.

Kafər ki, degil mö'tərifî-nari-cəhənnəm,  
Imanə gələr atəşi-hicranını görgəc.

Naziklik ilə qönçeyi-xəndanı edən yad,  
Etməzmi həya lə'li-dürəfşanını görgəc?

Sən hali-dilin söyləməsən, nola, Füzuli,  
El fəhm qılır çaki-giribənini görgəc.

Münhərifdir, saqıya, ənduhi-dünyadən mizac,  
Badə tut kim, illəti-ənduhə qəflətdir ilac.

Fəqr mülkün tut, gər istığınadə istərsən kəmal,  
Səltənətdən keç kim, ol vadidə çoxdur ehtiyac.

Çəkmə təxtü tac qeydin, bisərү paliq gözət  
Kim, əyağə bənddir təxtü bəladır başə tac.

Bir pəri zülfün tutub, xalindən alsan kami-dil,  
Tut ki, Çin mülkini tutdun, Hinddən aldın xərac.

Tərkü təcrid ixtiyar et kim, diyari-eşqdə  
Fəqr bazarinə əsbabi-fənadəndir rəvac.

Nəqşi-zayildir, ümuri-dəhrə qılma e'tibar,  
Olsa hasıl fəqrdən hüznü qinadən ibtihac.

Ey Füzuli, mən məlamət mülkünün sultaniyəm,  
Bərqi-ahim tacı-zər, simi-sirişkim təxti-tac.

Olur qəddim düta eşqin yolunda, hər bəla görgəc,  
Təriq əhlinə adətdir təvazö, aşina görgəc.

Nihan eşqimi mə'lum etsə aləm, dudi-ahimdən,  
Əcəb yox kim, gümani-gənc edər xəlq, əjdəha görgəc.

Füzun olduqca eşqim gərm olur əşkim gözüm içərə,  
Əgərçi su bürudət kəsbini eylər həva görgəc.

Oxun hər ləhzə kim, canım dələr, könlüm qılar əfəgan,  
Be-eyni eylə kim, fəryad edər itlər, gəda görgəc.

Rəvacı-nəqđ nəqş-i-sikkədəndir, nola qədr etsə  
Mənə el, cismi-üryanımda nəqş-i-buriya görgəc.

Məni-dərvışə el həm kövr edər, sən kövr qıldırıqca,  
Kim eylər zülm mən'in, padıhaşım, sən rəva görgəc?

Füzulini yaşur, ey zə'f, məhvəşlər cəfasından  
Ki, məhvəşlər qılırlar min cəfa, bir mübtəla görgəc.

Ey könül, yarı istə, candan keç,  
Səri-kuyin gözət, cəhandan keç!

Ya təmə' kəs həyat zövqindən,  
Ya ləbi-lə'li-dilsitandan keç.

Mülki-təcriddir fəraigət evi,  
Tərki-mal eylə, xanimandan keç.

Laməkan seyrinin əzimətin et,  
Bu xərab olacaq məkandan keç.

E'tibar etmə mülki-dünyayə,  
E'tibari-ülüvvi-şandan keç!

Əqli-dünyanın olmaz axırəti,  
Ey Füzuli, bu xakdandan keç!

Gər degil bir mah mehrilən mənimtək zar sübh,  
Başın açıb nişə hər gün yaxasın yırtar sübh?

Gün degil, hər gün bir ay mehrilə köksün çak edib,  
Tazə-tazə dağılərdir kim, qılır izhar sübh.

Tiği-xurşid ilə rəf' olsa yeridir kim, müdam  
Yandırıb pərvanəyi, şəm'ə verir azar sübh.

Sübhi şamü şami sübh olmuş mənəm aləmdə kim,  
Şam şəm'i-bəzm olub, ayrıldı məndən yar sübh.

Gör nə aşiqdir ki, bir xurşid vəslin bulmağa  
Sərf edər hər ləhzə min-min lö'löi-şəhvar sübh.

Eşqdə sadıqlik izhar etdi dağın göstərib,  
Qaliba derlərdi kazib, qıldı ondan ar sübh.

Hicr şamında qəm etmişdi Füzuli, qəsdi-can,  
Olmasayıdı mərhəmətdən dəm urub qəmxar sübh.

Əgər murad isə vermek səfayi-cövhəri-ruh,  
Fələk misal yürüt sağəri-şərabi-səbuh.

Buyurma tövbə mənə ol şərabdan naseh  
Ki, görsə onu tutar cəzm tərki-tövbə Nəsuh.

Hücumi-qəmdə mənə onu etdi zövrəqi-mey  
Kim, etmədi onu tufan olanda kəştiyi-Nuh.

Müdam çeşmimə qan doldurur xədəngi-qəmin,  
Yuva başında tutan quşları edib məcruh.

Dil oldu dağı-fəraqinlə şərhə-şərhə, vəli  
Nə sud, çün sənə olmadı hali-dil məşruh.

Tənimdə sancılı navəklərinlə şadəm kim,  
Dəri-bəla bu kilid ilədir mənə məftuh.

Füzuli oldu belin fikri ilə müy misal,  
Hənuz bulmadı ol sırrə ehtimalı-vüzuh.

Qansı mahin, bilməzəm, mehrilə olmuş zar sübh,  
Hər gün eylər xəlqə bir dağı-nihan izhar sübh.

Batdı əncüm, çıxdı gün, ya bir əsiri-eşqdir,  
Tökdüdürri-əşki, çəkdi ahi-atəşbar sübh.

Nola gər əmvatə ehya versə sübhün dəmləri,  
Zikri-lə'lindir kim, eylər dəmbədəm təkrar sübh.

Bir müsəvvirdir ki, zərrin kilk ilə hər gün çəkər,  
Səfheyi-gərdunə nəqşı-arizi-dildar sübh.

Müjdə bir xurşiddən vermiş məgər badi-səhər  
Kim, nisar eylər ona yüz min düri-şəhvar sübh.

Aşıqi-sadiqdir, izhari-qəm eylər hər səhər,  
Ah ilə xəlqi yuxusundan qılır bidar sübh.

Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid,  
Bir təsəllidir sənə ol söz ki, derlər var sübh.

Ol müşbu qəzalə ixlasım eylə vazeh,  
Bəlliğ, səba, səlamən miskiyətər-rəvayeh<sup>1</sup>.

Olğac həbibə vasil, bizdən həm olma qafıl,  
Latəqtəir-rəsail, latəktəmis-sərayeh<sup>2</sup>.

Yüzdə sırişk qani, söylər qəmi-nihani,  
Qəd təzhərül-mə'ani bil-xətti fil ləvayeh<sup>3</sup>.

Mən mübtəlayi-hicran, məndən iraq canan.  
Vəl-ömrü keyfə ma kan mislür-riyahi rayeh<sup>4</sup>.

Eşqin, Füzuliyi-zar, tərk etmək oldu düşvar  
Ya arifən bima sar, la tüksirin-nəsayeh<sup>5</sup>.

---

<sup>1</sup> Tərcüməsi: Ey səhər yeli, məndən müşk qoxulu salam yetir.

<sup>2</sup> Tərcüməsi: Məktubları məndən kəsmə, szab-əziyyətlərini gizlətmə!

<sup>3</sup> Tərcüməsi: Mənalalar lövhələr üzərində xətt ilə zahir olur.

<sup>4</sup> Tərcüməsi: Ömür nə cür olursa-olsun külək kimi əsib gedəndir.

<sup>5</sup> Tərcüməsi: ey olan şeyləri bilən, çox nəsihət etmə!

Kimsədə rüxsarına taqəti-nəzzarə yox,  
Aşıqi öldürdü şövq, bir nəzərə çarə yox.

Bağrı bütünlər mənə tə’nə edərlər müdam,  
Halımı şərh etməyə bir cigəri parə yox.

Yığıcı mənim başıma dəhr qəmin, neyləsin,  
Badiyeyi-eşqdə mən kimi avarə yox.

Dəhrdə həmtə sənə var pərirüx desəm  
Var gözəl çox, vəli sən kimi xunxarə yox.

Gözdə gəzib cizginir qətreyi-əşkim müdam,  
Qətreyi-əşkim kimi çərxdə səyyarə yox.

Çak görüb köksümü qılma ilacım, təbib,  
Zaye’ olur mərhəmin, məndə bitər yarə yox.

Zarlığım eşqdən var, Füzuli, vəli,  
Ol məhi-bimehrdən rəhm məni-zarə yox.

Nola gər qıcsa miyanın kəməri-zər küstax,  
Gətirib çoxları ortaya zər, eylər küstax.

Xaki-sağər, Cəmü Cəmşiddir, ey piri-müğan,  
Xəbər et saqiyə kim, tutmaya sağər küstax!

Rəşk odilə yaxılır rişteyi-canım ki, neçün  
Dəgər ol arızə geysuyi-müənbər küstax.

Rövzənindən qoma kim, gün düşə xəlvətgəhinə,  
Hərəmi-şahə nə layiq girə çakər küstax.

Saxla, ey əşk, ədəb, getmə səri-kuyinə çox  
Ki, düşər gözdənү üzdən sürülər hər küstax.

Həvəsim badeyi-gülgunə bu ümmid ilədir  
Kim, olam məstü tutam daməni-dilbər küstax.

Bənzədirsen özünü itlərinə hər saət,  
Ey Füzuli, ola bilməz sənə bənzər küstax.

Rəngi-ruyindən dəm urmuş sağəri-səhbayə bax!  
Afitab ilə qılır də'va, tutulmuş ayə bax!

Şəm' başından çıxarmış dud şövqi-kakilin,  
Böylə kutah ömr ilə başındəki sevdayə bax!

Ey səlamət əhli, ol rüxsarə baxma zinhar!  
Ehtiraz eylə məlamətdən, məni-rüsvayə bax!

Bildi eşqində nəmədpuş olduğum ayinə tək,  
Rəhm edib bir gəz mənə baxmaz, bu istığınayə bax!

Sinəmi çak eylə, gör dil iztirabın eşqdən,  
Rövzən aç, hər dəm həvadən mövc uran dəryayə bax!

Ey deyən kim, şami-iqbalın nə üzdən tırədir?  
Sayə salmış ayə ol geysuyi-ənbərsayə bax.

Ey Füzuli, hər necə mən' eyləsə naseh səni,  
Baxma onun qovlinə, bir surəti-zibayə bax.

Ləblərin tək lə'lü ləfzin tək düri-şəhvar yox,  
Lə'lü gövhər çox, ləbin tək lə'li-gövhərbar yox.

Səndən etmən dad: “cövrün var, lütfün yox” deyib,  
Məsti-zövqi-şövqünəm, birdir yanında var, yox.

Kimə izhar eyləyim bilmən, bu pünhan dərdi kim,  
Var yüz min dərdi-pünhan, qüdrəti-izhar yox.

Dövr sərməsti-şərabi-qəflət etmiş aləmi,  
Bunca sərməstin təmaşasınə bir hüşyar yox.

Xəlqi mədhuş eyləmiş xabi-şəbi-tuli-əməl,  
Sübə təhqiqi əlamətinə bir bidar yox.

Surəti zibasənəmlər yox demən bütxanədə,  
Var çox, əmma sənə bənzər büti-xunxar yox.

Ey Füzuli, səhldir hər qəm ki, qəmxari ola,  
Qəm budur kim, məndə min qəm var, bir qəmxar yox.

Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərd,  
Gəh sırişki-al edər izharü gəh rüxsari-zərd.

Sübə bənzər aşiqi-sadiq, demən aləmdə kim,  
Bir nəfəs keçməz ki, çəkməz suzi-dildən ahi-sərd.

Yaxşı sanma, ey könül, əhli-xirəd ətvarını,  
Olma qafil, eşq dərdindən, yaman olmaz bu dərd.

Mümkün olduqca fələk mənsubəsindən qıl həzər,  
Nişə kim, xali degil bidad nəqşindən bu nərd.

Zülməti-qəm iztirabin çəkməz ol azadə kim,  
Hər təəllüqdən ola xurşid tək aləmdə fərd.

Ey Füzuli, kəsmə ol məhvəş vüsalindən ümid,  
Səbr qıl kim, dövr dövranı degil bihudəgərd.

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,  
Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd.

Qıl mədəd, ey bəxt, vərnə, kami-dil mümkün degil,  
Böylə kim, ol dirlüba bidərddir, mən dərdmənd.

Dağılərdir odlu könlümdə qarası qopmamış,  
Ya səbatı-eşq üçün od üzrə bir neçə sipənd.

Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb,  
Açar ol gülrütə təbəssüm birlə lə'li-nuşxənd.

Xaki-rahindən məni qaldırı bilməz sayə tək,  
Qılsa gərdun afitabın hər şüəlin bir kəmənd.

Cam tut, der, saqiyi-gülçöhrə, zahid, tərki-cam,  
Ey könül, fikr eylə gör kim, qansıdır tutmalı pənd.

Ey Füzuli, surəti-fəqrin qəbuli-dustdur,  
Hiç dərvişi sənin tək görmədim sultanpəsənd.

Göz xətindən mərdümin məhv etmədən bulmaz murad,  
Zaye eylər hüsnünü xəttin səvad üzrə səvad.

Ola bilməz çini-zülfündən cüda göz mərdümi,  
Cari olmuşdur bu adət, türəsiz olmaz midad.

Könlün ahimdən tərəhhüm surətin göstərdi, leyk  
Mövcədən su nəqşinə çox etmək olmaz e'timad.

Əşkü ahim nifrəti qət' etdi eldən ülfətim,  
Çizginən devrəmdə ya girdabdır, ya girdibad.

Keçdi təndən oxların, tənha qalıb dil, dəmbədəm  
Nalələr eylər, keçən həmdəmlərin etdikcə yad.

Çəki-sinəmdən könül çıxdıqca şad olsam nola,  
Oylə afətdən yaxasın qurtaran olmazmı şad?

Şiveyi-şümşad qəddin görsə, eylər bağiban  
E'tidali-sərvədən, əlbəttə, səlbi-e'tiqad.

Qoyma naqis əhli-dərd içrə Füzulini, təbib,  
Eylə bir dərman ki, dərdin edə gün-gündən ziyad.

Ey məzaqi-canə cövrün şəhdü şəkkər tək ləziz,  
Dəmbədəm zəhri-qəmin qəndi-mügərrər tək ləziz.

Atəşi-bərqi-fəraqın nari-duzəx tək əlim,  
Cür'eyi-cami-vüsəlin abi-kövsər tək ləziz.

Şərhi-əhvalım sənə məstə nəsihət kimi təlx,  
Təlx göftarın mənə məxmurə sağər tək ləziz.

Dağı-eşqin dərdi zövqi-səltənət tək dilpəzir,  
Xaki-kuyin seyri fəthi-həft kişvər tək ləziz.

Nola bulsam zövq göydürdükcə sinəm üzrə dağ,  
Əhli-dərdə dağ olur, bidərdə zivər tək ləziz.

Tazə-tazə dağı-dərdindir dili-suzanimə  
Filməsəl, hirs əhlinə cəm'iyyəti-zər tək ləziz.

Ey Füzuli, aləmin gördüm qamu ne'mətlərin,  
Hiç ne'mət görmədim didarı-dilbər tək ləziz.

Cilveyi-əksı-rüxün ayinədə, ey rəşki-hur,  
Rövşən etmiş onu kim, xurşiddəndir ayə nur.

Bərqi-ahim göy üzün tutmuş, sirişkim yer üzün,  
Söhbətimdən həm vühuş etmiş tənəffür, həm tüyür.

Eşq rəsmi gər budur, müşkül yetər dərmanə dərd,  
Dərd əhli bizəban, bidəndlər məsti-qürur.

Dağı-dilsuzi-fəraqın qıldı gün-gündən füzun,  
Nuri-mah əfzun olur, xurşiddən olduqca dur.

Və'deyi-vəslin çox, əmma bəxt yar olmaz, nə sud,  
Gül gətirməz, abi-şirin vermək ilə xaki-şur.

Tari-zülfündürmü rüxsarında canlar məskəni,  
Ya buraxmış bir rəhi-pürpiçü xəm gülzarə mur.

Ol səri-kuy itləri içrə, Füzuli, yox yerim,  
Bəs mənə matəmsəra, mən qandanü bəzmi-sürur?

Yanan eşq atəşinə atəşi-duzəxdən eyməndir,  
Nə kim, bir gəz yanar, yandırmaq oni qeyri-mümkündür.

Buraqdım zövrəqi-dil eşq bəhrinə, saqın, ey mah.  
Təməvvüc verməsin təşviş ona kim, onda sakındır.

Dəhanın dürçünü xali-ləbin gözdən nihan etmiş,  
Əmanət gör ki, hindu məxzəni-lö'löyə xazındır.

Qəmin kim, tökdü qanım, dildə sakin olduğun bildim  
Ki, xəlvət çəkməgin tə'siri sırrı-kəşfi batındır.

Cigər dağınə mərhəm oldu peykanın,bihəmdillah,  
Səadət kövkəbinə əxtəri-bəxtim müqarındır.

Rüxündən nur oğurlar şəm', başın kəssələr caiz,  
Budur bir qul sərəncami ki, sultanınə xaindir.

Füzuli, xali olmaz surəti-dil dust fikrindən,  
Bu mə'nidən ki, beytullah, deyərlər qəlbi-mö'mindir.

Çeşmi-surətbazımə müjgan səfi həngamədir,  
Qanə batmış hər müjəm bir şuxi-gülguncamədir.

Göstərər hər dəm əlamətlər qiyamətdən qədin,  
Qaim etmiş həşr bürhanın, əcəb əllamədir.

Ta xətin üzrə xəmi-əbrulərin sərgərmiyəm,  
Hər sözüm dərdi-dil imlasınə bir sərnamədir.

Üzdə nəqş-i-xuni-dil razi-nihanım faş edər,  
Şərhi-qəm təhririnə hər kiprigim bir xamədir.

Dərdim oldur kim, müsəlman olmuş ol tərsabeçə,  
Küfrə olan zülmlər tə'ni bu gün islamədir.

Ey səba, rəhm et kim, ol bidərd qılmış tərki-cövr,  
Çareyi-dərdi-dilim mövquf bir e'lamədir.

Ey Füzuli, bulmadım rəngi-riyadən bir səfa,  
Nola gər meylim bu rəng ilə meyi-gülfəmədir.

Səbuḥ üçün mənə dürdi-meyi-şəbanə yetər,  
Əsər ki var, xərab olmağa bəhanə yetər.

Cəfa oxun mənə yağıdırmanancaq, ey əflak,  
Demin ki, yeddi kəmandarə bir nişanə yetər.

Bəyanə yetməyə dərdü qəmim fəsanələri,  
Zəbanım atəşi-dildən çıxan zəbanə yetər.

Qopardı mərdümi-çeşmim könül binasın kim,  
Hübabi-əşk həva nəqdinə xəzanə yetər.

Ləbin xəyalı ilə parə-parə oldu cigər,  
Güvahi-hal mənə əşki-danə-danə yetər.

Hərif-i-bəzmi-qəmim, xuni-dil şərabım olub,  
Təraneyi-tərəbim ahi-aşıqanə yetər.

Füzuli, istəməzəm məsnədi-Cəmü Cəmşid,  
Mənə nişməni-dövlət şərabxanə yetər.

Gah gözdə, gəh könüldə xədəngin məkan tutar,  
Hər qanda olsa qanlını, əlbəttə, qan tutar.

Dil çəksə, nola, canü təni xaki-kuyinə,  
Xarü xəs iltər onda ki, quş aşıyan tutar.

Zikri-ləbinlə zülfünə can buldu dəstrəs,  
Onun kimi ki, oxuyub əfsun ilan tutar.

Dil tutdu qönçə ilə bərabər dəhanını,  
Bu əqli-naqis ilə özün xurdədan tutar.

Xurşid xirməninə ura şö'lə-şö'lə od,  
Ahım ki, ləhzə-ləhzə rəhi-asiman tutar.

Can eylədikdə meyli-təmaşayı-qamətin,  
Göz rövzənin sırişki-rəvanım rəvan tutar.

Tutmaq dilər qapında Füzuli məqam, leyk  
Bu sirri kimsəyə aça bilməz, nihan tutar.

Xoşam kim, dəmbədəm giryān gözüm ol xaki-padəndir.  
Ziyani olmaz ol göz yaşıñın kim, tutiyadəndir.

Dəmadəm mərdümi-çəşmim içər qan zülfü xalından,  
Bəli əksər mə’ası əhli-dəryanın qəradəndir.

Demə Fərhad qanın tökmüş ancaq eşq şəmşiri,  
Mənim gör qanlı yaşıñ kim, bu həm ol macəradəndir.

Müənbər sünbüldündən almadan bu, olmadım rüsva,  
Bu rüsvalıq mənə səndən degil, badi-səbadəndir.

Hübabi-əşk içində muyi-julidəmlə xoşhaləm,  
Başında bu humayun sayə ol ali binadəndir.

Vəfa rəsmiñ unutmuşsan deyə, incinməzəm zira,  
Bu kim, məndən cəfa kəm eyləməzsən, həm vəfadəndir.

Kəmali-hüsni-məşrəb, ari olmaqdır təərrüzəndən,  
Riya əhlinə həm çox e’tiraz etmək riyadəndir.

Füzuli, tökmə çox yaşı, ehtiyat et getməsin nagəh  
Gözündən sürmə kim, xaki-rəhi-əhli-səfadəndir.

Pərişan xəlqi-aləm ahü əfqan etdigimdəndir,  
Pərişan olduğum, xəlqi pərişan etdigimdəndir.

Təni-zarimdə dərdi-eşq gün-gündən füzun olmaq  
Yetən bidərə tədbirilə dərman etdigimdəndir.

Gözüm kim, bağrimon qanın tökər pərkalə-pərkalə,  
Dəmadəm aruziyi-lə'li-canan etdigimdəndir.

Degilbihudə, gər yağsa fələkdən başımə daşlar,  
Binasın tişeyi-ahimlə viran etdigimdəndir.

Qaçan rusva olurdum, qan udub səbr edə bilseydim,  
Məlamət çəkdigim bihudə əfəgan etdigimdəndir.

Xəta səndən degil, cismim oxundan binəsib olsa,  
Hübabi-əşki-gülgün içrə pünhan etdigimdəndir.

Füzuli, ixtilati-mərdümi-aləmdən ikrahim,  
Pərvəşlər xəyalın munisi-can etdigimdəndir.

Qəbrim daşınə kim, qəm odundan zəbanədir,  
Tə'n oxun atma kim, xətəri çox nişanədir.

Eylər qədəh zəmanə qəmin dəf', qaliba,  
Dövri-qədəh müxalifi-dövri-zəmanədir.

Qaldırdı əşk dün məni ol asitanədən  
Kim, məqsədim mənim dəxi ol asitanədir.

Vaiz sözünə tutma qulaq, qafil olma kim,  
Qəflət yuxusunun səbəbi ol fəsanədir.

Nəzr etmişəm fəraqınə kim, yox nihayəti,  
Nəqdi-sırışkimi ki, tükənməz xəzanədir.

Can verməyimmi qürbətə kim, bimi-tə'nədən  
Yadi-vətən fəğanıma sənsiz bəhanədir.

Ey dil, həzər qıl atəşi-ahinlə yanmasın  
Cismim ki, dərd quşlarına aşıyanədir.

Məndən, Füzuli, istəmə əş'ari-mədhü zəmm,  
Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

Canı kim cananı üçün sevsə, cananın sevər,  
Canı üçün kim ki, cananın sevər, canın sevər.

Hər kimin aləmdə miqdarıncadır təb'ində meyl,  
Mən ləbi-cananimi, Xızr abi-heyvanın sevər.

Başə dəm düşdükə təqsir eyləməz, eylər mədəd,  
Ol səbəbdən müttəsil çəşmim cigər qanın sevər.

Mışki-Çin avara olmuşdur vətəndən mən kimi,  
Qansı şuxun, bilməzəm, zülfə-pərişanın sevər.

Su ki, sərgərdan gəzər, başında vardır bir həva,  
Qaliba, bir gülrüxün sərvi-xuramının sevər.

Aqibət rusva olub mey tək, düşər xəlq ağızına,  
Kim ki, bir sərməst salı lə'li-xəndanın sevər.

Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edib,  
Qayəti derlər, ola bir bəndə sultanın sevər.

Mehri könlümdə nihan olduğun ol mah bilir,  
Kimsə bilməz, füqəra sirri-dilin şah bilir.

Sorman ol mahilə hali-dilimi, Tanrı üçün,  
Biləli onu, özüm bilməzəm, Allah bilir.

Gah yüz lütf qılır, gah təğafül, guya  
Gah bilməz bu giriftarlıqm, gah bilir.

Can fəda eyləməyi yara həmin mən bilirəm,  
Bu təriqi demə hər qafilü gümrah bilir.

Nəzəri-lütf diriğ etmə Füzulidən kim,  
Sənə sidqilə özün bəndeyi-dərgah bilir.

Müjəm sərçəsmələr mənzil qılan aşüftə məcnundur,  
Anınçun bəsteyi-zənciri-seyli-əşki-gulgundur.

Səvadi-nöqteyi-girdabə bənzər mərdümi-çeşmim  
Ki, daim qərqeyi-girdabi-çeşmi-əşki-pürxundur.

Eşit dərdi-dilim, əfsaneyi-Məcnunə meyl etmə  
Kim, ol əfsanədən həm anlanan mütləq bu məzmundur.

Fərəhbəxşi-dili-mə'şuq olur şərhi-qəmi-aşıq,  
Sürudi-bəzmi-Şirin naleyi-Fərhədi-məhzundur.

Kəməndi-çini-zülfün vəhmi getməz zar könlümdən,  
Mənə ol rişteyi əjdər qılan bilmən nə əfsundur.

Xəmidə qamətim kim, dağı-dildən qanə qərq olmuş,  
Içində nöqtəsi guya ki, qan altındakı nundur.

Füzuli, vermədi tə'n oxları göz yaşınə təskin,  
Önün bənd etmək olmaz xarü xışak ilə, Ceyhundur.

Qübəri-səcdəyi-rahin xəti-lövhi-cəbinimdir,  
Sücudi-dərgəhin sərmayeyi-dünyavü dinimdir.

Əgər əzmi-rəh etsəm, şövqi-vəslin hadiyi-rahim,  
Və gör aram həm dutsam, xəyalın həmnişinimdir.

Həvayı-rövzeyi-kuyin, baharı-gülşəni-canım,  
Nihali-qamətin sərvim, üzərin yasəminimdir.

Yəqinimdir ki, məqsudum olur hasil sənə yetəm  
Bihəmdillah, mənə səndən yana rəhbər yəqinimdir.

Tələbkari-vüsaləm, müjdəyi-vəslin diriğ etmə  
Kim, ol müjdə fərəhbəxş-i-dili-ənduhginimdir.

Çıxardı zövqi-vəslin xatırımdən rövzə pərvəsin,  
Sözün kövsər, münəvvər məclisin xüldi-bərinimdir.

Mənə üz göstərər hər ləhzə yüz min şahidi-dövlət  
Çü mir'ati-rüxün, mənzuri-çəşmi-pakbinimdir.

Sərirri-səltənət zövqindən əfzundur mənə ol söz  
Ki, lütf ilən demişən: bir qulami-kəmtrinimdir.

Bəri oldum, Füzuli, qeyrdən, ol dilruba ancaq,  
Ənisim, munisim, yarım, nigarım, nazəninimdir.

Demiş hər qönçəyə aşıqligim razın səba derlər,  
El ağızın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər.

Əsiri-dərdi-eşqü məsti-cami-hüsн çok əmma  
Bizüz məşhur olan, Leyli sənə, Məcnun mana derlər.

Sənin mehrü vəfa göstərdigin əğyarə çok gördüm,  
Qələtdir kim, səni bimehr oxurlar, bivəfa derlər.

Sənə derlər büti-Çin, zülfünə zünnar söylərlər,  
Zəhi imanı yoxlar küff söylərlər, xəta derlər.

Mənə derlərdi əvvəl: bir mələkdir sevdigin, hala  
Görənlər, mən fəqirə göydən enmiş bir bəla, derlər.

Mərizi-eşq iqdi-zülfün eylər arizu, zira  
Müalicələr bu mühlik dərdə müşkildir dəva derlər.

Füzuli, aşiqə onlar ki, derlər tərki-eşq eylə,  
Deməzlərmi xəta, təğyir qıl hökmi-qəza, derlər.

Səbadən gül üzündə sünbüli-pürpiçü tab oynar,  
Sanasan pər açıb, gülşəndə bir mişkin qürab oynar.

Xəyali-arizin kövlən edər bu çeşmi-pürnəmdə,  
Nəçük kim, mövclənmiş suda əksi-afitəb oynar.

Rüxün görgəc olur suzi-dərunü dudi-dil hasıl,  
Bahar əyyami sıçrar bərqi-rəxşəndə, səhab oynar.

Iraq olsun yaman gözdən, nə xoş saətdir ol saət  
Ki, mə'suqilə aşiq eyləyib nazü itab oynar.

Riyayi-zahidi-xüşkün sima'indən nolur hasıl,  
Xoş ol kim, rindi-meyxarə, içib cami-şərab oynar.

Bu qəmlər kim, mənim vardır, bə'irin başınə qoysan,  
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar.

Qılır göz pərdəsin xunabi-həsrət çak hər dəm kim,  
Rüxündə ləzzəti-didar zövqindən niqab oynar.

Füzuli, rəşkdən titrər dili-pürxuni üşşaqın,  
Binagusundə yarın hər zaman kim, lə'li-nab oynar.

Ah eylədigim sərvi-xuramanın üçündür,  
Qan ağıladıgm qonçeyi-xəndanın üçündür.

Sərgəştəligim kakili-mişkinin ucundan,  
Aşüftəligim zülfə-pərişanın üçündür.

Bimar tənim nərgisi-məstin ələmindən,  
Xunin cigərim lə'li-dürəfşanın üçündür.

Yaqdım tənimi vəsl günü şəm, tək, əmma,  
Bil kim, bu tədarük şəbi-hicranın üçündür.

Qurtarmağa yəğmayi-qəməndən dilü canı,  
Sə'yim nəzəri-nərgisi-fəttanın üçündür.

Can ver, könül, ol qəmzəyə kim, bunca zamanlar,  
Can içrə səni bəslədigim anın üçündür.

Vaiz bizə dün duzəxi vəsf etdi, Füzuli,  
Ol vəsf sənin külbeyi-əhzanın üçündür.

Qansı gülşən gülbüni sərvi-xuramanınca var?  
Qansı gülbüñi üzrə qönçə, lə'li-xəndanınca var?

Qansı gülzar içrə bir gül açılır hüsnün kimi,  
Qansı gül bərgi ləbi-lə'li-dürəfşanınca var?

Qansı bağın var bir nəxli, qədin tək barvər,  
Qansı nəxlin hasili sibi-zənəxdanınca var?

Qansı xuni sən kimi cəlladə olmuşdur əsir,  
Qansı cəlladin qılınçı tiği-müjganınca var?

Qansı bəzm olmuş münəvvər bir qədin tək şəm'dən,  
Qansı şəm'in şö'ləsi rüxsarı-tabanınca var?

Qansı yerdə bulunur nisbət sənə bir gənci-hüsən,  
Qansı gəncin əjdəri zülfü-pərişanınca var?

Qansı gülşən bülbülün derlər, Füzuli, sən kimi,  
Qansı bülbülün sürudi ahü əfəganınca var?

Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir?!  
Nə bəladır nəzər əhlinə, nə xoş məddi-nəzərdir?

Göz yoludur ki, könül mülkünə xublar girər ondan,  
Tutma, ey əşk, onu billah ki, əcəb rahgüzərdir.

Nə gübər bulsa bəgənməz, buraxır yazıya dərya,  
Qaliba, kim ona məqsud dişin kimi gübərdir.

Eşq eybini bilibən hünər, ey zahidi-qaftı,  
Hünərin eybdür, əmma dedigin eyb hünərdür.

Sitəmin gərçi yamandır, onu tərk elləmə, billah  
Ki, təğafüл, sitəmindən dəxi əlbəttə, betərdir.

Axır olmaz necə kim, göz yaşı axarsa, həmana  
Ki, dəmadəm ona imdad qılan xuni-cigərdir.

Sərsəri basma qədəm eşq təriqinə, Füzuli,  
Ehtiyat eylə ki, qayətdə xətərnak səfərdir.

Hüsnün olduqca füzün, eşq əhli artıq zar olur,  
Hüsн nə miqdар olursа, eşq ol miqdар olur.

Cənnət üçün mən' edən aşıqləri didardən,  
Bilməmiş kim, cənnəti aşıqlərin dıdar olur.

Eşq dərdindən olur aşiq mizaci müstəqim,  
Aşıqın dərdinə timar etsələr, bimar olur.

Zahidi-xudbin nə bilsin zövqini eşq əhlinin,  
Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur.

Eşq sevdasınə sərf eylər Füzuli ömrünü,  
Bilməzəm, bu xabi-qəflətdən qaçan bidar olur.

Ey gül, nə əcəb silsileyi-mişki-tərin var,  
Vey sərv, nə xoş canalıcı işvələrin var!

Acıtdı məni, acı sözün, tünd nigahın,  
Ey nəxli-məlahət, nə bəla, təlx bərin var!

Peykanları ilə doludur çeşmi-pürabım,  
Ey bəhr, saqınma, səninancaq gühərin var!

Ol səngdilə naleyi-zarın əsər etmiş,  
Ey dil, sənə bu zövq yetər, ta əsərin var.

Eşq içrə, könül, demə ki, mən bixüdəm, ancaq,  
Ey qafıl, özündən səninancaq xəbərin var?

Dedim yetər, et cövr, çü xaki-rəhin oldum,  
Dedi ki, yetər cövr sənə ta əsərin var.

Çox baxlığına qəmzə ilən bağın əzərsən,  
Hər kimə ki, baxmazsan onunla nəzərin var.

Eşq əhlinə ol mah, Füzuli, nəzər etmiş,  
Sən həm, özünü göstər əgər bir hünərin var.

Ləhzə-ləhzə ləbin anıb edicək əfqanlar,  
Qətrə-qətrə saçılır didələrimdən qanlar.

Qətrə-qətrə demə qandır ki, çıxar çeşmimdən  
Dəmbədəm könlüm odılə əriyən peykanlar.

Qaşların yayınə meyl eyləyəli canü könül,  
Dünü gün mən bilirom kim, nə çəkirlər anlar.

Açma kakıl girəhin, başın üçün görmə rəva  
Ki, pərişan olalar, bir neçə sərgərdanlar.

Yel dəgər zülfünə, ya qoymayıb öz hali ilə,  
Gəzdirərlər onu əldən-ələ hər dəm canlar.

Eylə üşşaqə cəfalər ki, vəfalər görəsən,  
Sanma kim, zaye' olur eylədigin ehsanlar.

Sorma zöhhadə, Füzuli, rəhü rəsmiñ eşqin,  
Nə bilirlər rəvişi-əhli-xirəd nadanlar!

Tökdükçə qanımı oxun, ol asitan içər,  
Bir yerdəyəm əsir ki, toprağ qan içər.

Əhli-zəmanə qanına çox təşnədir zəmin,  
Qanın kimin tökərsə fələk, ol zəman içər.

Mey içmədən açılmaz imiş babi-məğfirət,  
Sövgəndlər bu bəbdə piri-müğan içər.

Üqbadə Kövsər istəməsin rindi-meykədə,  
Dünyadə bəs degilmi meyi-ərğəvan içər?

Qəmzən görünməyib gözə, qanlar içər müdam,  
Zahid kimi ki, badəni eldən nihan içər.

Meydən əgarçı tövbə verir el Füzuliya,  
Ey sərv, sən qədəh sunar olsan, rəvan içər.

Girib meyxanəyə, müğ məşrəbilə kim ki, xu eylər,  
Olub mö'min, behiştı, kafərəm, gər arizu eylər.

Məgər divanadır sevdayı-əbrusilə zahid kim,  
Baxıb mehrabə daim, öz-özilə göftgu eylər.

Dəmadəm qətrə-qətrə qan yaşımdır kim, çıxar gözdən  
Və ya peykanların kim, atəşi-dil onu su eylər.

Rəhi eşqində olman təngdil sevda hücumundan,  
Təriqi-səltənət hər kim tutar, qovğayə xu eylər.

Dedim: “kimdir pərişan eyləyən aşiqlər əhvalın?”  
Səba göstərdi tari-sünbüli-zülfün ki: “bu eylərl!”

Füzuli zülfünə bağlandı, əmma öylə incəldi  
Ki, guya zə'f onu həm zülfünə bir tari-mu eylər.

Saçın əndişəsi təhriki-zənciri-cünunumdur.  
Cünunum dəf'inə zikri-ləbi-lə'lin füsunumdur.

Diyari-dərd sərgərdaniyəm, hər kim məni istər,  
Dəlili-rah qətrə-qətrə əşki-laləgunumdur.

Fələkdə bərqi-ahimdən sərasər yandı kövkəblər,  
Qalan odlara yanmış kövkəbi-bəxti-zəbunumdur.

Gələn navəklərin bir-bir yaqıb qoymaz bulam zövqin,  
Məni hirman oduna yandıran suzi-dərunumdur.

Səri-kuyində könlüm bərqi-ahın sanmabihudə,  
Qarangu gecə əzmi-kuyin etsəm, rəhnümunumdur.

Ləbi şirinlərin zövqilə Fərhadi mənəm əsrin,  
Yanımda cəm olan səngi-məlamət Bisütunumdur.

Füzuli, xali olmaq cami-eyşim saf səhbadən,  
Nişani-bəxti-nafərcamü iqbali-nigunumdur.

Məndə Məcnundan füzun aşiqlik iste'dadı var,  
Aşıqi-sadiq mənəm, Məcnununancaq adı var.

Nola qan tökməkdə mahir olsa çəşmim mərdümi,  
Nütfeyi-qabildürür, qəmzən kimi ustası var.

Qıl təfaxür kim, sənin həm var mən tək aşiqin,  
Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var.

Əhli-təmkinəm, məni bənzətmə, ey gül, bülbülə,  
Dərdə yox səbri onun, hər ləhzə min fəryadı var.

Öylə bədhaləm kim, əhvalım görəndə şad olur,  
Hər kimin kim, dövr cövründən dili-naşadı var.

Gəzmə, ey könlüm quşu, qafıl fəzayı-eşqdə  
Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var.

Ey Füzuli, eşq mən'in qılma nasehdən qəbul,  
Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.

Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar,  
Qılınclardır ki, qanlar tökmək ilə jəng tutmuşlar.

Qılıb təgyiri-surət vəsmədən yəğma qılırlar dil,  
Həramı qaşların rəsmü rəhi-neyrəng tutmuşlar.

Könül mir'atını eylər mükəddər əql təklifi,  
Xoş ol bibaklər kim, tərki-namü nəng tutmuşlar.

Fəzayi-ömrədən guya degillər qöncə tək vaqif  
Olar kim, özlərin dünya üçün diltəng tutmuşlar.

Məni, kim səngsari-möhnətəm bazarı-eşq içrə,  
Bəla dağı çəkən Fərhad ilə həmsəng tutmuşlar.

Ləbin dövründə zahidlər tutub meyxanələr küncün,  
Qılıb təsbih tarın tərk, zülfü-çəng tutmuşlar.

Səhər bülbüllər əfşanı degilbihudə gülşəndə,  
Füzuli naleyi-dilsuzinə ahəng tutmuşlar.

Aşiyani-mürğj-i-dil zülf-i-pərişanındadır,  
Qanda olsam, ey pəri, könlüm sənin yanındadır.

Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib,  
Qılma dərman kim, həlakim zəhri-dərmanındadır.

Çəkmə damən, naz edib, üftadələrdən, vəhm qıl,  
Göglərə açılmasın əllər ki, damanındadır.

Gözlərim yaşın görüb şur, etmə nifrət kim, bu həm  
Ol nəməkdəndir ki, lə'li-şəkkərəfşanındadır.

Məsti-xabi-naz olub, cəm' et dili-sədparəmi  
Kim, onun hər parəsi bir növki-müjganındadır.

Bəs ki, hicranındadır xasiyyəti-qət'i-həyat,  
Ol həyat əhlinə heyranəm ki, hicranındadır.

Ey Füzuli, şəm' tək mütləq açılmaz yanmadan,  
Tablar kim, sünbülündən rişteyi-canındadır.

Saqiya, cam tut ol aşiqə kim, qayğuludur,  
Qayğu çəkmək nə üçün, cam ilə aləm doludur.

Təlx göftarsız olmaz ləbi-yar, ey aşiq,  
Çox həvəs eyləmə ol şərbətə kim, ağuludur.

Qoyalım başı xümi-badə əyağınə gəlin,  
Tutmamaq olmaz onun hörmətini, bir uludur.

Bunca kim, kuhsifət başımə daşlar urulur,  
Dideyi-bəxtim oyanmaz, nə ağr uyğuludur.

Dili-pürxunimə yağıdırma bəla peykanın,  
Həzər et, şışəyə, nagəh zərər eylər, doludur.

Könlümün zəxminə peykanını etdim mərhəm,  
Gənci-qəmdir, nola gər böylə dəmir qapuludur.

Nərgisin fikri, Füzuli, gözü könlümdə gəzər,  
Tutar ahu vətən ol yerdə ki, otlu, suludur.

Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir,  
Nə bənzər ol mənə, dərdi onun dərmanə qabildir.

Biyabanlarda Məcnundan qəmü dərdim sual etmin,  
Nə bilsin bəhr halın ol ki, mənzilgahi sahildir.

Mənim tək ola bilməz şöhreyi-şəhri-bəla Məcnun,  
Qəbul eylərmi bu rüsvəliğ hər kim ki, aqildir.

Nə müşkil hali olsa aşiqin mə'şuq edər çarə,  
Gər ol bidərd bilməzsə bu hali, hal müşkildir.

Fəraq əyyami seylabi-sırışkimdən xəbər tutmaz,  
Qiyamət macərasından gör, ol zalim nə qafildir.

Fəqih-i-mədrəsə mə'zurdur inkari-eşq etsə,  
Yox özgə elminə inkarımız, bu elmə cahildir.

Füzuli, el səni Məcnundan əfzun der məlamətdə,  
Buna münkir degil, Məcnun dəxi mə'qulə qaildir.

Ol pərivəş kim, məlahət mülkünün sultanıdır,  
Hökm onun hökmüdürür, fərman onun fəmanıdır.

Sürdü Məcnun növbətin, indi mənəm rüsvayı-eşq,  
Doğru derlər: hər zaman bir aşiqın dövranıdır.

Ləhzə-ləhzə könlüm odundan şərərlərdir çıxan,  
Qətrə-qətrə göz tökən sanmın sirişkim qanıdır.

Çaklər cismimdə tiği-eşqdən eyb etməyiz  
Kim, cünun gülzarının bunlar güli-xəndanıdır.

Ey Füzuli, ola kim rəhm edə yar əfəganinə,  
Ağılagil zar, onca kim, zar ağılamaq imkanıdır.

Mənim kim, bir ləbi-xəndan üçün giryanalığım vardır,  
Pərişan türrlər dövründə sərgərdanlığım vardır.

Yaşım təxti-rəvandır, tacı-zərrin şo'leyi-ahim,  
Görün kim, dövləti-eşq ilə nə sultanlığım vardır?

Yumulmaz əşk tügyanından ansız çeşmi-xunbarım,  
Xəyali-surəti-cananə xoş heyranlığım vardır.

Sirişkim gör, məni, ey əbr, özündən kəm xəyal etmə,  
Həvayi-eşq ilə min səncə əşkəfşanlığım vardır.

Ləbin dövründə kim, insan olan can der ona mütləq  
Əgər abi-həyat etsəm tələb, heyvanlığım vardır.

Füzuli cami-mey tərkin qılıb, zöhd ilə təqva dən  
Qamu danaya rövşəndir bu, kim, nadanlığım vardır.

Zövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkər,  
Əhli-zövq oldur kim, ondan daməni-himmət çəkər.

Gün çəkər yerdən gögə hər dəm qübari-rahini,  
Tutiya üçün, bəli, yerdən gögə minnət çəkər.

Ey çəkən qeyr ilə pünhan bəzm edib mey gah-gah,  
Yad qıl ondan ki, bəzmin yad edib həsrət çəkər.

Xali etmiş qeyrdən zülfün xəyalı könlümü,  
Nola sahibkəşf ilə bir ömrədür xəlvət çəkər.

Çək, səbuhi, sübh nəqqasınə ərzi-ariz et,  
Böylə çəksin, kim fələk lövhinə bir surət çəkər.

Sərvqamətlər səmənrüxsarlar toprağıdır,  
Hər səmən kim, açılır, hər sərv kim, qamət çəkər.

Qətreyi-əşkim qətarı, sinə çakindən girib,  
Tən evinə dışradan bari-qəmü möhnət çəkər.

Ey Füzuli, baxmayam ta qeyrə, hər xunin müjə  
Atəşin bir mildir kim, çeşmimə qeyrət çəkər.

Hər kitabə kim, ləbi-lə'lin hədisin yazələr,  
Riştəyi-can birlə zövq əhli onu şirazələr.

Bu nə sirdir, sırrı-eşqin demədən bir kimsəyə,  
Şəhrə düşmüs “mən səni sevdim” deyən avazələr.

Şeyxlər meyxanədən üz döndərərlər məscidə,  
Bitəriqətlər gərək kim, doğru yoldan azələr.

Çaklər göksümdə, sanmin kim, açıbdır tiği-eşq  
Könlümün şəhrinə mehrin girməyə dərvazələr.

Ey Füzuli, yar əgər kövr etsə, ondan incimə,  
Yar kövrü aşiqə hər dəm məhəbbət tazələr.

Seyr qıl, gör kim, gülüstanın nə abü tabı var,  
Hər tərəf min sərv-i-sərsəbzü güli-sirabı var.

Pəncəyi-bərgi-çinar etmiş mühəyya şanələr,  
Anlamış guya ki, sünbü'l kakilinin tabı var.

Rahət içün fərş salmış məbzeyi-tər gülşənə,  
Nərgisin görmüş gözün məxmur, sanmış xabı var.

Bulunur hər dərdə istərsən, gülüstanda dəva,  
Höqqəsində qönçənin guya şəfa cüllabı var.

Güldü gül, açıldı nərgis, lalə doldu jalədən,  
Ey xoş ol kim, işrətü eyş etməyə əsbabı var.

Qalib olmuş xəlqə zövqi-seyri-gülşən, guiya  
Çəkməyə xəlqi bənəfşə zülfünün qüllabı var.

Gər Füzuli meyli-gülzar etsə fəsli-gül, nola  
Eyş üçün xunabeyi-dildən şərabi-nabı var.

Sərvi-azad qədinilə mana yeksan görünür,  
Nəyə sərgəştə olan baxsa, xuraman görünür.

Can görünməz desələr təndə inanman, nişə kim,  
Lütfdən hər necə baxsam təninə, can görünür.

Derəm əhvalımı cananə qılam ərz, vəli,  
Görə bilmən özümü onda ki, canan görünür.

Ey deyən: səbr qıl, ah eyləmə yarı görcək,  
Mənə düşvardır ol, gər sənə asan görünür.

Sordum əhvalımı eşqində münəccimlərdən,  
Baxdilar tale' evinə, dedilər: qan görünür.

Nə kəmandarsan, ey məh, ki, atib qəmzə oxun,  
Yixdiğin seyddə nə zəxm, nə peykan görünür.

Bir sənəm zülfünə guya ki, veribdir könlün  
Ki, Füzulinin ikən həli pərişan görünür.

Süluki-fəqr ətvarım, məzaqi-esq halimdır,  
Təcərrüd aləmi seyrində aləm payimalımdır.

Xəyalımda budur kim, bulmuşam aləmdə bir xilqət,  
Nə aləm, qanğ xilqət, sandığm batıl xəyalımdır.

Cünun feyzilə azad olmuşam qeydi-əlayiqdən,  
Kəmalü fəzl tərki, rütbəyi-fəzlu kəmalımdır.

Mənəm şəm'i-vüsələ yandıran pərvanəvəş varın,  
Fənayi-mütləqim canan ilə bəzmi-vüsələmədir.

Təbibə, qılımişam təşxis, dərdi-eşqdir dərdim,  
Əlamət ahi-sərdü ruyi-zərdü əşki-alımdır.

Həvadən mövcə gəlmış bəhri-dərdəm, şahidi-halim  
Dili-püriztirabü naleyi-bie'tidalımdır.

Füzuli, aləmi-fəqrü fənadə mün'imi-vəqtəm,  
Diyari-məskənət, nəqdi-qənaət mülkü malımdır.

Şəfayı-vəsl qədrin hicr ilə bimar olandan sor,  
Zülali-zövq şövqün təşneyi-didar olandan sor.

Ləbin sirrin gəlib göftarə, məndən özgədən sorma,  
Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor.

Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,  
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.

Xəbərsiz olma fəttan gözlərin cövrün çəkənlərdən,  
Xəbərsiz məstlər bidadını hüşyar olandan sor.

Qəmindən şəm' tək yandım, səbadən sorma əhvalım,  
Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor.

Xərabi-cami-eşqəm, nərgisi-məstin bilir halim,  
Xərabat əhlinin halini bir xummar olandan sor.

Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,  
Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor.

Xəm açıldıqça zülfündən bəlavü möhnətim artar,  
Bihəmdillah ki, ömrüm uzanar, cəm'iyətim artar.

Demən<sup>1</sup> eksik məni tədric ilə yaqt olan daşdan,  
Boyandıqca cigər qanılı qədrü qiymətim artar.

Tuta gör göz yolun, ey aşk, kim, təmkinim eksikdir,  
Bu surətxanənin gördükcə nəqşin heyrətim artar.

Mərizi-dərdi-eşqəm, tərki-aləmdir muradım kim,  
Bu naxoş mülkdə əyləndigimcə zəhmətim artar.

Büküldü qamətim həsrət yükündən, vəh ki, aləmdə  
Ümidim eksilib hər ləhzə yüz min, həsrətim artar.

Nə şərbətdir qəmin kim, içdigimcə eksilir səbrim,  
Nə sehr eylər rüxün kim, baxdığmca rəğibətim artar.

Cox olduqca qəmü dərdim rəhi-esq içrə xoşhaləm,  
Füzuli, şad olub şükr etməyimmi, ne'mətim artar.

---

<sup>1</sup> Deməyin

Nola gər rəşki-rüxsarılə bağlı xubların qandır,  
Daşı tə'sir ilə lə'l eyləyən xurşidi-rəxşandır.

Mujən gər səngdillər könlünü alsa əcəb olmaz,  
Onun tək abnus ox layiqi-fulad peykandır.

Pərvəşlər dili-səxtinə düşmüş mehri-rüxsarın,  
Sənin əksin alan fulad güzgülər firavandır.

Dəhanın dürci kim, qeydin çəkərlər hurpeykərlər,  
Pərilər ta'etiçün xatəmi-mülki-Süleymandır.

Atın yolunda xublar sürsələr üz nola əmrinlə,  
Mələk xeyli súcudi-Adəm etmək nəssi-Qur'andır.

Qati könlünə bağlı daşların düşmüş qəmi-eşqin,  
Bir oddur eşqi-dilsuzun ki, daşlar içrə pünhandır.

Gəzər kuyində hər yan çox giribançak gülrüxlər,  
Bu rəng ilə Füzuli, ol səri-ku bir gülüstandır.

Səbrim alıb fələk, mənə yüz min bəla verər,  
Az olsa bir məta', ona el çox bəha verər.

Düşdüm bəlayi-eşqə, xirədməndi-əsr ikən,  
El şimdə məndən aldığı pəndi mana verər.

Sanmin əcəb, rütəb yerinə versə lə'li-tər  
Nəxli ki, qan yaşım ona nəşvü nəma verər.

Xaki-dərindir ol ki, dünü gün səvab üçün,  
Həm ayə sürmə, həm günəşə tutiya verər.

Qılmaز qəbul surəti-iqbəl bunca kim,  
Ayineyi-vücuduma cövrin cila verər.

Ney kimi cismim oldu oxundan dəlik-dəlik,  
Dəm urduğumca yerli-yerindən səda verər.

Hər dərdsizdən umma, Füzuli, dəvayı-dərd,  
Səbr eylə, kim ki, dərd veribdir, dəva verər.

Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar,  
Bu məzmun ilə xət ol səfheyi-rüxsarə yazmışlar.

Xəvası-xaki-payın şərhini təhqiq edib mərdüm,  
Qübarılə bəyazi-dideyi-xunbarə yazmışlar.

Gülüstani-səri-kuyin kitabın bab-bab, ey gül,  
Xəti-reyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar.

Iki sətr eyləyib ol iki meygun lə'llər vəsfin,  
Görənlər hər birin bir çeşmi-gövhərbarə yazmışlar.

Girib bütxanəyə qılsan təkəllüm, can bulur, şəksiz,  
Müsəvvirlər nə surət kim, dərə divarə yazmışlar.

Mühərrirrər yazanda hər kəsə aləmdə bir ruzi,  
Mənə hər gün dili-sədparədən bir parə yazmışlar.

Yazanda Vamiqü Fərhadü Məcnun vəsfin əhli-dərd  
Füzuli adını, gördüm, səri-tumarə yazmışlar.

Buldu kuyindən dəva dərdi-dili-bimarımız,  
Sən ağasan, biz quluz, kuyindədir timarımız.

Zahida, gör sinə çakın şö'ləsin, bizdən saqın,  
Bir ocağız biz ki, suzandır dərү divarımız.

Nola gər olduysa fani Kuhkən, mən baqiyəm,  
Eşqə bizdəndir bəqa, yoxdur yox olmaq varımız.

Gülşəni-qəm nəxliyüz, pərvərdə abi-didədən,  
Dağılər bərg, ahi-atəşbarımızdır barımız.

Əhli-tərkin quluyuz, oldur bizə candan əziz,  
Yusif isə xudfürüş, onunla yox bazarımız.

Əşkimiz girdabı ali, ömrümüz bünyadı pəst,  
Gör nə alçaq dirlikilə cizginir pərgarımız.

Ey Füzuli, cövri-yarıü tə'neyi-əğyardən  
Var yüz min qəm, bu həm bir qəm ki, yox qəmxarımız.

Xəm qədilə ağılaram ol türreyi-tərrarsız,  
Gərçi derlər çəngdən çıxmaz tərənnüm tarsız.

Sineyi-çakimdən əksik etmə tiri-qəmzəni,  
Ey güli-rə'na, bilirsən kim, gül olmaz xarsız.

Saxlamazdım navəkin gözdə, bəlasın çəkməsəm,  
Su verib ol nəxli bəslərdimmi olsa barsız?

Yol azarsan zülməti-heyrətdə, ey dil, vaqif ol,  
Zinhar, ol kuyə varma ahi-atəşbarsız.

Giryəyi-zar ilə xoşhaləm ki, bəhri-eşqdə,  
Əşksiz göz bir sədəfdir, lö'löi-şəhvərsiz.

Canə azarı-xədəngin xoş gəlir, ey qaşı yay,  
Bir sıfariş qıl ki, bizdən ötməsin azarsız.

Zöhddən keçməz Füzuli, eyləməz tərki-riya,  
Pənd çox verdim, eşitməz arsızdır, arsız.

Təriqi-fəqr tutsam təb' tabe', nəfs ram olmaz,  
Qina qılsam tələb, əsbabi-cəmiyyət təmam olmaz.

Dəhanından əsər görmən, miyanındən nişan, vəh kimi  
Məni-nakamə ömrümdən müyəssər hic kam olmaz.

Müqimi-kuyi-dərd eylər məni ahi-cigərsuzim,  
Bu ahəngi-məlaləfzayə bundan yey məqam olmaz.

Müridi-saqiyəm kim lütfi əhli-zövqə daimdir,  
Nə hasil əhli-zöhdün şəfqətindən kim, müdəm olmaz.

Dedim: üşşaqə kövr etmə; dedi ol xublar şahi:  
Siyasət olmayıncı eşq mülkündə nizam olmaz!

Ləbindən qatrə-qatrə qan içər könlüm kərahətsiz,  
Şəkərdən olıcaq mey qatrəsi guya həram olmaz.

Füzulini məlamət eyləyən bidərd bilməzmi  
Ki, bazari-cünun rüsvalarında nəngü nam olmaz.

Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,  
Aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz.

Can bağşlardı ləbin izhari-göftar eyləyib,  
Urmadan Isa ləbi canbəxşlikdən dəm hənuz.

Səcdəgah etmişdi eşq əqli qaşın mehrabını,  
Qılmadan xeyli-məlaik səcdeyi-Adəm hənuz.

Canə dərdin, cismə peykanın rəvan etmişdi hökm,  
Cismilə can irtibatı olmadan möhkəm hənuz.

Əşk sərf eylər fələkdən kam hasil qılmağa,  
Bu gührər qədrini bilməz dideyi-pürnəm hənuz.

Pərdeyi-çeşmim məqam etmişdi bir tərsabeçə,  
Olmadan məhdi-Məsiha daməni-Məryəm hənuz.

Ey Füzuli, eylədi hər dərdə dərman ol təbib,  
Bir mənim zəxmimdirancaq bulmayan mərhəm hənuz.

Qəmzə peykanın gözün mən mübtəladən saxlamaz,  
Sərf edər əhli-nəzər, nəqdin gədadən saxlamaz.

Dil nədir yanımda, çün qılmaz məni qəmdən xilas,  
Çəkmən ol tə'viz barın kim, bəladən saxlamaz.

Canə cismim ol xədəngi-qəmzədən olmaz pənah,  
Hiç cövşən kimsəni tiri-qəzadən saxlamaz.

Eşqdən bir dəm təni-suzanı dur etməz fələk,  
Vəh necə fanusdur, şəm'i həvadən saxlamaz.

Aləmi şeyda qılır, gər olsa gözdən həm nihan,  
Bir pəriyəş kim, səri-zülfün səbadən saxlamaz.

Eylərəm bixud fəğan, gördükcə kuyin itlərin,  
Aşına razi-nihanın aşınadən saxlamaz.

Bisəbəb sannın Füzulinin məlamət çəkdigin,  
Bixəbərdir, məşrəbin əhli-riyadən saxlamaz.

Razi-eşqin saxlaram eldən nihan, ey sərvinaz,  
Getsə başım şəm' tək, mümkün degil ifşayi-raz.

Xublər mehrabi-əbrusinə meyl etməz fəqih  
Ölsə kafərdir, müsəlmanlar, ona qılının nəməz.

Kimsə ol bədxuyə izhar edə bilməz halımı,  
Ey sürudi-nalə, Tanrıçün, sən olğıl çarəsəz.

Qalibim görmüş tühi, tökmək dilər bir tazə ruh,  
Bərqi-ahim kim, gələn peykanına vermiş güdəz.

Xubsurətlərdən, ey naseh, məni mən' etmə kim,  
Pərtövi-ənvari-xurşidi-həqiqətdir məcaz.

Mən xud oldum, ey türabımdan olan sağər, müdəm  
Rindlər bəzmin gəzib, bir-bir yetir məndən niyaz.

Ey Füzuli, qalmışam heyrətdə, bilmən neyləyim,  
Dövr – zalim, bəxt – naşərcəm, tələb – çox, ömr – az.

Fəğan kim, bağrimon ol lalərүx qan olduğun bilməz,  
Cigər pərkalasındə dağı-pünhan olduğun bilməz.

Həbibim könlümü cəm' eyləməz rüxsarı dövründə,  
Məgər zülfü kimi halim pərişan olduğun bilməz?

Qılır təqsir edib bir lütf hərdəm könlüm almaqdan,  
Vəfa rəsmin sanır düşvar, asan olduğun bilməz.

Gözəllər dövləti-vəslin bulub, məğrur olan aşiq  
Nişati-vəsldə ənduhi-hicran olduğun bilməz.

Dili-sədparədən bidad kəsməz qəmzeyi-məstин,  
Nə qafıl padişəkdir, mülk viran olduğun bilməz.

Sanır zahid özün xali xəyalından, qələtdir bu,  
Bu heyran olduğundandır ki, heyran olduğun bilməz.

Füzuli xəstəyə düşmən sözilə dust kövr eylər,  
Zəhi sadə, müariz qövlə böhtan olduğun bilməz.

Səgridir cilvəyə ol sərv səməndin yenəməz,  
Kim onu görsə fəğan etməyə kəndin yenəməz.

Gərçi şümşad lətafətdə çəkibdir gögə baş,  
Naz bəhsində onun sərvi-büləndin yenəməz.

Eylə divanəligə düşdü könül kim, dildar  
Salsa gər boynuna həm zülfü-kəməndin yenəməz.

Qaça bilməz dili-divanə saçın qeydindən,  
Netsin, ol vəhşi ayağındakı bəndin yenəməz.

Edəməz mən' Füzulini qədəhdən zahid,  
Hiç kim kuyi-xərabat ləvəndin yenəməz.

Könuldə min qəmim vardır ki, pünhan eyləmək olmaz,  
Bu həm bir qəm ki, el tə'nindən əfən eyləmək olmaz.

Nə müşkül dərd olursa bulunur aləmdə dərmanı,  
Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz.

Fəna mülküñə çox əzm etmə, ey dil, çəkmə zəhmət kim,  
Bu tədbir ilə dəf'i-dərdi-hicran eyləmək olmaz.

Saqın, könlüm yixarsan, pənddən dəm urma, ey naseh,  
Həvayı-nəfs ilə bir mülkü viran eyləmək olmaz!

Dəhanın üzrə lə'lin istəmiş dil, dəf'i müşküldür,  
Görünməz hiç cürmü, yox yerə qan eyləmək olmaz.

Dualar eylərəm, məndən yana bir dəm güzar etməz,  
Nə çarə, sehrilə sərvə xuraman eyləmək olmaz.

Füzuli, aləmi-qeyd içrəsən, dəm urma eşqindən,  
Kəmali-cəhl ilə də'vayı-irfan eyləmək olmaz.

Neçə illərdir səri-kuyi-məlamət bəkləriz,  
Ləşkəri-sultani-irfanız, vilayət bəkləriz.

Sakini-xaki-dəri-meyxanəyiz şamü səhər,  
İrtifa'ı-qədr üçün bəbi-səadət bəkləriz.

Ciffeyi-dünya degil kərkəs kimi mətlubumuz,  
Bir böyük ənqaləriz, Qafi-qənaət bəkləriz.

Xab görməz çeşmimiz əndişeyi-əğyardən,  
Pasibanuz, gənci-əsrarı-məhəbbət bəkləriz.

Surəti-divar edibdir heyrəti-eşqin bizi,  
Qeyr seyri-bağ edər biz künci-möhnət bəkləriz.

Karivani-rahi-təcridiz xətər xofin çəkib,  
Gah Məcnun, gah mən dövr içrə növbət bəkləriz.

Sanmanız kim, gecələrbihudədir fəryadımız,  
Mülki-eşq içrə həsari-istiqamət bəkləriz.

Yatdilar Fərhadü Məcnun məsti-cami-eşq olub,  
Ey Füzuli, biz olar yatdiqça söhbət bəkləriz.

Təşneyi-cami-vüsalın abi-heyvan istəməz,  
Mayili-muri-xətin mülki-Süleyman istəməz.

Zülməti-zülfün giriftarı dəm urmaz nurdən,  
Talibi-şəm'i-rüxün xurşidi-rəxşan istəməz.

Eyləməz meyli behişt üftadeyi-xaki-dərin,  
Sakini-künci-qəmin seyri-gülüstən istəməz.

Cövrdən ah etmə, ey aşiq ki, eyni-lütfür,  
Dust əsbabi-kəmali-hüsən nöqsan istəməz.

Eşqdən vəhm etməsin aşiq, yıخار könlüm deyib,  
Hiç sultanəm deyən mülkünü viran istəməz.

Aşıq isən rindü rüsvələqdan ikrah etmə kim,  
Eşq sırrın iqtizayı-dövr pünhan istəməz.

Ey Füzuli, müttəsil, dövran müxalifdir mana,  
Qaliba, ərbabi-iste'dadi dövran istəməz.

Xəlqə ağızın sırrını hər dəm qılır izhar söz,  
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.

Artıran söz qədrini sidqilə qədrin artırar,  
Kim nə miqdara olsa, əhlin eylər ol miqdara söz.

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,  
Edə hər saat səni ol uyqudan bidar söz.

Bir nigari-ənbərinxətdir könüllər almağa,  
Göstərər hər dəm niqabi-qeybdən rüxsar söz.

Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər  
Rişteyi-izharə min-min gövhəri-əsrar söz.

Olmayan qəvvasi-bəhri-mə'rifət arif degil  
Kim, sədəf tərkibi-təndir, lö'löi-şəhvar-söz.

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü  
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.

Mana badi-səba ol sərv-i-gülrüxdən xəbər verməz,  
Açılmaz qonçeyi-bəxtim, ümidim nəxli bər verməz.

Töküb göz yaşını sənsiz həlakim istərəm, əmma  
Əcəl peykinə seyli-əşk girdabı güzər verməz.

Gözümde məskən et, xari-müjəmdən ehtiraz etmə,  
Güli-xəndanə sordum, xarə yar olmaq zərər verməz.

Əgər can almaq istərsən, tənimdən oxunu kəsmə  
Ki, pəjmürdə nihalə verməyincə su səmər verməz.

Qiyas et şəm'dən, vəhm eylə çərxin inqilabından  
Kim, ol baş almağa qəsd etməyincə tacı-zər verməz.

Bəla zimmində rahət olduğun izhar edər xəlqə  
Fələk, bihudə xari-xüşkdən gülbərgi-tər verməz.

Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryən,  
Sədəf su almayıncə əbri-nisandan gühər verməz.

Nəmi-əşkim mükəddər xatirimdən dəf i-qəm qılmaz,  
Bu rövşəndir ki, nəm ayinədən jəngar kəm qılmaz.

Xəmi-əbruyi-mışkinini görsə zahidi-kəcbin,  
Dəxi qamət súcudi-guşeyi-mehrabə xəm qılmaz.

Sənə, ey şuxi-səngindil, demən büt, nişə kim, büt həm  
Əgərçi səngdildir, böylə bidadü sitəm qılmaz.

Cəfavü kövr ilə qan oldu bağrim, yarəb, ol bədxu  
Neçün tərk eyləməz bidadü kövrün, bir kərəm qılmaz?

Muradım giryədən kəsbi-qübari-rəhgüzərindir,  
Gözüm yaşı dəmadəm çöhrəmibihudə nəm qılmaz.

Xətin dövründə əşki-al ilə dərdü qəmim şərhin,  
Dəm olmaz kim, rüxi-zərd üzrə müjganım rəqəm qılmaz.

Füzuli binəva ta rövzeyi-kuyində sakındır,  
Təmənnayı-behiştü meyli-gülzari-İrəm qılmaz.

Kuhkəndən gözükür kuhdə asar hənuz,  
Ol nə bənzər mana, anın əsəri var hənuz.

Çəkdi Məcnun ayağın badiyədən, leyk verir  
Qanlı gullər, ayağından çəkilən xar hənuz.

Vadiyi-eşqdə sevda ilə sərgəştə idim  
Gəlmədən gərdişə bu günbədi-dəvvar hənuz.

Nöqteyi-xalınə bağışlanmış idi canü könül,  
Gəzmədən daireyi-dövrdə pərgar hənuz.

Mahə çəkdim şəbi-hicran ələmi-şö'leyi-ah,  
Ah kim, olmadı ol mah xəbərdar hənuz.

Naleyi-zarım ilə xəlqə həram oldu yuxu,  
Qarə bəxtim yuxudan olmadı bidar hənuz.

Mərhəmi-vəsli ilə buldu qamu dərdə dəva,  
Bu Füzuli ələmi-hicr ilə bimar hənuz.

Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs,  
Qəsdi-can etdin, bəqayı-ömrən ümmidi kəs.

Çəkmə qürbət əzminə, ey sariban məhmil, saqın  
Kim, bu yolda bimi-qürbətdəndir əfğani-cərəs.

Hali-zarimdən səni əfğanım agah eylədi,  
Şükrullah, oldu fəryadım mənə fəryadrəs.

Bir-birinə bəs ki, sancıldı tənimdə oxlarım,  
Mürqi-ruhum qeydinə oldu mürəttəb bir qəfəs.

Tə'neyi-əhli-məlamətdən nə nöqsan aşiqə,  
Bərqi-lame' dəf'in eylərmi hücumı-xartü xəs?

Suzi-eşqin təndə nagəh bulmasın nöqsan deyib,  
Can çıxınca istərəm çıxmaya təndən bir nəfəs.

Ey Füzuli, mən qənaət mülkünün sultaniyəm,  
Səltənət isbatı əgnimdə pələsi-fəqr bəs.

Xaki-rəh etdi aşiqi-miskini ol həvəs  
Kim, paybusi-yarə qaçan bula dəstrəs.

Razi-dəruni dışraya salmaq rəva degil,  
Budur günahı kim, asılır müttəssil cərəs.

Didari-dustdur iki aləm nəticəsi,  
Yox ondan özgə aşiqə aləmdə mültəməs.

Sinəm həvayi-eşqin ilə doldu ney kimi,  
Dəm urduğumca ahü fəğandır çıxan nəfəs.

Hər qeyd olursa məhz bəladır ki bülbülə  
Gər şaxi-güldən olsa, küduriət verər qəfəs.

Ol qəmzədən, könül, əgər istərsən iltifat,  
Tiği-təcərrüd ilə canından əlaqə kəs.

Olmaz vücudi-aşıqə eşq içrə e'tibar,  
Dözməz, Füzuli, atəşi-suzanə xarıyü xəs.

Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs,  
Necə aşiqsən ki, ahindən tutuşmaz xarü xəs?

Yar kuyində gər olsayıdı, müsəlmanlar, yerim,  
Kafərəm gər rövzeyi-rizvanə eylərdim həvəs.

Kuh fəryadi-sədasın verdi Fərhadin demin,  
Nəqş-i-Şirindir verir avaz, olub fəryadrəs.

Naqə Leyli məhmlin çəkmiş biyaban seyrinə,  
Eylə Məcnunu bu halətdən xəbərdar, ey cərəs!

Bir nəfəs qalmış həyatımdan, həbibim, sübh tək,  
Nola gər bir mehr göstərsən mənə axır nəfəs.

Xali etdim dil həvayı-ixtilati-xəlqdən,  
Bəzmi-qəmdə ney kimi həmdəm mənə fəryad bəs.

Ey Füzuli, gər sənə cəm'iyəti-dildir murad,  
Bağıla bir dildarə könlün, qeyrdən peyvəndi kəs.

Göz yaşimdən suzi-pünhanum edər arif qiyas,  
Bixəbər təsiri-əncümdən degil əxtərşünas.

Qandürür kim, dəmbədəm gözdən yenib, örtər tənim,  
Dəştı-qəm Məcnuniyəm, mən qandanü qandan libas?

Xiştlər tək bir-biri üzrə ciger pərkaləsin,  
Göz yiğib salmış hübabı-xun binasıçın əsas.

Ey sanan julidə mu başında Məcnunun, saqın,  
Bitəkəllüf getmə kim, Leyli evidir ol pəlas.

Ləhzə-ləhzə xəm qədim peykanın istər, ya qılır,  
Zərrə-zərrə mahi-nov xurşiddən nur iqtibas.

Tığı-qəmzən öylə bürrandır ki, cəlladi-əcəl  
Töksə qan tə'cil üçün tığindən eylər iltimas.

Ey Füzuli, zəhri-qəhrilə doludur tasi-çərx,  
Çəkməz onun qəhrini hər kim, çəkər bir dolu tas.

Ey xoş ol məst ki, bilməz qəmi-aləm nə imiş,  
Nə çəkər aləm üçün qəm, nə bilər qəm nə imiş.

Bir pəri silsileyi-eşqinə düşdüm nagəh,  
Şimdi bildim səbəbi-xılqəti-Adəm nə imiş.

Vaiz övsafi-cəhənnəm deyər, ey əhli-vərə',  
Var onun məclisinə, bil ki, cəhənnəm nə imiş.

Oxu köksümdən ötüb, qalmış imiş peykani,  
Ah, bildim səbəbi-ahi-dəmadəm nə imiş.

Ey Füzuli, məzeyi-saqiyü səhba bildin,  
Tövbə qıl, ta biləsən zərqü riya həm nə imiş.

Bu gün tiğin çəkib, çıxmışdır ol namehriban sərxoş,  
Saqın, ey rəhm edən caninə kim, bilməz aman sərxoş.

Ona hüşyar ikən dərdi-dil istərmən deyəm, saqı,  
Peyapey sunma camı, qılma ol sərvə rəvan sərxoş.

Degil təqvadən etsəm badə tərkin, vəhmim ondadır  
Ki, izhar eyləyim xəlq içrə eşqin nagəhan sərxoş.

Məgər qan içmək ilə əsrümüş nərgislərin, vər nə  
Bəsi mey nuş edənlər gördüm, olmaz böylə qan sərxoş.

Meyi-eşqinlə sərməst olduğum eldən nihan qalmaz,  
Məhali-əqlidir kim, saxlaya razin nihan sərxoş.

Könül ta oldu bixud, aldı qəmzən canımı təndən,  
Verər yəğmayə nəqdin, gəncin olğac pasiban sərxoş.

Füzuli, qeyr ilə xəlvət məgər bəzəm etmiş ol gülrux,  
Rəqibi-kəcrövü gördüm bu gün bari yaman sərxoş.

Büti-növrəsim nəmazə şəbü ruz rağib olmuş,  
Bu nə dindir, Allah-Allah, bütə səcdə vacib olmuş.

Əsəri-qəbuli-ta'ət ona vermiş öylə halət  
Ki, qülubi-əhli-halə hərəkatı cazib olmuş.

Fərəhim görüb, cəfasın həsənatə daxil eylər,  
Nə mələk kim, ol pərinin əməlinə katib olmuş.

Nə əcəb gər olsa qəmdən dünümü günüm bərabər,  
Nəzərimdən ol üzü gün neçə gün ki, qaib olmuş.

Qəmi-hicrdir kim, artar əsərilə eşq zövqü,  
Qələt eyləmiş Füzuli ki, vüsələ talib olmuş.

Bilməz idim, bilmək ağızın sırrını düşvar imiş,  
Ağızını derlərdi yox, dedikəlrincə var imiş.

Aciz olmuş yixmağa ah ilə kuhi Kuhkən,  
Neyləsin miskin, onun eşqi həm ol miqdar imiş.

Daşə çəkmiş xəlq üçün Fərhad Şirin surətin,  
Ərz qılmış xəlqə məhbubin, əcəb biar imiş.

Kə'bə ehraminə zahid, dedilər, bel bağıladı,  
Eylədim təhqiq, onun bağılandığı zünnar imiş.

Ömrlərdir eylərəm əhvali-dünya imtəhan,  
Noqdi-ömrü hasili-dünya həman bir yar imiş.

Zövqi-didarılə dildarın yox etdim varımı,  
Dövləti-baqı ki, derlər, dövləti-didar imiş.

Dün Füzuli arizin görgəc, rəvan tapşırdı can,  
Laf edib derdi ki, canım var, əmanətdar imiş.

Dil ki, sərmənzili ol zülfə-pərişan olmuş,  
Nola cürmi ki, asılmasına fərman olmuş?

Şahsən mülki-məlahətdə, sənə qullar çox,  
Biri oldur ki, varıb Misrdə sultan olmuş.

Rəhm edib aşiqini həşr günü yaqmayalar  
Ki, bu dünyada əsiri-qəmi-hicran olmuş.

Dedilər, qəm gedirər badə, çox içdim sənsiz,  
Qəmi-hicranə müfid olmadı ol qan olmuş.

Bağibani-çəməni-dəhrə xəyalı-dəhənin  
Səbəbi-tərbiyəti-qönçeyi-xəndan olmuş.

Adəm əvvəl səri-kuyin verib almış cənnət,  
Eşidib tə'ni-mələk, sonra peşiman olmuş.

Ey Füzuli, mənim əhvalimə bir vaqif yox,  
Böylə kim, aləm onun hüsnünə heyran olmuş.

Hübabi-əşki-xunin cismimi eldən nihan etmiş,  
Qəmi-eşqin məni-rüsvayi binamü nişan etmiş.

Götürmiş xakdən tügənyani-əşkim xarü xaşaki,  
Başım üzrə məlamət quşlarıçün aşiyən etmiş.

Büküb möhnət yükündən qəddimi, çıxmış tənimdən can,  
Təvafi-kuyin etmək qəsdinə teyyi-məkan etmiş.

Səninlə də'viyi-hüsн etdigiçün mülki-hüsн içrə,  
Fələk tə'zir edib Leylini rüsvayı-cəhan etmiş.

Məgər tərkibi-Isa xaki-kuyi-dərgəhindəndir  
Ki, durmuş xakdən qədrilə əzmi-asiman etmiş.

Gəzən peykanlarındır təndə, ya can bağınə eşqin  
Bəla sərçəsməsindən hər tərəf sular rəvan etmiş.

Füzulidən mizacın münhərif gördüm bu gün yarın,  
Məgər fürsət bulub bir şəmmə halından bəyan etmiş?

Ta ki, tağı-zərnigarın çərx viran eyləmiş,  
Xişti-zərrinin səba fərş-i-gülüstan eyləmiş.

Katibi-təqdir xətti-səbzə təhrir etməyə  
Lövhi-gülzari xəzan bərgi zərəfşan eyləmiş.

Qət' edib fəsli-xəzan abi-rəvan şirazəsin,  
Nüskeyi-gülzərin övraqın pərişan eyləmiş.

Dövr kövrün gör ki, nüzhətgahi-əhli-zövq ikən,  
Cuybari-gülşəni zənciri-zindan eyləmiş.

Eyləmiş tədbiri-təşvişi-xəzan taracının  
Lalə, rəngin rəxtini dağ içrə pünhan elyəmiş.

Ruzigarın tırə, bəxtin qarə, nitqin lal edib,  
Matəmi-gül bülbüli zağ ilə yeksan eyləmiş.

Ey Füzuli, dəhr halın şaxi-güldən qıl qiyas  
Kim, verib əvvəl təcəmmül, sonra üryan eyləmiş.

Cismimi yandırma, rəhm et yaşımə, ey bağırı daş!  
Ehtiyat et, yanmasın nagəh quru odunda yaş.

Xoş keçər nəzzareyi-hüsnnünlə ömrüm, var ümid  
Kim, edib məqbuli-dərgahın məni hüsni-məaş.

Tövfi-kuyində ayaqdan başə irmiş bir mədəd,  
Nola gər qəddim büküb hərdəm, ayaqm olsa baş.

Fitnə yayın qurmağa atəşmi olmuş ehtiyac  
Kim, urarsan aləmə atəş, çatıb peyvəstə qaş.

Ey hübabı-əşk, nayab et təni-üryanımı  
Kim, bu rüsva pərdəmi çak etdi, sirrim qıldı faş.

Parə-parə könlümün suzi-dərunə tabı yox,  
Göz yolundan qətrə-qətrə qan olub, çıxsayıdı kaş.

Ey Füzuli, qərqi-xunab etdi göz mərdümlərin,  
Görəyim qüllabi-müjganə urulsun qanlı yaş.

Zəhi, cəvahiri-ehsani-amə mə'dəni-xas,  
Düri-şəfa'at üçün bəhri-rəhmətə qəvvas.

Yetib hüzurinə me'rac vəqt qılmışlar,  
Qəmər hüsuli-məasir, Sühey'l kəsbi-xəvas.

Fələk həm ol gecə bulmuş səfa ki, sufi tək  
Qərar tutmayıb, olmuş o bəzmdə rəqqas.

Rəhi-mütabi'ətindir təriqi-fövzü nəcat,  
Həvayı-mərhəmətindir ümidi-xeyrү xilas.

Təfaxür eylə, Füzuli kim, ondan özgə degil  
Sana zəmanədə nəqş-i-səhifeyi-ixlas.

Xəlqə xublardan vüsali-rahətəfzadır qərəz,  
Aşıqə ancaq təsərrüfsüz təmaşadır qərəz.

Zahida, tərk etmə şahidlər vüsali-rahətin,  
Gər ibadətdən həmin qılmanü huradır qərəz.

Hurü kövsərdən ki, derlər rövzeyi-rizvanda var,  
Saqiyi-gülçöhrəvü cami-müsəffadır qərəz.

Zövqsüz lazım çıxar dünyadan ol dünyapərəst  
Kim, ona dünyadan ancaq zövqi-dünyadır qərəz.

Rahət olsayıdı qərəz, dünyadə fəqr istərdi xəlq,  
Qaliba kim, xəlqə bir bihudə qovğadır qərəz.

Arif ol, sövdayı-eşq inkarın etmə, ey həkim  
Kim, vücudi-xəlqdən ancaq bu sevdadır qərəz.

Qıl Füzuli, tərk ibrami-təkəllüm kim, yetər,  
Surəti-halın, gər izhari-təmənnadır qərəz.

Qıl, səba, könlüm pərişan olduğun cananə ərz,  
Surəti-halın bu viran mülkün et sultanə ərz.

Dərhəm olmuş sünbüлün guya ki, qılmışdır ona  
Mu-bə-mu həli-dilim, dillər uzadıb şanə ərz.

Təndə canım bir pərinindir, əmanət saxlaram  
Ol zamandan kim, əmanət qıldılar insanə ərz.

Xəlq küfr əhlinə iman ərz edər, mən dəmbədəm  
Küfri-zülfün eylərəm köksümdəki imanə ərz.

Surəti-bican ilə cənnət dolar bütxanə tək,  
Qılsalar cənnətdə təsvirin çəkib qılmanə ərz.

Mün'imin ərzi-təcəmmüldür işi fəqr əhlinə,  
Nola gər dil qılsa hər dəm dərdi-eşqin canə ərz.

Ey Füzuli, böylə pünhan tutma əşki-alini,  
Eylə hər rəngilə kim, var ol güli-xəndanə ərz.

Dürcdür lə'li-rəvanbəxşin, düri-şəhvər ləfz,  
Dürcdən dūrlər tökərsən, eyləsən izhar ləfz.

Öylə ağızın təngdir kim, söyləşir saət sana,  
Gərçi nazikdir, verir, əlbəttə, bir azar ləfz.

Yetmək olmaz ləfzi-canbəxşinlə ağızın sırrınə,  
Vəhyidir guya bu kim, mütləq ağız yox, var ləfz.

Nişə lə'lin gec gəlir göftarə, guya kim, bilir,  
Mən kimi, ol lə'ldən ayrılmağ düşvar ləfz.

Qönçə lə'linlə lətafətdən dəm urmuş, bilməzəm,  
Neylər izhar eyləgəc ol lə'li-gövhərbar ləfz.

Ey Füzuli, istərəm dildar halim sormaya,  
Rəşkdən kim, bulmasın vəsli-ləbi-dildar ləfz.

Af'tabi-təl'ətin tutduqca övci-irtifa',  
Qətli-əqli eşqə tiği-qəmzədir ondan şüa'.

Dəşt tutmaq adətin qoymuşdu Məcnun eşqdə,  
Şöhrəyi-şəhr olmağın rəsmin mən etdim ixtira'.

Zərq dəryasında bir xəşakdır kim, cizginir  
Sufiyi-şəyyad kim, dövrən tutub eylər sima'.

Keçdigim dünyavü üqbadən səninçün oldu faş,  
Doğru derlər: "külli sirrin cəvəzəl-isneyni şə"<sup>1</sup>.

Ol büti-sərkəş gəlir, salmış cəmalından niqab,  
Ey səlamət əl-fıraq, ey əqlü iman, əlvida.

Canü dıl bir ömrədür tiğinçün eylərlər cədəl,  
Girmədən tiğin sənin ortayə, qət' olmaz niza'.

Ey Füzuli, axırət mülkünə lazımdır səfər,  
Böylə fariğ, təqvardən mühəyya qıl məta'.

---

<sup>1</sup> Tərcüməsi: hər sırrı ki, ikincidən keçdi, yayırlar.

Yar vəslin istəyən kəsmək gərək candan təmə',  
Hər kişi kim vəsli-yar istər, kəsin ondan təmə'.

Aruziyi-vəsli-canən, canə afətdir, könül,  
Ya tə'əllüq candan üz, ya vəsli-canandan təmə'.

Cün mənə bir zərrə yox tabi-təmaşayı-cəmal,  
Mən kiməm, vəsl etmək ol xurşidi-rəxşandan təmə'.

Aşıq oldur kim, təmənnayı-bəlayi-hicr edə,  
Yoxsa çoxdur mehr edən ol mahi-tabandan təmə'.

Rişteyi-tuli-əməl damı-bəladır, neyləyim,  
Üzmək olmaz ol səri-zülfə-pərişandan təmə'.

Arizin görmək həyatım tazə eylər, vəh nə eyb,  
Gər gəda vəchi-mə'aşın qılsa sultandan təmə'.

Mütəsil hirman qılır hasil təmə'dən əqli-hirs,  
Türfə kim, artar ona gəldikcə hirmandan təmə'.

İstər olsan həsrətü hirmanə hər dəm düşməmək,  
Kəs, Füzuli, dəhrdən ümmidü dövrəndən təmə'.

Dil uzadır bəhs ilə ol arizi-xəndanə şəm',  
Od çıxar ağızından, etməzmi həzər kim, yanə şəm'.

Nola qeyrət atəşİ canım əritsə mum tək,  
Bu nə sözdür kim, demişlər arizi-canana şəm'?

Arizi-canana ilə bəhs-i-kəmali-hüsən edər,  
Dil ucundandır ki, hər saat düşər nöqsanə şəm'.

Gah ayağ bağlı, gah boynu, nədəndir bilməzəm,  
Bir pəri eşqindən olmuşdur məgər divanə şəm'.

Nola canım qamətin istərsə, könlüm arizin,  
Rəsmidir aləmdə: bülbül gül sevər, pərvanə şəm'.

Qıl şəbistanı münəvvər kim, nisarın qılmağa,  
Riştədən dürlər çəkib cəm' eyləmiş damanə şəm'.

Ey Füzuli, şövqdən yaqdın tənin ruzi-vüsal,  
Netdin, ey qafıl, gərəkməzmi şəbi-hicranə şəm'?

Gəl, ey rahət sanan əsbab cəm'in, qılma nadanlıq,  
Təriqi-fəqr tut kim, fəqr imiş aləmdə sultanlıq.

Murad ər səltənətdən kami-dildir, nəfsə tabe' sən,  
Nə hasil səltənət adılə qılmaq bəndəfərmanlıq.

Pərişanlıqdan, ey xəlqi-cahan, siz cəm edin xatir  
Ki, mən cəm eylədim hər qanda vardır bir pərişanlıq.

Nə tale'dir bu kim, aləmdə ağaz etmədim bir iş  
Kim, ol işdən sərəncam etmədim, hasil peşimanlıq.

Mənə zülmə-sərih ol kafər eylər, kimsə mən' etməz,  
Füzuli, küfr olurmu gər desəm yoxdur müsəlmanlıq?

Saqiya, mey sun ki, dami-qəmdürür huşyarlıq,  
Məstlikdir kim, qılır qəm əhlinə qəmxarlıq.

Var fikrin, yox qəmin çəkmək nədir, bir cam ilə,  
Bixəbər qıl kim, mənə bir ola yoxluq, varlıq.

Can məta'ının bəhasidir nə kim, dövran verir,  
Türfə bu kim, sanıram şəfqətdir ol qəddarlıq.

Məndən axır çün qılır bizarlıq əsbabi-dəhr,  
Dəhr əsbabından ol yey kim, qılam bizarlıq.

Tə'neyi-əğyar çəkməkdir işim bir yar üçün  
Kim, olub əğyarə yar, eylər mənə əğyarlıq.

Çəkmə zəhmət, çək əlin tədbiri-dərdimdən, təbib  
Kim, degil sən bildigin bən çəkdigim bimarlıq.

Ey Füzuli, eylərəm qət'i-tə'əllüq qamudan,  
Bu təriq içərə mənə tovfiq edərsə yarlıq.

Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağ,  
Onda tutsun qönçəvəş hər kim ki, eyş istər otağ.

Qönçələr açıldı, seyri-bağ edin, ey əhli-dil  
Kim, görüb güllər, könüllər açılan çağıdır bu çağ.

Səndən, ey bülbül, füzundur məndə möhnət fəsli-gül,  
Sənsənү min tazə gül, hala mənү min tazə dağ.

Bağə sərvim gəldigin bilmiş səhərdən şaxi-gül,  
Rövşən etmiş rəhgüzəri üzrə hər yan min çırağ.

Çəksələr zəncir ilə gülzarə getmən kim, mənə  
Sünbüli-zülfün fəraqından müşəvvəşdir dimağ.

Mövsimi-güldür, vəli getmən çəmən seyrinə kim,  
Rövzeyi-kuyin mənə ol seyrdən vermiş fəraig.

Məhrəm olmaz rindlər bəzminə mey nuş etməyən,  
Ey Füzuli, çək ayağ ol bəzmdən, ya çək əyağ<sup>1</sup>.

---

<sup>1</sup> Əyağ – qədəh

Ey xədəngi-qəminə sineyi-əhbab hədəf,  
Müntəzir xəncəri-müjganınə canlar səf-səf.

Xaki-dərgahınə hər sübh sürər gün üzünü,  
Qaliba ondan ona hasil olubdur bu şərəf.

Haşə lilləh ki, bu divaneyi-şövqi-xətinə  
Səbəbi-qeyd ola, zənciri-süturi-müşhəf.

Saldı dəryayə səba xəncəri-qəmzən vəhmin  
Ki, çıxarmaya dəxi gövhəri-nasüftə sədəf.

Ey könül, aləmə aldanma, sənə rəng verir,  
Xakdir kim, onu gəh lə'l qılır, gah xəzəf.

Bəzmi-Cəmşid fəna bulmaq ilə bildim kim,  
Dövr kövründən imiş, növheyi-ney, naleyi-dəf.

Ey Füzuli, tələbi-rütbeyi-irfan eylə,  
Cəhl ilə hasili-övqatı-şərif etmə tələf.

Möhnəti-eşq, ey dil, asandır deyib, çox urma Laf,  
Eşq bir yükdür ki, xəm olmuş onun altında Qaf.

Olma xali dürdkeşlər söhbətindən, ey könül,  
Gər dilərsən edəsən ayineyi-idrəki saf.

Sübhdəm zülfün dağt, ya şam ərzi-ariz et,  
Qoyma sübhü şam arasında təriqi-ixtilaf.

Rəşki-rüxsarın dili-xurşidə salmış iztirab,  
Qeyrəti-qəddin mizaci-şəm'ə vermiş inhiraf.

Xaki-kuyin Kə'bəyə nisbət qılan bilməzmi kim,  
Bunda hərdəm, onda bir növbət olur vacib təvaf.

Vəhmim ondandır ki, mümkün olmaya qəmdən nicat,  
Fərric allahümmə həmmi, nəccini mimma nəxaf<sup>1</sup>.

Ey Füzuli, zahid ər də'vayı-əql eylər, nə sud,  
Nəfyi-zövqi-eşqdir, cəhlinə eyni-e'tiraf.

---

<sup>1</sup> Tərcüməsi: Allah, mənim qəmimi qurtar, qorxdığum şeydən mənə nicat ver

Olur rüxsarına gün, lə'linə gülbərgi-tər aşiq,  
Sənə əksik degil, gögdən yağar, yerdən bitər aşiq.

Mənə məqsud tərki-eşq idi, vəh kim, məni hüsnün  
Olub gün-gündən əfzun, qıldı gün-gündən bətər aşiq.

Təmaşayi-cəmalından nəzər əhlini mən' etmə,  
Nə sud ol xubyüzdən kim, ona qılmaz nəzər aşiq.

Çəməndə paybusindən olubdur səbzələr xürrəm,  
Haman bir səbzəcə olmağə aləmdə bitər, aşiq.

Qılırsan min cigər qan, hər yana baxdıqca, ey zalim,  
Nə baxmaqdır bu, hər dəm qandan alsın bir cigər aşiq?

Qırarsan əhli-eşqi, tutalım, kimsə əlin tutmaz,  
Nə işdir bu, gərəkməzmi sənə, ey simbər, aşiq?

Nə pərvanə doyar bir şö'ləyə, nə şəm' bir ahə,  
Füzuli, sanma kim, bənzər sənə aləmdə hər aşiq.

Tabi-xurşid məhi-ruyinə vermiş rövnəq,  
Ta ki, ziba xət üçün ola bu təzhibi-vərəq.

Əksə-qəddinlə görən daireyi-ayinəyi,  
Der məhi-bədrdir əngüştü-nübüvvətdən şəq.

Sənə gülşəndə nisar etmək üçün hər nərgis  
Götürübdür başa altun dolu bir sim təbəq.

Hər sənəm müşhəfi-hüsni-həqə bir ayətdir,  
Məktəbi-eşqdə hər dil ona bir tifli-səbəq.

Aşıq olmaq sənə, bəsdir bizə bürhani-cünun,  
Hüsənə əql əhli müqəyyəd ola bilməz mütləq.

Rəsmidir aşiqə gəlmək qaşı yaylardan ox,  
Eşq peyda olalı böylə qurulmuş bu nəsəq.

Şahdir hüsn büsatında bu gün ol gülrüx,  
Ey Füzuli, məni-avarə sürülmüş beydəq.

Olmañ oldu görüb əhvalımı el xublara aşiq,  
Eşq nəhyində bu rüsvalığ gör şər'ə müvafiq.

Gəlir olsan, qılaram fərş-i-rəhin pərdeyi-çeşm,  
Dəxi nəm var, əzizim, gözə qarşı sənə layiq?

Gülüb açılmaq umulmaz dəhəninindən, məgər oldur,  
Cüzb kim, ləyatəcəzza<sup>1</sup> der ona əhli-dəqayıq.

Bağrımın parələrin gözlərin asmiş müjələrdən,  
Mərdümi-guşənişin, qandanü qandanü bu əlayiq?

Gecələr şəm' yanar, aşk tökər sübh gəlinçə,  
Can verir sübh gələn dəmdə, zəhi aşiqi-sadiq.

Sibqat etmişdi cigər qanı, gözüm yaşına bir dəm,  
Eşq hökm etdi, yenə cari ola adəti-sabiq.

Ey Füzuli, özünü guşənişin et xumi-mey tək,  
Ola nagəh olasan kaşifi-əsrari-həqayıq.

---

<sup>1</sup> Hissələrə ayrılmayan

Ey fəraqı-ləbi-canən, cigərim xun etdin,  
Çöhreyi-zərdimi xunab ilə gülgün etdin.

Cigərim qanını göz yaşına tökdün, ey dil,  
Varə-varə onu Qülzüm, bunu Ceyhun etdin.

Necə hüsн ilə səni Leyliyə nisbət qılayım,  
Bilməyib qədrimi tərki-məni-Məcnun etdin.

Söylədin kim, tutaram şad könüllərdə məqam,  
Şad ikən, bu söz ilə könlümü məzhun etdin.

Əhd qıldın ki, cəfa kəsməyəsən aşiqdən,  
Aşıqi və'deyi-ehsan ilə məmənun etdin.

Cür'ə-cür'ə mey içib, zibi-cəmal artırdın,  
Zərrə-zərrə gözümüzün nurunu əfzun etdin.

Ey Füzuli, axıdib seyli-sırışk ağılıyalı,  
Eşq əhlinə fəğan etməgi qanun etdin.

Qıldı zülfün tək pərişan halimi xalın sənin,  
Bir gün, ey bidərd, sormazsan: nədir halin sənin?

Getdi başından, könül, ol sərvqəddin sayəsi,  
Ağılı kim, idbarə təbdil oldu iqbalin sənin.

Zinət üçün cism divarında etməzdim yerin,  
Çəkməsəyədi eşq lövhi-canə timsalin sənin.

Tiz çəkməzsən cəfa tiğin məni öldürməyə,  
Öldürər axır məni bir gün bu ehmalin sənin!

Qərqi-xunabi-cigər qılmuş gözüm mərdümlərin,  
Arizuyi-xali-mişkinü rüxi-alın sənin.

Damigahi-esqdən tut bir kənar, ey mürğı-dil,  
Sınmadan səngi-məlamətdən pərə balin sənin.

Sayəvəş çoxdan Füzuli xaki-kuyin yaslanır,  
Budur ümmidi ki, bir gün ola pamalın sənin.

Çeşmimi əşk ilə gənci-düri-məknun etdin,  
Mərdümi-çeşmimi ehsan ilə Qarun etdin.

Meyi-gülgünü, dedin, əqlə ziyandır, zahid,  
Bumudur əql ki, tərki-meyi-gülgün etdin?

Canım aldin mey üçün, saqi, içirdin mənə qan,  
Dad əlindən ki, məni al ilə məğibun etdin.

Xəttinin afəti-can olduğunu bildirdin,  
Lütf qıldın ki, məni vaqifi-məzmun etdin.

Dil tutar, mari-səri-zülfünü, vəhm eyləməyib,  
Bilməzəm kim, ona tə'lim nə əfsun etdin.

Biləməz oldu məni tə'nə edən əhli-riya,  
Şükr kim, halimi, ey eşq, digərgün etdin.

Ey Füzuli, nə murad oldu müyəssər bilmən,  
Bunca kim, həsrəti-lə'lilə cigər xun etdin?

Can verir rayiheyi-türbəti-pakin, ey tak,  
Nəvvər-Əllahu ləkəl-əzrə, səq-Əllahu sərək<sup>1</sup>.

Hörmət etdin meyə, tə'zim ilə tutdun, saqi,  
Əzzəm-Əllahu ləkəl-əcrə ələllahi cəzak<sup>2</sup>.

Səri-kuyində qəribiz, bizə bir munis yox,  
Talə ma anəsənəl-qəlbü, cəelnahu fədak<sup>3</sup>.

Səfheyi-dildə bulunmaz əsəri-surəti-qeyr,  
Hinə ma həllə, nəfil-ğeyrə ənil-qəlbə həvak<sup>4</sup>.

Rəhi-eşqində götür qeyrdən, ey dil, rəğibət,  
Fəiza şı'tə rəfiqən, ələmül-eşqi kəfak<sup>5</sup>.

Xabi-qəflətdə, könül, vəsldən oldun məhrum,  
Fazə mən nalə ila vəslili, ma xabə sivak<sup>6</sup>.

Ey Füzuli, nə bilir əhli-vərə' mey zövqin,  
Ənkərəl-hikmətə mən laməkə cəhlən və nəhak<sup>7</sup>.

---

<sup>1</sup> Tərcüməsi: Allah yeri sənin üçün nurlu etsin, Allah sənin torpağını suvarsin.

<sup>2</sup> Tərcüməsi: Allah əcrini çoxaltsın, Allah mükafatını versin.

<sup>3</sup> Tərcüməsi: Uzun müddət könül bizi munis etdi, onu sənə fəda etdik.

<sup>4</sup> Tərcüməsi: Sənin sevgin könülü yol tapdıqda özgələrini qolbdən uzaqlaşdırı.

<sup>5</sup> Tərcüməsi: Dost istədikdə eşq dərdi sənə kifayətdir.

<sup>6</sup> Tərcüməsi: Onun vəslinə nail olan məqsədində çatdı, sənin tək heç kim müvəffəqiyyətsiz olmadı.

<sup>7</sup> Tərcüməsi: Səni cəhalət üzündən danlayıb ondan uzaqlaşdırıran hikməti inkar etmiş oldu.

Şəm'i-ruyin afitabi-aləmaradır sənin,  
Nuri-həq xurşidi-rüxsarında peydadır sənin.

Sənsən ol kövhər ki, dürçi-mümkinat içə bu gün,  
Mümkün olan eybdən zatin mübərradır sənin.

Can verir lə'lin təmənnasında min abi-həyat,  
Feyzinə ləbtəşnə yüz Xizrü Məsihadır sənin.

Sərvü gül nəzzarəsin neylər sənə heyran olan  
Kim, qədin sərvü rüxün gülbərgi-rə'nadır sənin.

Razi-eşqin xəlqdən qılmaq nihan mümkün degil,  
Aşıqin ol vəchdən aləmdə rüsvadır sənin.

Qıldı şövqün əşk qəvvası gözüm mərdümlərin,  
Ey düri-tər, mənzilin guya bir dəryadır sənin.

Cümlə afaq əhldən çəkmiş təəllüq damənin,  
Ta Füzuli xəstəyə vəslin təmənnadır sənin.

Öylə rə'nadır, gülüm, sərvi-xuramanın sənin  
Kim, görən bir gəz olur, əlbəttə, heyranın sənin.

Kakılın tək başına cizginmək istər xatirim,  
Ey mənə yüz mən kimi sərgəştə qurbanın sənin.

Arizin dövründə cəm'iyətdən olsun naümid  
Olmayan aşüfəyi-zülfí-pərişanın sənin.

Çün əcəbdir lə'lə guyalıq, nə mö'cüzdür bu kim,  
Eylər izhari-sükən lə'lì-dürəfşanın sənin.

Çərx yayından atıldı canına tiri-əcəl,  
Leyk ondan tizrək dəprəndi müğjanın sənin.

Dağı-hicranın odun bənzətmək olmaz duzəxə,  
Olmasın kafər əsiri-dağı-hicranın sənin.

Ey Füzuli, öylə kim, bimari-dərdi-eşqsən,  
Yoxdurur ölməkdən özgə hiç dərmanın sənin.

Dağı-hicran ilə yanmaqdan cigər qan olsa yey,  
Mülki-dil qəm mənzili olunca, viran olsa yey.

Yarı əgyar ilə görmək aşiqə düşvar irür,  
Böylə görməkdən əsiri-dərdi-hicran olsa yey.

Sinəmə peykanını göndər könül də'finə kim,  
Sinədə suzan könül olunca peykan olsa yey.

Sirrimi rüsvalığım faş etmədən aləmlərə,  
Zar cismim aşk girdabında pünhan olsa yey.

Dağıdırsa, nola, iqdi-zülfünü badi-səba,  
Fitnə əhli olanın cəm'i pərişan olsa yey.

Dün Füzuli səhv edib, keçmiş meyü məhbubdən  
Tövbə edib, bu yaman işdən peşiman olsa yey.

Qıymadın sakini-kuyin olana peykanın,  
Bir içim su ilə ağrlamadın mehmanın.

Navəki-qəmzə diriğ eyləmə aşıqlərdən,  
Kəsmə ərbəbi-vəfadən nəzəri-ehsanın.

Istəyin can idi, xaki-rəhinə tapşırdım,  
Yetdi ol xud yerinə, şimdi nədir fərmanın?

Canı yetdim ələmi-hicrin ilə, ey zalim,  
Rəhm qıl, canın üçün, var isə bir dərmanın.

Dadxahəm sənə, damən nə çəkirsən məndən,  
Yoxmu vəhmin ki, tutam həşr günü damanın?

Zalim olsan nə əcəb, yox sənə duzəx vəhmi,  
Sənə xud yetməyəcəkdir sənin öz hicranın.

Vəsl əyyami rəvan yarə fəda eyləmədin,  
Ey Füzuli, qəmi-hicran ilə çıxsın canın.

Ey məh, mənimlə dəstlərim düşmən eylədin,  
Düşmən həm eyləməz bu işi kim, sən eylədin.

Peykanlarınlə doldu tənim, afərin sənə  
Bidayat çəkməyə tənimi ahən eylədin.

Təhsin sənə ki, könlüm evin tırə qoymadın,  
Hər zəxmi-navəkin ona bir rövzən eylədin.

Olsun ziyadə rifətin, ey ahi-atəşin,  
Möhnətsəramizi bu gecə rövşən eylədin.

Əksilməsin təravətim, ey əşki-laləgun,  
Gül-gül damıb məqamımızı gülşən eylədin.

Can çıxsa, mənzil etməyə ev tut hübabdən,  
Ey göz yaşı ki, qəsdi-binayı-tən eylədin.

Mümkün degil, Füzuli, cahanda iqamətin,  
Bihudə sən bu mərhələdə məskən eylədin.

Səba, lütf etdin, əqli-dərdə dərmandan xəbər verdin,  
Təni-məhzunə candan, canə canandan xəbər verdin.

Xəzani-qəmdə gördün iztirabın bülbüli-zarın,  
Bahar əyyamı tək gülbərgi-xəndandan xəbər verdin.

Sözünü vəhyi-nazil gər deyərsəm hiç küfr olmaz,  
Cəhanı tutmuş ikən küfr, imandan xəbər verdin.

Dedilər yar, üşşaqın gəlir cəm' etməyə könlün,  
Məgər kim, yarə üşşaqı-pərişandan xəbər verdin?

Süleyman məsnədindən divi-gümräh rəğibətin kəsdin,  
Dənizdə xatəmi-hökmi-Süleymandan xəbər verdin.

Füzuli, ruzigarın tırə gördün şami-hicrandan,  
Nəsimi-sübh tək xurşidi-rəxşandan xəbər verdin.

Bəqə mülkün dilərsən, fani et varını dünya tək.  
Ətək çək gördüğündən afitabi-aləmara tək.

Təəllüq zülmətin təcrid xurşidinə qıl mətlə',  
Əğər aləmdə bir gün görmək istərsən Məsiha tək.

Könül hər surəti-Şirinə vermə, iç meyi-mə'ni,  
Həzər qıl, daşə calma tişəni Fərhadi-şeyda tək.

Rəfiqin olsa dilsiz canəvər, həm saxla raz ondan,  
Saqın, sərrin düşürmə dillərə Məcnuni-rüsва tək.

Yetər tavus tək ücbilə qıl arayışı-surət,  
Vücludindən keçib, aləmdə bir ad eylə ənqa tək.

Gühər tək qılma təğyiri-təbiət dəlsələr bağın,  
Qərar et, hər həvadən olma şurəngiz dərya tək.

Füzuli, kainat əsbabının qıldırm təmaşasın,  
Nədamətsiz tənə'üm yox, təsərrüfsüz təmaşa tək.

Dəhənin dərdimə dərman dedilər cananın,  
Bildilər dərdimi, yoxdur dedilər dərmanın.

Olsa məhbublərin eşqi cəhənnəm səbəbi,  
Hurü qılmanın qalır kəndisinə Rizvanın.

Keçdi meyxanədən el, məsti-meyi-eşqin olub,  
Nə mələksən ki, xərab etdin evin şeytanın?

Vurmazam sihhət üçün mərhəm oxun yarəsinə,  
Istərəm çıxmaya zövqi-ələmi-peykanın.

Nə bilir oxumayan müşhəfi-hüsünү şərhin,  
Yerə gögdən nə üçün endigini Qur'anın.

Yerdən, ey dıl, gögə qovmuşdu sırişkin mələki,  
Onda həm qoymayacaqdır oları əfəganın.

Ey Füzuli, olubam qərqeyi-girdabi-cünun,  
Gör nə qəhrin çəkirəm dönə-dönə dövranın.

Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın!  
Vey məhü mehr çıxın, qüdrətə nəzzarə qılın!

Əzmi-bağ eyləmiş ol sərvi-rəvan, ey güllər,  
Zər nisar edə görün, cümlə yiğilin, dərilin.

Götürün oxların, ey didələrim, topraqdan,  
Bu yarar nəsnələrin qədrini yaxşıca bilin.

Eyləmin, ey dilü can, xəncəri-müjganınə meyl,  
Bilirəm nolisər axır, gəlin ondan kəsilin.

Göz yaşı tiğiniz üçün tökülür, ey xublar,  
Sizi ta etməyə rüsva, görünən dəmdə silin!

Düşdü od canımə, ey təndə olan peykanlar!  
Qızmadan mə'rəkə bir yanə ərinmin, çəkilin!

Ey Füzuli, qədimiz qıldı fələk xəm, yə'ni  
Vəqtdir çıxmaga dünya qapısından, əgilin.

Ey könül, çox seyr qılma, günbədi-dəvvər tək,  
Sakin olmaq seyrdən yey, nöqteyi-pərgar tək.

Ün verir can riştəsi, xəm qamətimdən çəksəm ah,  
Yel dəgib çəng üstidə, avazə gəlmış tar tək.

Sinəmi ney oxların dəldi dəm urduqca könül,  
Ün verir hər bir dəlikdən nalə musiqar tək.

Arizin üstə xəmi-zülfün anıb, dün ta səhər,  
Dolanırdım hər tərəf odlarə düşmüş mar tək.

Cismi-zarım tiği-bidadindən oldu çak-çak,  
Tünd sudən rəxnələr peyda qılan divar tək.

Bilməyib behbudimi cövründən etdim ictinab,  
Təlx şərbətlərdən ikrah eyləyən bimar tək.

Xatırın cəm' eylədin, əqli-vəfa könlün pozub,  
Bir imarət yapmağa min ev yixan me'mar tək.

Bibəqadır nəş'eyi-mey, zövqin etdim imtəhan,  
Hiç zövqi-baqı olmaz nəş'eyi-didar tək.

Ey Füzuli, xatiri-əqli-səfa ayinədir,  
Çərx cövründən əsər, ayinədə jəngar tək.

Var ümidim ki, görüb kövəlini olsam hələk,  
Gərdi-nə'li-badpayin örtə cismim üzrə xak.

Öldügüm mənzildə dəfnim qılmağa sanmin ləhəd,  
Yer görüb qürbətdə əhvalım, giribən etdi çak.

Məst can verdim, məzarım üzrə tə'zim eyləyib,  
Qübbə yapıb daneyi-əngur, eyvan tutdu tak.

Çün cəfa mō'tadiyəm, bilmən nədir mehrü vəfa,  
Bilməsə mehrü vəfa rəsmin cəfəkarım, nə bak.

Hər küdurətdən məni pak etdi seyli-xuni-dil,  
Şükr-lillah, atəşi-eşqin məni yandırdı pak.

Ah, bilmən neyləyim, canımda rahət qalmadı,  
Gözlərim nəmnak, sinəm çak, könlüm dərdnak.

Qeyr nəqşin məhv qılmışdır Füzuli sinədən,  
Ma ləhu fid-dəhri-mətlubün və məqsudun sivak<sup>1</sup>.

---

<sup>1</sup> Tərcüməsi: Onun dünyada səndən başqa istək və arzusu yoxdur.

Ləbin rəşki mizacın təlx qıldı badeyi-nabın,  
Qaşın meyli üzini qiblədən döndərdi mehrabın.

Girehlər oldu canım riştəsi təsbih tari tək,  
Mənə gör netdi axır arizuyi-zülfə-pürtəbin.

Ayağın tozuna üz sürməyə verməz səba rüxsət,  
Üzün yüz kərrə şəbnəm yumadan, gülbərgi-sirəbin.

Səba, ol zülf təprəndikcə təşvişim ziyad eylər,  
Saqın, təprətmə kim, bağrimondadır başı bu qülləbin.

Dərə divarınə küstax üz sürmüş deyib, gərdən  
Üzini gecələr sürtər yerə ta sübh mehtəbin.

Məhəbbət zahir etmək cürminə, qan tökmək istərsən,  
Həbibim, bunca həm rəğibət nədir zəcrinə əhbəbin!

Füzuli qəmzeyi-mərdümküşindən iltifat istər,  
Sanır kim, iltifatı rəhm olur qurbanə qəssəbin.

Nə xoşdur arizin dövründə zülfî-ənbərəfşanın,  
Bu dövranda nə xoş cəm'iyəti var ol pərişanın.

Rüxün dövründə bir divanədir sevdalı zülfün kim,  
Pərişanlıqdan olmuş mən kimi, məşhuri dövranın.

Həvadən kakılındır təprənən, ya rişteyi-candır  
Ki, hər dəm cizginib başınə istər ola qurbanın.

Müsəlsəl zülfî-mişkinindən artırılmış rüxün rövnəq,  
Zəhi sünbüл ki, olmuş zivəri gülbərgi-xəndanın.

Qararıbdır tüüt tək ruzgarım ol zamandan kim,  
Tənim xaşakinə odlar urubdur bərqi-hicranın.

İşimdır sayə tək yerdən-yerə üz urmaq ol gündən  
Ki, başımdan gedibdir sayeyi-sərvi-xuramanın.

Füzulini ayaqdan saldı bari-möhnəti-eşqin,  
Neçün tutmazsan, ey kafər, əlini bir müsəlmanın?

Ey müsəvvir, yar timsalinə surət vermədin,  
Zülfü rüx çəkdiñ, vəli tabü təravət vermədin.

Eşq sevdasından, ey naseh, məni mən' eylədin,  
Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin.

Dün ki, fürsət düşdü xaki-dərgəhindən kam alam,  
Noldu, ey göz yaşı, göz açmağa fürsət vermədin.

Göz yumub aləmdən, istərdim açam rüxsarınə,  
Canım aldin, göz yumub-açıncı möhlət vermədin.

Bumudur rəhmin ki, xalın eylər ikən qəsdi-can,  
Çıxdı xəttin kim, onu mən' edə, rüxsət vermədin.

Vermə hüsн əhlinə, ya rəb, qüdrəti-rəsmi-cəfa,  
Çün cəfa çəkməkdə eşq əhlinə taqət vermədin.

Ey Füzuli, öldün, əfəgan etmədin, rəhmət sənə!  
Rəhm qıldın, xəlqə əfəganınlə zəhmət vermədin.

Çərx hər ay başına salmış qasından bir xəyal,  
Bu cəhətdəndir hər ay başında olmaq bir hilal.

Mahi-növ olmuş qasıñ sevdasının sərgəştəsi,  
Şəhrdən şəhrə gəzər avarələr tək mahü sal.

Etdigiçün hüsnünə qarşu kəmal izharı gün  
Bir gün olmaz kim, ona gərdun yetirməz bir zəval.

Sübh qıldın cilvə, gün çəkdi özün bu guşəyə,  
Şam ərz etdin, rüxün şəm'i əritdi infial.

Qılma gözdən çöhrəvü xalın nihan kim, qılmaya  
Dudi-ahim afitabi çöhreyi-gərdunə xal.

Olmuyub məqbولي-xaki-dərgəhin mahi-təmam,  
Zə'fi-tale' verdi gün-gündən ona təğyiri-hal.

Ey Füzuli, mah nisbət məhv qıl varın təmam,  
Gər dilərsən bulmaq ol xurşid birlə ittisal.

Mülki-hüsün böylə zalim padişahi olmağıl  
Kim, sana zalim desə adil, güvahi olmağıl.

Qəmzə tiğin çəkmə hər saat könül yəğmasınə,  
Hökmə tabe', mülkə qarətgər sipahi olmağıl.

Ahını, ey mah, üşsaqın yetirmə göglərə,  
Dərd əhlinin nişanı-tiri-ahi olmağıl.

Gər dilərsən şəm' tek qeyrət oduna yanmayım,  
Şamlər əğyar şəm'i-bəzmgahi olmağıl.

Adət etmək xoş degil bidadə, rəhm et, Tanrıçün,  
Gah olsan maili-bidad, gahi olmağıl.

Aşıqi rusva görüb, mən' etmə, ey naseh, məni,  
Münkiri-asarı-təqdiri-ilahi olmağıl.

Ey Füzuli, eyləmə, taət riyyayı, tərkin et,  
Tövbə qıl minba'd, məşguli-mənahi olmağıl.

Bəs ki, zə'fi-ruzədən hər gün bulur təğyiri-hal,  
Olacaqdır eyd üçün mahi-təmamim bir hilal.

Qıldı mahi-ruzə xurşidimi gün-gündən zəif,  
Zərrə-zərrə ayə, san gün nuri eylər intiqal.

Bir xəyal etmişmi zə'fi-ruzə yarı, bilməzəm,  
Yoqsa yarı görməyib, mən gördügümüzür bir xəyal.

Tuta bilsəydim, su içməzdim, qılıldım dəf'ini,  
Ruzənin kim, göz görə xurşidimə istər zəval.

Ay tutulsun, ruzə əyyamında gün düşsün yerə  
Kim, bu ay, gündən bulubdur mehriban mahim məlal.

Qanımı içmək dilər ol lə'li-meygun hər gecə,  
Ruzə tutmuş qaliba, iftar üçün istər həlal.

Yemək-içmək fikrin əhli-ruzədən kəs, ey günəş,  
Bir səvab et, sübhlər ta şam qıl ərzi-cəmal.

Ruzə təklifin Füzulidən götür, ey möhtəsib,  
Natəvandır, onda bu təklifə yoxdur ehtimal.

Eylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl,  
Səndən, ey can, münqətə' qilmaz məni illa əcəl.

Necə surət bağılaşın könlüm xilasi-eşqdən,  
Eşqdir bir hal kim, ol halə könlümdür məhəl.

Eşqimə nöqsan götirməz görməmək ol arizi,  
Cövhərə təğyiri-asarı-ərəz verməz xələl.

Eylədi rüsva könül çəki-giribani-ədəb,  
Gör nə əhli-elmdir, adab ilən eylər cədəl.

Halimi gördükcə mən'i-əhli-eşq eylər fəqih,  
Höccəti-məqtui yox, eylər qiyas ilən əməl.

Mədrəsə içrə müdərris verdiyi min dərsdən  
Yeydürür meyxanadə bir cam vermək bir gözəl.

Ey Füzuli, mən dəm urmuşdum səfayı-eşqdən  
Mətləi-xurşid icad olmadan sübhi-əzəl.

Ey rüxün qıbleyi-can, xaki-dərin Kə'beyi-dil,  
Rəhi-eşqində fəna sərhədi əvvəl mənzil.

Lalərəng etdi gözüm qan ilə xaki-dərini,  
Kimyagərdir edər gördüyü toprağ qızıl.

Ol ki, yarın şəbi-hicrinə qiyamət günü der,  
Xəlq arasında qiyamət günü olmazmı xəcil?

Qati müşküldür işim zülfî-girehgirindən,  
Səbr bu müşkili, derlər, açar, əmma müşkil.

Etmək olmaz səni agah könül halından,  
Yazlıq ol kim, sənə könlün verə, səndən qafıl.

Sevirəm zahidi kim, guşeyi-mehrabı sevər,  
Xəmi-əbrunə rəqibim olub, olmaz mail.

Dəli dersəm nola üşşaqına gülçöhrələrin,  
Özünü göz görə odlarə salırı aqıl?

Səni canan sanıram, çıx bədənimdən, ey can!  
Mənə cananım arasında çox olma hail.

Ey Füzuli, yanıram kim, nə üçün ol üzü gül  
Mənə yanar od olur, özgəyə şəm'i-məhfil.

Hiç sünbü'l sünbü'lü-zülfün kimi müşkin degil,  
Nafeyi-Çini saçın tək derlər, əmma çin degil.

Var gül bərgində həm əlhəq, nəzakət birlə rəng,  
Leyk, canpərvər ləbi-lə'lin kimi şirin degil.

Mehriban derlər səni əğyarə, lakin mən ona  
Bavər etmən kim, sənə mehr eyləmək ayin degil.

Xublər mehrabi-əbrusinə qılmazsan sücud,  
Dinini döndərgil, ey zahid, ki, yaxşı din degil.

Ta Füzuli qamətü rüxsarına vermiş könütü,  
Maili-sərvü həvaxahi-gülü nəsrin degil.

Üzünü güzgүyə qeybətdə oxşadan qafıl,  
Toxunsa üz-üzə olmazmı ara yerdə xəcil.

Buraq niqab ki, bilsin kəmali-sün'i görüb,  
Fırıştə xilqəti-Adəmdə şübhəsin batıl.

Hədisi-vəhyvəşin zaye' etmə əğyarə,  
Rəvamıdır, edəsən qədrin ayətin nazıl.

Hərimi-kuyini göstər nümunə, eylə səvab  
Kim, ola cənnət içün xəlq taətə mail.

Səni qoyub, bütə eylər ibadətin kafir,  
Əzabi-duzəxə ol vəchdən olur qabil.

Həkimə nəfyi-qiyamət xətasını bildir,  
Qiyam göstər ona, e'tiqadın et zail.

Qərəz Füzuliyəancaq əlində ölməkdir,  
Vəli məhaldır ol həm, sən olıcaq qatıl.

Canə basdım qönçəvəş peykanını, ey tazə gül,  
Dözmək üçün hicrinə düzdüm dəmirdən bir könlük.

Vəh nə sairsən ki, oddan su çıxardın, sudan od,  
Tərlədib rüxsarını gül-gül qılanda tabi-mül.

Yandırıb əczayı-tərkibim, külüm verəsən yelə,  
Yox yolundan dönməgim, varım sənindir cüzvi küll.

Mərdümi-çeşmim yiğar navəklərin mümkün sanır  
Ol ağaclar birlə tutmaq əşk dəryasınə pül.

Ey könül, lövhə-əməl nəqş-i-bəqadən sadədir,  
Fani etmə ömrün ol sevdadə kim, baqi degül.

Surətaray olma, təhsili-kəmali-mə’ni et  
Kim, bəhayim növ’ün etməz adəmi zərbəft çül.

Nola dersəm qədr ilə əfzun Məsihadən səni,  
Yerü göy mizan olub fərq olmuş ağrдан yünül.

Atəşi-dil öylə suzandır ki, basmaz hiç kim,  
Rəhm edib navəklərindən özgə zəxmim üzrə kül.

Hasilin əvvəl qəmi-canandı axır təki-can,  
Bu imiş qismət, Füzuli, xah ağıla, xah gül.

Rəhrövi-irfanə bəsdir sağərü saqı dəlil  
Kim, məhü xürşiddən bulmuş təmənnasın Xəlil.

Olsa iste'dadi-arif qabili-idraki-vəhy,  
Əmrə-həq irsalına hər zərrədir bir Cəbrəil.

Hər kimin təqdirdən məqsudi öz qədrincədir,  
Əhli-eşq istər zülali-vəsl, zahid Səlsəbil.

Cənnətə zahid bilir can vermədən yetməz, vəli,  
Canə qımaز, öz təmənnasındadır miskin bəxil.

Ey qılan izhari-zillət, müjdeyi-izzət sənə  
Kim, bu dərgəhdə müqərrədir əziz olmaq zəlil.

Və'deyi-vəslin məni salmış xəyalli-zülfünə  
Kim, dilər tuli-əməl sərmayeyi-əmri-təvil.

Ey Füzuli, xublər zikri-cəmalilə xoşam,  
Şükr kim, kəsb etmişəm aləmdə bir zikri-cəmil.

Degilsən çoxdan, ey gərdun, cəhan seyrində yoldaşım,  
Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım.

Tərazuyi-əyari-möhnətəm bazarı-eşq içrə,  
Gözüm hər dəm dolub, min daşə hər saat dəgər başım.

Sirişkim al, bağrim parə, bir kuhi-bəlayəm kim,  
Həmişə laləvü lə'l ilə rəngindir içim, daşım.

Mənə manənd bir divanə surət bağılamaz, guya  
Qələm sindirdi, təsvirim çəkəndən sonra nəqqəşim.

Füzuli, xazini-gənci-vəfayəm, ol səbəbdəndir,  
Gühərlər tökdü israf ilə bu çeşmi-gühərpaşım.

Tənimdə zəxmi-tiğin çeşmi-xunəfşanə bənzətdim,  
Oxun kim, səf-səf ətrafindadir, müjganə bənzətdim.

Bəqayıruhimi bildim zülali-lə'li-nabindən,  
Həyatimdır dedim, bağrıma basdım, qanə bənzətdim.

Sökülmüş köksümü kim, doludur qəmzən xəyalilə,  
Həramilər yatağ mənzili-viranə bənzətdim.

Tənimdən incinib çıxmış rəvan can kimi peykanın,  
Neçük inciməsin, yetdikdə zövqün, canə bənzətdim.

Gözümdə bəslənib, qiymət bulan peykanını gördüm,  
Sədəfdə gövhər olan qətreyi-baranə bənzətdim.

Füzuli, öldürər hər dəm məni əhli-nəzər tə'ni  
Ki, neyçün yar lə'lin çeşmeyi-heyvanə bənzətdim.

Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!  
Xəlqə pünhan dərdim izhar etmə, zinhar, ey həkim!

Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,  
Qoy məni dərdimlə, dərman eyləmə, var ey həkim!

Gər basıb əl nəbzimə, təşxis qılsan dərdimi,  
Al əmanət, qılma hər bidərdə izhar, ey həkim!

Gəl mənim tədbiri-bihudəmdə sən bir sə'y qıl  
Kim, olam bu dərdə artıraq giriftar, ey həkim!

Gör təni-üryan ilə əhvalımı hicran günü,  
Var imiş ruzi-qiyamət, qılma inkar, ey həkim!

Çəkməyincə çareyi-dərdimdə zəhmət bilmədin  
Kim, olur dərmani-dərdi-eşq düşvar, ey həkim!

Rənc çəkmə, sihhət ümmidin Füzulidən götür  
Kim, qəbuli-sihhət etməz böylə bimar, ey həkim!

Qəmimdən başə dün həsrət əlilə ol qədər urdum  
Ki, sübh olunca mürdə cismimi toprağə tapşurdum.

Büküldü qəddim, ahim yetdi xurşidə, saqın, ey dil  
Ki, möhnət oxunu peykanladım, qəm yayını qurdum.

Demin Məcnunə aşiq kim, başında quş yuva tutmuş,  
Mənəm aşiq kim, seyli-çeşmimi başımdan aşurdum.

Kəlamindən mürəttəb eylədi bürhani-isbatın,  
Nə sahib kəşfə ki, dürci-dəhanın sırrını sordum.

Təcərrüd seyrinə sayəmdən özgə bulmadım həmrəh,  
Təriqi-eşq içində çoxlarılı durdum, oturdum.

Həvayı-eşq sərgərdanı olmuş girdibadəm kim,  
Savurdum göylərə toprağımı hər qanda kim, durdum.

Füzuli, eşqə mühlik derdim, ol məhvəş inanmazdı,  
Bihəmdillah ki, can vermək təriqilə inandırdum.

Dəhənin şövqünü cansuz güman etməz idim,  
Yoxsa bir dəm onu mən munisi-can etməz idim.

Vəsf-i-xali-ləbini bilsə idim naməqdur,  
Arizusunda qara bağımı qan etməz idim.

Xublər aşiqə meyl etmədigin bilsə idim,  
Özümü eşq ilə rüsvayı-cəhan etməz idim.

Düşməsəydi gözümün yaşinə feyzi-nəzərin,  
Onu hər sərvin əyağınə rəvan etməz edim.

Salmasaydım dili-virənə imarət tərhin,  
Onda gənci-gübəri-eşqi nəhan etməz idim.

Sitəmi-tə'neyi-əğyarə degildim vaqif,  
Yoqsa yarın səri-kuyində məkan etməz idim.

Etməsəydi sitəmi-yar, Füzuli, məni-zar,  
Bunca fəryad çəkib, ahü fəğan etməz idim.

Bir qul oğulanı könül mülkünə sultan etdim,  
Misr idi, padişəhin Yusifi-Kən'an etdim.

Dil ki, bir dilbərə sərmənzil idi, ahim ilə  
Yelə verdim, adını təxti-Süleyman etdim.

Eşq tərki, dilü candan görünürdü müşkil,  
Tərki-eşq eylə dedin, tərki-dilü can etdim.

Can qəmin çekmiş idi, var idi boynumda həqi  
Bu onun əcri idi kim, sənə qurban etdim.

Rəhi-eşqin tutub, etdim qəmü dərdim dəf'in,  
Görə nə cəm'i bu təriq ilə pərişan etdim.

Sənə tapşırıdıgm oxlarını yaqdın, ey dil,  
Zaye' etdin nə qədər kim, sənə, ehsan etdim.

Səbzə tək qıldı Füzuli, çıxarıb əşk əyan,  
Tən qübarındə oxun hər necə pünhan etdim.

Nurini mah mehri-rüxündən alır müdam,  
Inkar edərsə, şəhr güvahımdurur təmam.

Mehrəb imiş qaşın ki, ona qarşu kirpigin  
Səf-səf gəlir qiyamə qlılıb qəmzəni imam.

Ol hur və'dəsinə behişt-i-vüsal üçün,  
Qur'anca e'tibar edübəm, hasili-kəlam.

Əks-i-rüxün oğurladığçın dönə-dönə,  
Asıldı güzgü şəhrdə, eldən sürüldü cam.

Dəşt üzrə girdbadmı, ya gəldigim görüb,  
Məcnun qubarıdır ki, durub eylər ehtiram.

Durğurma, yolların yığırüb tutma, ey sırişk,  
Ol sərv edəndə naz ilə bizdən yana xüram.

Həmsöhbət oldu daneyi-əngür zahidə,  
Əslİ budur ki, oxudular badəni həram.

Meyxanədir cahanda, Füzuli, məqami-əmn,  
Cəhd et bir ev hübab kimi, onda tut müdam.

Pənbeyi-dağı-cünun içrə nihandır bədənim,  
Diri olduqca libasım budur, ölsəm kəfənim.

Canı canan diləmiş, verməmək olmaz, ey dil!  
Nə niza' eyləyəlim, ol nə sənindir, nə mənim.

Daş dələr ahim oxu şəhdi-ləbin şövqindən,  
Nola zənbur evinə bənzəsə beytül-həzənim.

Tövqi-zənciri-cünun daireyi-dövlətdir,  
Nə rəva kim, məni ondan çıxara zə'fi-tənim.

Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,  
Bir hübabəm ki, həvadən doludur pirəhənim.

Bülbülü-qəmzədəyəm, bağı bəharım sənsən,  
Dəhənə qəddü rüxün qönçəvü sərvü səmənim.

Edəmən tərk, Füzuli, səri-kuyin yarın,  
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.

Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim!  
Eylədin mərdümə nəm olduğun izhar mənim.

Dəhənin istərəm, ey eşq, yox et varlığm  
Ki, yox olmaqdə bu gün bir qərəzim var mənim.

Çıxmış əgyar ilə seyr etməyə ol mərdümi-çeşm,  
Bu əcəb, mərdümi çıxmış gözüm ağrılar mənim.

Bu təmənnadə ki, ol şəm' ilə həmsöhbət olam,  
Dudi-ah etdi dünüm tək günümü tar mənim.

Mövc ilə könlümü, ey əşk, qopar yanımdan,  
Nalə ilə başım ağrıldı bu bimar mənim.

Çıxmış ol şüx bu gün tökməyə qanın görünən,  
Girmə ey göz, kərəm et, qanıma, zinhar mənim.

Ey Füzuli, dərү divarə qəmim yazmaqdən  
Şahidi-hali-dilimdir dərү divar mənim.

Ol mah vüsalilə xoş et bir gecə halim,  
Ey əxtəri-tale' qoma boynunda vəbalim!

Fəryad ki, bər vermədi bidaddən özgə,  
Göz yaşı ilə bəslədigm türfə nihalim.

Sınmış müjə tək, xəlq gözündən axıdır yaş,  
Nəzzareyi-zə'fi-bədəni-muymisalim.

Ol şəm' xəyalilə xoşam, ola ki, daim,  
Bu surət ilə cizginə fanusi-xəyalim.

Suzandır odumdan tənimə sancılan oxlar,  
Pərvanəyəm, ey şəm', tutuşmuş pərə balim.

Saqı, qəmi-dövran ilə qayətdə məluləm,  
Bir cami-fərəhbəxş ilə dəf' eylə məlalim.

Lütf eylə, Füzuli, mənim əhvalımı ərz et  
Ol sərvə ki, söyləşməyə qalmadı məcalim.

Hər hübabı-əşkimə bir əks salmış peykərim,  
Şahi-mülki-möhnətəm, tutmuş cahani ləşkərim.

Əhli-qədrəm yanalı eşq oduna pərvanəvəş,  
Sürmeyi-çeşm eyləmişlər şəm'lər xakistərim.

Cismimi yaqdınsa, pamal etmə könlümdən, saqın,  
Gülxənəm, əksik degil xakistərimdə əxgərim.

Eşq sərgərdaniyəm, köksümdə min-min dağılər,  
Bir sipehri-sairəm, sabit cəmii-əxtərim.

Çeşm tari-cismimə düzmüştü əşkim gövhərin,  
Ah kim, çərx üzmiş ol tari, dağılmış gövhərim.

Nola hər saat od üstündə durarsam dud tək,  
Udi-bəzmi-eşqəm, atəşdir büsatü bəstərim.

Ey Füzuli, çox məlamətdən məni mən' etmə kim,  
Mən nihali-gülşəni-dərdəm, məlamətdir bərim.

Əql yar olsayıdı, tərki-esqi-yar etməzmidim?  
Ixtiyar olsayıdı, rahət ixtiyar etməzmidim?

Ləhzə-ləhzə surətin görsəydim ol şirinləbin,  
Sən kimi, ey Bisütun, mən həm qərar etməzmidim?

Nişə məhrəm eylədin şəm'i, məni məhrum edib,  
Mən sənin bəzmində can nəqdin nisar etməzmidim?

Dərdimi aləmdə pünhan tutduğum naçardır,  
Uğrasaydım bir təbibə, aşikar etməzmidim?

Yar ilə əgyarı həmdəm görməgə olsayıdı səbr,  
Tərki-qurbət eyləyib, əzmi-diyar etməzmidim?

Vaizin bəzmin mənim rüsvallığmdan qıl qiyas,  
Onda sidq olsayıdı, mən təqva şüar etməzmidim?

Ol güli-xəndanı görmək mümkün olsayıdı mənə,  
Sən tək, ey bülbül, gülüstanə güzar etməzmidim?

Ey Füzuli, dağı-hicran ilə yanmış könlümü,  
Laləzar açsaydı, seyri-laləzar etməzmidim?

Eşigin daşını qan ilə yudu çeşmi-tərim,  
Bəs ki pakəm, daşı lə'l eylədi feyzi-nəzərim.

Cigərim dağınə mərhəm bulamadım səndən,  
Necə ah eyləməyim, ah, yanıbdır cigərim.

Dedi ol yar: səhər vəqt gəlim, leyk nə sud,  
Vəqt mə'lum degil, şam ilə birdir səhərim.

Ey xoş ol şam ki, bixud gedəyim kuyinə, sübh:  
Neylədim onda, deyə qeyrdən alım xəbərim.

Düşməzəm könlünə, ya'ni olubam öylə zəif,  
Dərdi-eşqinlə ki, güzgudə görünməz əsərim.

Neçə min aşiqəancaq bir ox atdin, demədin  
Ki, düşər bir-birinə bir neçə üftadələrim.

Ey Füzuli, dura məndən ala tə'limi-vəfa,  
Nagəh ər mərqədi-Məcnunə düşərsə güzərim.

Zülfî kimi ayağın qoymaz öpəm nigarım,  
Yoxdur onun yanında bir qılca e'tibarım.

İnsaf xoşdur, ey eşq, ancaq məni zəbun et,  
Ha böylə möhnət ilə keçsinmi ruzigarım?

Bildi təmami-aləm kim, dərdməndi-eşqəm,  
Yarəb, hənuz halım bilməzmi ola yarım?

Vəslindən ayrı nola qanim tökülsə gül-gül,  
Mən gülbüni-bəlayəm bu fəsldir bəharım.

Təsvir edən vücudim yazmış əlimdə sağər,  
Rəf' olmağa bu surət yox əldə ixtiyarım.

Dur istəmən zəmanı mey sayəsin başımdan,  
Topraq olanda, yarəb, dürdi-mey et qübarım.

Rüsvalərindən ol məh saymaz məni, Füzuli,  
Divanə olmayımmı dünyadə, yoxmu arım?

Dürdvəş sərgəşteyi-camü xərabi-badəyəm,  
E'tibarım yox, ayaq toprağ bir üftadəyəm.

Hiç rəng ilə mənə abadlıq mümkün degil,  
Mən xərabi-badeyi-safū üzari-sadəyəm.

Deməzəm dəgməz mənə qəmzən xəyalı, ya dəgər.  
Dəgmə qeydi çəkməzəm, aləmdə bir azadəyəm.

Abi-çeşmim cizginir kuyində, əmma qədri yox,  
Deməsin bu dövrdə kimsə ki, mərdümzadəyəm.

Zahida, məndən nə hasıl kim, oxursan məscidə,  
Məndə taət yox, haman alayışı-səccadəyəm.

Çərx dövründən nə hasıl kim, verir təğyiri-zövq,  
Durmadan zövq artırır miskini-dövri badəyəm.

Zövq istərsən, Füzuli, tərki-dünya qıl ki, mən  
Bulmadım bir zövq bundan qeyr ta dünyadəyəm.

Canlar verib, sənin kimi cananə yetmişəm,  
Rəhm eylə kim, yetincə sənə canə yetmişəm.

Şükraneyi-vüsalinə can verdigim bu kim,  
Çox dərd çəkmişəm ki, bu dərmanə yetmişəm.

Halım deyib, muradıma yetsəm əcəb degil,  
Bir bəndəyəm ki, dərgəhi-sultanə yetmişəm.

Muri-mühəqqərəm ki, sərasımə çox gəzib,  
Nagah barigahi-Süleymanə yetmişəm.

Bir bülbüləm ki, gülşən olubdur nişimənim,  
Ya tutiyəm ki, bir şəkəristanə yetmişəm.

Dövri-fələk müyəssər edibdir muradımı,  
Guya ki, talibi-gühərəm, kanə yetmişəm.

Miskin Füzuliyəm ki, sənə tutmuşam üzüm,  
Ya bir kəminə qətrə ki, ümmanə yetmişəm.

Yar hali-dilimi zar bilibdir, bilirəm,  
Dili-zarimdə nə kim var, bilibdir, bilirəm.

Yari əgyar bilibdir ki, mənə yar olmaz,  
Mən dəxi ani ki, əgyar bilibdir, bilirəm.

Zülfünü əhli-vəfa seydinə dam eyləyəli,  
Məni ol damə giriftar bilibdir, bilirəm.

Mən nə hacət ki, qılam şərh ona dərdi-dilimi,  
Qamu dərdi-dilimi yar bilibdir, bilirəm.

Yar həmsöhbətim olmazsa, Füzuli, nə əcəb,  
Özünə söhbətimi ar bilibdir, bilirəm.

Xoş ol zaman ki, hərimi-vüsalə məhrəm idim,  
Nə mübtəlayi-bəla, nə müqəyyədi-qəm idim.

Gəzərdim itlərin içrə fəzayi-kuyində,  
Yerim behişt-i-bərin idi, mən bir Adəm idim.

Həmişə səcdəgahim xagi-asitanın idi,  
Bu e'tibar ilə bir sərbüləndi-aləm idim.

Gədayı-kuyin idim, böylə zillətim yox idi,  
Sərir-i-səltənəti-qürbdə müəzzəm idim.

Zaman-zaman əsəri-pərtövi-cəmalindən  
Müalici-dili-pürdərdü çeşmi-pürnəm idim.

Ziyadə qəmzədəyəm hicr ilə, xoş ol günlər  
Ki, mən bu qəmzədəlikdən ziyadə xürrəm idim.

Füzuli, olmaz imiş möhnəti-fəraqə müfid,  
Bu zövqi-zikr ki, bir vəqt yarə həmdəm idim.

Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm,  
Ta nəfəs vardır quru cismimdə, fəryad eylərəm.

Ruzi-hicrandır, sevin, ey mürğı-ruhim kim, bu gün  
Bu qəfəsdən mən səni, əlbəttə, azad eylərəm.

Vəhm edib ta salmaya sən mahə mehrin hiç kim,  
Kimə yetsəm, zülmü kövründən ona dad eylərəm.

Qan yaşım qılmaz vəfa, giryən gözüm israfına,  
Bunca kim, hər dəm cigər qanından imdad eylərəm.

İncimən hər necə kim, əğyar bidad eyləsə,  
Yar gövriçün, könül, bidadə mö'tad eylərəm.

Bilmişəm bulman vüsalın, leyk bir ümmid ilə  
Gah-gah öz xatiri-naşadımı şad eylərəm.

Lövhi-aləmdən yudum əşk ilə Məcnun adını,  
Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm.

Şəm'i-şami-firqətəm, sübhi-vüsali neylərəm?  
Bulmuşam yanmaqda bir hal, özgə hali neylərəm?

Qeyrə ərz et hər nə əsbabın ki, var, ey dəhri-dun!  
Mən bir əhli-zövqəm, əsbabi, məlali neylərəm.

Yox əcəb, gər malə rəğibət, mülkə qılman iltifat,  
Mən gədayi-kuyi-eşqəm, mülkü mali neylərəm?

Əhli-haləm, demə büt vəsfin mənə, ey büt pərəst,  
Hal bilməz dilbəri-sahibcəmali neylərəm?

Ehtimali-hicr təşvişinə dəgməz zövqi-vəsl,  
Vəsl kim, var onda hicran ehtimali neylərəm?

Nəxli-qəddin istərəm, kandan<sup>1</sup> bəladır hasılım,  
Baxmazam şümşadə, bər verməz nihali neylərəm?

Ey Füzuli, qıl kəmali-fəzl kəsbin, yoxsa mən  
Kamili-eşqəm, dəxi özgə kəmali neylərəm?

---

<sup>1</sup>Ki ondan

Bağə girdim, səri-kuyin anıb əfəgan etdim,  
Gül görüb, yadın ilə çəki-giriban etdim.

Baxuban nərgisə, əyyar gözün qıldım yad,  
Nərgisi naləvü əfəganıma heyran etdim.

Qönçəvü lalə demə, dağ qarasın qoparıb,  
Alu alayə sarıb səbzədə pünhan etdim.

Güli-tər üzrə düşən şəbnəmə düşdü nəzərim,  
Gözümü şövqi-cəmalında dürəfşan etdim.

Bərgi-gül sanma ki, xunabə tökən dəmdə gözüm,  
Neçə yaprağə cigər qanı silib, qan etdim.

Görücək sünbülü, andımşıkəni-kakilini,  
Sünbüli giryəvü ahimlə pərişan etdim.

Ey Füzuli, rəvişi-əql məlul etdi məni,  
Səhv qıldım ki, cünun dərdinə dərman etdim.

Hicran ilə yanar gecələr rişteyi-canım,  
Rövşən ola, ey şəm', sənə suzi-nihanım.

Bir şəm'i-şəbistani-bəlayəm ki, degil kəm,  
Ta mən diriyəm suzi-dilü əşki-rəvanıım.

Ey xəlvətimə şəm'i-rüxündən buraxan nur!  
Didarinə müştəq idi çeşmi-nigəranıım.

Sənsiz gecələr ahü fəğanım məh eşitdi,  
Ey məh, sənə həm yetdi ola ahü fəğanım.

Canə nə rəvadır ki, çəkib tiğ, dəmadəm  
Qəmzən sökə cismim, dələ bağrim, tökə qanım.

Həmrəngi-ləbindir deyə, qət'i-nəzər etməz  
Xuni-cigərimdən müjeyi-əşkfəşanıım.

Pünhanı odum aləmə faş oldu, Füzuli,  
Ya rəb ki, mənim şəm' kimi yanə zəbanıım.

Tutuşdu qəm oduna şad gördüğün könlüm,  
Müqəyyəd oldu ol azad gördüğün könlüm.

Diyari-hicrə seyli-sitəmdən oldu xərab,  
Fəzayı-eşqdə abad gördüğün könlüm.

Nə gördü badədə bilmən ki, oldu badəpərəst,  
Mürid məşrəbü zöhhad gördüğün könlüm.

Fəraqın odunu gördükcə mum tək əridi,  
Səbatü səbrdə fulad gördüğün könlüm.

Gətirdi əcz, görüb eşq müşkül olduğunu,  
Qamu hünərlərə ustاد gördüğün könlüm.

Degildi böylə, dəmində bir əhli-işrət idi,  
Bu qanlar içməgə mö'tad gördüğün könlüm.

Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum,  
Əsiri-möhnəti-Bəğdad gördüğün könlüm.

Qaçan kim, qamətindən ayrı seyri-busitan etdim,  
Qoparib əşk seylabilə min sərvi rəvan etdim.

Götürdüm, girdibadi-ah ilə gərdunə tapşırdım,  
Qübari-rəhgüzərin cövhərin gözdən nihan etdim.

Nişani-surəti-xubin verib, bütlər sücudində  
Fəsadi-e'tiqadın kafərin xatırnişan etdim.

Olub sərməst, qıldıq nəş'eyi-zövqi-ləbin fikrin,  
Meyə rağib olanlar küfrünü xəlqə əyan etdim.

Görüb divarlərdə Kuhkən nəqsin, demin aşiq,  
Mənəm aşiq ki, tutdum dəşt, tərki-xaniman etdim.

Rəhi-eşqində ol gülräx cığər qan etdigiim bilmış,  
Çəkər hər dəm mənə tiği-siyasət, sanki qan etdim.

Füzuli, şahibazi-övci-istiğina ikən, bilmən,  
Nə səhv etdim ki, bu viranə deyri-aşıyan etdim?

Müxalif dövrdən, gülgün şərabi qanə dəğşirdim,  
Sürudin çəngü udun naləvü əfqanə dəğşirdim.

Dəxi zövqi-vüsali-dust şövqin istəmin məndən  
Ki, mən zövqi-vüsali möhnəti-hicranə dəğşirdim.

Məni, ey bağıban, mə'zur tut gülzar seyrindən  
Ki, mən gülzar seyrin külbeyi-əhzanə dəğşirdim.

Könül verdim fənavü fəqrə, tərki-e'tibar etdim,  
Bihəmdillah ki, axır küfrümü imanə dəğşirdim.

Niqabi-surəti-hal eylədim xuni-cigər seylin,  
Əyan rüsvallıq dərdü qəmi-pünhanə dəğşirdim.

Könüldən zövq bulmazdım, çıxardım çəki-köksümdən,  
Qaşı yaylar xədəngilə gələn peykanə dəğşirdim.

Füzuli, məndə zövqi-afiyət az istə kim, çoxdan,  
Mən onu aruziyi-təl'əti-canana dəğşirdim.

Qıldı ol sərv səhər naz ilə həmmamə xüram,  
Şəm'i-rüxsarı ilə oldu münəvvər həmmam.

Görünürdü bədəni çaki-giribanından,  
Camədən çıxdı, yeni ayını göstərdi təmam.

Nilgun futayə sardı bədəni-üryanın,  
San bənəfşə içində düşdü müqəşşər badam.

Oldu pabusi-şərifilə müşərrəf ləbi-hövz,  
Buldu didari-təlifilə ziya dideyi-cam.

Sandılar kim, satılır daneyi-dürri-ərəqi,  
Vurdu əl kisəyə çoxlar qılıb əndişeyi-xam.

Kakılın şanə açıb, qıldı həvayı mişkin,  
Tiğ muynı dağıdıb, etdi yeri ənbərfam.

Tas əlin öpdü, həsəd qıldı qara bağrimı su,  
Yetdi su cisminə, rəşk aldı tənimdən aram.

Çıxdı həmmamdən o, pərdeyi-çəşmim sarınıb,  
Tutdu asayış ilə guşeyi-çəşmimdə məqam.

Mərdümi-çəşmim əyağınə rəvan su tökdü  
Ki, gərək su tökülsə sərvin əyağınə müdam.

Müzdi-həmmam, Füzuli, verərəm can nəqdin,  
Qılmışın sərf zər ol sərvqədü siməndam.

Ey kəmanəbru, şəhidi-navəki-müjganinəm,  
Bulmuşam feyzi-nəzər səndən, sənin qurbaninəm.

Kakilin tarinə peyvənd etmişəm can riştəsin,  
Başın üçün, bir tərəhhüm qıl ki, sərgərdaninəm.

Nola qılsam tərki-mey, minnət qılıb zahidlərə,  
Neylərəm mey nəş'əsin, mən kim, sənin heyraninəm.

Şanəvəş yüz navəki-qəm sancılıbdır canimə,  
Ta əsiri-həlqeyi-geysuyi-mışkəfşaninəm.

Əl çəkib, qət'i-nəzər qılmış əlacımdan təbib,  
Bildi guya kim, xərabi-nərgisi-fəttaninəm.

Canə meylin var isə, hökm eylə, təslim eyləyim,  
Şah sənsən, mən sənin bir bəndeyi-fərmaninəm.

Qönçə qılmaz şad, gül açmaz tutulmuş könlümü,  
Arizuməndi-rüxi-alü ləbi-xəndaninəm.

Qan edib bağrim, işim ah etmə hər dəm, ey fələk,  
Hörmətim tut bir-iKİ gün kim, sənin mehmaninəm.

Ey Füzuli, atəşi-ah ilə yandırdın məni,  
Qaliba sandın ki, şəm'i-külbeyi-əhzaninəm.

Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim,  
Xah mö'min, xah kafər tut, budur dinim mənim.

Bağiban, şümşadü nəsrinin mənə ərz etmə kim,  
Ol qədü rüxsardır şümşadü nəsrinim mənim.

Xaki-dərgahin nəzərdən sùrmə, ey seylabi-əşk,  
Qılma zaye' sùrmeyi-çəşmi-cəhanbinim mənim.

Əşk mövci gəzdirir hər yan tənim xəşakini,  
Mümkün olmaz əşk təhrikilə təskinim mənim.

Çarə umdum lə'li-şirinindən əşki-təlximə,  
Təlx göftar ilə aldin cani-şirinim mənim.

Məndə sakın oldu dərdi-eşq Məcnundan keçib,  
Ondan artıqdır məgər eşq içrə təmkinim mənim?

Ey Füzuli, hər yetən tə'n eylər oldu halimə,  
Bu yetər əhli-məlamət içrə təhsinim mənim.

Zairi-meyxanəyəm, müğ səcdəsidir ta'ətim,  
Eşq pirim, nəqdi-can nəzrim, təvəkkül niyyətim.

Hər yana baxsam, sürəhi tək sücud etmək işim,  
Qanda olsam, badə tək düşmək əyağə adətim.

Tövrümə zahid əgər surətdə eylər e'tiraz,  
İxtilat etsəm, onu şərməndə eylər sıratim.

Bəs ki, cami-mey kimi xoşməşrəbü safidiləm,  
Hörmətim vacib bilir hər kim bilir keyfiyyətim.

Mö'təbərlikdir qürur əсли, mən ondan fariqəm,  
E'tibarə çün degil qabil mühəqqər hey'ətim.

Eşq ərbəbi-vəfadən zail etmiş mehrimi,  
Fəqr əsbəbi-əlayiqdən götürmüş rəğibətim.

Ey Füzuli, fəqr toprağında dövlət istə kim,  
Sayə ol toprağə salmışdır hümayi-himmətim.

Kərəm qıl, kəsmə, saqı, iltifatın binəvalərdən,  
Əlindən gəldigi xeyri diriğ etmə gədalərdən.

Əsiri-qürbətiz, bir səndən özgə aşinamız yox,  
Ayağın kəsmə, başınçün, bizim möhnətsəralərdən.

Səba, kuyində dildarın nədir üftadələr hali?  
Bizim yerdən gəlirsən, bir xəbər ver aşinalərdən.

Demə, zahid ki, tərk et simbət bütər təmaşasın,  
Məni kim qurtarır Tanrı sataşdırılmış bələlərdən.

Girib məscidlərə, gər müqtədalər peyrəvi olman,  
Budur vəchi ki, hərgiz görmədim üz müqtədalərdən.

Təbiba, xaki-kuyi-yardəndir əşk təskini,  
Bizə artırma zəhmət, göz yaşalarar tutiyalərdən.

Fələkdir mehri zayil, yar qafil, ömr müstə'cil,  
Nədir tədbir, bilmən, canə yetdim bivəfalərdən.

Vücludim ney kimi surax-surax olsa, ah etmən,  
Məhəbbətdən dəm urdum, incimək olmaz cəfalərdən.

Füzuli, nazəninlər görsən, izhari-niyaz eylə,  
Tərəhhüm umsa, eyb olmaz, gədalər padişalərdən.

Yaqma canım, naleyi-biixtiyərimdən saqın!  
Tökmə qanım, abi-çeşmi-əşkbarımdan saqın!

Su verər hər sübhədəm göz yaşı tiğ-i-ahimə,  
Çox məni incitmə, tiğ-i-abidərimdən saqın!

Cövr odu yaxdı məni, yanımda durma, ey könül!  
Bir tutmuş atəşəm, qürbü cıvarımdan saqın!

Tən evindən rəxtini, cəhd eylə, ey can, dışra çək,  
Afəti-seyli-sırışki-biqərarımdan saqın!

Gərçi bir xaki-rəhəm, kimsə məni almaz gözə,  
Çox həqarətlə nəzər qılma, qübarımdan saqın!

Gəlmə qəbrim üzrə, ey eşq içrə mən tək olmayan!  
Tə'nə daşıdır sənə, səngi-məzarımdan saqın!

Şahi-mülki-möhnətəm, xeylü sipahim dərdü qəm,  
Xeyli-bihəddü sipahi-bişümarımdan saqın!

Ey Füzuli, qansı məhbubi ki, sevsən rəhmi var,  
Qıl həzər, ancaq mənim birəhm yarımımdan saqın!

Ey geyib gülgün, dəmadəm əzmi-cövən eyləyən,  
Hər tərəf cövən edib döndükcə yüz qan eyləyən.

Ey məni məhrum edib bəzmi-vüsəlindən müdam,  
Qeyri xani-iltifati üzrə mehman eyləyən<sup>1</sup>.

Ey dəmadəm rəşk tiğilə mənim qanım töküb,  
Mey içib, əğyar ilə seyri-gülüstan eyləyən!

Bunca kim, əfşanımı, ey məh, eşitdin gecələr,  
Demədin bir gecə kimdir bunca əfşan eyləyən?

Nola gər cəm'iyəti-xatirdən olsam naümid,  
Cəm' olurmu xublər zülfü pərişan eyləyən?

Yar dün çəkmişdi qətlim qəsdinə tiğि-çəfa,  
Yetməsin məqsudinə, ya rəb, pəşiman eyləyən.

Eşq dərdilə olur aşiq mizaci müstəqim,  
Düşmənimdir, dustlar, bu dərdə dərman eyləyən.

Zahidin tə'n ilə döndərdim üzün mehrabdən,  
Necə bulmaz əcr min kafir müsəlman eyləyən?

Dərdi-hicran natəvan etmiş Füzuli xəstəni,  
Yoxmudur, ya rəb, dəvayı-dərdi-hicran eyləyən.

---

<sup>1</sup> Xan – süfrə

Nola zahid bilsə kūfri-zülfün iman olduğun,  
Şimdi görmüşlərmidir kafir müsəlman olduğun.

Mən əgər aşiq olub, din verməsəydim qarətə,  
Kim biliirdi eşq mülkün kafiristan olduğun.

Qıl səvab, ey göz, töküb qan, vaqif et qafilləri,  
Meyl edənlər eşqə bilsinlər ciger qan olduğun.

Daşə bənzər qanlı hər pərkalə kim, gözdən çıxar,  
Ondan etdim fəhm, könlüm şəhri viran olduğun.

Və'deyi-vəslinə ol gündən ki, verdim könlümü,  
Mən onun bilməzmidim axır pəşiman olduğun.

Eşqini asan görüb oldum əsiri tifl ikən,  
Bilmədim gəldikcə bir aşubi-dövran olduğun.

Ey Füzuli, xublar vəslinə eylərsən həvəs,  
Guiya, bilməzsən ol vəsl içrə hicran olduğun.

Sipehrin fariğəm vəslində mahü aftabindən,  
Qərəz eydi-vüsəlindir bu ayı gün hesabindən.

Təmaşayı-rüxün əzminə çıxdı afitab, əmma  
Gəlirkən sür'ətilən düşdü yüz yerdə şitabindən.

Fələk məhcubdur, şəm'i-rüxündən yandırıb çərxi,  
Çıxarmaq istər onu sö'leyi-ahim hicabindən.

Fələk eşqində ol qayətdə, ey məh, müztərib olmuş  
Ki, hər nə eyləsə bilməz nə eylər iztirabindən.

Günəş lövhi degil gögdə şúa' üstündə zərrinxət,  
Fələk almış əlinə bir vərəq hüsnün kitabindən.

Dəgirmən danə içün cizginür, bılıhudə dövr etməz,  
Mücərrədsən, könül, vəhm etmə çərxin inqilabindən!

Kimi hüşyar görsən sən, ona ver cami-mey, saqi,  
Bihəmdillah, Füzuli məstdir vəhdət şərabindən.

Dust bipərva, fələk birəhm, dövran bisükun,  
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale' zəbun.

Sayeyi-ümmid zail, afitabi-şövq gərm,  
Rütbeyi-idbar ali, payeyi-tədbir dün.

Əql dunhimmət, sədayi-tə'nə yer-yerdən bülənd,  
Bəxt kəmşəfqət, bəlayi-eşq gün-gündən füzun.

Mən qəribi-mülkü rahi-vəsl pürtəşvişü məkr,  
Mən hərifi-sadəlövhü dəhr pürnəqşü füsün.

Hər səhiqəd cilvəsi, bir seyli-tufani-bəla,  
Hər hilaləbru qaşı bir sərxəti-məşqi-cünun.

Yeldə bərgi-lalə tək, təmkini-daniş bisəbat,  
Suda əksi-sərv tək, tə'siri-dövlət vajigun.

Sərhədi-mətlubə pür möhnət təriqi-imtəhan,  
Mənzili-məqsudə pürasib rahi-azimun.

Şahidi-məqsəd nəvayı-çəng tək pərdənişin,  
Sağəri-işrat hübəbi-safı-səhba tək nigun.

Təfriqə hasil, təriqi-mülki-cəm'iyyət məxuf,  
Ah, bilmən neyləyim, yox bir müvafiq rəhnümun.

Çöhreyi-zərdin Füzulinin tutubdur əşki-al,  
Gör ona nə rənglər çəkmış siyehri-nilgun.

Çirağ göydüricək atəş-i-nihanimdən,  
Fitiləsin qılıram məğizi-üstüxanimdən.

Açıldı girməgə qəm, can evinə rövzənlər,  
Çəkəndə oxlarını cismi-natəvanimdən.

Oxun təsərrüf edib cismi, qəsdi-can etdi,  
Noleydi rəhm qılıb keçməsəydi canimdən.

Bir ignə etdi məni zə'f, riştəm ol qandır  
Ki, müttəsil töküllər çeşmi-xunfəşanimdən.

Ədayi-şükri-xədəngindir ol səda ki, çıxar,  
Zaman-zaman tökülen qətrə-qətrə qanimdən.

Oxun müsahibətilə keçər xoş ovqatım,  
Həlak olurdum əgər təprənəyədi yanimdən.

Qəmi-nihanımı eylər, Füzuli, ellərə faş,  
Ikən əzabdəyəm naləvvü fəğanimdən.

Ucaldın qəbrim, ey bidəndlər, səngi-məlamətdən  
Ki, mə'lum ola dərd əhlinə qəbrim ol əlamətdən.

Məzarım üzrə qoymun mil, əgər kuyində can versəm,  
Qoyun bir sayə düşsün qəbrimə ol sərvqamətdən.

Görən saətdə ol qamət qiyamın, qiymadım canə,  
Qiyamət həm gələ qurtulmayam mən bu nədamətdən.

Qiyamətdə hesabi olmayanlardandır ol qafıl  
Ki, fərq eylər fəraqın şamini sübhi-qiyamətdən.

Təriqi-səbrü tədbiri-səlamət ləzzətin bilmən,  
Mənə eşqü məlamət yey gəlir səbrü səlamətdən.

Təbiət inhırafın gör həvayı-eşqdən təndə,  
Əlac et düşmədən, saqi, mizacım istiqamətdən.

Füzuli, keç səlamət kuçəsindən, səbr kuyindən,  
Fəraigət olmayan yerdə səfər yeydir iqamətdən.

Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan  
Kim, ol can döndərər cismə, bu cismi ayırır candan.

Tutub rahi-ədəm, bulmuş dəhanından könül kamın,  
Mənə həm cəzmdir ol əzm, mən həm qalmazam andan.

Qəmim şərh etmək üçün istərəm hər gördüğüm saət,  
Tutam damanını, dəgməz əlim çəki-giribandan.

Təvafi-kuyin istərdim qılam, bari-qəmi-eşqin,  
Xəm etdi qamətim, yollar tutuldu xarı-müjgandan.

Nə xoş ülfət tutubdur natəvan cismimlə can, guya  
Sanır bir tari-mudur ol səri-zülfə-pərişandan.

Oxun gəldikdə çeşmim töksə bağrim qanın, ondandır  
Ki, bağrim qanına yer qalmadı sinəmdə peykandan.

Sitəm daşı, məlamət xəncəri, bidad şəmşiri,  
Füzuli, hər cəfa kim, gəlsə xoşdur canə canandan.

Bəzmi-eşq içərə şərabımdır sırişki-laləgun,  
Qıldı qəm qəddim büküb, cami-şərabım sərnigun.

Hər tərəf pürxun əliflərdir çəkilmiş köksümə,  
Ya həvadən mövc urur bağrimon dəryayı-xun.

Artırır əyyami-hicranın sırişkim hiddətin,  
Müddəti-əyyam mey keyfiyyətin eylər füzun.

Məskən etmiş yar mari-zülfi çeşmim rəxnəsin,  
Pənd vermin kim, onu ondan çıxarmaz min füsün.

Qət'i-ülfət, qaliba, düşvardır kim, eyləmiş  
Nəqş-i-Şirin ilə Fərhadi müqəyyəd Bisütun.

Rişteyi-can eylədim peyvənd tari-zülfinə,  
Ah kim, çəkməkdə imdad eyləməz bəxti-zəbun.

Ey Füzuli, mən məlamət gövhərinin gənciyəm,  
Əjdəhadır kim, yatır çevrəmdə zənciri-cünun.

Əgərçi ignə tək keçdim cahanın hər nə varindən,  
Hənuz ardımcadır qeydi-təəllüq zülfə tarindən.

Şəhidi-eşq olub, feyzi-bəqa kəsb eyləmək xoşdur,  
Nə hasil bivəfa dəhrin həyatı-müstə'arindən.

Hübabi-əşkü ahi-pürşərər qılmış məni fariq,  
Cahanın qəsri-siməndüdü kaxi-zərnigarindən.

Görünməz surəti-ümmidi-vəslin lövhi-canımdan,  
Mükəddərdir məgər ol ayınə cismim qübarindən?

Uzanır rişteyi-tuli-əməl didar zövqilə,  
Xəm açıldıqca ol gülçöhrə zülfə-tabdarindən.

Sənədir iqtidası tovfi-kuyi-Leyli etməkdə,  
Xəsü xarı qopar, ey naqə, Məcnun rəhgüzərindən.

Füzulidən məlamət ehtirazın istəyən guya  
Degil vaqif dili-suzanü çeşmi-əşkbarindən.

Yerə düşməz hər nə ox kim, atsa ol əbrukəman,  
Gün şüailə onun çox fərqi var, ey asiman!

Eşq namusi mənү Məcnunə düşmüş lacərəm,  
Qəm yükün çəkməkdəyiz mən bir zəman, ol bir zəman.

Yox rəhi-eşqində bir mənzil yaşım girdabino,  
Yol itirmişdir, işi sərgəştə gəzməkdir həman.

Kam mümkündür uzun ömr ilə zülfündən, vəli  
Bulmaq olmaz dövri-rüxsarında xəttindən əman.

Hiç kim sirri-dəhanın bilməz ol Isaləbin,  
Aləmi qövgəyə salmışdır mücərrəd bu güman.

Şəm'i-rüxsarın nihan tut çeşmeyi-xurşiddən,  
Nuri-çeşmim, ehtiraz eylə yaman gözdən, yəman.

Ey Füzuli, çəkmə sən, rahi-təvəkküldən qədəm,  
Mənzili-məqsudə yetməkdir müqərrər, mən zəman<sup>1</sup>.

---

<sup>1</sup>Zamin

Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın,  
Qaçıb bir dağə çıxdı kuhkən, qurtarmağa canın.

Buraxmış itlərinə parə-parə könlümü ol məh,  
Üləşdirmiş, kəsib ərbəbi-istehqaqə qurbanın.

Mənim çaki-giribanım görüb eyb eyləməz ol kim,  
Görər sərməst çıxdıqda onun çaki-giribanın.

Könül qəm həmdəmidir, qanın, ey göz mərdümi, içmə,  
Bilirsən qanə qandır, qəm sənə qoymaz onun qanın.

Gözün kim, guşeyi-mehrəb tutmuş din qılır yəğma,  
Bu mülkün etmək olmaz fərq kafirdən müsəlmanın.

Gözüm mərdümləri çoxdan qılırlar da'viyi-eşqin,  
Nə hacət yaşların sormaq, anarlar Nuh tufanın.

Füzuli, çəkmə yarın oxların hər ləhzə yarəndən,  
Sənəmi qaldı çəkmək hər zaman bir yar hicranın?

Şəfa lütf et məni-bimarə lə'li-nuşxəndindən,  
Ikən həm olma, ey bidərd, qafıl dərdməndindən.

Səməndin qətlimə səgritdin, əmma qorxum ondandır  
Ki, səbqət edə nagəh tövsəni-ömrüm səməndindən.

Müradi-xatirin gər müşkül olmaqdır işim, olsun,  
Nə çarə, keçmək olmaz xatiri-müşkülpəsəndindən.

Bilirdim səndə həm var ol həva kim, məndə var, ey ney,  
Dəm urduqca əgər çıxsayıdı atəş bənd-bəndindən.

Həris eylər məni pəndin məzaqi-eşqə, ey naseh!  
Diriğ etmə ki, məhzuzəm sənin peyvəstə pəndindən.

Kəməndi-dudi-ahindir, Füzuli, çərx boynunda,  
Əcəb səyyadsən kim, çərx qurtulmaz kəməndindən.

Ələ alır gəzicək ol güli-rə’na ətəgin,  
Vəhm edər kim, tuta bir aşiqi-şeyda ətəgin.

Bildi kim, xaki-rəh oldum ətəgin tutmaq üçün,  
Götürər, düşməyə qoymaz yerə əmdə ətəgin.

Dadlər qılmağa ol kafir əlindən, gecələr  
Çıxar ahim gögə ta tutə Məsiha ətəgin.

Şamlər qanlı yaşım movcinə, əlbəttə, dəgər,  
Hər necə kim, götürür çərxi-müəlla ətəgin.

Öylə üryan gərək avareyi-səhrayı-cünun  
Ki, təəllük tikəni tutmaya qat'a ətəgin.

Rind xak olsa dəxi, dürdil-xümi-badə olur,  
Nə isə, qoymaz əlindən meyi-səhba ətəgin.

Güllər açıldı, Füzuli, yaxalar çak edibən,  
Gəl tutalım meyü məhbub ilə səhra ətəgin.

Görməsəm hər göz açanda ol gülü-rə'na üzün,  
Göz yumunca əşki-gülgünim tutar dünya üzün.

Gərçi kafərsən sənə, ey büt, yetər ol əcr kim,  
Rəğibətin meyxanədən döndərdi yüz tərsa üzün.

Pərdeyi-çeşmimdə nəqş-i-cövhəri-tığın sənin,  
Mövcə bənzər kim, tutar təhrik ilə dərya üzün.

Olma, ey səhranişin qafıl, degil hər su sərab,  
Mövci-əşki-çeşmi-Məcnundur tutan səhra üzün.

Yadi-rüxsarılə ol mahin gözüm qan-yaş tökər,  
Hər görən saətdə xurşidi-cahanara üzün.

Naz edib döndərmə, ey bidərd, üz üşşaqdən,  
Bunca həm göstərmə fəqr əhlinə istiğna üzün.

Ey Füzuli, dudi-ahim tirə eylər aləmi,  
Görməsəm bir ləhzə ol mahi-mələksima üzün.

Sün' me'marı yapar saətdə gərdun məxzənin,  
Dudi-ahim çıxmağa açmış kəvakib rövzənin.

Gün batıb ulduz çıxar sanmın ki, göy dehqanının,  
Gecə ahim dağında gündüz yiğilmış xirmənin.

Göz tökər israf ilə xunabə lə'lin guiya  
Kim, cigər dağında ol lə'lin bulubdur mə'dənin.

Dözmək olmaz tiği-bidadınə şirinləblərin,  
Gər fələk Fərhadvəş daş etsə üşşaqın tənin.

Sübh tək çak et, Füzuli, pirəhən eşq içrə kim,  
Bilməyə kimsə giribanından onun damənin.

Qurutmuş qaliba şövq odu Fərhadın gözü yaşın  
Ki, gər axsaydı, lə'l eylərdi, bişək, Bisütun daşın.

Bəla yolunda qovğayə qaçan<sup>1</sup> mən tək dözər Məcnun,  
Qaçan olmaz durantək, yey bilür hər kimsə yoldaşın.

Demən göz yaşı ilə dəf<sup>2</sup> olur eşq atəsi təndən,  
Bu od hər yerə düşsə, fərq qılmaz, qurusun, yaşın.

Bəyani-eşqə bəsdir lövhi-rüxsarimdə xuni-dil,  
Bəsirət əhlinə zahir qılır hər nəqş nəqqəşin.

Füzuli, badəxari duzəxi der xəlq, heyranəm  
Ki, həq neyçün salıbdır cənnətə meyxanə ovbaşın.

---

<sup>1</sup>Haçan

Kuhkən künd eyləmiş min tişəni bir dağılən,  
Mən qoparıb salmışam min dağı bir dırnağılən.

Qəm yolunda mən qalıb, getdisə Məcnun, yox əcəb,  
Sayruya düşvardır həmrəhlilik etmək sağ ilən.

Gərdi-rahin verməsə göz yaşınə təskin, nola.  
Tutmaq olmaz böylə seylabın yolun toprağılən.

Qəm oğurlar eşq bazارında nəqdi-ömrümü,  
Qılmaq olmaz sud sövdadə yaman ortağılən.

Rövzeyi-kuyində bulmuşdur Füzuli bir məqam  
Kim, ona cənnət quşu yetməz min il uçmağılən.

Gərdi-rəhin, ey əşk, yudun çeşmi-tərimdən,  
Tərki-ədəb etdin, nola düşsən nəzərimdən.

Xunin müjələrdirmi və ya mərdüm əlilə,  
Oxlar çəkilib, dışrə atılmış cigərimdən?

Hər badə ki, sənsiz içirəm bəzmi-bəladə,  
Xunab olub, əlbəttə, çıxar didələrimdən.

Seylabi-sirişkilə xoşam eşq yolunda,  
Xaşaki-təəllüq qoparır rəhgüzərimdən.

Daşlarə urub başımı, rüsva gəzər oldum,  
Ey əql, qaçıb qurtula gör dərdi-sərimdən.

Kəs mehrini, ey çərx, günəşdən, sənə hər sübh  
Bir şö'lə yetər atəşi-ahi-səhərimdən.

Seylabi-sirişk etdi məni qərqə, Füzuli,  
Ta dövr cüda qıldı büti-simbərimdən.

Ta sirişki-dideyi-Fərhadi gördü laləgün,  
Çəsmələr suyını gözdən saldı kuhi-Bisütun.

Ta ələm qaldırdı ahi-atəşinim, şərm edib,  
Qıldı xurşidin fələk zərrin livasın nilgun.

Daş bağırlı olmasaydı Bisütun, Fərhad üçün,  
Su yerinə gözlərindən axırdı seyli-xun.

Ey görən min dağ ilə səbrü səbatım, eyləmə  
Nisbətim Fərhadə kim, bir dağ ilə olmuş zəbun.

Quş yuvası sanma kim, sərgəştə Məcnun başınə  
Xarıbü xəs cəm' eyləmiş girdabi-dəryayı-cünun.

Ta göründü səfheyi-hüsнündə xəttin, rəşkdən,  
Daşə çaldı afitabi-sadəlövhin çərxi-dun.

Ey Füzuli, xaki-kuyi-yarə yetdim, qanı Xizr  
Kim, verəm kamın, olam abi-həyatə rəhnümun.

Cəm' könlün dövr cövründən pərişan olmasın,  
Çərx fərmanınlə gəzməkdən peşiman olmasın.

Yer işi, gög cünbüşi-rə'yinlə bir dəm olmasa,  
Yeddi iqlimü doquz gərduni-gərdan olmasın.

Bir binadır dövlətin, olmuş pənahi-xasü am,  
Ol bina, yarəb, cahan olduqca viran olmasın.

Qılmasa aləm muradınca mədar, olsun xərab,  
Olmasa dövran sənin rə'yinlə, dövran olmasın.

Cizginirkən dustlər kamınca fərmanında çərx,  
Hakimi-təqdirdən təgyiri-fərman olmasın.

Tabe' olsun cümleyi-aləm sənin fərmanına,  
Cümleyi-aləmdə səndən qeyri sultan olmasın.

Ləhzə-ləhzə gülşəni-məhdidində guya olmasa,  
Bülbülü-nitqi Füzulinin xoşəlhan olmasın.

Topraqdən götür məni, ey əşki-laləgun!  
Başimdən etmə sayəni kəm, ey hübəbi-xun!

El tə'nəsindən istərəm ol kuyə getməyim,  
Öz ixtiyarım ilə məni qoyma, ey cünun!

Təskin bulur cigərdə hərarət sırişk ilə,  
Suzi-dil ilə sinədə rahət olur füzun.

Ey xuni-didə, kəsmə cigərdən təəllüqün,  
Mehrin savutma sinədən, ey atəş-i-dərun!

Bir gün bize səadəti-vəsl etmədin nəsib,  
Bizdən götür nühusətin, ey talei-zəbun!

Ol qəmzə xəncərinə bir uğratmadın bizi,  
Kəs bizdən aşinalığın, ey bəxti-vajigun!

Ey çərx, qıl Füzulinin ahindan ehtiraz  
Kim, bir gün etməyə yedi taqini sərnigun.

Bari-möhnətdən nihali-qamətin xəm olmasın,  
Başımızdan sayeyi-sərvi-qədin kəm olmasın.

Hasilim rüxsarı lə'lü çeşmə qəmzən olmasa,  
Ömr bir an, bir nəfəs, bir ləhzə, bir dəm olmasın!

Gərdi-rahin əzmi-gərdun etdi kim, bu qədr ilə,  
Şöhreyi-aləm həmin Isayı-Məryəm olmasın.

Iltimas etdim səbadən tutiya çəkdirməyə,  
Ağıllama, ey göz, qübari-dərgəhi nəm olmasın.

Sən tək afət gəldigin bilmişdi kim, həqdən mələk  
Iltimas eylərdi kim, aləmdə Adəm olmasın.

Der imiş zahid ki, olmaq eybdir rüsvayı-eşq,  
Bu sözü faş etməsin, rüsvayı-aləm olmasın.

Ey Füzuli, zövqi-dərdi-eşqə nöqsan heyfdır,  
Ehtiyat et, pənbeyi-dağində mərhəm olmasın.

Gör sırişkim şəbi-hicran, demə kim, qandır bu,  
Zərrə-zərrə şərəri-atəşi-hicrandır bu.

Sanmanız qanlı düğün, sinə dəlüb, baş çəkmiş,  
Şö'leyi-atəşi-ahi-dili-suzandır bu.

Kəsmə ümmid, könül, başına cizginməkdən,  
Ola nagəh düşə fürsət ələ, dövrəndir bu.

Dəmbədəm canımı, ey dərdü bəla, incitmin!  
Lütf edin bir-iki dəm kim, sizə mehmandır bu.

Nə yaqırsan oxun, ey atəşi-dil, vəsl günü,  
Bizə hicran gecəsi şəm'i-şəbistandır bu.

Könül istər ala bir bu səri-zülfündən, leyk,  
Vermədən can dilər almaq, sanır asandır bu.

Dün demişsən ki, Füzuli mənə qurban olsun!  
Sənə qurban olayım, yenə nə ehsandır bu.

Nihali-dərddir Məcnun, yer etmiş sayəsin ahu,  
Başında quş qanadı bərg, əyağində səlasil su.

Mənə zali-fələk çəkdir ol muyi-miyan kövrün,  
Görün bir tari-muyi necə əjdər etmiş ol cadu.

Olur meyli-dil əfzun asitanın daşına hər dəm,  
Əgərçi rəsmidir yaslıdan ikrəh eyləmək sayru.

Tərəhhüm qıl bükülmüş qəddimə, vəhm eylə ahimdən,  
Saqın çıxmaya nagəh yaydən ol ox, ey kəmanəbru.

Nədir, – dedim, rüxi-safində əksi-mərdümi-çəşmim?  
Dedi: gəlmış gəmilə Rumə, dərya qət' edib, hindu.

Qaşın yayı fəraigindən xədəngin kimi incəldim,  
Necə bir çəkdirər eşqin mənə zülmün, nə gücdür bu?

Füzuli, ayrı düşdün yardən, səbr etməyə yer yox  
Düşüb səhrayə əfəgan edəlim sən ayru, mən ayru.

Bülbülü-dil gülşəni-rüxsarın eylər arizu,  
Tutiyi-can lə'li-şəkkərbarın eylər arizu.

Naməvü qasid pəyamilə xoş olmaz xatirim,  
Öz ləbindən ləhceyi-göftarın eylər arizu.

Sərvü gül nəzzarəsin neylər sənə heyran olan,  
Arizinlə qəddi-xoşrəftarın eylər arizu.

Arizu eylər ki, mən tək müttəsil bimar ola,  
Kim ki, vəsli-nərgisi-bimarın eylər arizu.

Hicr bimari tənim badi-səbadən dəmbədəm,  
Sihhət içün sihhəti-əxbarın eylər arizu.

Zülməti-hicrində baxmaz şəm'ə çəşmim mərdümi,  
Pərtövi-rüxsarı-pürənvarın eylər arizu.

Arizuməndi-vüsəlindir Füzuli xəstədil,  
Vəslin istər, dövləti-didarın eylər arizu.

Rəməzan oldu çəkib şahidi-mey pərdəyə ru,  
Mey üçün çəng dutub, tə'ziyə açdı geysu.

Bildi mütrib ki, nədir hal, götürdü qopuzun,  
Bəzmdən çəkdi əyağını sürahiyyü səbu.

Bəzm qanuni pozuldu, ney üçün çəng ilə dəf,  
Yığılıb etməyələr hakim eşigində gülu.

Rəməzən ayı gərək açıla cənnət qapısı,  
Nə rəva kim, ola meyxanə qapısı bağlılu.

Fəthi-meyxanə üçün oxuyalım fatihələr,  
Ola kim, yüzümüzə açıla bir bağlı qapu.

Afitabi-qədəh etməz rəməzən ayı tülü?  
Nə bəladır bizə, ya Rəb, nə qara gündür bu?

Intizari-meyi-güləng ilə bayram ayına,  
Baxa-baxa enəcəkdir gözümüzə qara su.

Rəməzan oldu, budur vəhmi Füzulinin kim,  
Neçə gün içməyə mey, zöhd ilə nagəh tuta xu.

Əgər çıxsayıdı dərdin cismdən, derdim ki, candır bu,  
Nə hacət dərdini yeydir demək candan, əyandır bu.

Dəmadəm xublar gövrilə artar ləzzəti eşqin,  
Yamandır bu ki, təhqiq etmədən derlər yamandır bu.

Xədəngi sayəsində xoş keçir ovqatını, ey dil  
Ki, gülzari-həyatın zinəti sərvi-rəvandır bu.

Tutuşdum atəşi-dildən, cigər qanılə qərq oldum,  
Əgərçi bir şərarə oddur ol, bir qətrə qandır bu.

Cəhanə qəddin ilə kakilindən fitnələr düşmüş,  
Qiyamət ibtidası, fitneyi-axırzəmandır bu.

Dedilər bixəbərlər: bağı-cənnət kuyinə bənzər,  
Xəbər verdi mənə andan gələn Adəm, yalandır bu.

Füzuli, qıldı fəryadü fəğanım tirə gərduni,  
Hənuz, ol mah sormaz kim, nə fəryadü fəğandır bu?

Aşıq oldum yenə bir tazə gülü-rə'nayə  
Ki, salır al ilə hər dəm məni yüz qovğayə.

Lət urub qalibi-fərsudəmi gəh həbs qılır,  
Gəh sərasiməvü üryan buraxır səhrayə.

Yüzümün qanılə kimüxtini al etdim kim,  
Aləti-sən'ət ola ol büti-bipərvayə.

Bu nə işdir ki, bizi ignə kimi incəldib,  
Salır iplik kimi hər dəm bir uzun sevdayə.

Ayağın bağılamış avarələrin sən'ət ilə,  
Yox nəhayət səri-kuyində gəzən şeydayə.

Ləxt-ləxt olmuş ikən qəmzə dirəşini çəkib,  
Çarəsaz olmadı bir gün məni-qəmfərsayə.

Yaxa çak edəni başmaq kimi salır ayağa,  
Ey Füzuli, bax onun etdiyi istığınayə.

Olsayıdı məndəki qəm Fərhadi-mübtəladə,  
Bir ah ilə verərdi min Bisütuni badə.

Versəydi ahi-Məcnun fəryadımın sədasın,  
Quşmı qərar edərdi başındakı yuvadə?

Fərhadü zövqi-surət, Məcnunu seyri-səhra,  
Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə.

Əşki-rəvanimə el cəm' oldu, var ümidim  
Kim, ola varə-varə cəm'iyyətim ziyadə.

Gəh qəmzən içmək istər qanımı, gah çeşmin,  
Qorxum budur ki, nagəh qanlar ola aradə.

Sərvərlik iştir isən, üftadəlik şüar et  
Kim, düşmədən əyağə, çıxmadı başə badə.

Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli,  
Olma vəfayə talib dünyayı-bivəfadə.

Istədim mərhəm oxundan cigərim yarəsinə,  
Atdı min ox ki, dəgər hər biri bir parəsinə.

Bir-birilə çəkişir gərdi-rəhinçün müjələr,  
Gör nə qanlar düşəcəkdir oların arəsinə.

Çəkməz oldu, könül oxlar yükün, ol sərv məğər  
Çəkərək atə oxun, rəhm edə biçarəsinə.

Qanı göz yaşı kimi əhli-nəzər kim, yügürüb  
Bir içim su verə dəşt-i-qəmin avarəsinə.

Hər tərəf əkslərimdir görünən, ya yiğilüb  
Gəldi su xəlqi sırişkim suyu nəzzarəsinə.

Bilməzəm kim, nəzər əhli nəsini əksildər,  
Qəzəb eylər, nəzər etsəm məhi-rüxsarəsinə.

Ey Füzuli, cigərim qanını qoymaz töküлə,  
Can fəda ol sənəmin qəmzeyi-xunxarəsinə.

Bağə gir, bülbüle ərzi-güli-rüxsar eylə,  
Yığ gülün irzini, bülbul gözüñə xar eylə.

Bağ şahidlərinə zülf ilə çəşmin göstər,  
Sünbüllü dərhəm edib, nərgisi bımar eylə.

Qönçəyə lafi-lətafətdə ağız açdırma,  
Ləhzə-ləhzə onu şərməndeyi-göftar eylə.

Sərvə azadəlik ismilə yaraşmaz yürümək,  
Onu həm şiveyi-rəftarə giriftar eylə.

Darı-dünyanı, könül, cəhd qılıb, tərk edə gör,  
Xabi-qəflətdə ikən özünü bidar eylə.

A cigər zəxmi, ağız açma xədəngin görübən,  
Yetənə razi-nihanım, yetər, izhar eylə.

Kəs, Füzuli, təməin qeyr təmənnalərdən,  
Qanda olsan tələbi-dövləti-didar eylə.

Uyub ahuyə düşdü mişk Məcnun tək biyabanə,  
Nola çəksən onu zənciri-zülfə-ənbərəfşanə.

Çəkər kafir gözün hər dəm cigərdən qəmzə peykanın,  
Nə gücdür bu, nə verdi alə bilməz bir müsəlmanə?

Bəla navəklərin sancılmasının köksümə hər dəm,  
Dolaşır şanə tək hər ləhzə ol zülfə-pərişanə.

Oxun gəldikcə sinəmdən sədalərdir çıxan, bilmən  
Dil eylər nalə, ya peykan dəgər sinəmdə peykanə.

Sədayı-navəkin çıxdıqca can xürrəm olur, guya,  
Bu zindani-bəladən çıxmaga rüxsət verər canə.

Boyanıb qanə, olmuş parə-parə güllər e'zası,  
Məgər xəncər çəkib, sən sərv tək çıxdın gülüstənə?

Məlamət oduna yandın, Füzuli, çıx bu aləmdən,  
Tərəhhüm qıl, rəva görmə ki, aləm oduna yanə.

Ey dili-sərgəştəvü şikəsteyi-valeh!  
Səlli və səllim ələn-nəbiyyə və aleh!<sup>1</sup>

Nə'ti-nəbidir kəmali-əql nişanı,  
Fə'ti bima şə'ə min sıfati-kəmaleh<sup>2</sup>.

Dağı-fəraqınə ehtimal və mümkün,  
Əhrəqəni nari-iştıyaqi-vüsaleh<sup>3</sup>.

Zikri ilə xoş keçir həmişə zamanın,  
Müftəkirən fi cəmalihı və cəlaleh<sup>4</sup>.

Eylə xəyalı-rüxün nəzərdə təsəvvür,  
Vəqtəbisin-nurə min şü'ai-cəmaleh<sup>5</sup>.

Mərziyü məşkurdur cəm'i-fiali,  
Əhsənu min xissətin cəmi'ü xisaleh<sup>6</sup>.

Tabe'i olmaqdadır nəcat, Füzuli,  
Yəssərəkəllahu tabiən li fi'aleh<sup>7</sup>.

---

<sup>1</sup> Tərcüməsi: Peygəmbər və onun övladına salavat və salam (söylə).

<sup>2</sup> Tərcüməsi: Onun yayılmış kamal sıfətlərindən zikr eylə (söylə).

<sup>3</sup> Tərcüməsi: Onun vüsal şövqünün odu məni yandırdı.

<sup>4</sup> Tərcüməsi: Onun böyükliyü və gözelliyini fikr etdikdə.

<sup>5</sup> Tərcüməsi: Nuru onun cəmalı şü'asından iqtibas et.

<sup>6</sup> Tərcüməsi: Onun bütün xasiyyətlərinin hər biri gözəldir.

<sup>7</sup> Tərcüməsi: Allah səni onun işlərinə tabe etsin.

Daraldır qönçə həlqin, dürci-lə'lin gəlsə göftarə,  
Qarardır afitabı sayə çəksən pərdə rüxsarə.

Sənə bir söz deyincə keçdi ömrüm həsbətən lilləh<sup>1</sup>,  
Sualım kami-dil verməklə möhtac etmə təkrarə.

Dili-sədpareyi cəm' eyləmək kuyində müşküldür,  
Olurmu cəm'ə qabil, hər itin ağızında bir parə!

Səri-zülfündə hər mu, seyd qılımış bir dili-suzan,  
Düşübdür, sanəsən, bir şö'lə od şəm' üzrə hər tarə.

Təmənnayı-vüsalinçün degil giryəm, budur qəsdim  
Ki, seyli-əşkdən yer qalmaya kuyində əgyarə.

Başım qaldırmاسın xaki-rəhindən, sərnigun çəksin,  
Çəkər olsa müsəvvir surətim kuyində divarə.

Füzuli, zəf'i-tən üzrilə kəsmə naleyi-zarın,  
Bizi çün çəng tək mö'tad qıldın naleyi-zarə.

---

<sup>1</sup> Allah üçün

Rəhm et, ey şəh, məni-dərvış çəkən ahlərə  
Ki, gəda ahi əsər eylər olur şahlərə.

Mehri yox mahlərə ah əsər etməz, ya Rəb!  
Ver bir insaf bu mehri yox olan mahlərə.

Qaşların tağınə versəm dili-suzan, nə əcəb,  
Rəsmidir asila qəndil nəzərgahlərə.

Maili-sərv, qədin vəslinə yetməz, nişə kim,  
Bəxt şayəstə degil himməti kutahllərə.

Saqiyi-bəzmi-cünun nərgisi-məstindir kim,  
İçirir badeyi-qəflət dili-agahlərə.

Baxma, ey dildə, zənəxdanına məhbublərin,  
Gəzmə qafil, həzər et düşməyəsən çahlərə.

Ey Füzuli, vərə' əhli rəhi-məscid tutmuş,  
Sən rəhi-meykədə tut, uyma bu gümrəhlərə.

Yenə ol mah mənim aldı qərarım bu gecə,  
Çıxacaqdır fələkə naleyi-zarım bu gecə.

Şəm'vəş məhrəmi-bəzm eylədi ol mah məni,  
Yanacaqdır yenə eşq oduna varım bu gecə.

Həm vüsali vurur od canıma, həm hicrani,  
Bir əcəb şəm' ilə düşdü sərü karım bu gecə.

Nə tütündür ki, çıxar çərxə, dili-zarə məgər  
Hicr dağını urur laləüzərim bu gecə?

Sübə saldı bu gecə şəm' kimi qətlimi hicr,  
Ola kim, sübh gəlinçə gələ yarım bu gecə.

Parə-parə cigərim itlərinə nəzr olsun,  
Ol səri-kuyə əgər düşsə güzarım bu gecə.

Var idi sübh vüsalinə, Füzuli, ümmid,  
Çixmasa həsrət ilə cani-figarım bu gecə.

Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə,  
Misali-nöqteyi-nun xalın ol müşkin hilal üzrə.

Olub heyran, götürmən xəttü xalından nəzər, guya,  
Gözüm mərdümləridir nöqtələr ol xəttü xal üzrə.

Xəm etdin qamətim, gər tərki-sər qıldımsa mə'zurəm,  
Nə üzrüm var əgər derlərsə olmaz nöqtə dal üzrə.

Zülali-xuni-dildəndir gözüm peymanəsi məmlu,  
Hübab altındadır ol nüqtə kim, qorlar zülal üzrə.

Yazar göz pərdəsinə əşk şərhi-hal, bilməz kim,  
Oxunmaz qan ilə yazılsa xət övraqı-al üzrə.

Dəmadəm kılık-müjganılə tifli-mərdümi-çəşmim,  
Xəti-sevdayı-xalın məşq edər lövhi-xəyal üzrə.

Füzulinin təriqi-nəzmə təb'in müstəqim etmiş  
Xəyali-qamətin kim, bir əlifdir e'tidal üzrə.

Müşhəf demək xətadır ol səfheyi-cəmalə,  
Bu bir kitab sözdür, fəhm edən əqli-halə.

Rüxsarə nöqtə qoymaq rəsmi-xət olmasaydı,  
Düşməzdi mənzil etmək rüxsarın üzrə xalə.

Heyrani-mahi-ruyin xurşidə mehr salmaz,  
Müştəqi-taqi-əbrun əksik baxar hilalə.

Qondurdu gərd xəttin ayineyi-muradə,  
Qıflı urdu iqdi-zülfün gəncineyi-vüsələ.

Dövran mənə qələm tək sevda qapısın açdı,  
Ta qəddimi qəmindən döndərdi zə'f nalə.

Rəsmi-vəfa, Füzuli, səndən kəmalə yetmiş,  
Xoş kamili-zamansan, əhsəntə bu kəmalə.

Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə,  
Xəsü xaşaki yaqma, şö'ləsindən ehtiraz eylə!

Sənəmlər səcdəsidir bizdə taət, Tanrıçün, zahid,  
Kimi görsən sən öz dinində, təklifi-nəməzey eylə!

Həqiqət xəttini yazmaq dilərsən lövhi-zatında,  
Xətin gülrüxlərin mənzur tut, məşqi-məcəzey eylə!

Sənəmlər səngdillərdir eşitməzlər sözü, zahid,  
Yetər bihudə mən tək onlara ərzi-niyaz eylə!

Sənin nazın görəndə əql qalmaz həsbətən lillah,  
Aman ver talibi-didarə, bir dəm, tərki-naz eylə!

Yolunda intizari-məqdəminlə xak olan çoxdur,  
Xürəm et bir qədəm, min xakisarı sərfəraz eylə!

Füzuli, canə tapşırdın xəyalın, şimdi rüsvasən,  
Sənə kim der ki, hər naməhrəmə ifşayı-raz eylə!

Batalı qanə oxun dideyi-giryan içrə,  
Bir əlifdir sanasan kim, yazılır qan içrə.

Yeridir sineyi-suzanıma külüxən desələr,  
Bəs ki, yanmışdır oxun sineyi-suzan içrə.

Canı tən içrə nə saxlardım əgər bilsə idim  
Ki, degil gizli qəmi-lə'li-ləbin can içrə.

Ala gər oxlarını didələrimdən, ey dil,  
Heyfdır, olmaya nagəh itə müjgan içrə.

Çak könlüm arasında yaraşır peykanın,  
Iqdi-şəbnəm xoş olur qönçeyi-xəndan içrə.

Qəddinə sərv demiş, qönçələrin tə'nidən,  
Duramaz badi-səba hiç gülüstan içrə.

Ey Füzuli, kimə suzi-dilimi şərh qılım,  
Yox mənim kimi yanan atəşi-hicran içrə.

Arizin görə fələk, mehr buraxmaz ayə,  
Zərrə-zərrə qılıb onu buraxar səhrayə.

Ləblərin əksin alıb, bağə girər hər dəm su,  
Rəşkdən qan içirir bərgi-güli-rə'nayə.

Yeridir əksinə ayinə dəmir bənd ursa,  
Nə üçün qarşı durur sən kimi bihəmtayə.

Bulduğu yerdə həsəddən gün urar sayənə tiş  
Ki, rəfiq olmaya sən mahi-mələksimayə.

Oxa peykan dikilir qəmzən üçün peyvəstə,  
Toxunur tə'nə oxu qaşın ucundan yayə.

Lə'li-nabın sıfəti şəhdi-müsəffadır, leyk  
Acı etmiş onu səfrayı-həsəd səhbayə.

Yar meylin sənə salmazsa, Füzuli, nə əcəb,  
Necə meyl etmək olur sən kimi bir rüsvayə.

Su verər hər sübhdəm göz yaşı tiği-ahimə  
Kim, tökəm qanın sipehrin, salsa mehrin mahimə.

Şəm'i-rüxsarın odu qıldı məni atəşpərəst,  
Çəki-sinəmdən təmaşa eylə atəşgahimə.

Qəm kimi öldürsə, qanlı tək qaçar məndən yana,  
Şahi-dərdəm, iltica eylər ülüvvi-cahimə.

Tutiya tək çeşmi-ərbəbi-nəzərdir mənzilim,  
Gərçi xaki-rəhgüzərəm dideyi-bədxahimə.

Bir fəqirəm durmasın kimsə mənə tə'zim üçün,  
Qanda getsəm, ey gözüm, su səp qübari-rahimə.

Qafiləm sirri-ləbi-canpərvərindən ta xətin,  
Qondurubdur gərd mir'ati-dili-agahimə.

Ey Füzuli, yarə döndərdim üzüm əğyardən,  
Xəsmi çox gördüm, sığındım sidqılə Allahimə.

Yürütməyin ərəqi məclis içərə badə ilə,  
Həramzadəni qoymın həlalzadə ilə.

Verir sitəm səbəqin tifli-xəttinə zülfün,  
Qoman bu üzü qarani o lövhi sadə ilə.

Mənə zaman ilə Məcnun müqəddəm olsa nola,  
Oyunda şah bərabər degil piyadə ilə.

Qaşın bəlasına düşdüm, fələk qəmin çəkərək,  
Bu güclü yayı çəkər oldum ol kəbadə ilə.

Qapında xəm qədimi gəzdirib yürür könlüm,  
Itin durur, yügürür hər tərəf qəladə ilə.

Mənəm müdərrisi-elmi-cünun, qanı Məcnun  
Ki, bərmurad ola dövrümdə istifadə ilə.

Başım ayağına gər düşsə mən' eyləməzəm,  
Nə eylədi mənə, nəm var bir fütadə ilə.

Məni saqınma, Füzuli, qəm içərə Məcnun tək  
Ki, mən ziyadəyəm ondan qəmi-ziyadə ilə.

Xoşdur, ey gün, talein kim, düşdün ol xaki-dərə,  
Əhli-dövlət damənin tutdun, yetərsən bir yerə.

Damə düşmüş bir şikarəm kim, ədəm səhrasına,  
Mənzillimdən hər tərəf açmış əcəl min pəncərə.

Lə'lin ətrafında xəttindən könül eymən degil,  
E'timad olmaz yeni imanə gəlmış kafərə.

Xət nə hacət, əhli-dil qeydinə rüxsarın yetər,  
Aləmi tutmaqda gün möhtac olurmu ləşkərə?

Sayə saldın suyə, sərvı-nazi rəşk öldürdü kim,  
Mən dururkən, dövləti-vəslin nə nisbət axərə?

Başda hər tük, eşq odundan bir tübündür kim, çıxar,  
Cizginən başım bəla bəzmində bənzər məcmərə.

Ey Füzuli, məndə rahət qoymadı şeyda könül,  
Istərəm kim, qurtulam ondan, verəm bir dilbərə.

Könül, səccadəyə basma ayaq, təsbihə əl urma,  
Namaz əhlinə uyma, onlar ilə durma, oturma!

Əgilib səcdəyə, salma fəraigət tacını başdan,  
Vüzdən su səpiş, rahət yuxusun gözdən uçurma!

Saqın, pamal olursan buriya tək, məscidə girmə  
Və gər naçar girsən, onda minbər kimi çox durma!

Müəzzzin naləsin alma qulağə, düşmə təşvişə,  
Cəhənnəm qapısın açdırma, vaizdən xəbər sorma!

Cəmaət izdihamı məscidə salmış küdurətlər,  
Küdurət üzrə, lütf et, bir küdurət sən həm arturma!

Xətibin sanma sadıq məscidin, qovlılıf fe'l etmə,  
Imamın sanma aqil, ixtiyarın ona tapşurma.

Füzuli, bəhrə verməz taəti-naqis, nədir cəhdin,  
Kərəm qıl, zərqi taət surətində həddən aşurma!

Ey vücudi-kamilin, əsrari-hikmət məsdəri,  
Məsdəri-zatın olan əşya sıfatın məzhəri.

Məzhəri hər hikmətin sənsən ki, kılık-qüdrətin  
Səfheyi-əflakə nəqş etmiş xütuti-əxtəri.

Əxtəri mə'sud olan oldur ki, təb'i-pakinin  
Qabili-feyz ola lütfündən səfayi-cövhəri.

Cövhəri mə'yub olan naqis mənəm kim, müttəsil  
Sadədir xəttin xəyalılıq zəmirim dəftəri.

Dəftəri-ə'malının xətti xətadəndir siyah,  
Qən tökər çeşmim, xəyal etdikcə hövli-məhşəri.

Məhşəri əşkim verər seylabə, gər ruzi-cəza  
Olmasa məqbul dərgahə sırışkim gövhəri.

Gövhəridir eşq bəhrinin, Füzuli, abi-çeşm,  
Leyk bir gövhər ki, lütfi-həq onadır müştəri.

Ey vücudun əsəri, xilqəti-əşya səbəbi!  
Nəbi ol vəqt ki, bilfe'l gərəkməzdi nəbi.

Seyyidi-əbtəhiyü məkkiyü ümmiyü zəki,  
Haşimiyü mədəniyü qüreyşiyü ərəbi<sup>1</sup>.

Səbqəti-zat ilə eyvani-risalət sədri,  
Şərəfi-əsl ilə fehristi-rüsul müntəxəbi.

Əzmi-çərx etdi Məsiha ki, bulu me'racın,  
Yetmədi mənzili-məqsudə təriqi-tələbi.

Ənbiyadan kimə sən tək bu, müyəssərdir kim,  
Adəmə vəchi-mübahat ola izzü nəsəbi.

Xələfi-mö'təbəri-Adəmü Həvvə sənsən,  
Cə'ələllahü fədaən ləkə ümmi və əbi<sup>2</sup>.

Ya Nəbi, qılma Füzulini qapından məhrum,  
Əfv qıl, var isə dərgahdə tərki-ədəbi.

---

<sup>1</sup> Tərcüməsi: Məkkəli, dərs oxumamış, zəkəli, bir ağadır, haşimi, mədinəli, qureyşi və ərəbidir.

<sup>2</sup> Tərcüməsi: Allah ata-anamı sənə qurban etsin.

Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi,  
Çeşmi-ümmidim çırığı-vəslən pürnur idi.

Qürb şövqi afiyətbəxşı-təni-bimar idi,  
Vəsl zövqi rahətəfzayı-dili-məhcür idi.

Izzətim şəm'i münəvvər, taleyim əzmi qəvi,  
Dövlətim hökmü rəvan, eyşim evi mə'mur idi.

Daməni-iqbalmə gərdi-təərrüz yetməyib,  
Çeşmi-hasid çöhreyi-cəm'iyətimdən dur idi.

Adəm idim, qürbi-dərgahında bulmuşdum qəbul,  
Mənzilim cənnət, meyim kövsər, ənisim hur idi.

Bəxt mətlubim müyəssər qılmağa məhkum olub,  
Dəhr əsbabım mühəyyə qılmağa mə'mur idi.

Hər dua qılsam, təvəqqüsüz olurdu müstəcab,  
Hər təmənna eyləsəm, ehmalsız məqdur idi.

Hicr vəhmindən yetirməzdim küdürü könlümə,  
Gərci dövranın müxalif gəzməgi məşhur idi.

Nola gər salsa Füzulinı qəmi-hicranə çərx,  
Vəsl əyyamında ol qafıl ikən məğrur idi.

Ey təğafül birlə hər saat qılan şeyda məni,  
Vaqif ol kim, öldürər bir gün bu istığına məni.

Zə'fim eldən yaşırib, əhvalimi saxlar, vəli  
Naleyi-biixtiyarımdır qılan rüsva məni.

Gər məni xunabeyi-əşkim nihan eylər, nə sud,  
Qanda olsam, möhnəti-eşqin qılar peyda məni.

Valehi-zövqi-ləbi-meygunü çeşmi-məstinəm,  
Saqiya, sanma xərab etmiş meyü səhba məni.

Xali etmişdir məni məndən məhəbbət, dustlər,  
Eyb qılmın, görsəniz aləmdə bipərvə məni.

Guşeyi-mehrabə tutmuşdum rəhi-zöhdü səlah,  
Qoymadı öz halimə ol nərgisi-şəhla məni.

Ey Füzuli, bir sənəm zülfünə könlüm bağışladım,  
Çəkdi zənciri-cünunə aqibət sevda məni.

Buraqdı xakə hüsünүn afitabi-aləmarayı,  
Götürdü yer üzündən mö’cüzi-lə’lin Məsihayı.

Iki gözdən rəvan etmiş sirişkim qamətin şövqi,  
Əsayi-mö’cizi gör kim, iki bölmüş bu dəryayı.

Bükülmüş qəddimi qurtarə gör qüllabi-zülfündən,  
Xətadir, çəkməsin çox bağıri çökmüş bir sınıq yayı.

Rüxün üzrə xəmi-əbruni görmək istərəm, əmma  
Ikən düşvar olur, gün var ikən görmək yeni ayi.

Şərabi-nabə lütf et, möhtəsib, qəhr ilə çox baxma,  
Mükəddər qılma əksi-tirədən cami-müsəffayi.

Yedi gündür ol ayı görmədim, ahim şərarılı  
Nola qılsam Bənatün-nə’ş ilə yeksan Sürəyyayı.

Füzuli, əşk seylilə pərişan olma, səbr eylə!  
Ona həm var ola axır, tutub durarmı dünyayı?

Məni candan usandırdı, cəfadən yar usanmazmı?  
Fələklər yandı ahimdən, muradım şəm'i yanmazmı?

Qamu bimarinə canan dəvayı-dərd edər ehsan,  
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,  
Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,  
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?

Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su,  
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,  
Mənə tə'n eyləyən qafıl səni görgəc utanmazmı?

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,  
Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı?

Getdi əldən sənəmin sünbülü-mişkəfşani,  
Yenə dövr etdi pərişan məni-sərgərdani.

Öylə mö'tad olubam atəşi-hicranına kim,  
Görməsəm yandırar, əlbəttə, məni hicrani.

Gögdə ahim yeli söndürdü çirağın günəşin,  
Yerdə əşkim ayağa saldı düri-qəltani.

Göz bəyazınə çəkər lə'llərin surətini,  
Dəmbədəm xameyi-müjgan ilə bağrim qani.

Çıxdı can, kimsəyə izhar edə bilmən dərdim,  
Nedəyin<sup>1</sup>, ah, bu dərdin nə olur dərmani?

Ey sitəm daşını bidərdlərə zaye' edən!  
Yapa gör bir neçə daş ilə dili-virani.

Versə can, yetməsə cananə, Füzuli, nə əcəb  
Hər kişi kim, sevər öz cani üçün canani.

---

<sup>1</sup> Nə edək

Gecələr ta halimə gərdun təmaşa etmədi,  
Tərk edib bidadını, bir mehr peyda etmədi.

Navəkin gör kim, yarub əşkim, tutar göz pərdəsin,  
Ey deyən Musa əsası qət'i-dərya etmədi.

Hər dəmindən min Məsiha zindeyi-cavid olur,  
Sən edən izhari-e'cazi Məsiha etmədi.

Aşıyan ta rövzeyi-kuyində tutdu mürğ-i-dil,  
Keçdi tovfi-Kə'bədən, uçmağə pərvə etmədi.

Hiç abid anmadı lə'lin ki, gözdən qan töküb,  
Səcdədən durduqca, təgyiri-müsəlla etmədi.

Zə'fi-tale' kəsdi dünyadən nəsibin zahidin,  
Yoxsa öz rə'yilə zahid tərki-dünya etmədi.

Etmədi eldən nihan bir gecə tovfi-kuyini  
Kim, Füzulini sədayi-nalə rüsva etmədi.

Fariğ etdi mehrin özgə məhliqalərdən məni,  
Hirz imiş eşqin sənin, saxlar bəlalərdən məni.

Könlüm aldın, göstərib min lütfü minnət canıma,  
Eylədin müstəğini özgə dirlübələrdən məni.

Vamiqü Fərhad tək rüsvayə qılının nsibətim,  
Bir fəqirəm, sanmanız ol xüdnümalərdən məni.

Işvəvü naz ilə dəf' etdin qəmü ənduhimi,  
Sehr ilən biganə etdin aşinalərdən məni.

Qıl təkəllüm, zülfün ənduhini, könlümdən gedir,  
Bir füsün ilə xilas et, əjdəhalərdən məni.

Qayəti-zöhdü vərə', zahid, vüsali-hur isə,  
Vəchi yox mən' etməgin huriliqalərdən məni.

Hər cəfa etsən, Füzuli tək şikayət qılmazam,  
Eşq ətvarında sanma bivəfalərdən məni.

Cöhreyi-zərdimdə gör həmdəm sırişki-alimi,  
Ol güli-rə'nayə bu rəng ilə bildir halimi.

Ta ki, sərvim basə gahi başım üzrə bir qədəm,  
Ey müsəvvir, rəhgüzari üzrə çək timsalimi.

Ey fələk, yoxdur libasi-fəqrdən arım mənim,  
Ətləsindən bilmışəm üstün mühəqqər şalimi.

Ey xoş ol kim, eşq hərfin bir dəxi təkrar edəm,  
Həşr divanında görgəc nameyi-ə'malimi.

Hiç kim yoxdur ki, naləmdən şikayət eyləməz,  
Şükr kim, ərz eyləyən coxdur sənə əhvalimi.

Niyyətim oldur ki, rüxsarın görüb canım verəm,  
Müşəfi-rüxsar açıb, qılğılı mübarək falimi.

Sübhü şam ol qibleyi-əbru müqabildir mənə,  
Ey Füzuli, Tanrı gözdən saxlasın iqbalimi.

Yar qılmazsa mənə cövrü cəfadən qeyri,  
Mən ona eyləməzəm mehrü vəfadən qeyri.

Ey deyən “qeyrə könül vermə”, qanı məndə könül,  
Səri-zülfündə olan bəxti-qəradən qeyri?

Qıldı Məcnun kimi çoxlar həvəsi-eşq, vəli  
Doymadı dərdə, məni-bisərү padən qeyri.

Mışki-Çin zülfün ilə eyləsə də’va nə əcəb,  
Nə olur üzü qara qulda xətadən qeyri?

Ləbinə çəsmeyi-heyvan deməzəm kim, ləbinin  
Var bir canə yarar feyzi, bəqadən qeyri.

Hiç kim bilmədi təhqiq ilə ağızın sirrin,  
Sirri-qeybi nə bilir kimsə xudadən qeyri.

Ey Füzuli, bizə təqdir qəm etmiz ruzi,  
Qılalım səbr, nədir çarə rizadən qeyri.

Yıxdı saqı bir əyaq ilə məni-əfgari,  
Bir təpik eylədi viran bu kühən divarı.

Gah mə'mur qılır badə məni, gah xərab,  
Görünüz gah yapıb, gah yışan me'mari.

Gün çıxınca saçaram gövhəri-əşk əncüm tək,  
Gecələr yadımə gəldikcə məhi-rüxsarı.

Dil yaxar dağ gözün fikri ilə hicr günü,  
Bu çırągiləmi saxlar gecə ol bimari?

Yox özündən xəbəri kim ki, gəlir dünyayə,  
Bəzimdən dışra qomaz piri-müğan hüşyari.

Bizə çün qədr bulunmaz, çıxalım dünyadən,  
Müştəri yox, necə bir bəkliyəlim bazarı.

Qeydi-islam, Füzuli, sənə bir afətdir,  
Bir həsar edə gör ondan özünə zünnarı.

Nə görər əhli-cəfa məndə vəfadən qeyri,  
Nə bulur şəm'i yaqan kimsə ziyadən qeyri.

Ey olan sakini-məscid, nə bulubsan bilmən,  
Buriyasında onun buyır-riyadən qeyri.

Gəl xərabətə, nəzər saqiyə qıl kim, yoxdur  
Rüxi-safü meyi-safində səfadən qeyri.

Sərbəsər vadıyi-möhnətdirü qəm mülki-vücud,  
Bir fəraigət yeri yox şəhri-fənadən qeyri.

Cümleyi-xəlq mənə yar üçün əgyar oldu,  
Qalmadı kimsə mənə yar xudadən qeyri.

Əzmi-kuyində könül yarlıq istər bizdən,  
Əlimizdən nə gəlir xeyr-duadən qeyri.

Fəqr imiş fəqr, Füzuli şərəfi-əhli-vücud,  
Özünə eyləmə həmdəm füqəradən qeyri.

Tərəssüh qəbrimin daşından etmiş çəşmimin yaşı,  
Xəyal eylər görən kim, lə'ldəndir qəbrimin daşı.

Nə zibasən ki, surət bağılamaz təsviri-rüxsarın,  
Təhəyyür surət eylər, surətin çəkdikcə nəqqaşı.

Nola girdabi-qəm dersə, dili-sərgəştə dünyayə,  
Sanır kim, cizginir aləm, kimin kim, cizginir başı.

Sipehri-pürkəvakibdən degil dərdə dəva mümkün,  
Xəyal etmən verə tiryaki-zəhri-qəm, bu xəşxaşı.

Bəqası mümkün olmaz, olsa gər divari-ömründə  
Məhü xurşiddən xiştü bina, əflakdən kaşı.

Verər əmvatə ehya badə, guya kim, çıxıb hər dün,  
Salır feyzi-Məsiha badəyə xümxanə xəffaşı.

Füzulini rəhi-eşqində əşkü ah edər rüsva,  
Bəladır, hər kimin bir yolda qəmmaz olsa yoldaşı.

Hasilim yox səri-kuyində bəladən qeyri,  
Qərəzim yox rəhi-eşqində fənadən qeyri.

Neyi-bəzmi-qəməm, ey ah, nə bulsan yelə ver,  
Oda yanmış quru cismimdə həvadən qeyri.

Pərdə çək çöhrəmə hicran günü, ey qanlı sırişk!  
Ki, gözüm görməyə ol mahliqadən qeyri.

Yetdi bikəsliyim ol qayətə kim, çevrəmdə  
Kimsə yox cızgınə, girdabi-bəladən qeyri.

Nə yanar kimsə mənə atəşi-dildən özgə,  
Nə açar kimsə qapım badi-səbadən qeyri.

Pozma, ey mövc, gözüm yaşı hübabın ki, bu seyl  
Qoymadı hiç imarət bu binadən qeyri.

Bəzmi-eşq içrə, Füzuli, necə ah eyləməyim,  
Nə təməttö bulunur neydə sədadən qeyri?

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,  
Surəti-halım görən, surət xəyal eylər məni.

Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim,  
Sayə tək sevdayı-zülfün payimal eylər məni.

Zə'fi-tale', manei-tovfiq olur, hər necə kim,  
Iltifatın arizuməndi-vüsal eylər məni.

Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim,  
Arızı sərgəşteyi-fikri-məhəl eylər məni.

Tiri-qəmzən atma kim, bağrim dələr, qanım tökər,  
İqli-zülfün açma kim, aşüftəhal eylər məni.

Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə,  
Hər yetən məhvəş əsiri-xəttü xal eylər məni.

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,  
Bu fəzilət daxili-əhli-kəmal eylər məni.

Aldı gülzar içrə su əksi-üzari-alını,  
Çəkdi güllər surətin, mənzur edib timsalını.

Adın etmiş gün, alıb bir əks mir'ati-fələk,  
Sübh göstərdikdə sən rüxsarı-fərrüxfalını.

Şərhə bir gün qıldıqın bidadi çəkməz həşrədək,  
Ol mələk kim, yazmaq istər nameyi-ə'malını.

Seyli-xun xalın xəyalilə pozub göz mərdümün,  
Mərdüm etmiş çeşmi-xunbarə xəyalı-xalını.

Mürğı-dil qalmadı kim, seyd olmadı, ey şuxçeşm,  
Sakin et pərvazdən şahbazi-mışkinbalını.

Qoymadın bir kimsə cövrün çəkməyə, rəhm et dəmi,  
Mən' qıl xunrizlikdən qəmzeyi-qəttalını.

Qəm günü üstümdə səndən qeyri yox, ey dudi-ah!  
Lütf qıl, məndən götürmə sayeyi-iqbali.

Ey Füzuli, bəs ki, qəmnak oldu əhvalın soran,  
Qəmdən ölsən, hiç kim sormaz dəxi əhvalini.

Gördüm ol xurşidi-hüsünün, ixtiyarım qalmadı,  
Sayə tək bir yerdə durmağa qərarım qalmadı.

Bir gün olmaz təl'ətin görmək müyəssər, ah kim,  
Zərrəcə ol gül yanında e'tibarım qalmadı.

Pak qıldı surətimdən zə'f dəhr ayinəsin,  
Öylə məhv oldum ki, bir zərrə qübarım qalmadı.

Qəm günü həmdəmlərim qərq oldular göz yaşınə,  
Silməyə göz yaşımi bir qəmküsərim qalmadı.

Ruzigarım xoş keçirdi, ah kim, dövran dönüb,  
Oldu əhvalım xərab, ol ruzigarım qalmadı.

Rahi-eşq içrə mənəancaq fəna məqsud idi,  
Şükr kim, məqsudə yetdim, intizarım qalmadı.

Ey Füzuli, el qamu əğyarım oldu yar üçün,  
Suzi-dildən qeyri bir dilsuz yarım qalmadı.

Hər görən eyb etdi abi-dideyi-giryanimi,  
Eylədim təhqiq, görmüş kimsə yox cananimi.

Ləhzə-ləhzə xublar gördüm ki, dil qəsdindədir,  
Parə-parə eylədim mən həm dili-suzanimi.

Çox yetirmə göglərə əfşanım, ey kafir, saqın,  
Incinir nagəh Məsiha eşidib əfşanımı.

Qılma hər saat məni rüsvayı-xəlq, ey bərqi-ah,  
Eyləmə rövşən şəbi-qəm külbeyi-əhzanımı.

Çıxma, ey divanə, bazari-məlamətdən deyər,  
Müttəsil çaki-giribanım tutar damanimi.

Qansı büttdür bilməzəm, imanımı qarət qılan,  
Səndə iman yox ki, sən aldın deyim imanimi.

Ey Füzuli, canə yetmişdim könüldən, şükr kim,  
Bağlıladım bir dilbərə, qurtardım ondan canimi.

Canımın cismilə zövqi-ittisali qalmadı,  
Ah kim, sənsiz dirilmək ehtimalı qalmadı.

Şükrallah, bəxt yar oldu, yetirdim tiğinə,  
Başımın bir qılca boynumda vəbali qalmadı.

Istədim ol mahə ərzi-hal edim, heyrət mənə  
Öylə qalib oldu kim, bir söz məcali qalmadı.

Bilməzəm xalin xəyalın qanda təsvir eyləyim,  
Dağıdən bir yer tənü canımda xali qalmadı.

Hər kimi gördünsə qəm üftadəsi, tutdun əlin,  
Vəh ki, məndən qeyri bir qəm payimalı qalmadı.

Ey xoş ol sərməst kim, könlündə şövqü zövqdən  
Axırət əndişəsi, dünya xəyalı qalmadı.

Afərin, ey cam, kim, sildin könül ayinəsin,  
Xatiri-pakimdə dünyanın məlali qalmadı.

Dürd nisbət, payimalı-qeyddir hər kim ki, var,  
Bəzmi-dəhr içrə hərifi-laübali qalmadı.

Gör, Füzuli, eşq tügyanın, ədəm mülkün gözət,  
Əzmi-künc et kim, həvanın e'tidali qalmadı.

Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü,  
Əşkdir xali qılan qan ilə dolmuş könlümü.

Ey pərvəşlər, cəfa rəşmin unutmın, lütf edin,  
Eyləmin bədxu cəfa mö'tadı olmuş könlümü.

Və'deyi-vəsl ilə, ey gülrüxlər, etmin müztərib,  
Möhnəti-hicran ilə aram bulmuş könlümü.

Xəncəri-bidad ilə hər dəm görər zəxm üzrə zəxm,  
Hiç bir dəm görmədim onmuş, onulmuş könlümü.

Payibəndi-lütf olub, bir yerdə sakin bulmadım  
Dəştı-heyrətdə tərəddüddən yorulmuş könlümü.

Simbərlərdən gələn daşları yiğmiş çevrəmə,  
Eşq mə'mur eyləmək istər pozulmuş könlümü.

Hər zaman bir atəşinrüxsar sevdasın çəkər,  
Ey Füzuli, gör bu odlarə urulmuş könlümü.

Sanma kim, bülbül açar uçmağa balü pərimi,  
Gül yaqıb onu savurmuş gögə xakistərini.

Gözümü üzüm arasında çəri çəkdi müjəm  
Ki, gözüməndən su çıxıb yumaya xaki-dərini.

Mövci-əşkim görüb, əbruyə salır çin, nə əcəb  
Ki, su urmaq çıxarırla ol qılıcın cövhərini.

Düşdü vəsf-i-düri-dəndani ağızdan ağıza,  
Eşidib saldı biyabanə dəniz gövhərini.

Göz yüzün görməsə qanlar töküller, ah, nola,  
Fitneyi basə, müşərrəf qıla göz mənzərini.

Rəşheyi-cam bizi tutdu, nola gər saqi  
Gələ qurtarə bizi, alə əyağı tərini.

Oldu nəzzarəmizə cəm', Füzuli, ətfal,  
Gəl tutalım bu sipah ilə cünun kişvərini.

Tabi-suzi-sinədən əksilməsəydi göz nəmi,  
Göz yumub-açınca seylabə verərdim aləmi.

Hər gözüm pürmövc dəryadır, o dərya üzrə kim,  
Hər qasımdır mövcdən bir sərnigun olmuş gəmi.

Muyi-julidəmdədir cəm'iyyəti-əsnafı-qəm,  
Mülki-sevdanın budur guya səvadi-ə'zəmi.

Hicr var, ey didə, vəsl ayyamı tökmə xuni-dil,  
Saxla kim, əlbəttə, anın həm gələr bir gün dəmi.

Adəmidən çox olur zahir pərvəşlər, vəli  
Az olur vaqe' pərvəşlərdə sən tək adəmi.

Vəsl yadılə, könül, söndürmə ahim atəşin,  
Külbeyi-tarimdən ikrəh etməsin hicran qəmi.

Ey Füzuli, qıldı canım riştəsin pürpiçü tab,  
Bir pərvəş dilbərin sevdayı-zülfü-pürxəmi.

Tilismi-gənc üçün min ismi-ə'zəm yad tutdun, tut!  
Tilismi sindirib, gənci töküb, ismi unutdun tut!

Töküb mey, cami-mey tutmaq təmənnasın çıxar başdan,  
Yügüş qanlar töküb, aləmdə çox xunabə yutdun, tut!

Şərabi-nab zövqindən nə hasıl, çün degil baqi,  
Piyazi-ömrə min göz su verib, axır qurutdun, tut!

Çü nə Cəmşid bulmuşdur bəqa keyfiyyətin, nə Cəm,  
Bu bəzm içərə Cəmü Cəmşid əlindən cam tutdun, tut!

Füzuli, qıl qiyasi-halin əhli-dəhr halindən,  
Qümari-məkrü təzviri hiyəl əhlindən utdun, tut!

\*\*\*

Şö'leyi-şəm'i-rüxün əğyarə bəzməfruz olur,  
Ah kim, yetgəc mənə bir bərqi-aləmsuz olur.

Qeyr çeşmindən bulur hər dəm nigahi-mərhəmət,  
Bən nə qıldım kim, nəsibim navəki-dilsuz olur.

Hər gün açır könlümü zövqi-vüsalın yengidən,  
Gərçi güllər açmağa hər ildə bir novruz olur.

Halətək çıxmaz evindən mahtəl'ətlər müdam,  
Hər kimin dövri-qəmərdə talei firuz olur.

Saidin zövqilə tərk etmiş Füzuli aləmi,  
Meyli-səhra eyləməz hər quş ki, dəstamuz olur.

Xoşdur irmək ol bədən vəslinə pirahən kimi,  
Gəh əl öpmək astin tək, gəh ayaq damən kimi.

Əks salmaz peykərim güzguyə baxsam, zə'fdən,  
Aləmi-surətdə bir şeyda bulunmaz mən kimi.

Cəm'dir könlün sənin kim, var mən tək çoxların,  
Mən pərişanəm ki, tapılmaz mənə bir sən kimi.

Bu çəmən gülräxlərin dərdi-dil qılmaz əsər,  
Yüz dilin var isə, xamuş ol, könül, susən kimi.

Gər dilərsən edəsən nəzzareyi-didari-yar,  
Kənduzin görmə aradə, dideyi-rövşən kimi.

Damənin doldursa gərdun dürr ilən, tök əbr tək,  
Dürr üçün təlx etmə kamın bəhri-tərdamən kimi.

Sal nəzərdən lə'li həm görsən, sırişki-al tək,  
Lə'l üçün hər daşə urma başını, mə'dən kimi.

Kargahi-sün'dən bir surət et nəqş-i-zəmir,  
Min xəyalın tutmagil, sərrişteyi-suzən kimi.

Göz yaşılə danə-danə cəm'i-əsbab etmə kim,  
Yelə verər dəhr onu, pamal edib xirmən kimi.

Bəhrlər seyr eyləsən, mütləq tər olmaz damənin,  
Gər həvayı-eşq ilə məmlüvisən yelkən kimi.

Qanda olsan, qapı lövhi tək gözət ismət yolun,  
Açma göz divarlardən hər evə rövzən kimi.

Ey Füzuli, mənzili-məqsudə yetmək istəsən,  
Hiç rəhbər yoxdurür ətvari-müstəhsən kimi.

Qərqi-xunabi-dil etdi dideyi-giryān məni,  
Onca qan tökdüm ki, bu rəng ilə tutdu qan məni.

Hər tərəf yüz qəm həlakim qəsdin etmiş, Tanrıçün  
Bir dəm ey gözdən axan xunabə, qıl pünhan məni.

Yox məcalim özgə gülrüxsarə sənsiz baxmağa,  
Eyləmiş hicri-rükün öz halıma heyran məni.

Ruzi-hicr, ey gün, çəkib bir tiğ, minnət qoy mənə,  
Yoxsa minnətsiz həlak eylər şəbi-hicran məni.

Qərqi-xunab oldu cismi-xaksarım, ah, kim,  
Dürdvəş saldı ayaqlarə qəmi-dövran məni.

Pənbeyi-dağım nihan etmiş sərasər cismimi  
Kim, məlamət qılmaya hər kim görüb üryan məni.

Bir məhi-bimehrəyəm mail, Füzuli, yox əcəb,  
Qılsa hər yan, zərrə nisbat, çərx sərgərdan məni.

Mey peyapey sunma, saqı, qılma layo'qıl məni,  
Etmə bir dəm dövləti-didardən qafil məni.

Zəhri-qəhrin içmədən var isə qəsdin, qətlim et,  
Abi-heyan içsəm öldürmək olur müşkil məni.

Ar qətlimdən sənə, mən təşnə abi-tığınə,  
Öldürər həsrət gər öldürməzsən, ey qatil, məni.

Mən sənə heyranü məndən qeyri səndən bixəbər,  
Şükr ona kim, eşqinə qılmış haman qabil məni.

Ey xoş ol sərməstlik vəqtı ki, rəf' olub hicab,  
Zövqi-mey biixtiyar eylər sənə mail məni.

Dönə-döna lə'li-meygunin öpər, ey qönçələb,  
Qılmasının rəşki-cami-badə xunindil məni.

Zövq nöqsani bir afətdir mənə, ey piri-deyr!  
Qoyma naqis, bir neçə cam ilə qıl kamil məni.

Qurtulum qəmdən, derəm, kuyində, əmma bilməzəm,  
Qurtarımı bəhri-qəm mövcündən ol sahil məni.

Ey Füzuli, dövləti-baqı fənadəndir mənə  
Kim, fənadır eyləyən məqsudimə vasil məni.

Qamətin xidmətinə sərvin əgilmez başı,  
Nə bilir əhli-təriqin rəvişin ol naşı.

Ögünür didə ki, heyranım əzəldən üzünə,  
Oldu mə'lum bu lafında ki, çoxdur yaşı.

Əşk lə'li rəhi-eşqində tutubdur ətəgim,  
Qorxuluqdur, necə salıb gedəlim yoldaşı?

Yetdi ol qayətə zə'fim ki, çakər təsvirim  
Hər zaman daireyi-heyrətə min nəqqası.

Möhtəsib, Tanrı üçün' gəl mənə çox vermə əzab,  
Meyli-məscidmi edər meykədələr ovbaşı?

Kəsdi mən şiftədən əhli-səlamət yolunu,  
Bəs ki, ətrafıma cəm' oldu məlamət daşı.

Ey Füzuli, nə bəla oxları kim, gəlsə mənə  
Səbəb ol qaşları yayın gözüdür, ya qaşı.

Mərhəm qoyub önərmə, sinəmdə qanlı dağı,  
Söndürmə öz əlinlə yandırıldığı çırağı.

Uymuş cünunə könlüm, əbrunə der mahi-növ,  
Nə e'tibar ona kim, seçməz qaradan ağı.

Qəddin qəmində sərvin sormağə zə'fi-halın,  
Gülzardən kəsilməz irmaqların əyağı.

Dür tək dişin sözünü hər dəm eşitmək istər,  
Bəhrin müdam onunçün sahildədir qulağı.

Zülfü sayəh sənəmlər olmuş sənin əsirin,  
Eşqində hər birinin öz lütfü boynu bağı.

Gər mişk dersə aşiq ol buyi-zülfə, saqi,  
Tünd olma, bir qədəh ver, tər eyləsin diməği.

Dövran həvadisindən yox bakımız, Füzuli,  
Darül-əmanımızdır meyxanələr bucağı.

Xoş gəldi dün ol ayə sirişkim nəzarəsi,  
Böylə olur ki, aşiqin işlər sitarəsi.

Ey hər mərəz ilacınə hökm eyləyən həkim,  
Bimari-dərdi-eşq olanın yoxmu çarəsi?

Çıxmaq dilər səfineyi-tən cünbüşilə can  
Dəryayı-eşqdən ki, ədəmdir kənarəsi.

Derlər ki, var Vamiqü Məcnun, əcəb degil,  
Dağılmış ola atəşi-eşqim şərarəsi.

Noldu götirmədin ələ sədparə könlümü,  
Vəhm eylədimmi əl kəsə bu şışə parəsi?

Səndən həmişə tiri-bəladır gələn mənə,  
Böylə olurmu aşiqü mə'suqin arəsi?

Ey söyləyən Füzuliyə eşq içrə səbr qıl,  
Söylə, bu mərhəm ilə kimin bitdi yarəsi?

Məgər xab içərə gördün, ey könül, ol çeşmi-şəhləyi  
Ki, qıldın türfətül-eyn içərə qərqi-əşk dünyayı.

Yetirdi ahimi gərdənə ol büt, gör nə kafırdır,  
Deməz kim, gögdə nagəh incidə naləm Məsihayı.

Çəkərsən, ey müsəvvir, surətin ol məhvəşin, əmma  
Nə mümkündür muradincə çəkilmək qaşları yayı.

Bəladır şəhrlərdə mən kimi rüsvayi-xəlq olmaq,  
Nə xoş Fərhadü Məcnun mənzil etmiş kuhü səhraryı.

Görünməz yar, xəlq əşkim təmaşasınə cəm' olmuş,  
Əgər nagəh görünsə ol pəri, gəl gör təmaşayı.

Tutub quşlar başimdə aşıyan, fəryadə gəlmışlər,  
Çıx, ey ahim odu, bir dəm başımdan sav bu qovğayı.

Füzuli, zülfü sevdasın qələm tək başa salmışsan,  
Gedər başın, əgər başdan gedirməzsən bu sevdayı.

Mübəddəl qılmağa sübhi-vüsələ şəmi-hicrani,  
Mənim ahim əlidir sübhü şəm çərx damanı.

Gözüm yaşıla həmrəng olduğuçün kəşfi-razında,  
Basırkən bağrıma, düşdü gözümdən bağrımin qanı.

Dili-pürxunmudur sıñəmdə, ya ol qaşları yayın  
Çəkilmiş navəki, cismimdə qalmış qanlı peykani?

Üzün görmək təmənnasındəyəm, əmma budur müşkül  
Ki, dəm düşdükən açdırımad mənə göz əşk tüyyani.

Dedin, ey Xızır, bənzər yar lə'li abi-heyvanə,  
Bu tə'zim ilə topraqdan götürdün abi-heyvani.

Nisari-xaki-payın layiqi bir gövhər istərdim,  
Qamu gözdən keçirdim qətrə-qətrə əşki-qəltani.

Füzulinin yetər eşqinə inkar eylə, ey gərdun!  
Güvahi-hal yetməzmi sənə fəryadü əfğani?

Yetər, ey fələk, bu cəfa, yetir məni-zarə sərvi-rəvanımı,  
Məhi-təl'ətilə münəvvər et, dilü dideyi-nigəranımı.

Rüxum üzrə xətti-sirişkimi, dəfəatilə qələmi-müjəm,  
Rəqəm etdigiçün el oxuyub, bilir oldu razi-nihanımı.

Cigərim odunu nihan ikən, elə zahir etdi mürur ilə,  
Görəyim yerə keçə abi-çeşmi-təri-şərarəfşanımı.

Tutalım ki, zülfü-siyahını tutan üzrə sabit olur günəh,  
Nə rəva ki, qəmzeyi-qatilin, günəh etmədən tökə qanımı?

Bu bəlayə saldı məni qədin ki, yaşırdı yer üzünü yaşım,  
Bu yerə ytirdi məni qəmin ki, ələk eşitdi fəğanımı.

Necə qəddü xalü xətü rüxün qəmü rəncü dərdü bəla ilə,  
Bükə qəddimi, tökə yaşımı, yixa könlümü, yaxa canımı.

Sitəmin daşıylə başı sıniq, bədəni şikəstə Füzuliyəm,  
Bu əlamətilə bulur məni, soran olsa namü nişanımı.

Ey səfi-novki-müjən zülfı-məlamət şanəsi,  
Hər gireh zülfündə bir dami-təhəyyür danəsi.

Bülbülü-can övci-istiğınayı-hüsünə tairi,  
Tairi-dil pərtövi-şəm'i-rüxün pərvanəsi.

Könlümü qılımış xəyalı-mərdümi-çəşmin vətən,  
Şükr kim, mərdümnişin olmuş bu qəm viranəsi.

Dövri-rüxsarində xəttin hey'əti eşq əhlinə,  
Bəzmi-qəmdə qanılə dolmuş bəla pemanəsi.

Şəm'i ruyin tabi xursidi-qiyamət pərtövi,  
Höqqeyi-lə'lin sözü xabi-ədəm əfsanəsi.

Zaye' olmaz vadisi-vəhdətdə ol avarə kim,  
Bəsteyi-zənciri-zülfündür dili-divanəsi.

Qanlı yaşın bəs ki, saçmışdır Füzuli hər tərəf,  
Lalərəng olmuş hübabi-mey kimi xümxanəsi.

Ayinə sevər candan rüxsareyi-canani,  
Bir qayətə yetmiş kim, ayrılsa çıxar cani.

Fəryad ki, əks oldu ol kim görəyim derdim,  
Ayineyi-rüxsarın lövhi-dili-heyrani.

Ol çahi-zənəxdanda derdim görərəm könlüm,  
Könlümdə görər oldum ol çahi-zənəxdani.

Azadələrin könlün cəm' etmiş ikən qəflət,  
Təprətmə səba, billah, ol zülfə-pərişani.

Yarə qəmi-pünhanım izhar edə bilməzdim,  
Şadəm ki, rəvan oldu gözdən cıgərim qani.

Dərdü qəmi-pünhanım fəhm etdi el ahimdən,  
Yüz ah ki, fas oldu dərdü qəmi-pünhani.

Hicran gecəsi görgəc duzəx ələmin, bildim  
Kim, ruzi-qiyamətdir yarın şəbi-hicrani.

Candan keçəli buldum rahət qəmi-aləmdən,  
Xoş hikmət ilə buldum ol dərdə bu dərmanı.

Yarəb, nə səbəbdəndir kim, hiç əsər qılmaz  
Dildarə Füzulinin fəryad ilə əfəgani.

Məhşor günü görüm derəm, ol sərvqəməti,  
Gər onda həm görünməsə, gəl gör qiyaməti.

Tərki-mey etdin, ey könül, əyyami-gül golir,  
Əlbəttə, bu işin çəkilir bir nədaməti.

Məcnun ki, padşahi-sipahi-vühuş idi,  
Mən tək müsəxxər etmədi mülki-məlaməti.

Səhranəvərd ikən, mənə təsviri-Kuhkən,  
Öyrətdi şəhri-eşqdə rəsmi-iqaməti.

Səngi-malamət ilə çəkin çevrəmə həsar,  
Əşkim fənaya verməsin əhli-səlaməti.

Zahid, çox etmə tə'n mey üftadəsinə kim,  
Çoxları yıldır piri-müğanın kəraməti.

Qəm zülmətində bulmağa dərdü bəla məni  
Bəsdir, Füzuli, atəşi-ahim əlaməti.

Rəvacın nəqqdi-peykanınlı bulmuş hüsн bazarı,  
Keçər nəqdin əgər min Yusifin olsan xəridarı.

Məgər dövri-rüxün tərhin çəkər gül səfhəsi üzrə  
Kim, olmuş gövhərəfşan bülbü'lün pərgar minqarı.

Çəkər min daire çevrəmdə hirz üçün sırişkimdən,  
Xəmidə qəddiminbihudə cizginməz bu pərgari.

Keçər naləm fələkdən, xəm qədimi çəngə bənzətmin  
Ki, çıxmaz pərdədən çəngin sədayi-naleyi-zarı.

Yeni aydan fələk səthində min qalib düzüb-pozmuş,  
Verincə qaşların taqinə surət sün' me'mari.

Sənəmlər xidmətin taət bilən rind eərsiz qalmaz,  
Qılar min rişteyi-təsbih işin hər tari-zünnarı.

Füzulini dəhanın həsrəti bir dərdə salmış kim,  
Nə pünhan etməyi mümkünür ol dərdin, nə izhari.

Ey, hər təkəllümüm xəti-səbzin hekayəti!  
Virdim həmişə müşhəfi-rüxsarin ayəti!

İrmış səhīl nəql ilə ərvahi-qüdsdən,  
İsayə mö'cizi-ləbi-lə'lin rəvayəti.

Dil kişvərini qarət edərlərdi xublər,  
Mən' etməsəydi şəhneyi-şövqün himayəti.

Bildim təriqi-eşq xətərnakdır, vəli  
Mən dönməzəm bu yoldan, ölüm olsa qayəti.

Qəddin həlakiyəm, düşə bilmən əyağınə,  
Bir dərdə düşmüşəm ki, bulunmaz nihayəti.

Bəs kim, səni görəndə gedər məndən ixtiyar,  
Gəlməz bəyanə möhnəti-eşqin şikayəti.

Şükr et, Füzuli, qılma fəğan, yar qılsa kövr,  
Kim, əhli-eşqə kövrdür onun inayəti.

Göz qarası aşkı-gülgünimdə xalın sədqəsi,  
Əşki-gülgünim güli-rüxsarı-alın sədqəsi.

Dudi-ahimdən qararmış zarü sərgərdan tənim,  
Ataşın rüxsar üzə mişkin hilalın sədqəsi.

Şövqi-vəslin yandırın naqis vücudum, mah tək  
Zərrə-zərrə afitabi-bizəvalın sədqəsi.

Aşıyanı-təndə mürğü-ruhi etmən tərbiyət,  
Olmasa pərvanə tək şəm'i-cəmalın sədqəsi.

Hicranə başım fəda olsun ki, canım almadın,  
Etdim axır müjdeyi-zövqi-vüsalın sədqəsi.

Yusifi-gümgəştə kimdir kim, sana manənd ola?  
Yüz ona manənd hüsni-bimisalın sədqəsi.

Əfv edər xidmətdə hər nöqsanımız piri-müğan,  
Ey Füzuli, canımız əhli-kəmalın sədqəsi.

Ləbin əksi gözüm yaşını mey tək laləgun etdi,  
Zənəxdanın muradım dəstgahın sərnigun etdi.

Sənə əksin müqabil darduğuçün hüsn lafilə  
Onu cam içra qeyrat qərqeyi-girdabi-xun etdi.

Özün nisbət qılırdı zülfünə zəncir hər saat,  
Bu sevdalər onu sərhəlqeyi-əhli-cünun etdi.

Onun tak kim, pərişanlıq ziyanın artırır şəm'in,  
Mənə görün ziyad olmaq, sənə meylim füzün etdi.

Müjən xəncərlərin könlüm basır bağırına, vəhm etməz,  
Ona cadu gözün guya ki, tə'limi-füsün etdi.

Bəqayı-surəti-Şirin üçün tovfiq me'marı,  
Binayı-eşqi-Fərhadın əsasın Bisütun etdi.

Füzulidən səbatü səbrü cövrü qəhr az istə  
Kim, ol biçarəyi dərdü qəminbihəd zəbun etdi.

Ey saçın fikri qamu sevdalərin sərmayəsi!  
Olmasın başimdən əksik sərvqəddin sayəsi.

Baş qoyar hər sübhdəm xurşid xaki-payinə,  
Bu səadətdən onun gəldikcə artar payası.

Sən səlamət kisvətin zivər qıl, ey əhli-səlah  
Kim, mənə bəs muyi-julidəm cünun pirayəsi.

Görməmiş məhdi-zəmin bir tifl sən tək, ta fələk  
Dəhr zəlin qılmış ətfali-rəyahin dayəsi.

Bərqı-ahindən Füzulinin göyərdi bixəbər,  
Dünlər əfəqanılıq bidar olmasa həmsayəsi.

Dün könül dilbərə şərhi-qəmi-pünhan etdi,  
Cəm' ikən, könlünü bir parə pərişan etdi.

Yer tutam, derdi könül, nalə ilə kuyində,  
Yetmədi bir yerə hər necə ki, əfəqan etdi.

Və'də verdi cigərim qanın içə müjganın,  
Intizar ilə bu həsrət cigərim qan etdi.

Qəmzə tiğilə gözün könlümü yüz parə qılıb,  
Hər birin bir hədəfi-navəki-müjgan etdi.

Qıldı mehrabə qaşın fikri fəqihi mail,  
Gör necə kafiri ol və'z müsəlman etdi.

Görəyin çox yaşasın didə ki, mərdümlük edib,  
Qəm hücumində məni əşk ilə pünhan etdi.

Ey əcəl, can təməin qılma Füzulidən kim,  
Bir kəmanəbruyə çoxdan onu qurban etdi.

Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxi,  
Ruzigarım qəmi-eşq ilə siyah etmə dəxi!

Ey gözüm yaşı, bu sərgəştəligin tərkin qıl,  
Sərvqamətlərə qət'i-sarı-rah etmə dəxi!

Ey könül, ömrümü verdin yelə aşiqlik ilə,  
Baxma hər qönçələbü gülrüxə, ah etmə dəxi!

Baxma, ey can, xətü rüxsarına məhbublərin,  
Ehtiyat eylə, günah üzrə günah etmə dəxi!

Qılma, ey eşq, mənə ərz pəriçöhrələri,  
Surəti-halimi ləhv ilə təbah etmə dəxi!

Götür, ey nəfs, həvavü həvəsin aləmdən,  
Hərzə-hərzə tələbi-rif'əti-cah etmə dəxi!

Ey Füzuli, meyü mə'suq məzaqın tərk et,  
Özünü asiyi-dərgahi-ilah etmə dəxi!

Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi?  
Ağardı muyi-sər, sevdayı-zülfü-yar yetməzmi?

Yetirdi başını gərdün əyağə bari-möhnətdən,  
Xəyalı-həlqeyi-geysuyi-ənbərbar yetməzmi?

Sənə yetdi əcəl peymanəsin nuş etməyə növbət,  
Həvayi-çeşmi-məstü qəmzeyi-xunxar yetməzmi?

Yetər oldu qulağə bangı-rehlət dəhr bağından,  
Nə durmuşsan, təmaşayı-güli-rüxsar yetməzmi?

Yetər, cəm' eylə bari-mə'siyət, təğyiri-ətvar et,  
Həya qıl, yoxmudur insafın, ol kim var, yetməzmi?

Hidayət mənzilinə yetdilər sə'yılə əqrənün,  
Zəlalət içrə sən qaldın, sənə ol ar yetməzmi?

Füzuli, demə yetmək mənzili-məqsudə müşküldür,  
Tutan damani-şər'i-Əhmədi-Müxtar yetməzmi?



Tərcibəndlər,  
tərkibəndlər,  
müxəmməs, təxmis  
va mürəbbələr



## 1

Mən kiməm? – Bir bikəsü biçarəvü bixaniman,  
 Taleim aşüftə, iqbalmı nigun, bəxtim yaman.  
 Nəmlı əşkimdən zəmin məmlu, ünümndən asiman,  
 Ahü naləm navəki peyvəstə, xəm qəddim kəman.  
 Tiri-ahim bixəta, tə'siri-naləm bigüman,  
 Müttəsil qəmxaneyi-sinəmdə yüz qəm mihman.  
 Qanda bir qəm itsə, məndən istəsinlər, mən zəman<sup>1</sup>,  
 Yox mənə qeydi-balavü dami-möhnətdən aman.  
 Çıxmadı könlümdən ənduhü qəmü möhnət həman,  
 Ey manım canım sənə könlük sənilə şadiman.  
 Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,  
 Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!

## 2

Fariğ idim cümlə aləmdən, bilir aləm məni,  
 Eyb edərdi bixəbər sanib bəniadəm məni.  
 Qoymadı dövrani-çərx öz halimə xürrəm məni,  
 Şad ikən aləmdə, çərx etdi əsiri-qəm məni.  
 Esq nagəh oldu peyda, tutdu müstəhkəm məni,  
 Saldı yüz sevdaya ol geysuyi-xəm dər-xəm məni.  
 Simdi Məcnundan rəhi-esq içərə sanının kəm məni,  
 Yar xud qılmaz hərimi-vəslinə məhrəm məni.  
 Sən ki, məhrəmsən, səba, billah, anıb hər dəm məni,  
 Söylə ey gül kim, sənə bəxt eyləməz həmdəm məni.  
 Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,  
 Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!

## 3

---

<sup>1</sup> Zamin

Bülbülü-zarəm, güli-rüxsarı-alındən cüda,  
Tutiyı-laləm, şəkərnisbət məqalindən cüda.  
Der idim səbr eyləyim, olsam cəmalindən cüda  
Bilmədim düşvar imiş olmaq vüsalindən cüda.  
Tirə oldu ruzigarım zülfü xalindən cüda,  
Oldu səhra mənzilim vəhşi qəzalindən cüda.  
Mu tək incəldi tənim nazik nəhalindən cüda,  
Xəm gətirdi qamatım, müşkin hilalindən cüda.  
Çıxdı canı-natəvan, sırin zülalindən cüda,  
Oldum, əlqissa, rüxi-fərxündəfəlindən cüda.  
Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,  
Əl-əman, hicran bəlavü möhnətindən, əl'əman!

## 4

Sinə çakü didə nəmnakü bədən əfgardır,  
Can həzin, xatir qəmin, şeyda könül bimardır.  
Mən bu qəm içrə ki, dəfən eyləmək naçardır,  
Məsləhət sordum, dedilər məsləhət izhardır.  
Söylədim dərdi-dilimni bildi ol kim yardır,  
Qılmadı bir rəhm bəs kim, zalimü xunxardır.  
Dəxi izhar edəmən, nə hacəti-təkrardır,  
Eyləyim səbrü təhəmməl ta həyatım vardır.  
Canə yetgəc ta ki, məndə qüvvəti-göftardır,  
Söylərəm: ey gül ki, səndən ayrılıq düşvardır,  
Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,  
Əl-əman, hicran bəlavü möhnətindən, əl'əman!

## 5

Yar bilgəc halimi bir rəhm peyda eyləyə  
Anlayıb dərdi-dilimni, bir müdəva eyləyə.  
Olmaya qafil mənə minbə'd, pərva eyləyə,  
Rəhm edib, ancaq məni aləmdə rüsva eyləyə.  
Ta özün könlüm onun eşqində şeyda eyləyə,  
Tuta damanın onun, vəslin təmənna eyləyə,  
Qılınaya ikrəh cövründən, müdara eyləyə,  
Düşməyə ondan cüda, kuyində ma'va eyləyə,  
Gər özündən onu yar ayırsa, qovğa eyləyə,  
Dəmbədəm yüz şövqilə bu beytinişa eyləyə:  
Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,  
Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!

6

Aqibət ahim mənim ol mahə tə'sir etməsə,  
Bunca əfsunum pəriyəş yarı təsxir etməsə,  
Yar hali-zarimə bir fikrü tədbir etməsə,  
Bivəfaliq rəsmini gəldikcə təgyir etməsə,  
Ol cəvani-nazənin meyli məni pir etməsə,  
Tutaram bir yar mən, gər ömr təqsir etməsə,  
Yar, yar olmaz, könül, üşşaq ilə bir etməsə,  
Zülfünü aşıqlərin boynuna zəncir etməsə,  
Aşıqin qeydində yüz neyrəngü təzvir etməsə,  
Görmüyən saatdə yüz üzr ilə təqrir etməsə,  
Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman,  
Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman!

7

**1**

Mənəm ki, qafiləsaları-karivani-qəməm,  
Müsəfiri-rəhi-səhraryı-möhnətü ələməm.  
Həqir baxma mənə, kimsədən sağınma kəməm,  
Fəqiri-padişahasa, gədayı-möhtəşəməm,  
Sırışk təxti-rəvəndir mənə, bu ah, ələm,  
Cəfəvü cövr – mülazim, bəlavü dərd – həşəm.

**2**

Nə mülkü mal mənə çərx versə, məmnunəm,  
Nə mülkü maldən avarə qılsa məhzunəm.  
Əgərçi müflisü pəstü mühəqqərə dunəm,  
Dəmadəm öylə xəyal ellərəm ki, Qarunəm.  
Könüldə nəqqdi-vəfa gənci, leyk pünhani,  
Gözüm xəzaneyi-lə'lü gühər, vəli fani.

**3**

Həyat sərf edübən, dərd qılımişam hasil,  
Sırışki-alü rüxi-zərd qılımişam hasil,  
Zəmir güzgüsünə gərd qılımişam hasil,  
Təbiəti-səgi-şəbgərd qılımişam hasil,  
İşim qara, gecə ta sübh nałəvü fəryad,  
Nə versələr ona şakir, nə desələr ona şad.

**4**

Sırışkriz güləndamlər həvasılə,  
Şikəstəhal siyəhzülfər bəlasılə,  
Zəmanə içərə qəmi-eşq macərasılə,  
Həmişə məsləhətim özgələr rizasılə,  
Nə dövri-gərdişi-gərdun mənim muradımlə,  
Nə qayəti-əməlim hüsni-e'tiqadımlə.

**5**

Həsud surəti-əhvalimə nəzər qılmaz,  
Cəfa qılır məni biçarəyə, həzər qılmaz,

Sanır ki, naləvü zarım ona əsər qılmaz,  
Onu mürur ilə aləmdə dərbədər qılmaz,  
Zəmanə içərə mücərrəbdir intiqamı-zəman,  
Həmişə yaxşıya yaxşı verər, yəmanə yəman.

6

Xoşam ki, xameyi-təqdiri-eyzədi-mütəal,  
Vücud lövhinə təsvir edəndə surəti-hal,  
Rəqəm qılıb əğər idbardır və gör iqbəl,  
Olur təğəyyür ona qeyridən bu əmri-məhal,  
Səadəti-əzəli qabili-zəval olmaz.  
Günəş yer üstünə həm düşsə, payimal olmaz.

7

Əzizi-həq həsədi-düşmən ilə olmaz xar,  
Həsud hiyləsi iqbali eyləməz ibdar.  
Əgərçi gülbünə gahi xəzandan afət var,  
Tədarük eylər ona afiyət nəsimi-bəhar.  
Qərəz ki, hər kim əzəldən olursa dövlətmənd,  
Məhaldır yetə asarı-dövlətinə gəzənd.

8

Əgərçi bir neçə gün iqtizayi-aləmi-dun,  
Cahanda eylədi iqbəl ra'yətini nıgun.  
Zəmanə surəti-əhvalim etdi digərgün,  
Vəfa xətinə qələm çəkdi çərxi-buqələmun,  
Bu gün zəmanə ol əhvaldən peşimandır,  
Əgərçi kafər idi, haliya müsəlmandır.

9

Füzuli, eylədigin əhdinə vəfa qılğıl,  
Yetər şikayət edib şərhi-macəra qılğıl,  
Vücudunu hədəfi-navəki-bəla qılğıl,  
Qamu cəfalərə səbr eyləyib dua qılğıl.  
Kim ola dust rızası həmin sanə hasıl,  
Rizayı-düstdür əslı-təməttö', ey qafıl!

## 1

Gətir, saqi, qədəh kim, növbaharı-aləmaradır!  
Zəmin səbzü həva canbəxşü gülşən rahətfəzadır!

Pərişan olma kim, gülbərg tək hala bu gülşəndə,  
Nişatü eyş üçün əsbabi-cəm'iyət mühəyyadır.

Açıldı lalə, güldü qönçə, gəldi işrat əyyami,  
Zəbani-hali-səbzə işrat iyimasına guyadır.

Gör öz halini vü çəkmə qəmi-mazivü müstəqbəl  
Ki, hala mövsimi-gülgəştü dövri-cami-səhbədir.

Səhər gülzərə gir, billah, bu mövsimlərdə vü hərdəm,  
Təmaşa qıl ki, divanında gülün xoş təmaşadır.

Açıldı qönçə tumarı və mə'lüm oldu məzmuni,  
Budur kim: fövt qılman<sup>1</sup> mövsimi-gül, cami-gülgəni.

## 2

Gətir, saqi, qədəh, bil kim, təəllül fövti-fürsətdir,  
Bu fırsat var ikən fövt etmə kim, fürsət qənimətdir.

Zəminə: “keyfə yöhyil-ərz”<sup>2</sup> yazmış xameyi-səbzə,  
Nəzər qıl kim, bu həm asari-rəhmətdən bir ayətdir.

Deyirlər cənnət içrə atəş olmaz, bu əcəbdir kim,  
Gülüstan atəşin gül birlə rəşki-bağı-cənnətdir.

Cahani rəşki-gülzəri-Xəlil etkən bahar iməs,  
Bu feyzi-ədli-Ibrahim xani-paksırətdir.

Onun yanında kim, gülbərg gülzəri-məanidir,  
Onun bəzmində kim, sərvə-rəvəni bağlı-behcətdir.

---

<sup>1</sup> Qılmayın

<sup>2</sup> Yeri necə dirildər.

Açıldı qönçə tumarı və mə'lum oldu məzmuni,  
Budur kim: fövt qılman mövsimi-gül, cami-gülgünü.

3

Gətir, saqi, qədəh, boldunsa<sup>1</sup> hali-dəhrdən agəh  
Ki, dövran üzrədir peyvəstə sübhü şamü salü məh.

Xəzandan qurtulub gülzar bəzmində azan bülbül,  
Çırağı-gül yaqub, xəlvətsərayi-vəslə bulmuş rəh.

Gül açmış xani-vəslin, bülbülə təklif edər hər dəm  
Ki, gər mehman isən xani-Xəlilullahə, bismilləh.

Cahandan dün mükəddər xatir idim fali-fəthi çün  
Bu gün gülzara girdim gül kitabın açmağa nagah.

Açıldı qönçə tumarı və mə'lum oldu məzmuni,  
Budur kim: fövt qılman mövsimi-gül, cami-gülgünü.

4

Gətir, saqi, qədəh kim, eyş xoşdur gül zamanında,  
Zaman fövt dəhrin qüsseyi-sudu ziyanında.

Qümari “təhtəhəl-ənhar”<sup>2</sup> oxur gülzar vəsfində.  
Ənadil “hazih cənnat”<sup>3</sup> oxur gülzər şə’nində.

Səba qönçə dəhanın pürzər etsə, eyb irməz kim  
Ki, mədhi-xani-xaqanqədrdir qönçə dəhanında.

Hava səbzə zəbanın tiz əgər qılsa, yeridir kim,  
Sənayi-xani-xeyrəncəmdir səbzə zəbanında.

---

<sup>1</sup> Oldunsa

<sup>2</sup> Altından çaylar.

<sup>3</sup> Cənnətlər bunlardır.

Qədəh tutmaqdan ikrah etməzəm, ta kim eşitdim mən,  
Səhər bülbül dilində, gül qatında səbzə yanındə:

Açıldı qönçə tumarı və mə'lum oldu məzmuni,  
Budur kim: fövt qılman mövsimi-gül, cami-gülgünü.

5

Gətir, saqi, qədəh kim, bağış səhra laləzar oldu,  
Əcəb fəsl-i-xücəstə, mövsimi-xoşruzigar oldu.

Şükufə bərgi topraq üzrə simin xiştlərdir kim,  
Əsasi-eyşi-xəlq ol xiştlərdən üstüvar oldu.

Cigər qani kimi getmişdi gözdən təzə gül şəkli,  
Yenə dağı-dili-əhli-vəfa tək aşikar oldu.

Çıxardı səbzəvü gül xakdən çox la'lü firuzə,  
Vəli, yüz şükr kim, xan xaki-payinə nisar oldu.

Füzuli, gər xəzan vaxtı irəordin müttəqi, hala  
Mey iç kim, mövsimi-gül göldi, əyyami-bəhar oldu.

Açıldı qönçə tumarı və mə'lum oldu məzmuni,  
Budur kim: fövt qılman mövsimi-gül, cami-gülgünü.

1

Dün sayə saldı başıma bir sərvi-sərbülənd  
Kim, qəddi dirlüba idi, raftarı dilpəsənd.  
Göftərə gəldi nagəh açıb la’lı-nuşxənd,  
Bir püstə gördüm bu dürci-dəhəndir – dedim, dedi:  
– Yox, yox, dəvayı-dərdi-nihanındürür sənin!

2

Əymış hilali üstünə tərfi-külahını,  
Çox dilşikəstənin göğə yetirmiş ahini,  
Zülfün dağtdı, gizlədi əbr içrə mahini,  
Gördüm üzündə həlqeyi-zülfə-siyahini,  
– Ol piçü tabı çox nə rəsəndir? – dedim, dedi:  
– Dövri-rüxümdə rişteyi-canındürür sənin!

3

Vermiş füruğ şəm’i-rüxi gün çirağınə,  
Salmış şıkəst sərv qədi gül budağınə.  
Dün sərv tək basanda qədəm göz bulağınə,  
Bir neçə xardən ələm irmiş əyağınə,  
– Gül bərginə batan nə digəndir? – dedim, dedi:  
– Müjgani-çeşmi-əşkfəşanındürür sənin!

4

Ceyr ilə saldı bağə güzər ol səmən’üzar,  
Ənvai-zübə zinat ilə fəsli-növbəhar,  
Açmış gül üzrə sünbüllü giysuyi-mışkbar,  
Yaxmış lətif ayağına gülbərg tək nigar,  
– Nəsrinə rəngi-lalə nədəndir? – dedim, dedi.  
– Qəmzəm xədəngi tökdüyü qanındürür sənin!

5

Düşmüş üzarı üzrə müənbor səlasili,  
Aşüftəhal edib neçə bisəbrü bidili,

Əqlimi valeh eylədi, şəklü şəmaili,  
Göz gördü qamətin, dilü can oldu maili,  
– Vəh, bu nə türfa sərv-i-qəməndir? – dedim, dedi:  
– Mənzuri-dideyi-nigəranındürür sənin!

6

Seyli-sirişkim oldu rəvan xaki-kuyinə,  
Can valeh oldu lə’li-ləbü göftguyinə,  
Dil düşdü dami-silsileyi-mışkbuyinə,  
Ol ləhzə kim, sataşdı gözüm zülfü ruyinə,  
– Əqrəb məhi-münirə vətəndir? – dedim, dedi:  
– Ey çox xətalı, kəndi qiranındürür sənin!

7

Dün sübhədəm ki, laləvü nəsrin salıb niqab,  
Gül çöhrəsindən atdı səba pərdeyi-hicab,  
Gülzərə çıxdı seyr ilə ol rəşki-afitab,  
Şəbnəm nisarın etdi yüksək lə'löi-xoşab,  
– Bunlar nədir, nə dürri-Ədəndir? – dedim, dedi:  
– Əbsəm, Füzuli, əşki-rəvanındürür sənin!

Vay, yüz min vay kim, dildardən ayrılmışam,  
Fitnə çeşmi sahürü xunxardən ayrılmışam,  
Bülbülü-şuridəyəm, gülzardən ayrılmışam,  
Kimsə bilməz kim, nə nisbət yardımən ayrılmışam,  
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.

Qəddi tuba, lə'lı firdövsün şərəbi-kövəsəri,  
Xülqü xuyidir mələk, surətdə əmsali-pəri,  
Bürçi-əflakin səadətli, şərəfli əxtəri,  
Hüsən ara məcmu'i-xubların sərasər sərvəri,  
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.

Dustlar, mən naləvü fəryad qılsam, eyb iməs,  
Çərxı-bədmehrin əlindən dad qılsam, eyb iməs,  
Qəm diyarın dil ara abad qılsam, eyb iməs,  
Bu bina birlə cahanda ad qılsam, eyb iməs,  
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.

Düşmüşəm qəmxaneyi-hicranə zarü dərdnak,  
Naxüni-həsrət bilən edib giribanimi çak,  
Gündə yüz göz hicr tiğilən oluram mən həlak,  
Gərdişi-dəvvər cövründən məni-dilxəstənak,  
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.

İştiyaqü şövqdən canü tənim aludədir,  
Şami-qəm fərzaneyi-bəxtim mənim uyxudədir,  
Ağılamaqdən çeşmə cisi-dərdnakım sudədir,  
Sanma, ey həmdəm ki, fəryadım mənim bihudədir,  
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.

Vəsl umub cövrü cəfasını çəkərkən can hənuz,  
Mehr umub şövqində yanarkən dili-suzan hənuz,  
Cismi-qəmnakimdə var ikən qəmi-hicran hənuz,  
Yetməndən payanə ahü naləvü əfəgan hənuz.  
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.

Mülki-vəsli dilbərin, könlümdə mə'mur olmadan,  
Eşq camindən dilü can məstü maxmur olmadan,  
Dərdi-bidərmanı-hicrindən tənim dur olmadan,  
Həm Füzuli eşqü aşılığı məşhur olmadan,  
Bir qədi şümşadü gülrüxsardən ayrılmışam.

Ey hərir içərə tənin, mütləq bülür içərə güləb,  
Köksün abi-rövşən, ol ab üzrə dügməndir hübəb.  
Böyləsən məhbub, yox nəzzarənə aləmdə tab,  
Vay əger tezcik çıxıb, sərpib ləçək, salsan niqab,  
Hiç şək yox kim, səni görçək olur aləm xərab.

Dil çəkib zərrin o tağın, verdi lə'lindən soraq,  
Tutdu ol göftar üçün lə'li-binaguşın qulaq,  
Zülfüna həmdəm daraq, aşuftə mən ondan iraq,  
Diş salıb hər piçü tab açdıqca zülfündən daraq,  
Riştəyi-canımğa rəşkimdən düşür yüz piçü tab.

Ey üzü gül, köynəgi gülgünü donu qırımızı!  
Atəşin kisvat geyib, odlara yandırdın bizi.  
Adəm oğlundan sənin tək doğmaz, ey zalim qızı.  
Ayü gündür hüsün bəhsində cəmalin acizi,  
Guiya atan məhi-tabandır, anan afitab.

Al saç bağında mişkin saç pərişanhaliyəm,  
Sim-saq üzrə qızıl xəlxallər pamalyıyəm,  
Sanma xəlxalın kimi mehrindən, ey məh, xaliyəm,  
Arizin dövründə zərrin silsilən timsaliyəm,  
Qəmzən oxundan həzin canımda yüz min iztirab.

Sürmədən gözlər qara, əllər hənadən lalərəng,  
Hiç şahid yox bu rəng ilə ki, sənsən şuxü şəng,  
Vəsməli qaşın yaşıl tozlu kəman, qəmzən xədəng,  
Qəmzəvü qaşınə meyl eylər Füzuli bidirəng,  
Quş əcəbdir qıl mamaq tirü kəmandan ictinab.

Tən pozuldu əşki-çəsmi-xunfəşanimdən mənim,  
Göyüdü can könlümdəki suzi-nihanimdən mənim.  
Ta əsər var cismü canı-natəvanimdən mənim,  
Qəm kəm etməz gözü könlüm cismü canimdən mənim,  
Bu başından savulub, ol getsə yanimdən mənim.

Meyli-vəsl əgmiş qədimi çəngi-bəzmi-yar tək,  
Rəglərim sizlər ol ursam çəng üzrə tar tək,  
Çəngü ney mümkün kəm edə zarlıq mən zar tək,  
Bəs ki, məmluyəm həvayı-eşqə musiqar tək,  
Min fəğan hər dəm çıxar hər üstüxanimdən mənim.

Aləmi tutdu sırişkim qanı, tutmazsan xəbər!  
Saldı yaşım rəxənlər yollarə, qılmazsan nəzər!  
Qan yaşimdən sarı kim, tutmuş yolu, qıl bir güzər!  
Meyl qıl məndən yana, hər dəm bu istığına yetər!  
Qanlı isəm dəxi gəl keç şimdə qanimdən mənim.

Güz evi tək oldu əşkimdən çox evlər qərqi-ab,  
Göz evi tək qıldı çox ev mərdümi-çəşmim xərab,  
Aləmi seylabə verdim, ey cəmali afitab!  
Görünür mərdüm gözünə seyldən qopmuş hübəb,  
Suyə hər ev kim gedər əşki-rəvanimdən mənim.

Ey xəyalın xəlvəti nəqqdi-rəvanım məxzəni,  
Göz yaşı olur rəvan hərgəh xəyal etsəm səni,  
Lütf umub səndən, səri-kuyində etdim məskəni,  
Gəl gözüm nuri, Füzuli tək çox ağılatma məni,  
İnciməzmi xatırın ahü fəğanimdən mənim.

Ta cünun rəxtin geyib, tutdum fəna mülkün vətən,  
Əhli-təcridəm, qəbul etmən qəbavü pirəhən,  
Hər qəbavü pirəhən geysəm misali-qönçə mən.  
“Gər səninçün qılmasam çak, ey büti-nazikbədən!  
Gorun olsun bu qəba əynimdə pirahən kəfən”.

Gərçi sevdayı-səri-zülfindənəm zarü zəlil,  
Keçmən ol sevdadən olduqca manə ömri-təvil,  
Sanma tərk edəm bu sevdayı, gər olsam həm qətil,  
“Çıxmaya sevdayı-zülfün başdan, ey mah, gər yüz il  
Üstüxani-kəlləm içrə tutsa əqrəblər vətən”.

Qalib oldu sübhədəm şövqi-güli-ruyin mana,  
Seyri-bağ etdim ki, buyi-gül verə təskin mana,  
Gül görüb, yadınla dürri-əşk saçdım hər yana,  
“Düşdü şəbnəm, bağə gir, ta gül nisar etsin sana,  
Səbzənin hər bərginə bir dür ki, tapşırılmış çəmən”.

Der idim, ey dil, gətirmə hiç dərd əhlinə şək,  
Ta səni həm salmasın bir dərdə dövrəni-fələk,  
Almadın pənd imdi, aşiqsən, işin ah eyləmək,  
“Ey könül, eşq əhlinə hər şəb gülərdin şəm’ tək,  
Mən deməzmidim ki, danla ağılayasıdır gülən”.

Xah sincab eyləsin fərşin, Füzuli, xah kül,  
Hicr ilə mütləq yuxu görməz göz, əglənməz könül.  
Yarsız eşq əhlinin dinlənməgi mümkün degül,  
“Necə dinlənsin Həbibə sənsiz, ey əndəmi gül  
Kim, batır cısmınə təndə hər tük olmuş bir tikən”.

Candadır sübhi-əzəldən mehri-rüxsarın sənin,  
Nola ta şəmi-əbəd olsam tələbkarın sənin,  
İmdi cana bulmamış min aşiqi-zarın sənin.  
“Ey əzəldən ta əbəd könlüm giriftarın sənin,  
Çarə qıl kim, buldu canım əsrü qəmxarım sənin!”

Tutdular təşxisi-dərəd üçün müalicilər rəğim,  
Tapdı bu sihhət ki, sihhətdən yəqindir ölməgim,  
Çün yəqin oldu dəvəsiz dərdilən can verməgim,  
“Can verir çağında, Tanrıçün, qaşımğa gal bəğim,  
Bari görmüş bulğa min bir ləhzə didarın sənin.”

Xublarını imtəhan qılmaqda çox çəkdim cəfa,  
Naleyi-zarılə bildim dərdi-dil bulmaz şəfa.  
Mən sinadım, şimdə sən pəndim eşit, qıl iktifa,  
“Çünki xublar məzhabəbində yox imiş rəsmi-vəfa,  
Ey könül, nə yerə yetkay naleyi-zarın sənin?”

Könlüm aldı ol iki əyyarı-çeşmi-pürxumar,  
Şimdi can qəsdin həm etmişlər nə məkrilən ki, var,  
Ürf içində olsa hər əyyar qövlü üstüvar,  
“Sər’ilən gər tutsalar əsrük sözinə e’tibar,  
Qanıma vergay danuqluq iki əyyarın sənin.”

Sanma cövr etsən Füzuli incinib tərkin qılə,  
Gər cəfa qıl, gər vəfa canım fəda sən qatılə,  
Mən xud öldürüm, imdi sən tiği-cəfa alıb ələ,  
“Lütfini öldürsən, ey dilbər, cəfa tiği bilə,  
Anda həm bolğay mənim ruhim mədədkarın sənin.”

Necə bir vəsvəseyi-əql ilə qəmnak olalım,  
Gəlin alayışi-qəmdən çıxalım, pak olalım,  
Nəş'eyi-mey tapalım, qabili-idrak olalım.  
Məstü mədhuşü xərabatiyü bibak olalım.

Rindlər bəzminə sərməst səbu tək giribən,  
Zövq bağınə girib, cam gülünü dəribən,  
Meyə derlərə bəha əql mətain, veribən,  
Məstü mədhuşü xərabatiyü bibak olalım.

Paybəsti-meyi-safı olalım dürd misal,  
Verəlim saqıyə can, eyləyəlim kəsb-i-həlal  
Nəş'ədən bilməyəlim aləmi-keyfiyyəti-hal,  
Məstü mədhuşü xərabatiyü bibak olalım.

Mey hübabı kimi meyxanədir bir ev tutuban,  
Iqdi-əngur kimi bir araya baş çatuban,  
Alsalar, din ilə dünyayı şərabə satuban,  
Məstü mədhuşü xərabatiyü bibak olalım.

Badədən qeyr ki, qəm dəf'inə bir cam yetər,  
Nəqdini nisəyə hər kim verəcək olsa itər,  
Ey Füzuli, rəvişi-əhli-riyadən nə bitər?  
Məstü mədhuşü xərabatiyü bibak olalım.

Pərişan halin oldum, sormadın hali-pərişanım,  
Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım,  
Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl xanım!  
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!

Əsiri-dami-eşqin olalı, səndən vəfa görmən,  
Səni hər qanda görsəm, əqli-dərdə aşına görmən,  
Vəfəvü aşinalıq rəsmini səndən rəva görmən,  
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!

Dəgər hər dəm vəfasız çərx yayından mənə bir ox,  
KİMƏ şərh eyləyim kim, möhnətü ənduhü dərdim çox,  
Sənə qaldı mürüvvət, səndən özgə hic kimsəm yox,  
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!

Gözümdən dəmbədəm bağrim əzib yaşılm kimi getmə!  
Səni tərk etməzəm çün mən, məni sən dəxi tərk etmə!  
Ikən həm zalim olma, mən kimi məzlumi incitmə!  
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!

Qatı könlün nədən bu zülmilə bidadə raqibdir,  
Gözəllər nisbəti olmaz cəfa, səndən nə vacibdir?  
Sənin tək nazəninə, nazənin işlər münasibdir,  
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!

Nəzər qılmazsan əqli-dərd gözdən axıdan seylə,  
Yamanlıqdır işin üssəq ilə yaxşımıdır böylə?  
Gəl, Allahı sevirsən, aşiqə cövr etmə, lütf eylə,  
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!

Füzuli şiveyi-ehsanın istər, bir gədayındır,  
Dirildikcə sənin kuyin yolunda xaki-payındır,  
Gərək öldür, gərək qoy, hökm – hökmün, rə'y – rə'yindir,  
Gözüm, canım, əfəndim, sevdigim, dövlətli sultanım!

Hasilim bərqi-həvadisdən məlamət dağıdır,  
Məsnədim kuyi-məlamətdə fəna topağıdır,  
Zar könlüm təndə zindani-bəla dutsağıdır,  
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!

Dövr cövrindən tənü canimdə rahət qalmadı,  
Surəti-halimdə asarı-fəraqət qalmadı,  
Möhənətü qəm çəkməyə minbə'd taqtə qalmadı,  
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!

Könlümün mülkün cəfa seylabi viran eylədi,  
Bəxtimin halin hücumı-qəm pərişan eylədi,  
Bağrimı əndişeyi-dövri-fələk qan eylədi,  
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!

İntihasız cövrlər odlarə yandırıdı məni,  
Açı sözlər dadlı canımdan usandırıdı məni,  
Xəlqdən bihudə fəryadım utandırıdı məni,  
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!

İstəyib bir çarə, çox yeldim, yügündüm hər yana,  
Rəhm edib, bir kimsə imdad etmədi mütləq mana,  
Çarəsiz qaldım, mürüvvət istəyib gəldim sana,  
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!

Dadə gəldim adlı divanınə, fəryadım eşit!  
Sən ki, adilsən, gör əfəganım nədəndir, qurə yet!  
Şərhi-halim sor, muradım ver, əlim tut, fikrim et!  
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!

Gör Füzulinin rüxi-zərdində əşki-alını,  
Pərdeyi-idbar tutmuş surəti-iqbalını,  
Dərdməndindir, inayətlər edib sor halini,  
Rəhm qıl, dövlətli sultanım, mürüvvət çağıdır!





# 1

Həmdi-bihəd dəmbədəm ol mübdii-əşyayə kim,  
Xilqəti-imkan vücubi-zatini icab edər.

Gəh səvadi-girdbadi-qəhri xaki-tirəyi  
Tutiyayı-dideyi-xurşidi-aləmtab edər.

Gəh nüzuli-qətreyi-barani-əbri-rəhməti  
Yer yüzündə səbzeyi-pəjmürdeyi sirab edər.

Meydə müzənər eyləyib keyfiyyəti-təğyiri-hal,  
Simbərlər zülfünü can qeydinə qüllab edər.

Canə həm, əlbəttə, ondandır bu iste'dad kim,  
Rəğibəti-məhbubü pərvayı-şərabi-nab edər.

Ola kim, məqbul edə üzri-günahim, qün bilir,  
Kim, əməl təklifini cəm'iyyəti-əsbab edər.

# 2

Çox təfaxür qılma cəm'i-mal ilə, ey xacə kim,  
Simü zər cəm'iyyəti əhli-qürur eylər səni.

Barigahi-qürbdən cəm'iyyəti-malü mənal,  
Hər nə miqdar olsa, ol miqdar dur eylər səni.

Gərçi ne'mət çox, kifayətdən təcavüz qılma kim,  
İmtila bari-bədəndir,bihüzur eylər səni.

# 3

Əhli-kəmalə cahil əgər qədr qılmasa,  
Mə'zurdur, məlamətin etmək rəva degil.  
Cahil təbiətində məzaqi-kəmal yox,  
Hər nəfsə iqtidai-təbiət xəta degil.  
Ülfət həmişə fər'i olur aşinalığın,  
Cahil fəzilət əhli ilə aşına degil.

Ey səfayı-surətin qeydin çəkən, bil kim, hənuz  
Jəngdən ayineyi-idrakını pak etmədin.  
Jəngdir ayineyi-idrakə hər surət ki var,  
Sən hənuz, ey sadə, bu məzmuni idrak etmədin.

Ey vücudi-kamilin ayinədari-feyzi-həq,  
Asitanın qibleyi-hacati-ərbabi-yəqin.

Ey kəmali-rəfətin sərmayeyi-əmnü əman!  
Vey cəmali-şövkətin pirayeyi-dünyavü din!

Hüsnı-rə'yin afitabi-aləmi-sidqü səfa,  
Xaki-payın mənşəi-cəm'iyəti-ruyi-zəmin.

Gəlməmiş bir sən kimi pakizətinət aləmə,  
Ta binayı-aləm etmiş nəqşbəndi-maü tin.

Məsnədi-Nurşirəvandır büq'əyi-Darüssəlam,  
Snsən istehqaq ilə Nurşirəvanə canışın.

Cismdir mə'nidə bürçi-övliya, sən ruhi-pak,  
Bir nigindir xitteyi-Bəğidad, sən nəqş-i-nigin.

Sərvəra, yüz şükr kim, feyzi-kəmali-rəfətin,  
Övliya bürçini etmiş rəşki-firdövsi-bərin.

Xasü am olmuş nəvali-ne'mətindən bəhrəmənd,  
Afərin, ey şəhriyari-mülkpərvər, afərin!

Mən ki, bir kəmtər dauguyəm, nəzər saldın mənə,  
Qoymadın xaki-məzəllətdə qalım zarü həzin.

Zaye' ikən qədrimi bildirdin əqli-aləmə,  
Tirə ikən eylədin xaki-vücudim ənbərin.

Əbri-lütfün qıldı xari-xüskimi gülbörgi-tər,  
Feyzi-cudun qıldı səngi-xarəmi dürri-səmin.

Ne'mətin şükrü mana fərz etdi izhari-səna,  
Şəfqətin tövqi məni qıldı qulami-kamərin.

Qəm degil əhli-qərəz eylərsə məndən mən'i-xeyr,  
Qəm degil əhli-həsəd bağılarsa mən miskinə kin.

Ruzigarılə mənim məqsudimi hasil qılıb,  
Ol ki, mən' eylər, olur bədxahi-rəbbül-aləmin.

Hiç şək yox kim, yetər məqsudə, olmaz naümid,  
Xirməni-əltəfin ətrafında olan xuşəçin.

Var ümidiş mehrü mah etdikcə dövrən, olasan  
Kamyabü kamranü kambəxşü kambin.

## 6

Pərdə çək eybinə zülmət kimi, xəlqin daim,  
Gər dilərsən ki, nəsib ola sənə abi-həyat.

Qılma xurşid kimi, eybnümalıq ki, fələk  
Yerə salmayıə səni ba'd ülüvvüd-dərəcat.

Cəhd qıl zatın ola məzhəri-asarı-qəbul,  
Qılma ol cahə təfaxür ki, ola xarici-zat.

Fəzl olur, sanma, sənə mənziləti-əslü nəsəb,  
Cah olur, sanma, sənə kəsrəti-əsbabü cihat.

Ariyətdən özüñə qılma qəmər tək zinət,  
Qeyridən ariyətin nur isə, həm yazıya at.

## 7

Ey müəllim, aləti-təzvirdir əşrarə elm,  
Qılma əhli-məkrə tə'limi-məarif zinhar!

Hiylə içün elm tə'limin qılan müfsidlərə,  
Qətli-am içün verər cəlladə tiği-abdar.  
Hər nə təzvir etsə əhlı-cəhl ona olmaz səbat,  
Məkri-əhlı-elmdir, əslı-fəsadi-ruzigar.

8

Bəxil qılmasa cəm' etdiyi dirəm sərfin,  
Nihali-məqsədi sərsəbz olub səmər verməz.  
Əlindəki gührəi bəzəl qılmasa mümsik,  
Şəbi-qəminə əməl müjdəyi-səhər verməz.  
Tükənməyincə kəvəkib, günəş tülü' etməz,  
Tökülməyincə şukufə, nihal bər verməz.

9

Ey ki, əndişeyi-mal ilə sərasımə olub,  
Dünü gün dəhrdə aşuftə keçər əhvalın  
Cəm'i-mal eylədigin rahət üçündür, əmma  
Rahətin əksik olur, hər necə artar malın.  
Mal çox etmə, həzər eylə əzabından kim,  
Rənci artar, ağr olduqca yükü həmmalın.

10

Mən sübhü şam dudi-dili-suznak ilə,  
Bağrıñ kəbab edib, verərəm çərxə inqilab.  
Hutü Həməl mədari ilə asiman dəxi,  
Qan uddurub, verər dili-suzanımə əzab.  
Dünyadə yox fəraigətə ümmid, nişəkim,  
Qan uddurur oda netəkim, cizginir kəbab.

11

Elm kəsbilə rütbeyi-rif'ət  
Arizuyi-məhal imiş ancaq.  
Eşq imiş hər nə var aləmdə,  
Elm bir qiylü qal imiş ancaq.

## 12

Olsa məqsudunca dövrani-fələk bir neçə gün,  
Olma məğrur, ey ki, hali-dəhr rövşəndir sənə.  
Qatili-abavü əcdadin məaf etməz səni,  
Umma ondan dustluq rəsmin ki, düşməndir sənə.

## 13

Gəlin, ey əhli-həqiqət, çıxalım aləmdən,  
Qeyr yerlər gəzelim, özgə safalər görəlim.  
Seyri-gərmiyyəti-qovğayı-qiyamət qılalıım,  
Vəz'i-cəm'iyyəti-həngameyi-məhşər görəlim.  
Rəvişi-silsileyi-dəhr mələl etdi bizi,  
Necə bir dəhrdə ovzai-mükərrər görəlim.

## 14

Sevərəm ol nigari-simbəri  
Ki, cəfapişəvü sitəmgərdir.  
Necə kim, ona eşqbazlığm  
Mə'siyət olduğu müqərrərdir.  
Cövr ilə ol müdəm mən'im edib,  
Rəhi-zöhdü səlahə rəhbərdir.  
Qalibi-əcr olursa cövrü, nola,  
Əmrə-mə'rufü nəhyi-münkərdir.

## 15

Necə bir nəfs təmənnası ilə,  
Yeməkü içmək ola dilxahın.  
Eyləyib zöhdü vərə'dən nifrət,  
Taşı-həqdən ola ikrəhin.  
Mə'bədin mətbəx ola şamü səhər,  
Müstərah ola ziyanətgahın.  
Bunun üçünmü olubsan məxluq?  
Bumudur əmri sənə Allahın?

## 16

Həmişə dustum oldur, derəm ki, mal verib,  
Qılır təbiətimi bəsteyi-əlaqeyi-mal.

İbadəti-həqü kəsb-i-ülum üçün mütləq,  
Qomaz mülahizəyi-zəbt-i-mal, məndə məcal,  
Müdəm düşmən ona söylərəm ki, malim alıb,  
Mənə müyəssər edər ne'məti-fəraigəti-hal,  
Hüzuri-qəlb verər rövnağı-ibadəti-həq,  
Fəraig-i-xatir olur mucib-i-hüsuli-kəmal.  
Fəğan ki, dustumu düşmənimdən etmən fərq,  
Kəmali-cəhl ilə ovqat sərf olur mahü sal.  
Bu cəhl ilə özümü əhli-mə'rifət sanıram,  
Zəhi təsəvvürü-batıl, zəhi xəyalı-məhal!

### 17

Ey qaziyi-xocəstəliqa kim, həq eyləmiş,  
Sahibsəriri-məsnədi-hökmi-qəza səni!  
Cəhd eylə kim, mülahizəyi-nəf'i-dünyəvi,  
Hökmi-qəzadə etməyə əhli-xəta səni.  
Məqbili-xəlq qılmış ikən elmü mə'rifət,  
Mərdudi-xalıq eyləməyə irtişa səni.

### 18

Zülm ilə ağaçalar alıb, zalim  
Eylər ən'am xəlqə minnət ilə.  
Bilməz onu kim, etdiyi zülmə  
Görəcəkdir cəza məzəllət ilə.  
Müddəası bu kim, rizayı-ilah  
Ona hasil ola bu adət ilə.  
Cənnəti almaq olmaz ağaç ilə,  
Girmək olmaz behiştə rüşvət ilə.

### 19

Min ikən qədrü qiymətin bir olur,  
Müzərib olsa qəlbin, ey arif!  
Eylə təskini-qəlb hasil kim,  
Əlf-i təhrika-qəlb eylər əlif<sup>1</sup>.

---

<sup>1</sup> “Əlf” ərəbcə min deməkdir, “əlif” isə əbcəd hesabında birdir (1).

## 20

Oldur گەزەل ki, feyzi onun am olub müdam,  
Arayışı-məcalisi-əhli-qəbul ola.  
Virdi-zəbani-əhli-səfavü sürur olub,  
Məzmunu zövqəbəxş, səriül-hüsul ola.  
Ondan nə sud kim, ola mübhəm ibarəti,  
Hər yerdə istimain edənlər məlul ola.

## 21

Sərfi-nəqdi-ömr edib mən kəsbi-irfan etmişəm,  
Əhli-dünya həm kəmali-cəhl ilə təhsili-mal.  
Dəhr bir bazardır, hər kim mətain ərz edər:  
Əhli-dünya – simü zər, əhli-hünər – fəzlü kəmal.  
Kim ki, məndən nəf' bulmaz, istəmən nəf' in onun,  
Ol ki, yox nəf'im ona, nəf'in mənə olmaz həlal.  
İstəmən nadan mənə gər versə gənci-simü zər  
Kim, əvəzsiz malə nadandan təsərrüfdür vəbal.

## 22

Eyləyib nadanə ərzi-fəzlü izhari-hünər,  
Şərmsar etmək, əta ummaq, nədir zülmi-sərih!  
Sən bilirsən, mücmələn, ondan nə alırsan, vəli  
Bilməz ol kim, aldiğ səndən həsəndir, ya qəbih.  
Zahirən satmaq hünər, almaq əta bir bey'dir,  
Tifldir nadan, buyurmaz şər' onun bey'in səhih.

## 23

Hər kimin var isə zatında şərarət küfrü,  
Istilahati-ülmə ilə müsəlman olmaz.  
Gər qara daşı qızıl qan ilə rəngin edəsən,  
Təb'ə təğyir verib, lə'li-Badəxşan olmaz.  
Eyləsən tutiya tə'lim ədayi-kalimat,  
Nitqi insan olur, əmma özü insan olmaz.  
Hər uzun boylu, şücaət edə bilməz də'va,  
Hər ağac kim boy ata, sərvi-xuraman olmaz.

**24**

Ey xəta ləfzilə Qur'anın şükuhin sindiran,  
Mö'cüzi-ayati-Qur'andan hazır qılmazmisan?  
Hər əlif bir xəncəri-xunrizi-bürrandır sənə,  
Xəncəri-xunrizi-bürrandan hazır qılmazmisan?  
Bir həkimi-kamilin darüş-şəfayı-hikmətin  
Etmək istərsən xərab, ondan hazır qılmazmisan?

**25**

Sən nə afətsən mənə, ey əqli-bədfərcam, kim,  
Bulmaq olmaz surəti-qürbündə asarı-nışat.  
Tifllər, divanələr səndən mübərra olmağın,  
Dünyəvü üqbədə bulmuşlar kəmali-imbisat.  
İzzətü zillətdə bilməzlər təriqi-imtiyaz,  
Hillətu<sup>1</sup> hirmando çəkməzlər əzabi-ehtiyat.  
Ol ki, daim həmnişinindir, müəzzzəbdir müdəm,  
Netə kim təklifə hökmi-şer<sup>2</sup> ilə sənsən mənat.  
Ol zamandan kim, sənə verdim inani-ixtiyar,  
Ol zamandan keylədim<sup>2</sup> möhkəm səninlə irtibat,  
Olmayıb xali qəməi ənduhdən qəbrim evi,  
Xar bəstədir mənə peyvəstə, xakistər – büsət.  
Olmayaydım, kaş ki, hərgiz səninlə həmnişin,  
Qılmayaydım kaş ki, mütləq səninlə ixtilat.

**26**

Ey xacə, gər qulundan oğulluq murad isə,  
Şəfqət gözilə bax ona daim oğul kimi.  
Vər oğilunu dilərsən ola sahibi-ədəb,  
Əlbəttə, eylə zillətə mö<sup>3</sup>tad qul kimi.

**27**

Ey vəziri-mülkpərvər kim, nizami-mülk üçün,  
Intixab etmiş cəmii-xəlqdən sultan səni.

<sup>1</sup> Zəiflik

<sup>2</sup> Ki eylədim

Həllü əqdin aləmin qılmış müfəvvəz rə'yinə,  
Naibi-hökmi-xilafət eyləyib dövran səni.  
Qıl həzər kim, olmaya nagəh mizacın münqəlib,  
Qılmaya sərmast, cami-şövkəti-divan səni.  
Olasan insaf üçün mənsub ikən, əhli-fəsad,  
Edə din əhlindən afət, qilləti-iman səni.  
Etməyə mə'mureyi-islami viran, kəndüyüə,  
Ə'zəmi-a'vanı ənsar eyləyə şeytan səni.  
Etmış ikən əfzəli-xəlqi-cəhan iqbal ilə,  
Ərzəli-əhli-cəhənnəm eyləyə sübhan səni.

## 28

Ey ki, aləmdən məhəbbət adını məzmun edib,  
Hər zaman bir mahrüxsarın olursan maili.  
Keçdi ömrün, şahidi-məqsəd cəmalın görmədin,  
Şahidi-məqsəd sağınmış, sən aradə haili,  
Arif isən, tuta gör sərriştəyi-feyzi-bəqə,  
Tərk qıl, bu surəti-faniyyü nəqş-i-zaili.

## 29

Dəhr bir seylabdır, mülhəq ədəm dəryasına,  
Biz ki, sərgərdanız, ol seylabə düşmüş xarü xəs.  
Cizginir xarü xəs ol seylab olduqca rəvan,  
Yetmədən dəryaya, rahət mümkün olmaz bir nəfəs.

## 30

Kəfi-hirsilə daim daməni-dünyayı-dun tutsan,  
Zəmanə şurbəxt eylər səni, peyvəstə dərya tək.  
Müləvvəs olmayıb, təcrid ilə çıxsan bu aləmdən,  
Səni zali-fələk xurşidə cüft eylər Məsiha tək.

## 31

Ey gözəl, zatın məarif birlə rəngin edə gör,  
Xətti-mişkin, pərdeyi-rüxsarı-gülgün olmadan.  
Söhbəti-ərbəbi-elmü mə'rifətdən kəsb qıl,

Hüsni-sirət, surəti-halın digərgün olmadan.  
Cəhd qıl kim, görməyə xurşidi-rüxsarın zəval  
Nur feyzindən hilali-qədrin əfzun olmadan.

### 32

Əlindən ahlər, ey əxtəri-bəxti-siyahim, kim,  
Məni xəlq içərə alichədr ikən, qayətdə xar etdin.  
Qılıb xurşidi-hirman mətləi-ümmid gərdunun,  
Vücudimdən misali-sayıə, səlbi-e'tibar etdin.  
Səvadi-didəmi mütləq bəyazi-eynə döndərdin,  
Bəyazi-hüsni-halim xali-ruyi-ruzigar etdin.

### 33

Ey könül, mütləq ibadət qılmayıb, ömrün təmam  
Eylədin sevdayı-zülfü-hər pərirüxsarə sərf,  
Saç ağardı, gol,yetər mir'ati-bəxtin tırə qıl,  
Ömrən bir dəm ki, qalmış, eylə istiğfarə sərf.

### 34

Xirədməndi ki, daim aləmi-elm içərə seyr eylər,  
Əsalibi-fünuni-şə'rdən, əlbəttə, qafildir.  
Məzaqi-şə'r həm bir özgə aləmdir, həqiqətdə  
İki aləm müsəxxər eyləmək qayətdə müşkildir.

### 35

Padişahi-mülk, dinarü dirəm rüşvət verib,  
Fəthi-kışvər qılmağa eylər mühəyya ləşkəri.  
Yüz fəsadü fitnə təhriliklə bir kışvər alır,  
Ol dəxi asarı-əmnü istiqamətdən bəri.  
Göstərən saətdə dövrani-fələk bir inqilab,  
Həm özü fani olur, həm ləşkəri, həm kışvəri.  
Gö nə sultanəm məni-dərviş kim, feyzi-süxən  
Eyləmiş iqbali mi asarı-nüsrət məzhəri.

Hər sözüm bir pəhlivandır kim, bulub tə'yidi-həq,  
Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri.  
Qanda kim, əzm etsə, mərsumü məvacib istəməz,  
Qansı mülkü tutsa dəgməz kimsəyə şurū şəri.  
Payimal etməz onu asibi-dövri-ruzigar,  
Eyləməz tə'sir ona dövrani-çərxi-çənbəri.  
Qılmasın dünyada ultanlar mənə təklifi-cud,  
Bəs dürür başında təvfiqi-qənaət əfsəri.  
Hər cəhətdən fariğəm, aləmdə həşa kim, ola  
Rizq üçün əhli-bəqə, əhli-fənanın çakəri.

### 36

Sədayi-ney həram olmaz, dedin, ey sufiyi-cahil,  
Yelə verdin xilafi-şər' ilə namusun islamın.  
Bu əndam ilə vəcdiyyatdan dəm urmaq istərsən,  
Ilahi, ney kimi surax-surax olsun əndamın.

### 37

Müttəsil mə'rifət əhlini ayaqlarə salıb,  
Fələki-stüflə qılır möhnətü qəm pamalı,  
Ol ki, cahildir, edib cümlə muradın hasıl,  
E'tibar ilə qılır məsnədi-qədrin ali.  
Bu səbəbdən bilirəm kim, bu cahan övrətdir,  
Övrətin böylədir övladı ilə əf'ali.  
Ulu övladı kəsər süddənү tə'dib verər,  
Süd verib, lütf ilə bağilar beşiyə ətfali.

### 38

Yaxamı pəncəyi-təxvifi-rəhi-şər' tutar,  
Daməni-mə'rifəti-əhli-riyasət tutsam.  
Jəngi-iflas tutar ayineyi-rahətimi,  
Tərki-hükkəm qılıb, kunci-qənaət tutsam.  
Hiç halətdə bulunmaz əsəri-rahəti-dil,  
Oluram müztəribül-hal nə sən'ət tutsam.

Doğruluq ilə istə ülüvvi-məqam kim,  
Gəldikcə halinə verə dövri-fələk rəvac.  
Doğruluq ilə hərflərə sadır “əlif”,  
“Ya” hərfini ayağə buraxmışdır e’vicac.  
Doğrular ilə göz ki, səni sərbülənd edə,  
Əgrilər ilə eyləmə, əlbəttə, imtizac.  
“Ya” ixtiliat ilə sərir oldu payimal,  
Başda məqam tutdu “əlif” nüsrətilə tac.

Müddəi eylər mənə təqlid nəzmü nəsrda,  
Leyk namərbüt əlfazü mükəddər zati var.  
Pəhlivanlar, badpalər səgridəndə hər yana,  
Tifl həm kövlən edər, əmma ağacdən atı var.

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,  
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.  
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib,  
Əksərən əlfazi namərbütü nahəmvar olur.  
Məndə tovfiq olsa, bu düşvari asan eylərəm,  
Novbahar olğac tikəndən bərgi-gül izhar olur.

Sə’dü nəhs əhvalını qilsan münəccimdən sual,  
Müqtədai-mə’rifət Bərcisü Keyvandır ona.  
Eyləson rəmmaldən təftiş-i-hali-nikü bəd,  
Mürşidi-rahi-yəqin Əngisü Lehyandır ona.  
Nöqteyi-əşkallı-rəmlü seyri-əcrami-nücum,  
Kimə rəhbər olsa, feyzi-aql böhtandır ona.  
Bilmış ol kim, hər nə sadir olsa ziştü xubü bəd,  
Məzhəri bir elmdir kim, aql heyrandır ona.





**1**

Əlhəmdü limən ənarə qəlbi və həda,  
Vəş-şükrü lima fihi mİNƏŞ-ŞOVQİ bəda.  
Ma əMDƏHÜ vahibən sivahu əbəda,  
La əŞRİKÜ fİ sənai-rəbbi əhəda<sup>1</sup>.

**2**

Əlhəmdü limən əzzə kəmalən və əla,  
Mən qamə bi-əmrihi və mən nazəə-la.  
SÜMMƏS-SƏLAVATU VƏT-TƏHİYYATU ƏLA  
Mən fəzzələhul-lahu bi-izzin və üla<sup>2</sup>.

**3**

Ey feyzi-vücud, şahidi-cud sana,  
Vey şahidi-cud, hər nə mövcud sana.  
Ümmidi-qəbulü e'timadi-kərəmin,  
Mərdudini etmiş yenə mərdud sana.

**4**

Ey zatına mümkünat bürhani-vücub,  
Sabit sana imtinai-imkani-üyub.  
Şayisteyi-ne'məti-həyati-əbədi,  
Ərvahi-məarifinlə əbdanü qülub.

**5**

Ey üqdəgüşayi-əcəmü türkü ərəb,  
Rəssami-rüsəmi-fəzlü asarü ədəb!  
Məzmuni-hədisin səbəqi-hər millət,  
Də'vayı-qəbulun sənədi-hər məzhəb.

<sup>1</sup> Tərcüməsi: Mənim qəlbimi işıqlandırana və doğru yol göstərənə həmd olsun.

Şükr olsun ona ki, onunla şövq başlanır.

Ondan başqa bir kimsəni mədh etmərəm.

Öz duamda Allahımı hek kəsi şərik etmirəm.

<sup>2</sup> Tərcüməsi: Kəmali ilə əziz olana həmd olsun,

Onun əmrinə tabe olanlar yüksəldi, xilafinə gedənlər yox.

Sonra sələvat və salam olsun o adama ki,

Allah onu əzizlik və yüksəkliliklə fəzilətləndiribdir.

**6**

Xoş ol ki, dəmi-əcəl çəkəm badeyi-nab,  
Sərməst yatam qəbrdə ta ruzi-hesab.  
Qovğayı-qiyamatdə duram məstü xərab,  
Nə fikri-hesab ola, nə idraki-əzab.

**7**

Saqı, kərəm et, şərabi-gülfam yürütüt!  
Gülfam şərabə vermə aram, yürütüt!  
Bəzm içərə hübabı-əşki-gülgunumdan  
Min cam yürütütmə, cam üçün cam yürütüt.

**8**

Canımda olan zəxireyi-nitqü həyat,  
Cismimdə olan cövhəri-hissi-hərəkat.  
Sərf olmadı xublar rahi-eşqində,  
Əfsus ki, bihudə keçirdim ovqat!

**9**

Tə’miri-bəqavü cəm’i-mal etdin, tut!  
Hər arizu etdinsə, ona yetdin, tut!  
Çün ömr bəqasına tutulmaz ümmid,  
Hər hal ilə gəldigin kimi getdin, tut!

**10**

Derlər ki, qılır qönçə ləbi-yar ilə bəhs,  
Gülbərgi-tər ol la’lı-gūhərbar ilə bəhs.  
Ol bir neçə dilsizlərə töhmətdir bu,  
Də’vayə gərək ləhceyi-göftar ilə bəhs.

## 11

Ey mehri-rüxün qədimü aləm hadis!  
Izhari-vücudə kəşfi-razin bais.  
Keçdim səri-kuyında iki aləmdən,  
Li beynə məqameyi məqamün salis<sup>1</sup>.

## 12

Xeyli-qəmin etdi nəqdi-səbrim tarac,  
Səbr ilə müyəssər olmadı dərdə ilac.  
Rüxsarima tökdü mərdümi-çəşmim qan,  
Hinduyi görün, lə'l verir Rumə xərac.

## 13

Ey faideyi-elminə aləm möhtac,  
Xaki-qədəmin əhli-hünər başına tac.  
Hər kimdə ki, gördü himmətin sui-mizac,  
Ol sui-mizacə qıldı lütf ilə ilac.

## 14

Ey şərbəti-vəslin ələmi-hicrə ilac!  
Bazari-qəmimdə eşq nəqdinə rəvac.  
Gər tutsa xədəngin rəgi-canım nə əcəb,  
Nəbz ilə qılır təbib təşxisi-mizac.

## 15

Ey zikri-ləbin nasixi-ənsafi-Məsih!  
Nitqin “ənə əfsəh”<sup>2</sup>, kəlimatın da fəsih.  
İzhari-qəbulun əsəri-lütfi-xəfi,  
İxfayı-rəhi-şəri’ətin zülmi-sərih.

---

<sup>1</sup> Tərcüməsi: İki məqam arasında üçüncü məqam mənimdir.

<sup>2</sup> Tərcüməsi: mən ən fəsahətliyəm.

## 16

Tutduqca ələ sağəri-səhbayi-səbuh,  
Artar əsəri-zövqi-dilü rahəti-ruh.  
Tuğyani-qəmə müffiddir zövrəqi-mey,  
Tufan xətərində öylə kim, kəştiyi-Nuh.

## 17

Gül dövrü xoş ol kim, tuta gülfam qədəh,  
Bəzmində dəmi tutmaya aram qədəh,  
Hər sübh ki, xürşidsifət qaldıra baş,  
Bəzmin bəzəyib, gəzdirə ta şam qədəh.

## 18

Mey şövqü olubdur mənə adət, ey şeyx!  
Gəldikcə bu şövq olur ziyadət, ey şeyx!  
Xoşdur mənə mey, sənə ibadət, ey şeyx!  
Rə'y ilə degil eşqü iradət, ey şeyx!

## 19

Gər kuyinə əşkim güzər eylər küstax,  
Vər qəddinə çeşmim nəzər eylər küstax.  
Eyb eyləmə, rəngi-çöhreyi-zərdimi gör  
Kim, çoxları aləmdə zər eylər küstax.

## 20

Bir abü həvadır əşki-gərmü dəmi-sərd  
Kim, ondan alır nəşvü nəma gülbüni-dərd.  
Gülzari-qəmin bənəfşəvü yasəməni,  
Dudi-dili-aşüftədirü çöhreyi-zərd.

Ta dövrdədir daireyi-kövnü fəsad,  
 Mümkün degil olmaq hərəkatından şad.  
 Tasi-fələk içərə kə'bəteyni-əncüm,  
 Göstərməz imiş hiç kimə nəqş-i-murad!

Ta məhmili-mehrdir bu zəngari-məhd,  
 Mehrinlə vəfa əhlinədir möhkəm əhd.  
 Birdir bizi bəzmgahi-eşqində fələk,  
 Gər qəhrilə zəhr versə, var lütfələ şəhd.

Hər yerdə ki, ol simbərү simin xəd,  
 Ərz eyləyə ariz, aça sünbü'l, çəkə qəd;  
 Rəngi-gülü buyi-sünbü'lü cilveyi-sərv,  
 Hökm eyləməzəm kim, ola məqbولي-xirəd.

Ta boynuma saldı ol xəmi-zülf kəmənd,  
 Tədbir ilə açılmadı boynumdan bənd.  
 Çox pənd verildi, olmadı faidəmənd,  
 Yetməzmi mənə pənd verən, xəlqə bu pənd.

Dəf'i-qəmi-ruzigarədir badə müfid,  
 Rəf'i-ələmi-eşqə rüxi-sadə müfid.  
 Tərki-meyü mə'suqdur ol illət kim,  
 Olmaz ona hiç nəsnə dünyadə müfid.

**26**

Ey şəhdi-ləbin sözü şəkərvar ləziz!  
Lə'lin kimi qanda bir şəkər var ləziz?  
Tüngi-şəkər olmasayı dürçi-dəhənin,  
Olmazdı çıxan ləhcəyi-göftar ləziz.

**27**

Gər möhnəti-kəsrdir və gər ne'məti-səbr,  
Səbr ilə qənaətdə gərək müslimü gabr.  
Hər ne'mətü möhnət ki, verərsən, yarəb!  
Ver ne'mətə bir qənaətü möhnətə səbr!

**28**

Hərdəm mənə yar ərzi-rüxsar eylər,  
Hüsnilə məni bətər giriftar eylər.  
Guya ki, kəmali-eşq dərsin oxudur,  
Hərdəm mənə tə'limini təkrar eylər.

**29**

Hicrin, cigərini hər kimin qan eylər,  
Tədric ilə vəslin ona dərman eylər.  
Zülfün kimi kim, müddət ilə kafir idi,  
Lə'lin onu bir dəmdə müsəlman eylər.

**30**

Hər dil ki, əsiri-qəmi-hicran olmaz,  
Şayisteyi-zövqi-vəslı-canın olmaz.  
Hər dəd ki var, var dərmanı, vəli,  
Bidəndlərin dərdinə dərman olmaz.

Biz aləmi-eşq aləmaraləriyüz,  
 Meyxaneyi-dərd dürdpeymaləriyüz.  
 Gülbərgi-nadamət çəmənidir aləm,  
 Biz bu çəmənin bülbüli-şeydaləriyüz.

Kimdir ki, qəmində naleyi-zar etməz!  
 Dərdin sənə nalə ilə izhar etməz!  
 Fəryadına hiç kimsənin yetməzsən,  
 Fəryad ki, fəryad sənə kar etməz!

Canan isə mətlub, təmə' candan kəs!  
 Mətlub isə can, ümid canandan kəs!  
 Can sevmək ilə müyəssər olmaz canan,  
 Ya bundan ümid, ya təmə' ondan kəs!

Suzi-dilim əşki-aldən eylə qiyas,  
 Ənduhimi zə'fi-haldən eylə qiyas.  
 Xurşid ki, hüsnünlə qlır bəhs-i-kəmal,  
 Tərki-ədəbin zəvalədən eylə qiyas.

Ədvari-zaman daireyi-heyrət imiş,  
 Əsbabi-cəhan məhalikü möhnət imiş,  
 Dünyaya həvəs etməmək etməkdən yey,  
 Çün əvvəli hirsü axırı həsrət imiş.

Kuyində sənin nə daşə kim, vurdum baş,  
Qıldırm onu qərqi-xun, töküb gözdən yaş.  
Göz yaşınə rəhm eylə ki, çox müddətdir,  
Bidadinə səbr edib basar bağırına daş.

Ey kəsb-i-kəmalə e'tiqadın naqis,  
Təhsili-kəmalə ictihadın naqis!  
Ar etmə tələbdə, qıl həzər ondan kim,  
Kamillər içində ola adın naqis.

Xoş ol ki, qılıb rəhbəri-sidqin ixlas,  
Xəlvətgəhi-qürbə ola ixlas ilə xas.  
Sərrafı-vəfa buteyi-tə'dibə salıb,  
Hər qəşdən edə missi-vücudini xilas.

Ey bad, qıl əhvalımı cananimə ərz!  
Sərgəştəligim sərvi-xuramanımə ərz!  
Öldürdü kinayətilə əgyar məni,  
Bu zülm-i-sərihi eylə sultanimə ərz!

Ey cövhəri-eşqin əsəri cismü ərəz,  
Yox aşiqə səndən özgə aləmdə qərəz.  
Çün bildin əsirinəm tərəhhüm qıl kim,  
Tədbir gərək, müşəxxəs olduqda mərəz.

**41**

Zahid, meyi-nabdəndir ikrah qələt!  
 Sən xah sözüm səhih tut, xah qələt.  
 Məscidlərə girdigim degil rəğibətdən.  
 Sərməstligimdən eylərəm rah qələt.

**42**

Dağ urma dili-həzina, ey müşkinxət!  
 Gər maili-hüsnnü xəttson, qılma qələt  
 Kim, eyləməmiş katibi-divani-qoza,  
 Dil hərflərin qabili-təzyini-nüqət!

**43**

Mey nəfyini eyləyib şüar, ey vaiz!  
 Tutdun rəhi-tə'ni-eşqi-yar, ey vaiz!  
 Tərki-meyü məhbub edəriz cənnət üçün,  
 Şərh eylə ki, cənnətdə nə var, ey vaiz!

**44**

Təhdid ilə keçdi ruzigar, ey vaiz!  
 Fövt oldu şərabü vəslisi-yar, ey vaiz!  
 Gər kövsərü hur isə qərəz, vermə əzab,  
 Nə tərk buyur, nə intizar, ey vaiz!

**45**

Ey vəsf-i-cəmalinə təhəyyür mane',  
 Vermiş sənə isbatı-kəmalin sane'.  
 Vəslində cəfayi-tə'neyi-əğyarın,  
 Hicrində mənə xəyalə etmiş qane'.

**46**

Pərvanəyə zülmə-biheşab eylər şəm',  
 Zülm oduna bağını kəbab eylər şəm',  
 Guya ki, bilir zülm sərəncamı nadir,  
 Bihudə degil ki, iztirab eylər şəm.

**47**

Hər şəm yetər vüsali-canana çirağ,  
 Ta sübh qalır həmdəmü həmxanə çirağ.  
 Rəşk odinə yandırıdı məni hər saat,  
 Vəhm eyləməz ahim oduna yanə çirağ.

**48**

Hər gəh ki, bahar qıldı arayışı-bağ,  
 Növmidlik urdu laləvəş bağırma dağ,  
 Zira tikən üzrə tutdu bülbül məskən,  
 Gül bad güzərgəhində yandırıdı çirağ.

**49**

Yox dəhrdə bir müvafiqi-təb' hərif  
 Kim, söhbəti dilgüşə ola, təb'i zərif.  
 Fəryad ki, nacins müsahiblər ilə  
 Bifaídə zaye' oldu ovqatı-şərif.

**50**

Mən zöhdü vərə'dən urmazam lafi-xilaf,  
 Daim rüxi-sadə istərəm, badeyi-saf.  
 Tərki-meyü məhbub edə bilmən mütləq,  
 Gər etmək olur, derəm, zəhi bihudə laf.

Ey navəki-bidadınə hər sinə hədəf!  
 Vey cövhəri-peykanınə hər didə sədəf!  
 Fəryadı fəğanım qəmi-hicranından,  
 Bəzmi-qəmədir naleyi-ney, novheyi-dəf.

Ey saliki-rahi-həq, sənə qət'i-təriq,  
 Düşvardır olmasa rəfiqin tovfiq.  
 Tut daməni-mürşidi-təvəkkül ki, sənə  
 Məqsud müyəssər ola, tovfiq rəfiq.

Sərmənzili-hər muradə rəhbərdir eşq,  
 Keyfiyyəti-hər kəmalə məzhərdir eşq,  
 Gəncineyi-kainatə gövhərdir eşq,  
 Hər sadir olan nəş'əyə məsdərdir eşq.

Üşşaqə degil qeydi-əlaiq layiq,  
 Hərgiz qəmi-ruzigar çəkməz aşiq.  
 Qeydi-qəmi-ruzigar bir illətdir,  
 Ol illətə eşqdir təbib-i-haziq.

Ya mən bəsət əl-ərzə və əcr əl-əflak,  
 İdraku kəmalıhi kəmalü'l-idrak.  
 Fil-ərzi və fis-səmai la rəbbə sivak,  
 Ma nə'büdü ya vahidü, illah iyyak<sup>1</sup>.

<sup>1</sup> Tərcüməsi: Ey yeri döşəyen və faləkləri hərəkətə gətirən,  
 Kamalının dərki idrakin kamilliyidir.  
 Yerdə və göydə səndən başqa Allah yoxdur.  
 Ey tək olan, səndən başqa kimsəyə ibadət etmirik.

Ya mən bikə iltica' u mən kanə sivak,  
 Tuba limən iqtəda bima fihi rizak.  
 Bürhanukə filkəmali yəkfi lovlak,  
 Lovlakə ləma darə mədarül-əflak<sup>1</sup>.

Məcnun oda yandı şö'leyi-ah ilə pak,  
 Vamiq suya batdı, eşqdən oldu həlak.  
 Fərhad həvəs ilə yela verdi ömrün,  
 Xak oldular onlar, mənəm imdi ol xak.

Ta həlqeyi-zülfə-yarə düşdün, ey dil!  
 Dami-qəmi-ruzigarə düşdün, ey dil!  
 Əfsus ki, qütbi-əqli-cəm'iyət ikən  
 Ol dairədən kənarə düşdün, ey dil!

Xurşid ki, qıldı sübhdəm ərzi-cəmal,  
 Dərgahinə üz sürmək ilə buldu kəmal.  
 Çün yetdi kəmalə, etdi sən mah ilə bəhs,  
 Ol tərki-ədəb verdi kəmalinə zəval.

Məh durdu müqabil sənə bulduqda kəmal,  
 Gördü ki, özündə sənə yox hüsnü cəmal.  
 Bir qayətə yetdi, incilib qəmdən kim,  
 Zə'fi-bədənilə bədr ikən oldu hilal.

<sup>1</sup> Tərcüməsi: Ey hamının pənah götirdiyi,  
 Sənin razılığın uğrunda çalışanlara eşq olsun.  
 Kamalına dəlil “lövlak” kifayətdir.  
 Sən olmasaydin fələk mədari dolanmazdi.

## 61

Ey üqdəgüşayi-rişteyi-tədbirim!  
Hər tətə əfvin səbəbi-təqsirim.  
Təqsirimə etmə özgə təqqidiri-caza,  
Şərməndəligim yetər mənim tə'zirim.

## 62

Qəd ənqəzəni dəvamü dai daim,  
Ma li cəsədi ələl məsai qaim.  
Ya laimü, lo vəqə'tə fima ənə fih  
Vəllahi lənasəhtə və lümtəl-laim<sup>1</sup>.

## 63

Həmdəm, gör axan sırişki-alimni mənim,  
Tutmuş rüxi-kəhrübəm salımnı mənim.  
Billah, yürü ol gülrxə ərz eyləyə gör,  
Bir rəng ilə bu surəti-halimni mənim.

## 64

Əfqandır işim, sərvi-xuramının üçün,  
Qandır cığərim, qönçeyi-xəndanın üçün,  
Eşqində qəmə qüssə çəkib, pır oldum,  
Mən pırə tərəhhüm et, igit, canın üçün!

## 65

Qəd şərrəfəkəllahü bitovfil-hərəmeyn,  
Min rö'yəti məşhədeyni qorrət ləkə eyn,  
Tuba limən əlqakə, ləinənnət-təhqiq,  
Mən zarəkə, qəd zarə Əliyyən və Hüseyin<sup>2</sup>.

---

<sup>1</sup> Tərcüməsi: Daimi xəstilik məni vəziyyətə saldı.  
Cəsədim artıq çalışmaqla ayaq üstə duran deyil.  
Ey məni məzəmmət edən, mənim halıma düşəsən,  
Allaha and olsun, nəsihət edərdin, məzəmmət edənləri isə  
məzəmmət edərdin.

<sup>2</sup> Tərcüməsi: Ey iki hərəmin təvafılə şərəflənən,  
İki qəbri görməklə gözün işiqlandı.  
Sənə çatamlara eşq olsun, doğrudan da,  
Sənə ziyarət edən Əlinin və Hüseyni ziyarət etmiş olur.

**66**

Ey qaib olan dideyi-xunbarimdən!  
 Vey rahət olan sineyi-əfgarimdən!  
 Mən varımı yox sənincün etdim, nə rəva  
 Sən tutmayasan xəbər yoxü varimdən.

**67**

Xunabə töküb dideyi-giryanimdən,  
 Sənsiz boyadım yer üzün öz qanımdən.  
 Öz qanımı eylərəm özümlə da'va,  
 Getməzsə əlim, nola, giribanimdan.

**68**

Qəddinə dedim ki, sərvi-bustandır bu!  
 Tünd oldu ki, ey xəstə, nə hədyandır bu.  
 Pabəstəvü urū bizəbandır dedigin,  
 Xəndanü qəbapusu xuramandır bu.

**69**

Dedim ləbinə: lə'li-Bədəxşandır bu!  
 Güldü, dedi: ey fəqir, böhtandır bu!  
 Bir daşə nə rəng ilə qılarsan nisbət,  
 Şirinü şəkərfəşanü xəndandır bu.

**70**

Yandırdı məni şövqi-cəmalın, ey mah!  
 Hər ləhzə əcəb degil yetirsəm gögə ah!  
 Zülfün girehi çıxdı əlimdən nagah,  
 Gör kim, nə cəfa etdi mənə bəxti-siyah.

Rüxsarə səri-zülfü pərişan eylə!  
 Gözdən güli-rüxsarını pünhan eylə!  
 Bir neçə pərişanları öz halına qoy,  
 Hər ləhzə yetər, qəsdi-dilü can eylə.

Müjganımı, ey şəm', gühərbar etmə!  
 Pünhan qəmimi aləmə izhar etmə!  
 Eşq əhlinə zülmədür vəfa eyləməmək!  
 Zinhar, bu zülmü etmə, zinhar etmə!

Rüxsarına ey etmə nigah etdigiimi,  
 Göz yaşı töküb, naləvü ah etdigiimi.  
 Ey padişhi-hüsñ, tərəhhüm çağıdır!  
 Əvf eylə ki, bilmışəm günah etdigiimi.

Fəryad ki, eşq biqərar etdi məni,  
 Dərdü qəm ilə zarü nizar etdi məni.  
 Xaki-səri-kuyində qübar etdi məni,  
 Sərgəştəvü xarü xakısar etdi məni.

Gördüm səni, əldən ixtiyarım getdi,  
 Baxdım üzünə, səbrü qorarım getdi.  
 Xak oldumü hər yana qubarım getdi,  
 Əlqissə, qapından e'tibarım getdi.

# Əlavələr

\* \* \*

Ey cahandidə gözüm, bunca ki, çox yaşın var,  
Az görübən eyi gün, vəh nə yaman başın var?

Var rüxsarimə xunabə çekən müjganım,  
Qıl qələm kimi ki, nəqş etməyə nəqqəşin var.

Şövqi-nə'lim oda salır necə kim, qarşımızda,  
Atşın tol'at ilən zülfü gözün, qaşın var.

Lə'l kani kimi, gər köksümü çak eyləyələr,  
Onda xunabə ilən rəngli çox daşın var.

Rəhi-eşq içrə, Füzuli, demə tənha yürürəm,  
Key xəbərsiz, qəmü möhnət kimi yoldaşın var.

\* \* \*

Həvayı-eşq başda, dildə tabi-nari-firqət var,  
Bəla xakində tən pamal, gözdə abi-həsrət var.

Nola bəzmi-bəladə sineyi-nalani çak etsəm,  
Dəruni-dildən ol yarə yenə ərzi-məhəbbət var.

Məhi-növ sanma tutmuş çərxi tiği-şö'leyi-ahim,  
Əduyi-bədnihadə ölməz isəm, yenə niyyət var.

Ləbin yadına can vermiş deyib, Fərhadi-dil, cana  
Yenə əfvahi-aləmdə əcəb Şirin hekayət var.

Gəhi dərdi-fəraig-i-yar, gahi tə'neyi-əğyar;  
Füzuli, sanma bu möhnətsəradə istirahət var<sup>1</sup>.

---

<sup>1</sup> Bu qəzəl yalnız İstanbul nəşrindədir.

Guşeyi-əbrulörində çeşmi-cadularmıdır?  
Yoxsa girmiş yayə tırəndaz hindularmıdır?

Iqdi-şəbnəmdir güli-tər üzrə, yaxud hər tərəf,  
Qətrə-qətrə tərdən ol rüxsar üzə sularmıdır?

Iki əjdərdir ki, bir gənc üzrə baş qoymuş yatır,  
Ya müsəlsəl arizin dövrində geysularmıdır?

Əşki-çeşmimdir səri-zülfün xəyalılı müdam,  
Ya düzülmüş rişteyi-miş üzrə lölö'lərmidir?

Sənmişən ancaq, Füzuli, böylə xublər maili<sup>1</sup>,  
Yoxsa eşq əhli qamu sən tək bəlacularmıdır?

\* \* \*

## 1

Rəngim küli-zə'fəranə döndü sənsiz,  
Qəddim xəm olub, kəmanə döndü sənsiz.  
Qurbanın olum, əger sitəmdir, bəsdir,  
Peymanəm əlimdə qanə döndü sənsiz.

## 2

Dəlili-cəhldir eşq əhlinə surətpərəst olmaq  
Ki, aqil iftiraçı mümkün ilə ittisal etməz.  
Iradət zaye' etməz əhli-mə'na surətə hərgiz,  
Həqiqət cövhərin cəhli-məcazə paymal etməz.  
Müqəyyəd olmaz əhli-surətin rənginə hal əhli,  
Füzuli kim müqəyyədir, məgər idraki-hal etməz.

---

<sup>1</sup> Bu qəzəl yalnız İstanbul nəşrindədir. Bizim gördüyüümüz əlyazmalarından XVII əsr nüsxəsində Şahiyə nəzirədir

**3**

Dərd yoxdur kimsədə, yoxsa təbibi-feyzi-eşq,  
Kimdə gördü dərd kim, ol dərdə dərman etmədi.  
Səbr yoxdur mərdümi-aləmdə, yoxsa ruzigar,  
Hansi müşkündür ki, tədrīc ilə dərman etmədi?

**4**

Qəlbi-nadan olur həmişə siyah,  
Laləvəş, rəngi ruyi-əhmər olur.  
Üzü fazl əhlinin riyazətlə,  
Zəri-xalis misali əfsər olur.  
Gər zaif olsa cismi danişmənd,  
Ərəbi at çünki lağər olur.

**5**

Nükteyi-eşq neçə surətdən  
Əhli-mə’na ilə təsrih etdik.  
Kəsrəti vəhdətə qıldıq təbdil,  
Cümlədən üzləti tərcih etdik.

## LÜĞƏT

### A

Aba – atalar.  
Ac – fil dişi, fil sümüyü.  
Afaq – üfüqlər.  
Ağaz – başlama, ibtida, başlanğc.  
Alayış – ləkələmək, bulışmaq.  
Arayış – bəzək, süs, zinət.  
Ariyət – birovuz.  
Arız – yanaq; başvermə, meydana çıxməq; şikayətçi.  
Asa – kimi, təki.  
Aşıyan – yuva, sığınacaq yeri.  
Aşub – fitnə; qarışılıqla səbəb olan, həyəcan.  
Aşüftə – pərişan, dağınıq, özünü itirmiş, qarixmış.  
Atəşbar – od yağıdırان.  
Ayin – rəsm, adət, qayda-qanun.  
Azimun (azmun) – öyrəniş, yoxlama, təcrübə.

### B

Bab – qapı; fəsil.  
Badpa – sürətlə qaçan at.  
Baqı – əbədi, daimi, həmişəlik; artıq qalan.  
Bang – səs, haray.  
Bar – meyvə; yük.  
Baran – yağış.  
Barvər – meyvəli, yemişli.  
Behbud – sağılıq, səhhət.  
Bey' – alver.  
Beytül-hazən – qəm-qüssə evi.  
Bədxah – düşmən, rəqib, pis fikirli adam.  
Bədmehr – rəhmsiz, şəfqətsiz, namehriban.  
Bəha – parlaqlıq; işiq, gözəllik, qiymət; dəyər.  
Bəhaim – heyvan.  
Bəhcət – gözəllik, şənlilik, şadlıq.  
Bəid – uzaq.  
Bəir – dəvə.  
Bənatün-na's – sünbü'lə bürcü.

Bər – meyvə, yemiş, bəhər  
Bərg – yarpaq.  
Bəri – kənar; uzaq, boş.  
Bərqi-lame<sup>7</sup> – ildirim.  
Bəstər – yataq, yorğan-döşək.  
Bəyazi-eyn – gözün ağ.  
Bəzm – qonaqlıq, kef məclisi.  
Bihar – dəryalar, dənizlər.  
Bihudəgərd – vevil-veyil gəzən,  
avarə.  
Bim – qorxu.  
Buqələmun – rəngdən-rəngə girən.  
Büqa’ – yerlər, şəhərlər.  
Bürhan – dəlil, sənəd.  
Bürudət – soyuqluq.

## C

Camə – paltar  
Cavid – əbədi, daimi, həmişəlik.  
Cazib – cəzb eyləyən, çəkici.  
Cəbin – alın.  
Cəvar – qonşular, qonşuluq.  
Cəzm – kəsmək, qətiyyət.  
Cidal – bərk dalaşmaq, şiddetli  
qovğa etmək.  
Cifə – qoxumuş cəmdək, leş.  
Cüğid – bayquş.  
Cül – atın üstünə salınan çul.  
Cüllab – gül suyu, gülab, gül suyundan  
şərbət.  
Cünbüş – tərpənmə, qırmızdanma,  
hərəkət.  
Cünnun – dalılık, divanəlik.  
Cür’ə – udum, qurtum.  
Cürm – günah, suç.

## C

Çah – quyu.  
Çakər – qul, nökər.

## D

Damən (daman) – ətək.  
Daniş – bilik, elm.  
Darülməman – aman evi, qorxusuz ev.  
Darüssəlam – Bağdadın ikinci adı,  
dinclik evi.  
Dəqaiq – incə nüktələr, dəqiqliklər.  
Dərdnak – dərdli.  
Dəstamuz – ələ öyrənən, ələ öyrənmiş.  
Dəvvar – dövr edən, firlanan, hərlənən.  
Didə – göz.  
Dinar – qızıl pul, sikkəli qızıl.  
Dirəfş – bayraq.  
Dirəm (dirhəm) – ağ pul, ağça (gümüş  
pul).  
Diriğ – heyf; əsirgəmək.  
Dud – tüstü, tütün.  
Dun – alçaq, əskik.  
Dur – uzaq.  
Duzəx – cəhənnəm.  
Dürd – şərabın dibinə çökən torta,  
xilt.  
Dürr – inci, mirvard.  
Dürri-yetim – sədəfin içində tek bir  
dənə olan inci, misilsizürr.  
Düşvar – çətin, müşkül.

## E

E'timad – etibar, inam.  
E'vicac – əyrilik, qıvrım.  
Ehram (Ihram) – Hacıların Kəbəni  
ziyarət müddətində geydikləri  
xüsusi paltar və bu müddətdə  
müəyyən işlərdən çəkinmələri.

## Ə

Ə'van – köməklər, köməkçilər.  
Əbdən – bədənlər, gövdələr.  
Əbr – bulud. Əbru – qas.

Ədvər – dövrlər, zamanlar, vaxtlar,  
mərhələlər.  
Ədyan – dinlər.  
Əfgar – yaralı, üzgün.  
Əfkar – fikirlər.  
Əflak – fələklər, göylər.  
Əfsər – tac.  
Əfsürdə – bürüşmüş, solğun.  
Əfza – arturan.  
Əhbab – dostlar.  
Əxgər – od parçası, qığılçım, qor.  
Əxtəşunas – münəccim.  
Əqran – yaxın adamlar, tay-tuşlar.  
Əlayiq – əlaqlılar, rabitələr.  
Əlfaz – ləfzlər; ifadə, söz.  
Əllamə – dərin bilikli, bilici, çox  
bilən.  
Əmin – inanılmış; mötəbər.  
Əmn – rahatlıq, əmniyyət.  
Əmrəz – azarlar, xəstəliklər.  
Əmvac – ləpələr, dalğalar.  
Əmvat – meyitlər, ölürlər.  
Ənadil – əndəliblər, bülbüllər.  
Ənbibiya – peyğəmbərlər.  
Əncüm – ulduzlar.  
Ənfəs – nəfəslər.  
Əngur – üzüm.  
Ənis – həyan, dost.  
Ər – əgər.  
Ərbabi-yəqin – yəqinlik sahibləri,  
elm ilə yəqin mərtəbəsinə atanlar.  
Ərvahı-qüds – pak, təmiz ruhlar.  
Ərzəl – ən rəzil, ən alçaq.  
Əsalib – üslublar, qaydalar.  
Əsrar – sırrlər, gizli sözlər.  
Əşk – göz yaşı.  
Əşkal – şəkillər, növlər.

Əşkbar – göz yaşı tökən, çox ağılayan.  
Ətvar – tövrlər, hallar.

## F

Fərsudə – solmuş, köhnəlmış.  
Fəttan – təşviq edici; çox fitnəli;  
gözəl.  
Firdövsi-bərin – uca behişt.  
Firiştə – mələk.  
Firuz – qalib, xoşbəxt, ağıgünlü.  
Fitrət – yaradılış, xilqət.  
Fövz – qurtuluş, nicat, nüsət.  
Fürqan – Quranın ikinci adı; xeyirlə  
şəri ayıran.  
Füruğ – işiq, ziya.  
Füsun – ovsun.  
Füzun – artıq.

## G

Gəncinə – xəzinə, dəfİNə.  
Gərd – toz.  
Gəzaf – artıq, mübaliğə.  
Girehgir – düyümlü, qıvrım.  
Gülbün – gül ağacı.  
Gülgəşt – gül seyri, gül tamaşası.  
Gülgun – gül rəngli, gül üzlü.  
Gümrah – yolunu itirmiş, azğın.

## H

Hail – pərdə, örtü.  
Halə – ayın ətrafında görünən işıqlı  
dairə.  
Haris – əkinçi, rəncbər.  
Hasid – gözü dar, həsəd əhli, paxıl.  
Heyn – an, zaman.  
Həməl – qoç bürcü.  
Hərami – oğru, yolkəsən, adamsoyan.  
Hərim – məhrəm yer, yaxın adamların  
gedə biləcəkləri yer.  
Hərir – ipək, ipəkdən toxunmuş paltar.  
Həzin – qəmli, qayğılı, qüssəli.  
Hirman – məhrum olmaq, əli üzülmək,  
peşmançılıq.  
Hirz – tilsim, bələdan qorunmaq üçün

yazılı dua; möhkəm yer, qala.  
Hiyəl – hiylələr.  
Hur – huri, pəri, gözəllər.  
Hut – balıq bürcü.  
Hübəb – suyun üzərində əmələ gələn qabarcıq, köpük.  
Hükkəm – hökm verənlər, hakimlər.  
Hüsul – hasil olma, vücudə gəlmə.

## X

Xaksar – düşkün, xar.  
Xalxal – qadınların bəzək üçün topuqlarına taxdiqləri zinqirov.  
Xamə – qələm.  
Xan – xonça, içi yeməklə dolu məcməyi, süfrə.  
Xara – bərk daş, çaxmaq daşı.  
Xaşak – çör-çöp.  
Xatəm – üzük qası, möhür.  
Xatim – axırinci, xətm eyləyən, möhürləyən.  
Xazin – xəzinəçi.  
Xeyl – dəstə, zümrə, böyük.  
Xeyrəncam – aqibəti xeyr, axırı xeyr.  
Xədəng – ox.  
Xəffaş – yarasa, gecə quşu.  
Xələf – övlad.  
Xəmidə – əyilmiş.  
Xərac – vergi, bac.  
Xəzan – payız.  
Xəzəf – saxsı qab, saxsı parçası.  
Xilafət – xəlifəlik, din və dövlət hakimi.  
Xılqət – xəlq olunmaq, yaranmaq.  
Xirəd – ağıl.  
Xirədmənd – ağıllı.  
Xışt – kərpic.  
Xu – xasiyyət.  
Xuni – qanlı, qatil.

Xüsk – quru.  
Xütüt – xətlər.

## i

İbram – üzə salıb rica etmək; bir işi  
bir adamın boynuna güc ilə,  
utandırıra-utandırıraq, israr.  
İbtihac – sevinc, fərəh, sürür.  
İctinab – çəkinmək, uzaq durmaq.  
İfşa – açmaq, aşkar etmək.  
İxfa – gizləmə, gizli, örtülü saxlamaq.  
İqd – həmail, boyunbağ; qırırm.  
İlzam – lazım bilmək, qane etmək,  
məcbur etmək.  
İmtila – tıxanmaq, dolmaq.  
İmtina – mən etmək, çəkinmək, rədd  
etmək.  
İmtizac – qarışma, üns tutma.  
İnfirət – mütəəssir, xəcalətli olmaq,  
utanmaq.  
İnha – xəbər vermək, söz yetirmək.  
İnhiraf – dönmək, boyun qaçırməq.  
İntiha – nəhayət, son, axır.  
İrşad – yol göstərmək, rəhbərlik  
etmək.  
İrtifa' – ucaltma, yüksəltmə, hündürlük.  
İrtişa – rüşvət almaq. İstehqaq – ləyaqət  
və xidmətə görə haqq almaq.  
İstiğfar – üzr istəmək, tövbə etmək.  
İstiğna – vara qənaət etmə, nazlanma,  
ağr davranma; laqeydilik.  
İstiqlamət – möhkəmlilik, düzlük,  
hərəkət yolu.  
İstiqlal – pişvaz etmək, qabağa çıxmaq,  
qarsılıamaq.  
İstima' edən – eşidən, dinləyən.  
İşkal – çətinlik, maneə.  
İştihad – istək, arzu; yemək həvəsi.  
İttisal – bitişmək, yapışmaq, qovuşmaq.  
İzdiyad – artmaq, çoxalmaq.  
İzəd – Tanrı, Allah.

## **J**

Jəngar (zəngar) – pas.  
Julidə – dağınıq, qarmaqarışıq.

## **K**

Kax – qəsr, köşk, saray.  
Kam – arzu; damaq, ağız.  
Kamandar – ox atan.  
Kan – mədən.  
Kar – iş.  
Kargər – işləyən, işlək.  
Kasid – qiymətsiz, işə keçməyən.  
Kazib – yalançı.  
Kəbbadə – yeni öyrənənlərə məxsus təlim yayı.  
Kəbud – göy rəng.  
Kəc – əyri.  
Kəlimat – kəlmələr, sözlər.  
Kəlimullah – Musa peyğəmbərin ləqəbi; Allahla danışan.  
Kəminə – aciz.  
Kəmtər – az, əskik.  
Kərahət – iyrənmək.  
Kərkəs – quzğun.  
Kəsrət – çoxluq.  
Kəsti – gəmi.  
Kəvakib – ulduzlar.  
Kilk – qələm.  
Kimüxt – saqrı dərisi.  
Kisvət – paltar.  
Kizb – yalan.  
Kövkəb – ulduz.  
Kövn – varlıq, dünya, olmaq.  
Kuh – dağ.  
Kuhkən – Fərhad; dağçapan.  
Külbə – dar, qaranlıq hücrə, koma.  
Küstax – həyasız, sırtlıq.

## **Q**

Qazi – şəriət hakimi.  
Qə'r – dərinlik, suyun dibi.

Qəba – don.  
Qəvvas – dalğc..  
Qıladə – boyunbağ, xalta.  
Qillət – azlıq.  
Qüfran – bağışlama, günahdan keçmə.  
Qüllab – çəngəl, qarmaq.  
Qülü (gülüvv) – coşmaq, həddi  
aşmaq.  
Qürb – yaxınlıq.  
Qüreyş – Qüreyş tayfasına mənsub.

## L

Laməkan – yersiz, məkansız.  
Layətəcəzza – bölünməz.  
Ləb – dodaq.  
Ləhəd – qəbr.  
Ləxt-ləxt – parça-parça.  
Lərzan – titrəyən, əsən.  
Ləziz – ləzzətli, dadlı.  
Liva – bayraq.  
Lö'löi-xoşab – ən parlaq inci, sulu inci.  
Lövh – lövhə, səhifə.

## M

Ma' – su.  
Ma'əda – ondan başqa, ondan qeyri.  
Mahtab – ay işiğ.  
Manənd – kimi, bənzər.  
Masəva – Allahdan başqa nə varsa;  
yaradılmış, varlıq.  
Məütin – su və palçıq.  
Mayıl – meyl edici, meyilli.  
Mə'bəd – ibadət evi, ibadətxana.  
Mə'mur – abad.  
Mə'zur – üzürlü.  
Məal – məna, məfhum.  
Məani – mənalar, dərin düşüncə.  
Məcalis – məclislər, yığıncaqlar.  
Mədaris – mədrəsələr, dərs verilən  
yerlər.  
Məddi-nəzər – görmə hüdudu, üfüq,  
gözün qeyri-ixtiyari olaraq bir  
nöqtəyə dikilməsi, gözün yol  
çəkməsi.  
Mədinə – mədinəli, Mədinə əhli.

Mədfən – qəbir.  
Məftuh – açılmış.  
Məğiz – ilik; iç, beyin.  
Məhd – beşik.  
Məhfıl – toplanacaq yer, yiğincaq.  
Məhfuz – saxlanılmış, qorunmuş.  
Məxuf – qorxunc, qorxulu.  
Məkki – Məkkə əhli.  
Məknun – gizlənmiş.  
Məqal – danışq.  
Məqasid – məqsədlər.  
Məqtu – kəsilmiş, qət olunmuş.  
Məmlüv – dolu, ağızına qədər doldurulmuş.  
Mənahi – qadağan edilmiş işlər, bəyənilməyən şeylər.  
Mənsubə – şətrənc, şahmat.  
Mənzilət – dərəcə, rütbə, mərtəbə.  
Mənzur – nəzərə alınmış, baxılmış.  
Məratib – mərtəbələr, dərəcələr.  
Mərdud – qovulmuş, sürülmüş, rədd olunmuş.  
Mərdüm – göz giləsi; xalq, camaat.  
Mərqəd – qəbir, məzar.  
Mərsum – yol xərci; ümumi qayda, adət.  
Məsdər – mənşə; bir şeyin çıxdığı yer.  
Məsnəd – taxt, söykənəcək yer.  
Məşkur – şükr olunmuş, təşəkkür edilmiş.  
Məşrab – xülb, xasiyyət.  
Məşruh – şərh, bəyan olunmuş.  
Məzahir – zahir olan yerlər.  
Məzhor – bir şeyin zahir olduğu yer.  
Midad – qələm.  
Miftah – açar.  
Minbə'd – bundan sonra.  
Minhac – böyük yol, şahrah.  
Minqar – dimdik.

Mir'at – güzgü, ayna.  
Möhlük – təhlükəli, öldürücü.  
Möhtəsib – dinin qanunlarını qoruyan  
mə'mur.  
Mubəmu – bir-bir, incədən-incəyə,  
telbətel.  
Munis – hayan, ünsiyətli.  
Mü’ənbər – ənbərlənmış, ətirli.  
Müalic – əlac edən, təbib.  
Mübahat – öyünmək, fəxr etmək.  
Mübahis – bəhs edən.  
Mübdi – bağışlayan.  
Mübərra – tamiz, pak.  
Mübhəm – anlaşılmayan, dolaşıq.  
Müçərrəb – sınanmış, təcrübədən  
çıxmış.  
Müçərrəd – yalqız; boş; nəfsini  
dünyadan kəsən.  
Mücmələn – xülasə olaraq, müxtəsər.  
Müddəi – iddia edən, rəqib.  
Müəlla – uca, yüksək, ali.  
Müərrif – tanıdan, tanış edən.  
Müəssir – təsirli.  
Müfəvvəz – inanılmış.  
Müfsid – fitnə-fəsad törədən.  
Müğ – atəşpərest.  
Mühəddis – hədisçi, hədis rəvayət  
edən.  
Mühəqqər – təhqir olunmuş, kiçik.  
Müqarın – yavuq, yaxın.  
Müqərrər – qərarlaşmış, qət edilmiş.  
Müqəşşər – qabığ soyulmuş.  
Müqəvvəs – yarımdairə kimi əyilmiş.  
Mül – üzüm şərabı.  
Mülazim – xidmətçi, vəzifəsindən  
ayrılmayan qulluqçu.  
Müləvvəs – çirkin, bulaşıq, kirli.  
Mülhəq – ilhaq olmuş, bitmiş,  
qovuşmuş.  
Mültəməs – iltimas edilmiş.  
Mümsik – simic, xəsis.  
Mün’im – nemət verən, ehsan edən,  
varlı.  
Münhi – xəbərçi, müxbir.  
Münqad – itaət eyləyən, ram olmuş.  
Münqəlib – dənən, dəyişilən.  
Münqəte – kəsilmiş, parçalanmış.

Müntəxəb – seçilmiş.  
Mürəbbə – dörtlük.  
Mürsəl – gönderilmiş; elçi.  
Müsəddəs – hər bəndi altı misradan ibarət şeir.  
Müsəffə – durulmuş, saflaşmış.  
Müsəxxər – istila edilmiş, itaətə gətirilmiş.  
Müşəf – Quran.  
Müstəar – başqasından qəbul olunmuş, birovuz.  
Müşəxxəs – təşxis olunmuş, aydınlaşmış.  
Müşəvvəş – qarışiq.  
Müskbar – müşk yağıdırان.  
Müskbu – müşk qoxulu.  
Mütəbiə – tabe olmaq.  
Mütəqqi – pəhrizkar.  
Mütəsil – bir-birinin ardınca, daima.  
Müvəhhid – Allahı bir bilən.  
Müzəmər – örtülü, gizlədilmiş.  
Müztərib – iztirablı, narahat.

## N

Nafə – göbək.  
Nafərcam – sonu pis vəziyyətə düşən, pis nəticəli, əncamsız.  
Naqə – dişi dəvə, maya.  
Nal – qamış qələm içindəki tel; nalə etmək.  
Namərbut – rabitəsiz, bağılanmamış.  
Nasix – pozan.  
Nasüftə – dəlinməmiş, deşilməmiş.  
Navək – ox.  
Neyrəng – hilə.  
Nəf'i-dünyəvi – dünya mənfəəti.  
Nəhy – qadağan etmək; bir adamı pis işdən çəkindirmək.

Nəxl – xurma ağacı.  
Nəməd – keçə.  
Nəsəq – nizam, qanun, tərtib.  
Nəss – aşkar delil, doğru məna, mətn.  
Nəval – bəxşış.  
Nigin – üzük qaşı.  
Nihal – təzə, boyu düz ağac.  
Nişimən – oturaq, məskən.  
Növrəs – yeniyetmə, gənc.  
Nüsrət – kömək, yardım.

## P

Paş – səpən, çıləyən.  
Payə – rütbə, mərtəbə, pillə.  
Peykan – ox.  
Pərkələ – parça-parça.  
Pəst – alçaq.  
Pirahən – köynək.  
Pirayə – bəzək, zinət.  
Pül – körpü.  
Pürxəm – əyri-üyrü, qıvrım.

## R

Rah – şərab, çaxır; yol.  
Rayət – bayraq.  
Rayihə – ətir, qoxu, iy.  
Raz – sırr, gizli olan şey.  
Rəg – damar.  
Rəhnümən – yol göstərən.  
Rəhrəv – yolçu, yol gedən.  
Rəxt – yatacaq, paltar.  
Rəsən – ip, kəndir.  
Rəşəhat – sizıntılar, damcılar.  
Rəşə – sizıntı, damcı.  
Rəşk – həsəd, qısqanmaq.  
Ribat – saray, meyxana, karavansara.  
Riyaz – bağça.  
Riyazət – nəfsin istədiklərini rədd  
edərək özünü ac və yuxusuz  
saxlamaq.  
Rizvan – behiştin, cənnətin baxıcısı.  
Rövzən – pəncərə, baca.  
Ruzə – oruc.  
Rüfət – yüksəklik.  
Rüsul – elçilər, peyğəmbərlər.

Rüsum – rəsmələr, adətlər.

Rütəb – xurma.

S

Sağər – qədəh, piyalə.

Sahir – cadugər, gözbağılayıcı.

Said – bilək.

Salik – yolçu.

Salis – üçüncü.

Salus – hiyləgər, adamaldadan, siyasətçi.

Sane' – yaradıcı, icad edən.

Savab – doğru, düz.

Seyd – ov, şikar.

Seylab – sel.

Sə'd – uğurlu.

Səbəq – dərs.

Səbu – cürdək, sovça.

Səccadə – canamaz, namaz xalçası.

Səfinə – gəmi, cüng.

Səgi-şəbgərd – gözətçi it.

Səhab – bulud.

Səhranəvərd – səhraları gəzən.

Səlsasil – silsilələr, zəncirlər.

Səlsəbil – behiştə bulaq adıdır.

Səmin – bahalı, qiymətli.

Səng – daş.

Səngsar – daşqalaq.

Sərab – miraj.

Sərd – soyuq.

Sərgərm – nəşəli, məşğul, başı

qarışmış.

Sərgəştə – avara, heyran.

Sərih – açıq, aydın.

Sərir – taxt.

Sərvər – başçı.

Sib – alma.

Sima' – dinləmək, nəğmə eşitmək.

Simab – civa.

Simbər – gümüş bədənli.

Siməndud – gümüş suyuna çəkilmiş.

Simsaq – baldırı gümüş kimi ağ.

Sipah – ordu, qoşun.

Sipehr – göy, sfera.

Sirət – əxlaq, fitri təbiət; yaşayış tərzı.

Sirişk – göz yaşı.

Sövgənd – and, qəsəm.

Sud – fayda, qazanc.  
Sui-məzəc – bədtəbiət, bədxulq,  
bədxasiyyət.  
Surax – dəlik, deşik.  
Sübhi-əzəl – ilk sübh.  
Sücud – səcdə etmək.  
Süfəha – səfehlər, axmaqlar.  
Süflə – alçaq, rəzil.  
Süha – ən kiçik ulduz.  
Sürəhi – uzun boğazlı şərab şüşəsi.  
Sürəyya – yeddiqardaş ulduz, Ülkər.  
Sürud – nəğmə, oxumaq, melodiya.  
Sütur – sətirlər, xətlər.

## Ş

Şahid – gözəl.  
Şayistə – layiq, dəyərli.  
Şəbgərd – dargə; gecə növbətçi.  
Şəhnə – dargə, gözətçi.  
Şəhriyar – padşah.  
Şəkərxab – sizin yuxu.  
Şəqq – bölmək.  
Şəmmə – bir az, cüzi.  
Şərarə – od parçası, qığılçım.  
Şərhə-şərhə – para-para, dilim-dilim.  
Şeyyad – firildaqçı, yalançı, ikiüzlü.  
Şiftə – aşiq, məftun, vurğun.  
Şitab – tələsmə.  
Şivən – fəryadla ağılamaq.  
Şöhrə – şöhrətli, məşhur.  
Şuridə – şura gəlmmiş, özünü itirmiş,  
dalğın.  
Şükufə – çiçək.  
Şükuh – dəbdəbə, şərəf, əzəmət.

## T

Tabdar – parlaq, işıqlı; qırılmış.  
Tak – üzüm budağ, tanək.  
Tə'dib – ədəbləndirmək, ədəb  
vermək.  
Tə'əb – məşəqqət, zəhmət.  
Tə'viz – bələdan qorunmaq üçün  
yazılı dua.  
Tə'yid – qüvvət alma, gücləndirmə,  
təsdiq etmə.

Tə'zim – ehtiram etmək, baş əymək.  
Tə'zir – danlamaq, qınamaq, cəzalandırmaq.  
Təcəmmül – bəzənib düzənmək,  
zinatlənmək.  
Təellül – yubatmaq, yubandırmaq.  
Təərrüz – sataşmaq, hücum etmək,  
dolaşmaq.  
Təfaxür – fəxr etmə, öyünmə.  
Təfriqə – dağınıqlıq, ayrılıq.  
Təgyir – döndərmək, dəyişmək.  
Təhrik – hərəkət vermə, tərpənmə.  
Təhsin – alqış, afərin, bəyənmək.  
Təxfif – yüngülləşdirmək.  
Təxt-rəvan – çiyin üzərində aparılan  
təxt.  
Təxvif – qorxutmaq, hədələmək.  
Təqdir – əvvəlcədən qərara alınmış.  
Təlx – acı.  
Təməvvüc – dalğalanmaq, ləpələnmək.  
Tənə'üm – var-dövlət içərisində  
həyat sürmək.  
Tərəb – şadlıq.  
Tərəhhüm – rəhm etmək.  
Tərrar – hiyləgər, adam alddan,  
əyyar.  
Təşvir – coşmaq, qaynamaq.  
Təvaf – başına dolanmaq.  
Təvil – uzun.  
Təzvir – hiylə.  
Tila – qızıl suyu, qızıl.  
Timar – xəstəyə baxmaq, şəfa vermək.  
Tin – palçıq.  
Tirə – qaranlıq, tutqun.  
Tişə – külüng.  
Tövq – həlqə, boyunbağ.  
Tövsən – harin at.  
Tuba – cənnətdə bitən ağac.  
Turab – torpaq.  
Tutiya – gözə çəkilən maddə.  
Türbət – torpaq.  
Türrə – saçın qırımı.  
Tüyur – quşlar.

## U

Ud – yandırıklärən gözəl qoxu verən  
bir ağacın addıdır.  
Ur – çilpaq.

## Ü

Ücb – özü haqqda yüksək fikirdə olma,  
təkəbbür.

Üqd – düyüm, çətinlik.

Üqqdi-irtibat – əlaqə bağ.

Ülüvv – ucalıq, yüksəklik.

Ülüvvid-dərəcat – ali dərəcəli,  
yüksək məqamlı.

Ümm – ana.

Ümmi – anadangəlmə yazıb-oxumaq  
bilməyən.

Ümmül-xəbais – xəbislərin anası;  
şəraba verilən addır.

Üstüxan – sümük.

Üstüvar – möhkəm, qüvvətli, daimi.

Üzar – yanaq.

## V

Vabəstə – bağlılı; asılı olmaq.

Vajgun – başı aşağı.

Vəcdiyyat – sevinclər, şadlıqlar.

Vəh – aydınlıq, aşkarlıq.

Vərə' – haram şeylərdən çəkinmək.

Vəsmə – qaralmaq üçün qaşa yaxılan  
maddə.

Vəş – kimi, tək mənasında işlənən  
ədatdır.

Vücub – lazım, gərək.

Vühuş – vəhşi heyvanlar.

## Z

Zağ – qarğı.  
Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam.  
Zayıf – görüşə gedən, ziyarət edən.  
Zəbun – düşkün, aciz, zəif.  
Zəhi – nə xoş, nə gözəl.  
Zəxirə – dar günə saxlanılan şey, azuqqə.  
Zəxm – yara.  
Zəman – zamin.  
Zəmir – könül, qəlb.  
Zərq – hiylə, biclik.  
Zərnigar – qızıl suyu ilə yazılı.  
Zərrin – qızıldan qayrıılma.  
Zində – diri.  
Zinhar – saqın, aman.  
Zivər – bəzək.  
Ziyadət – artıq, artıqlıq.  
Zöhd – zahidlik  
Zövrəq – qayıq.  
Zünnar – xristian ruhanilərinin bağışladığı qurşaq.

## MÜNDƏRİCAT

Füzuli “Divan”ının nəşri haqqında (Həmid Arash)	4
Füzuli sözünün sehri (Samət Əlizadə)	11
Füzuli divanının dibaçəsi	26
<b>Qəzəllər</b>	
Qəd ənarəl-eşqə-lil-üşşaqı minhacəl-hüda	37
Ya mən əhatə elmükəl-əşya’ə külləha	38
Ya Rəb, həmişə lütfunü et rəhnüma mana	39
Zəhi, zatin nihanü ol nihadan masiva peyda	40
Əşrəqət min fələkil-behcəti şəmsün və biha	41
Ey olub me’rac bürhani-ültüvvi-şan sana	42
Kargər düşməz xədəngi-tə’neyi-düşmən mana	43
Ey mələksimə ki, səndən özgə heyrandır sana	44
Cam içrə mey ki, dairə salmış hübab ona	45
Dustum, aləm səninçin gər olur düşmən mana	46
Kəmali-hüsün veribdir şərabi-nab sana	47
Riştədir cismim ki, dövri-çərx vermiş tab ona	48
Eşq ətvarın müsəlləm eylədi gərdun mana	49
Qəm diyarında əcəl peyki güzar etməz mana	50
Canımın cövhəri ol lə’li-gühərbarə fəda	51
Qəmdən oldum, demədim hali-dili-zar sana	52
Qəmzəsin sevdin, könül, canın gərəkməzmi sana?	53
Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana	54
Ey bivəfa ki, adət olubdur cəfa sana	55
Şəb ki, miftahi-məhi-növ ola gəncinəgüşə	56
Fəqr mülki təxtü aləm tərki əfsərdir mana	57
Şərbəti-lə’lin ki, derlər çeşmeyi-heyvan ona	58
Hər zaman mənzur bir şüxi-sitəmgərdir mana	59
Mənim tək hiç kim zarü pərişan olmasın, ya Rəb	60
Ey navəki-şövqin sıpəri-sineyi-əhbab	61
Sübəh çəkmiş çərxə, çalmış daşə tığın afitab	62
Sübəh salib mah rüxündən niqab	63
Qaliba bir əhli-dil toprağıdır dürdi-şərab	64
Qılsa vəslin şamımı sübhə bərabər, yox əcəb	65
Sən üzündən aləmi rövşən qılıb saldın niqab	66
Kuhkən Şirinə öz nəqşin çəkib vermiş fırıb	67

Ol ki, hər saat gülərdi, çeşmi-giryanım görüb .....	68
Ruzigarım buldu dövrəni-fələkdən inqilab .....	69
Dərdi-eşqim dəf'inə zəhmət çəkər daim tabib .....	70
Payibind oldum səri-zülfü-perişanın görüb .....	71
Qeyrə eylər bışəbəb min iltifat ol nuşləb .....	72
Vəslin mənə hayat verir, firqətin məmat .....	73
Yürü, yetir mənə, ey simi-əşk, bidad et .....	74
Əksi-rüxsarın ilə oldu müzəyyən mir'at .....	75
Ey əsiri-damı-qəm, bir guşeyi-meyxana tut .....	76
Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyani unut .....	77
Mürdə cismim iltifatından bulur hər dəm hayat .....	78
Səba, ağıydan pünhan, qəmim dildərə izhar et! .....	79
Xətti-rüxsarın edər lütfədə reyhan ilə bəhs .....	80
Cəhan içrə hər fitnə kim, olsa hadis .....	81
Ey qübari-qədəmin ərşि-berin başınə tac .....	82
Can çıxır təndən köntüllük zikri-ləbi-yar eyləgəc .....	83
Könlüm açılır zülfü-pərişanımı görgəc .....	84
Münhərifdir, saqıya, ənduhı-dünyadən mizac .....	85
Olur qəddim düta, eşqin yolunda hər bəla görgəc .....	86
Ey könül, yarı istə, candan keç .....	87
Gər degil bir mah mehrilən mənimtək zar sübh .....	88
Əgor murad isə vermək safayi-cövhəri-ruh .....	89
Qansı mahin, bilməzəm, mehrilə olmuş zar sübh .....	90
Ol müşkü qəzalə ixləsim eylə vazeh .....	91
Kimsədə rüxsarına taqəti-nəzzarə yox .....	92
Nola gər qucsa miyanın kəməri-zər küstax .....	93
Rəngi-ruyindən dəm urmuş sağəri-səhbəyə bax .....	94
Ləblərin tək lə'lü ləfzin tək dürü-şohvar yox .....	95
Gərmədir şamü səhər mehrinlə çərxi-lacivərd .....	96
Nalədəndir ney kimi avazeyi-eşqim bülənd .....	97
Göz xətindən mərdümin məhv etmədən bulmaz murad .....	98
Ey məzaqi-canə cövrün şəhdü şəkkər tək ləziz .....	99
Cilveyi-əksi-rüxün ayinədə, ey rəşki-hur .....	100
Yanan eşq atəşinə atəşi-düzəxdən eyməndir .....	101
Cəşmi-suratbazım müjgan səfi həngamədir .....	102
Səbu h üçün mənə dürdi-meyi-şəbanə yetər .....	103
Gah gözdə, gah könüldə xədəngin məkan tutar .....	104
Xoşam kim, dəmbədəm giryan gözüm ol xaki-padəndir .....	105
Pərişan xəlqi-aləm ahü əfqan etdiğimdəndir .....	106
Qəbrim daşınə kim, qəm odundan zəbanədir .....	107
Canı kim cananı üçün sevsə cananın sevər .....	108

Mehri könlümdə nihan olduğun ol mah bilir . . . . .	109
Müjəm sörçəmələr mənzil qılan aşufta məcnundur . . . . .	110
Qübəri-səcdeyi-rahin xəti-lövhə-cəbinimdir . . . . .	111
Demmiş hər qönçəyə aşiqligim razin səba derlər . . . . .	112
Səbadən gül üzündə sünbülü-pürpiçü tab oynar . . . . .	113
Ah eylədigim sərvi-xuramanın üçündür . . . . .	114
Qansı gülşən gülbünü sərvi-xuramanınca var . . . . .	115
Vəh nə qamat, nə qiyamət, bu nə şaxi-güli-tərdir . . . . .	116
Hüsünən olduqca füzün eşq əhli artıq zar olur . . . . .	117
Ey gül, nə əcəb silsileyi-mışki-tərin var . . . . .	118
Ləhzə-ləhzə ləbin anib, edicək əfqanlar . . . . .	119
Tökdükcə qanımı oxun, ol asitan içər . . . . .	120
Girib meyxanəyə müğ məşrəbilə kim ki, xu eylər . . . . .	121
Saçın əndişişi təhrik-i-zənciri-cünunumdur . . . . .	122
Məndə Məcnundan füzün aşiqlik iste'dadı var . . . . .	123
Müqəvvəs qaşların kim, vəsmə birlə rəng tutmuşlar . . . . .	124
Asiyani-mürğı-dil zülfə-pərişanındadır . . . . .	125
Saqiya, cam tut ol aşiqə kim, qayguludur . . . . .	126
Məni zikr etməz el, əfsaneyi-Məcnunə mayildir . . . . .	127
Ol pərvəş kim, məlahət mülkünün sultanıdır . . . . .	128
Mənim kim, bil ləbi-xəndən üçün giryanalıgm vardır . . . . .	129
Zövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkər . . . . .	130
Hər kitabə kim, ləbi-lə'lin hədisin yazələr . . . . .	131
Seyr qıl, gör kim, gülüstənin nə abü tabi var . . . . .	132
Sərvi-azad qədinişə mana yeksan görünür . . . . .	133
Süluki-fəqr ətvarım, məzaqı-eşq halımdır . . . . .	134
Şəfayı-vəsl qədrin hicr ilə bimar olandan sor . . . . .	135
Xəm açıldıqca zülfündən bəlavü möhnətim artar . . . . .	136
Nola gər rəşki-rüxsarinlə bağıri xubların qandır . . . . .	137
Səbrim alıb fələk, mənə yüz min bəla verər . . . . .	138
Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar . . . . .	139
Buldu kuyindən dəva dərdi-dili-bimarımız . . . . .	140
Xəm qədilə ağıllaram ol türreyi-terrarsız . . . . .	141
Təriqi-fəqr tutsam təb' tabo', nafş ram olmaz . . . . .	142
Aləm oldu şad səndən, mən əsiri-qəm hənuz . . . . .	143
Qəmzə peykanın gözün mən mübtəladən saxlamaz . . . . .	144
Razi-eşqin saxlaram eldən nihan, ey sərvinaz . . . . .	145
Fəğan kim, bağrimin ol lalräx qan olduğun bilməz . . . . .	146
Səgridir cilvəyə ol sərv səməndin yenəməz . . . . .	147
Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz . . . . .	148
Neçə illərdir səri-kuyi-məlamət bəkləriz . . . . .	149

Təşneyi-cami-vüsalın abi-heyvan istəməz . . . . .	150
Xəlqə ağızın sırınnı hər dəm qılır izhar söz . . . . .	151
Mana badi-səba ol sərv-i-gülräxdən xəbər verməz . . . . .	152
Nəmi-əşkim mükəddər xatirimdən dəf'i-qəm qılmaz . . . . .	153
Kuhkəndən gözükür kuhdə asar hənuz . . . . .	154
Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs . . . . .	155
Xaki-rəh etdi aşiqi-miskini ol həvəs . . . . .	156
Məskən, ey bülbülb, sənə gəh şaxi-güldür, gəh qəfəs . . . . .	157
Göz yaşından suzi-pünhanım edər arif qiyas . . . . .	158
Ey xoş ol məst ki, bilməz qəmə-aləm nə imiş . . . . .	159
Bu gün tiğin çəkib, çıxmışdır ol namehrivan sərəxoş . . . . .	160
Bütü-növrəsim nəməzə şəbü ruz rağib olmuş . . . . .	161
Bilməz idim bilmək ağızın sırını düşvar imiş . . . . .	162
Dil ki, sərmənzili ol zülfü-pərişan olmuş . . . . .	163
Hübabi-əşki-xunin cismimi eldən nihan etmiş . . . . .	164
Ta ki, tağı-zərnigarın çərx viran eyləmiş . . . . .	165
Cismimi yandırma, rəhm et yaşımə, ey bağırı daş . . . . .	166
Zəhi, cəvahiri-ehsani-amə mə'dəni-xas . . . . .	167
Xəlq xublardan vüsali-rahətəfzadır qərəz . . . . .	168
Qıl, səba, könlüm pərişan olduğun cananə ərz . . . . .	169
Dürədür lə'li-rəvanbəxşin, düri-şəhvar ləfz . . . . .	170
Afitabi-təl'ətin tutduqcə övci-irtifa' . . . . .	171
Yar vəslin istəyən kəsmək gərək candan təmə' . . . . .	172
Dil uzadır bəhs ilə ol arizi-xəndanə şəm' . . . . .	173
Gəl, ey rahət sanan əsbab cəm'in, qılma nadanlıq . . . . .	174
Saqiya, mey sun ki, damı-qəmdürür huşyarlıq . . . . .	175
Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağ . . . . .	176
Ey xədəngi-qəminə sineyi-əhbab hədəf . . . . .	177
Möhneti-eşq, ey dil, asandır deyib, çox urma laf . . . . .	178
Olur rüxsarına gün, lə'linə gülbərgi-tər aşiq . . . . .	179
Tabi-xurşid məhi-ruyinə vermiş rövnəq . . . . .	180
Olmaز oldu görüb əhvalımı el xublara aşiq . . . . .	181
Ey foraqı-ləbi-canan, cigerim xun etdin . . . . .	182
Qıldı zülfün tak pərişan halimi xalın sənin . . . . .	183
Çəşmimi əşk ilə gənci-düri-məknun etdin . . . . .	184
Can verir rayiheyi-türbəti-pakin, ey tak . . . . .	185
Şəm'i-ruyin afitabi-aləmaradır sənin . . . . .	186
Öylə rə'nadır, gülüm, sərv-i-xuramanın sənin . . . . .	187
Dağı-hicran ilə yanmaqdan ciger qan olsa yey . . . . .	188
Qiymadın sakini-kuyin olana peykanın . . . . .	189
Ey məh, mənimlə dustlərim düşmən eylədin . . . . .	190

Səba, lütf etdin, əhli-dördə dərmandan xəbər verdin .....	191
Bəqə mülkün dilərsən, fani et varını dünya tək .....	192
Dəhənin dərdimə dərman dedilər cananın .....	193
Gəlir ol sərvə-səhi, ey gülü lalə, açılın .....	194
Ey könül, çox seyr qılma günbədi-dəvvar tək .....	195
Var ümidiñ ki, görüb cövlənini olsam həlak .....	196
Ləbin rəşki mızacın təlx qıldı badeyi-nabın .....	197
Nə xoşdur arizin dövründə zülfü-ənbərəfşanın .....	198
Ey müsəvvir, yar tımsalınə surət vermadın .....	199
Çərx hər ay başına salmış qaşından bir xəyal .....	200
Mülki-hüsün böylə zalim padişahi olmağıł .....	201
Bəs ki, zə'fi-ruzədən hər gün bulur təgħiři-hal .....	202
Eylə müstəsna gözəlsən kim, sənə yoxdur bədəl .....	203
Ey rüxün qibleyi-can, xaki-dərin Kə'beyi-dil .....	204
Hiç sünbüл sünbüli-zülfün kimi mişkin degil .....	205
Üzünü güzgüyə qeybətdə oxşadan qafıl .....	206
Canə basdım qönçəvəş peykanını, ey tazə gül .....	207
Rəhrövi-irfanə bəsdir sağəri saqı dəlil .....	208
Degilsən çıxdan, ey gərdun, cahan seyrində yoldaşım .....	209
Tənimdə zəxmi-tığın çeşmi-xunəfşanə bənzətdim .....	210
Eşqdən canımda bir pünhan mərəz var, ey həkim .....	211
Qəmimdən başə dün həsrət əlilə ol qədər urдум .....	212
Dəhənin şövqünü cansuz güman etməz idim .....	213
Bir qul oğlani könül mülküñə sultan etdim .....	214
Nurini mah mehri-rüxündən alır müdam .....	215
Pənbeyi-dağı-cünun içrə nihadır bədənim .....	216
Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim .....	217
Ol mah vüsalılı xoş et bir gecə halim .....	218
Hər hübəbi-əşkimə bir əks salmış peykərim .....	219
Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim? .....	220
Eşigin daşını qan ilə yudu çeşmi-tərim .....	221
Zülfü kimi ayağın qoymaz öpəm nigərəm .....	222
Dürdvəş sərgəşteyi-camü xərabi-badəyəm .....	223
Canlar verib, sanın kimi canana yetmişəm .....	224
Yar hali-dilimi zar bilibdir, bilirəm .....	225
Xoş ol zaman ki, hərimi-vüsalə məhrəm idim .....	226
Ney kimi, hər dəm ki, bəzmi-vəslini yad eylərəm .....	227
Şəm'i-şəmi-fırqətəm, şübhə-vüsalı neylərəm? .....	228
Bağə girdim, səri-kuyun anib, əfəgan etdim .....	229
Hicran ilə yanar gecələr rişteyi-canım .....	230
Tutuşdu qəm oduna şad gördüğün könlüm .....	231

Qaçan kim, qamotindən ayrı seyri-busitan etdim . . . . .	232
Müxalif dövrden gülgün şerabı qanə doğşirdim . . . . .	233
Qıldı ol sərv səhər naz ilə həmmamə xürəm . . . . .	234
Eə kəmanəbru, şəhid-i-navəki-müjganıməm . . . . .	235
Səcdədir hər qanda bir bü görsem, ayinim mənim . . . . .	236
Zairi-meyxanəyəm, müğ səcdəsidir ta'atim . . . . .	237
Kərəm qıl, kəsmə, saqı, iltifatın binəvalerdən . . . . .	238
Yaqma canım, naleyi-biixtiyarından saqın . . . . .	239
Ey geyib gülgün, dəmadəm ezmə-cövlən eyləyen . . . . .	240
Nola zahid bilsə küfri-zülfün iman olduğun . . . . .	241
Sipehrin fariğəm vəslində, mahü aftabindən . . . . .	242
Dust bipərvə, fələk birəhm, dövran bisütük . . . . .	243
Çıraq göydüricək atəşi-nihanımdan . . . . .	244
Ucaldin qəbrim, ey bidərəllər, səngi-məlamətdən . . . . .	245
Budur fərqı, könül, məhsər gününün ruzi-hicrandan . . . . .	246
Bəzmi-eşq içrə şərabimdır sirişki-laləgun . . . . .	247
Əgərci ignə tək keçdim cahanın hər nə varındən . . . . .	248
Yerə düşməz hər nə ox kim, atsa ol əbrukəman . . . . .	249
Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tügəyanın . . . . .	250
Şəfa lütf et, məni-bimara lə'li-nuşxəndindən . . . . .	251
Ələ alır gəzicək ol güli-rə'na ətəgin . . . . .	252
Görməsəm hər göz açanda ol güli-rə'na üzün . . . . .	253
Sün'-me'mari yapar saətdə gərdün məxzənin . . . . .	254
Qurutmuş qaliba şövq odu Fərhadin gözü yaşın . . . . .	255
Kuhkən künd eyləmiş min tişəni bir dağılən . . . . .	256
Gərdi-rəhin, ey aşk, yudun çeşmi-tərimdən . . . . .	257
Ta sirişki-dideyi-Fərhadi gördü laləgun . . . . .	258
Cəm' könlün dövr cövründən pərişan olmasın . . . . .	259
Topraqdən götür məni, ey aşki-laləgun . . . . .	260
Bari-möhnətdən nihali-qamətin xəm olmasın . . . . .	261
Gör sirişkim şəbi-hicran, demə kim, qandır bu . . . . .	262
Nihali-dərddir Məcnun, yer etmiş sayəsin ahu . . . . .	263
Bülbülü-dil gülşəni-rüxsərin eylər arızu . . . . .	264
Rəməzan oldu, çəkib şahidi-mey pərdəyə ru . . . . .	265
Əgər çıxsayıdı dərdin cismidən, derdim ki, candır bu . . . . .	266
Aşıq oldum yəna bir tazə güli-rə'naya . . . . .	267
Olsayıdı mendəki qəm Fərhadi-mübtəladə . . . . .	268
Istədim mərham oxundan cığırım yarəsinə . . . . .	269
Bağə gir, bülbüla ərzi-güli-rüxsər eylə . . . . .	270
Uyub ahuyə düşdü mişk Məcnun tək biyabanə . . . . .	271
Ey dili-sərgəştəvü şikəsteyi-valeh . . . . .	272

Daraldır qönçə həlqin, dürci lo'lin gəlsə göftarə . . . . .	273
Röhm et, ey şəh, məni-dərvış çökən ahlərə . . . . .	274
Yenə ol mah mənim alı qərarım bu gecə . . . . .	275
Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə . . . . .	276
Müşəf demək xətadir ol səfhəyi-cəmalə . . . . .	277
Həzər qıl ah odundan, cövrünü üssaqə az eylə . . . . .	278
Batalı qanə oxun dideyi-giryan içrə . . . . .	279
Arizin görəsə fələk, mehr buraxmaz aya . . . . .	280
Su verər hər sübhədəm göz yaşı tiği-ahimə . . . . .	281
Yürütməyin əraqı məclis içrə badə ilə . . . . .	282
Xoşdur ey gün, talein kim, düşdün ol xaki-dərə . . . . .	283
Könül, səccadəyə basma ayaq, təsbihə əl urma . . . . .	284
Ey vücudi-kamilin, əsrarı-hikmət məsdəri . . . . .	285
Ey vücudun əsəri, xilqəti-əşya səbəbi . . . . .	286
Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi . . . . .	287
Ey təğəfəl birlə hər saat qılan şeyda məni . . . . .	288
Buraqdi xakə hüsünən afitabi-aləmarayı . . . . .	289
Məni candan usandırdı, cəfadən yar usanmazmı? . . . . .	290
Getdi əldən sənəmin sünbülli-mişkəfşəni . . . . .	291
Gecələr ta halimə gərdün təmaşa etmədi . . . . .	292
Fariğ etdi mehrin özgə məhliqalərdən məni . . . . .	293
Çöhreyi-zərdimdə gör həmdəm sırişki-alimi . . . . .	294
Yar qılmazsa mənə cövrü cəfadən qeyri . . . . .	295
Yıxdı saqi, bir əyaq ilə məni-əfgari . . . . .	296
Nə görər əhli-cəfa məndə vəfadən qeyri . . . . .	297
Tərəssüh qəbrimin daşından etmiş çeşmimin yaşı . . . . .	298
Hasilim yox səri-kuyində bəladən qeyri . . . . .	299
Heyrət, ey büt, surətin gördükdə lal eylər məni . . . . .	300
Aldı gülzər içrə su əksi-üzəri-alını . . . . .	301
Gördüm ol xurşidi-hüsün, ixtiyarım qalmadı . . . . .	302
Hər görən eyb etdi abi-dideyi-giryanımı . . . . .	303
Canımın cismilə zövqi-ittisali qalmadı . . . . .	304
Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü . . . . .	305
Sanma kim, bülbül açar uçmağa balı pərini . . . . .	306
Tabi-suzi-sinədən əksilməsəydi göz nəmi . . . . .	307
Tilismi-gənc üçün min ismi-ə'zəm yad tutdun, tut . . . . .	308
Şö'leyi-şəm'i-rüxün egyptara bəzməfruz olur . . . . .	308
Qərqi-xunabi-dil etdi dideyi-giryan məni . . . . .	309
Xoşdur irmək ol bədan vəslinə pirahən kimi . . . . .	310
Mey peyapey sunma, saqi, qılma layə-qıl məni . . . . .	311
Qamətin xidmətinə sərvin ogilməz başı . . . . .	312

Mərhəm qoyub önərmə, sinəmdə qanlı dağı . . . . .	313
Xoş gəldi dün ol aya sırişkim nəzarəsi . . . . .	314
Məgər xab içərə gördün, ey könlük, ol çeşmi-şöhlayi . . . . .	315
Mübəddəl qılmağa sübhi-vüsələ şəmi-hicranı . . . . .	316
Yetər, ey fələk, bu cəfa, yetir məni-zara sərv-i-ravanımı . . . . .	317
Ey səfi-novki-müjən zülfü-məlamət şanəsi . . . . .	318
Ayinə sevər candan rüxsareyi-canani . . . . .	319
Məhsər günü görüm derəm, ol sərvqaməti . . . . .	320
Rəvacın nəqdi-peykanınlı bulmuş hüsün bazarı . . . . .	321
Ey, hər təkəllümüm xəti-səbzin hekayəti . . . . .	322
Göz qarası əşki-gülgünimdə xalın sadqəsi . . . . .	323
Ləbin əksi gözüm yaşını mey tək laləgün etdi . . . . .	324
Ey saçın fikri qamu sövdalərin sərməyəsi . . . . .	325
Dün könül dilbərə şərhi-qəmə-pünhan etdi . . . . .	326
Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxi . . . . .	327
Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi? . . . . .	328
Tərcibəndlər, tərkibəndlər, müxəmməs, təxmis və mürəbbələr	
Mən kiməm? – Bir bikəstü biçarəvü bixaniman . . . . .	331
Mənəm ki, qafiləsələri-karivani-qəməm . . . . .	334
Gətir, saqı, qədəh kim, novbaharı-aləmaradır! . . . . .	336
Dün sayə saldı başımə bir sərv-i-sərbülənd . . . . .	339
Vay, yüz min vay kim, dildardən ayrılmışam . . . . .	341
Ey hərir içərə tənin mütləq bülür içərə güləb . . . . .	342
Tən pozuldu əşki-çeşmi-xunfəşanımdən mənim . . . . .	343
Ta cünun rəxtin geyib, tutdum fəna mülküñ vətən . . . . .	344
Candadır sübhi-əzəldən mehri-rüxsərin sənin . . . . .	345
Necə bir vəsvəseyi-əql ilə qəmnak olalım . . . . .	346
Pərişan halin oldum, sormadın hali-pərişanım . . . . .	347
Hasilim bərqi-həvadisdən məlamət dağdır . . . . .	348
Qıtələr . . . . .	351
Rübailər . . . . .	365
Əlavələr . . . . .	380
Lügət . . . . .	383

Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Rəvan Mürsəlov</i>
Korrektor:	<i>Pərvanə Məmmədova</i>

Yığılmağa verilmişdir 03.10.2004. Çapa imzalanmışdır 01.04.2005.

Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 25. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 67.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.